

QURBAN SƏİD

**ƏLİ
VƏ
NİNÖ**

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

*Bu kitab "Qurban Said. Əli və Nino" (Bakı, Yaziçı, 1993)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

894.3613-de22

AZE

Qurban Said. Əli və Nino. Bakı, "Şərq-Qərb", 2006, 208 səh.

Qurban Saidin qələmə aldığı "Əli və Nino" romanında 1918-1920-ci illərdə Azərbaycanda və xüsusən Bakı şəhərində baş verən siyasi hadisələr fonunda azərbaycanlı oğlu Əli ilə gürcü qızı Nino arasında məhəbbət məcərası təsvir edilmişdir.

ISBN10 9952-34-061-3

ISBN13 978-9952-34-061-7

© "ŞƏRQ-QƏRB", 2006

ÖN SÖZ

Bir eşq macerası esasında tariximizin 1918-1920-ci illerinin qaranlıq səhifələrini işıqlandıran "Əli ve Nino" əseri öz qəhrəmanları kimi ziddiyətli və çətin bir yol keçib. Roman iyirminci illerin axırlarında qəleme alımb, ilk dəfə 1937-ci ilde Vyanada alman dilində çapdan çıxıb, sonralar fransız, türk və başqa dillərə tərcümə olunub. Əsərin ana dilimizdə yazılıdığını güman edənlər də var. Romanın ruhu bunu deməyə əsas verir ki, müəllif qürbətdə Vətən həsrəti ilə yaşamış bir azerbaycanlıdır. Bəs bələ isə müəllif kimdir?

Müəllifin kim olması barede iki mülahizə var. Bir çoxları bələ hesab edirlər ki, romanın müəllifi Qurban Səiddir. O, 1918-1920-ci illerdə Azərbaycanda baş verən siyasi hadisələrlə əlaqədar xaricə gedib, elə romanı da qürbətdə – Almaniyada yaşayarkən yazıb. Qurban Səid mühabibədən sonrakı illerdə də İtaliyada yaşayıb və orada vəfat edib. Bələ bir mülahizə də var ki, romanı yanan, görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminlidir, Qurban Səid onun taxellüsüdür.

Roman ilk dəfə ana dilimizdə geniş müraciət ilə "Azerbaycan" jurnalında (1990, № 1, 2, 3) Mirzə Xəzerin tərcüməsində çap edilib. Ancaq mətbuatda bələ bir fikir irəli sürülüb ki, Mirzə Xəzerin yalnız əsərin nəşrə hazırlanmasında, Azərbaycan oxucusuna çatdırılmasında xidməti olub. Əsil tərcüməçi isə mühacir soydaşımız Məcid Musazadədir. Əlbəttə, biz roman baredəki mübahisələrə yekun vurmaq fikrində deyiliyik. Bu fikirdəyik ki, "Əli ve Nino" romanı Azərbaycan xalqının mənəvi sərvətidir və o öz sahibinə də çatdırılmalıdır.



BİRİNCİ FƏSİL

Bakıdakı rus imperator humanist gimnaziyasının üçüncü sınıfında biz qırıq şagird idik: otuz nəfər müsəlman, dörd erməni, iki polyak, üç sektant və bir nəfər rus. Ehtiramla, sakitcə oturub professor Saninin şəhərimizin qeyri-adi coğrafi vəziyyəti barədə dediklərinə diqqətlə qulaq asırğıq:

— Avropa qıtəsinin təbii sərhədləri şimalda Şimal Buzlu okeanından, qərbdə Atlantik okeanından və cənubda Aralıq dənizindən keçir. Avropanın şərqi hündürləri rus imperiyasının içərisindən keçərək Ural boyunca aşağı enir, Xəzər dənizini ikiye bölür və Zaqafqaziyadan keçib gedir. Bax, bu məsələdə elm hələ son sözünü deməmişdir. Məsələn, bəzi alimlər Qafqaz dağlarının cənubundakı ərazini Avropaya daxil edirlər, başqları isə belə fikirdədirler ki, bu ərazi də, xüsusilə mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edilməlidir. Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır.

Rus gimnaziya müəllimlərinin qızılı düymə və kokardalarla bəzənmiş uniformasını geyən professor özündən razı halda gülümsündü. Sual o qədər çətin, məsuliyyətin yükü də elə ağır idi ki, nefəsimiz təngləşdi. Sonra ən dal cərgədə oturan Məhəmməd Heydər əlini qaldırıb dedi:

— Bağışlayın, cənab professor, biz Asiyada qalmaq istəyirik.

Bərk bir qəhqəhə qopdu. Məhəmməd Heydər ikinci dəfə idi ki, üçüncü sınıf partasında otururdu və Bakı Asiyaya aid olduqca, onun üçüncü il də eyni sinifdə qalması üçün hər cür ehtimal var idi. Nazirliyin bir qərarname əsasən, Rusyanın Asiya qismindəki yerli şagirdlərə eyni sinifdə kefləri istədiyi qədər qalmaq icazəsi verilirdi. Professor Sanin alımı qırışdırıb:

— Deməli belə, Məhəmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çıx qabağa. Bəs öz fikrini əsaslandırma bilərsənmi?

Məhəmməd Heydər qabağa çıxdı. Qıpqrırmızı olmuşdu. Dinməzsöyləməz dayanmışdı. Onun ağızı açıq qalmış, alımlı qırışmış, baxışları isə mənasız və axmaqsayağı idi. Dörd erməni, iki polyak, üç sektant və bir rus onun axmaqlığından həzz aldıqları bir anda, mən olımı

qaldırıb bəyən etdim ki, cənab professor, mən də isteyərdim Asiyada qalım.

— Əli xan Şirvanşı! Sən də! Yaxşı, çıx qabağa.

Professor Sanin alt dodağını qabağa uzadıb, onu Xəzər dənizinin sahilərinə getirib tullayan bəxtinə daxilində lənət oxuyurdu. Sonra öskürüb ağır tərzdə dedi:

— Heç olmasa, sən öz fikrini müdafiə edə bilərsənmi?

— Bəli. Mən Asiyada özümü lap yaxşı hiss edirəm.

— Belə, belə. Bəs sən, heç olmasa, birçə dəfə əsil vəhşi bir Asiya ölkəsində, misal üçün, Tehranda olmusan?

— Bəli, keçən yay.

— Aha! Bəs orada Avropa mədəniyyətinin böyük nailiyyətlərini, məsələn, avtomobili gördünmü?

— Bəli, özü də lap böyüyüñü. Otuz nəfərlik və daha böyüyüñü görmüşəm. Onlar şəhərin içində deyil, bir məntəqədən o biri məntəqəyə işleyirlər.

— Dediyn avtobuslardır və onlardan dəmir yolu çatmadığı üçün istifadə olunur. Buna gerilik deyərlər. Otur yerinə, Şirvanşı!

Sinifdəki bütün asiyalılar sevinir, baxışları ilə mənə “əhsən” deyirdilər.

Professor Sanin dilxor halda susdu. Onun vəzifəsi öz şagirdlərindən əsil avropalılar yetişdirmək idi.

— Bəs sizlərdən kim, məsələn, Berlində olub? — deyə o, birdən-birə sual verdi.

O gün Saninin bədbəxt, ugursuz günü idı: sektant Maykov əlini qaldırdı və bildirdi ki, lap balaca vaxtında Berlində olub. Boğanaq və qorxunc bir metronu, gurultulu qatarı və anasının onun üçün səliqə ilə hazırladığı qaxac edilmiş donuz əti ilə çörəyi yaxşı xatırlayırdı.

Biz otuz müsəlman əsəbilemişdik. Seyid Mustafa isə hətta icazə istədi ki, eşiye çıxsın. Çünkü donuz əti sözünü eşidən kimi onun üreyi bulanmağa başladı. Bununla da Bakı şəhərinin haraya aid olması məsələsinə dair diskussiya birdəfəlik həll olundu.

Zəng çalındı. Professor Saninin ürəyi yüngüllesdi və o, sınıfı tərk etdi. Biz qırx nəfər şagird də tələsik bayırı çıxdıq. Bu, böyük tənəffüs idı və hər kəsin üç imkanı var idi: heyətə qaçıb qonşuluqdakı realni gimnaziyanın şagirdlərini, qızılı düymə və qızılı kokardalarından ötrü döymək idi, çünkü bizim düymə və kokardalarımız gümüşü idi.

İkinci imkan, bir-birimizlə bərkdən tatarca (azərbaycanca) danışmaq idi, çünkü ruslar bu dili başa düşmürdülər və bir də ki, məktəbdə bu dildə danışmaq qadağan idi. Üçüncü imkan da tələsik küçənin o tayına — müqəddəs kraliça Tamarannın qız gimnaziyasına getmək idi. Mən axırincını seçdim.

Qızlar mavi uniforma-donlar və ağ döşlük geyib bağçada gəzisindilər. Xalaqızım Ayışə mənə el elədi. O, Nino Kipiani ilə el-elə verib gözüşirdi. Nino Kipiani isə dünyanın ən qəşəng qızı idi. Mən coğrafiya dərsindəki döyüşlərimdən qızlara danışanda, dünyanın ən gözəl qızı dünyanın ən gözəl burnunu qırışdırıb dedi:

— Əli xan, sən axmaqsan. Allaha şükür ki, biz Avropadayıq. Əgər Asiyada olsaydıq, mən gərək çoxdan çadra örtəydim, sən də mənim üzümü heç görməzdin.

Mən meglub olduğumu boynuma aldım. Bakı şəhərinin mübahisəli coğrafi vəziyyəti məni dünyanın ən gözəl gözlərindən məhrum etdi.

Qəmginleşib qalan dərslərə daha getmədim. Mən şəhərin küçəlerini gozib dəvelərə, dənizə baxdım. Avropanı, Asiyani və Nintonun gözəl gözlərini yada salıb fikrə daldım və kəderləndim. Eybəcər sırsifotı olan bir dilənci qabağıma çıxdı. Ona pul verdim. O, əlimi öpmək istədi. Qorxub əllərimi çəkdim. Amma sonra düz iki saat şəhəri əlek-vəlek elədim, diləncini axtardım ki, o, əlimi öpə bilsin. Elə fikirde idim ki, onu təhqir etmişəm. Viedan əzabı çekirdim. Ancaq onu tapa bilmədim.

Bu əhvalatın üstündən beş il keçdi.

Bu beş ildə cürbəcür şeylər baş verdi. Bize təze direktor göndərdirilər. Onun da ən çox zövq aldığı şey yaxamızdan yapışib bizi silkəlmək idi, çünkü gimnaziyaçılara sillə vurmaq qəti qadağan idi.

Elə həmin beş il ərzində şəriət müəllimimiz bizi müsəlman adı altında dünyaya gəlmək imkanı verdiyi üçün Allahın nə qədər mərhəmətli olduğunu dəqiq izah etdi. Sinfə iki erməni və bir rus da gəldi, iki müsəlman da məktəbi tərk etdi; biri on altı yaşında evləndi, o biri də məktəb tətili zamanı qan davasına qurban getdi. Mən, Əli xan Şirvanşı də bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir kere Kislovodskda, bir dəfə İrandakı əmələrimdən birinin yanında oldum. Bir dəfə də gerindium ilə gerindivumu ayıra bilmədiyim üçün az qala sinifdə qalmışdım. Atam gedib məsciddə mollə ilə danışdı və

o bildirdi ki, bütün latin dili başdan-başa səhvdir. Bunu eşidən atam bütün türk, İran və rus ordenlərini taxıb, direktorun yanına getdi, məktəbə nə isə bir fizika cihazı bağışladı və mən sinifdən-sinfə keçdim. Məktəbin divarlarından da yeni elan asıldı ki, məktəb binasına içi dolu tapança ilə girmək qadağandır. Nəhayət, həmin beş il içərisində şəhərə telefon xətti çəkildi, iki yeni kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın en gözəl qızı idi. İndi də hər şey qurtarmalı idi; imtahanlardan məni yalnız bir həftə ayırdı və mən evdə, otağında oturub, Xəzər dənizi sahilində latin dili dərsinin mənasız olduğu barədə düşünürdüm.

Otağım evimizin ikinci mərtəbəsində yerləşən en gözəl otaq idi. Buxara, İsfahan və Kəşandan gətirilmiş tünd rəngli xalçalar divarları bürüyürdü. Xalça üstündəki naxışlar – bağça və göllər, meşə və çaylar toxucunun təsəvvüründə necə yaranmışdısa, elə də görünürdü – səriştəsizlər üçün görünmez, peşəkarlar üçün isə valehədici idi o naxışlar.

Uzaq səhralardakı köçəri tayfaların qadınları yabanı kolluqlar içərisindən bu renglər üçün bitkilər yimiş, nazik barmaqlar da onlardan şirə sıxıb çıxartmışlar. Bu gözəl rənglərin sırrı yüz illər qədər qədimdir. Bir də ki, öz sənət əsərini tam qurtarmaq üçün toxucu çox vaxt on il əmək sərf edirdi. Sonra da ov və cəngavər döyüşləri səhnəsini təsvir edən büsbütün sırlı rəmzlər və işarələr, qıraqlarında da Firdovsinin bir şerî, yaxud Sədinin bir müdrik kəlamı olan bu sənət əsərini divardan asırdılar. Çoxlu xalça asıldıği üçün otaq qaranlıq görünürdü. Otaqda alçaq bir divan, sədəflə işlənmiş kətil, bir neçə yumşaq balış və bunların hamısının içərisində mənasız kitablar, Qərb elminin kitabları – kimya, latin dili, fizika, trigonometriya kitabları; sarsaqlı əşyalar – öz barbarlıqlarını pərdələmək üçün barbarlar tərəfindən keşf edilən əşyalar.

Kitabları şappilti ilə bağladım, otağımdan çıxdım. Dar şüşəbənd-dən keçib evin yastı damına çıxdım. Oradan mən öz dünyamı seyr etdim: İçərişəherin qalın qala divarlarını, girişində ərebca yazılar olan sarayın xarabalıqlarını gözden keçirdim. Küçənin dolanbaclarından asta-asta dəvələr keçirdi. Onların buxovları elə incə idi ki, adam istəyirdi ki, tumarlaşın. Kobud, yumru Qız qalası qalxdı gözümüzün qabağında. Qız qalasının ətrafında bələdçilər dolaşırıdı. Bir az aralıda, Qız qalasının arxasında dəniz başlayırdı – qurğuşuna bənzər, anla-

şılmaz Xəzər dənizi. Onun arxasında da səhra yerləşirdi – zehmli qayalar, qum və tikan: dinc, sakit, güc çatmayan, dünyanın en gözəl mənzəresi.

Mən sakitcə damda oturmuşdım. Nəyimə lazımdır mənim özgə şəhərlər, özgə damlar və özgə mənzərələr. Mən düz dənizi və düz sehrəni, onların arasında yerləşən bu qədim şəhəri sevirdim. Buraya neft axtarmağa gələn səs-külyü bəşəriyyət səhrəni sevmədiyi üçün varlanandan sonra çıxb buradan gedirdi.

Nöker çay getirdi. Çayı içə-icə buraxılış imtahanlarını fikirləşirdim. İmtahanlardan heç bir nigarənciliğim yox idi. Şübhəsiz, imtahanları verəcəyəm. Kəsilsəydim də dünya dağılmazdı. Malikanəmizdəki kəndlilər belə halda deyəcəkdilər ki, mən elmə və biliyə çox həvəsim olduğu üçün elm ocağından ayrıla bilmirem. Ancaq həqiqətən də məktəbi tərk edəcəyimə təəssüflənirdim. Gümüş düyməli, poqonlu və kokardalı uniforma qəşəng və zərif idi. Mülki paltarda özümü doğrudan da narahat hiss edirdim. Lakin mon mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay və sonra – hə, sonra Moskvaya, Lazareviç adına Şərq dilleri İnstitutuna getməli idim. Bu qərara mən özüm gelmişdim. Orada mən ruslardan çox-çox irəlidə olacaqdım, çünki onların həmin institutda zəhmət çekib öyrənəcəklərini mən, ta balacılıqdan bilirdim. Bundan başqa, Lazareviç institutunun uniforması qədər gözəl uniforma yox idi: qırmızı pencək, qızılı yaxalıq, nazik, qızıl suyuna çəkilmiş xonçər və hətta həftənin axırlarında da geyilməsinə icaza verilen yumşaq əlcəklər. Adam gərək uniforma geysin, yoxsa ruslar ona hörmət etməzlər, rusların hörmətini qazanmasam isə, Nino mənə əre gəlməz. Halbuki, xristian olmasına baxmayaraq, Nino ilə mütləq evlənməli idim. Gürcü qadınları yer üzündə en gözəl qadınlardır. Bəs o istəməse? Onda bir neçə ığid gənci özümlə götürərəm, Ninoon yəhərin üstünə atıb, İran sərhədini keçərək Tehrana qaçırdaram. O zaman istəyər, çünki başqa çarəsi də qalmaz!

Bakıdakı evimizin damından baxanda həyat çox gözəl və yüngül idi.

Nökerimiz Kerim ciynime toxundu. "Vaxtdır" dedi.

Mən ayağa durdum. Həqiqətən də vaxt çatmışdı. Üfüqdə, Nargin adasının dalında bir gəmi göründü. Əger xaçpərəst teleqrafçının evimizə gətirdiyi bir tikə kağıza inanılsaydı, deməli, əmim üç arvadı və iki hərəmağası ilə birlikdə həmin gəmidə olmalı idi. Mən onu

qarşılamağa getməli idim. Teləsik pilləkənlərle aşağı düşdüm. Fayton gəldi ve cəld yerindən tərəniş ses-küylü limana doğru yönəldi.

Əmim adlı-sanlı adam idi. Nəsreddin şah mərhəmət göstərib, ona Əssəd-əd Dövlə – "Səltənətin aslanı" fəxri adını vermişdi. Əmimə başqa adla müraciət etmək olmazdı. Onun üç arvadı, çoxlu nökəri, Tehranda sarayı və Mazandaranda iri malikanələri var idi. Bakıya o, arvadlarından ötrü, xüsusilə ən cavani olan Zeynəbə görə gelirdi. Zeynəbin on səkkiz yaşı var idi və əmim onu o biri arvadlarından çox istəyirdi. Zeynəb xəstə idi, uşağı olmurdu. Əmim də ele ondan uşaq istəyirdi. Bu məqsədlə Zeynəb Həmədana da getmişdi. Orada, səhranın ortasında qırmızı daşdan yonulmuş, sırlı baxışı olan bir aslan heykəli var idi. Bu heykəli artıq adları da az qala unudulan qədim padşahlar qoymuşdular. Əsrlərdən bəri qadınlar bu aslanın yanına gedir, onun nəhəng üzünü öpür, analıq və uşaq sevinci həsrəti ilə gözleyirdilər. Yaziq Zeynəbə bu aslan da kömək etməmişdi. Kərbəla dərvişlərinin duası ve tilsimi, Məşhəd ərənlerinin ovsunları və həyatın bütün şeylərindən xəbərdar olan Tehran qarlarının sırlı sənətləri də onu sevindirə bilməmişdi. Buna görə də əmim Zeynəbi Bakıya gətirirdi ki, yerli müdriklərin nail ola bilmədiklərinə, Qarət həkimlərinin mahareti sayesində nail olsun. Zavallı əmim! O sevmədiyi və qoca olan iki digər arvadını da özü ilə getirməliydi Bakıya.

Adət bele taleb edirdi: "Bir, iki, üç və dörd arvad ala bilərsən, amma onların hamısı ilə eyni cür rəftar etməlisən". Eyni cür rəftar etmək isə o demək idi ki, hamısına eyni şeyi təklif etməlisən, məsələn, Bakıya seyahət kimi.

Qanuna görə, bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadınlar endəruna, evin daxili qisminə aiddirlər. Ədəbli kişi qadınlardan danışmaz, onlar baredə sual verməz və onlara salam da yollamaz. Onlar kişinin kölgəsidir, hətta çox vaxt onlar belə kölgədə özlərini yaxşı hiss edirlər. Bu da yaxşı və ağıllı bir işdir. Bizdə bir zərb-məsəl var: "Qadının ağılı toyuq tükü qəderdir". Ağılı olmayan məxluqlara nəzarət etmək lazımdır, yoxsa həm öz başlarına, həm də başqalarının başına bəla gətirərlər. Menim fikrimcə, bu, ağıllı qaydadır.

Balaca gəmi körpüyə yaxınlaşdı. Tüklü və enli sinəsi olan matroslar nərdivan qoydular. Sərnicişinlər bayira cumdular: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə tələsirdilər ki, elə bil hər dəqiqliyə onlar üçün qiymətli idi. Əmim hələ çıxmırıldı. O, həmişə deyərdi ki, "tələsmək iblis işidir". Buna görə də, bütün sərnicişinlər

gəmini tərk edəndən sonra, "səltənət aslanı"nın zərif boy-buxunu göründü.

Onun əynində astarı ipakdən olan əba, başında qara rəngli, yumru, balaca xəz papaq və ayağında başmaq var idi. Onun qalın saqqalı və dırnaqları xınlı idi ki, bunların hər ikisi, min il bundan qabaq həqiqi din uğrunda qanı tökülen İmam Hüseyni anmaq əlaməti idi. Onun yorğun balaca gözləri vardi, asta-asta hərəkət eleyirdi. Onun ardınca isə həyecanı açıqca duyulan, təpədən-dırnağa qədər qara çarşaba bürünmiş üç bədən – əmimin arvadları gelirdi. Arvadların dalınca hərəməgalar addımlayırdılar: biri bilikli simaya malik idi, ikincisinin tamamilə qurumuş kərtənkələyə bənzər sıfəti var idi, üçüncüsi də balacaboy, amma öz ağasının namusunun qarovalıçusu olmaqdən qürurlanan bir adam idi.

Əmim yavaş-yavaş nərdivanдан keçdi. Mən onu qucaqladım və ehtiramla onun sol ciyinini öpdüm – əslində küçədə buna o qədər də ehtiyac yox idi. Arvadlarına isə heç gözəcək da baxmadım. Biz faytona çıxdıq, arvadlar və hərəməgalar da ardımızca gələn üstüörtülü faytonda oturdular. Elə bir möhtəşəm mənzərə idi ki, mən faytonçuya yolu uzadıb, bulvardan keçməyi emr elədim: qoy şəhər əhli əmimin zənginliyinə heyrət etsin. Nino da bulvarda dayanıb, gülər gözleri ilə mənə baxırdı.

Əmim alicənablıqla saqqalını tumarladı. Saruşdu ki, şəhərdə tezə nə var, nə yox.

Öz vezifəni yaxşı bilirdim. Bilirdim ki, əhemiyətsiz şəylerdən başlamalı və ondan sonra mühüm xəberlərə keçməliyəm. Buna görə də: "Elə bir yenilik yoxdur" – dedim. Sonra davam etdim: "Keçən həftə Dadaş bəy, Axundzadəni biçaqla vurub öldürdü. Səkkiz il bundan əvvəl Dadaş bəyin arvadını qaçırtmasına baxmayaraq, Axundzadə şəhərə qayıtmışdı. Elə gələn gün Dadaş bəy onu biçaqladı. İndi polis onu axtarır, amma tapa bilməyəcək. Baxmayaraq ki, hər kəs Dadaş bəyin Mərdəkanda olduğunu bilir. Ağıllı adamlar deyirlər ki, Dadaş bəy düz hərəkət etmişdir".

Əmim başı ilə sözümü təsdiq etdi:

– Bəs daha nə yenilik var?

– Hə, ruslar Bibi-Heybətdə çoxlu neft tapmışlar. Nobel nəhəng bir almanın maşını ölkəyə gətirmişdir ki, dənizin bir qismini təmizləyib, neft axtarış tapsın.

Əmim çox təəccübləndi. "Allah, Allah" – deyib qayğıkeşliklə dodaqlarını sıxdı.

"Evimizdə isə hər şey öz qaydasındadır və Allah qoysa, gələn həftə mən elm ocağını tərk edəcəyəm".

Bütün yol boyunca bu cür səhbət etdim və qoca ehtiramla qulaq asdı. Yalnız fayton evimizə yaxınlaşanda mən gözlərimi qıraqa zillədim və sözərası dedim:

– Rusiyadan şəhərə şöhrətli bir həkim gəlib. Deyirler ki, o çox biliklidir və adamın üzünə baxan kimi onun koçmişini və indisini söyləyir, sonra da geləcəyindən xəber verir.

Darıxmaqdan əmimin gözləri yarıqapalı idi. Tamamilə laqeyd tərzdə o, həmin müdrik adamın adını soruşdu və mən gördüm ki, əmim məndən lap razı qalıb.

Bütün bunlar bizdə yaxşı oxlaqın və alicənab tərbiyənin əlamətləri sayılırdı.

İKİNCİ FƏSİL

Biz, yəni atam, əmim və mən evimizin küləkdən qorunmuş hamar damında oturmuşduq. Çox isti idi. Yerda yumşaq, rəngbərəng Qara-bağ xalçaları barbarlara xas əcaib şəkilde sərilmışdı və biz bardaş qurub onların üstündə əyleşmişdik. Bizim arxamızda əllerində fənər tutmuş qulluqçular dayanmışdır. Qabağımızda, xalçaların üzünə sərilmiş süfrədə isə Şərqiñ bütün dadlı yeməklərinin kolleksiyası toplanmışdı – ballı qoğallar, şəkerləndirilmiş meyvələr, kabab, toyuq və kişmişli plov.

Çox vaxt olduğu kimi, indi də oturub, atamın və emimin zərif hərəkətlərinə heyranlıqla baxırdum. Onlar sol əllerini terpətmədən iri lavaşdan tike kəsir, ondan qotaz düzəldir, içini etlə doldurub ağızlarına qoyurdular. Əmim incəliklə üç barmağını yağılı-buğlu plovun içinə saldı, bir az düyü götürdü, yumurlayıb ağızına qoydu: özü də bir dənə belə düyü yerə düşmədi.

Allah haqqına, ruslar biçaq və çəngəllə yemək vərdişleriyle çox öyünürər. Amma hətta ən axmaq adam belə, bir ay içərisində bu cür yemək tərzini öyrəne bilerdi. Mən də biçaq və çəngəllə rahat yeyə bilirəm və avropalıların süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm. Lakin on səkkiz yaşım olmasına baxmayaraq, mən atam,

yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin üç barmağı ilə saysız-hesabsız Şərqi yeməklərini elə yeyib qurtarırdılar ki, hətta əllerinin üstü belə tər-təmiz qalırdı. Nino bizim yemək üsulumuza barbar kimi baxır. Kipiani ailəsinin evində həmişə stol arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə isə yalnız rus qonaqlarımız olanda bu cür yeyildi. Mənim xalça üstündə oturub, əllerimlə yemek yediyimi fikirləşəndə Nino dəhşətə gelirdi. Amma o, yaddan çıxardır ki, onun öz doğma atası ilk dəfə iyirmi yaşı olanda əline çəngəl götürmüştür.

Yemək qurtardı. Biz əllerimizi yuduq, əmim də qısa bir dua oxudu. Bundan sonra yeməkləri süfrənin üstündən yiğisidirdi. İçində tünd çay olan balaca fincanlar getirildi və əmim, yaxşı yeməkdən sonra bütün qoca adamların etdiyi kimi, ordan-burdan boş-boş danışmağa başladı. Atam lap az danışındı, mən də susub oturmuşdum. Çünkü adət belə tələb edirdi: yalnız əmim səhbət edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi, sarayında çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük Nəsreddin şahın zəmanəsində bəhs edirdi. Əmim davam edib dedi: "Otuz il şahənşahın iltifat xalçasının üstündə oturdum. Əlahəzərat üç dəfə xaricə seyahət edərkən məni özü ilə aparmışdı. Bu seyahətlər zamanı mən kafirlərin dünyası ilə hamdan yaxşı tanış oldum. Biz qeyser və kral saraylarını ziyarət etdik, zəmanənin ən məşhur xristianları ilə görüşdük. Çox qəribə bir dünyadır onların dünyası. Özü də ən qəribə cəhet qadınlarla rəftar idi. Qadınlar, o cümlədən kral və qeyserlerin arvadları sarayda çılpaq gəzirdilər və heç kim hirslenmirdi. Bəlkə də ya xristianlar əsil kişi deyillər, yaxud da görünür, başqa səbəblərdən ötrü. Bunun tam əksinə olaraq, əhəmiyyətsiz şəylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə əlahəzərat çarın ziyafətinə dəvət olunmuşdu. Cariça da onun yanında əyləşmişdi. Əlahəzəzin boşqabında bir dadlı toyuq tikəsi var idi. Şah bu yağı, gözəl tikəni alicənablıqla sağ əlinin üç barmağı ilə götürüb, cariçanın boşqabına qoydu ki, ona xidmət etdiyini göstərsin. Cariçanın rəngli dəyişdi və qorxudan öskürməyə başladı. Sonra öyrəndik ki, çarın bir çox əyanı və şahzadələri şahın lütfkarlığından və iltifatlarından lap sarsılmışlar. Baxın, görün, avropalıların nəzərində qadın nə qədər alçaq səviyyədə durur! Kişi lər onların lüt bədənlərini bütün dünyaya göstərirlər. Amma onlarla nezakətli rəftar edə bilmirlər. Hələ bu nədir?! Fransız səfiri hətta yeməkdən sonra

çarın arvadını qucaqlayıb, eybəcər bir müsiqinin sədaları altında onunla salonda fırlanırdı. Çarın özü və onun bir çox mühafizə zabiti bu səhneyə tamaşa edirdilər, amma heç biri çarın namusunu qorumadı... Berlində isə lap nadir bir teatra rast gəldik. Bizi operaya apardılar. Səhnədə kök bir qadın durub, eybəcər şəkildə oxuyurdu. Operanın adı "Afrikalı qadın" idi. Qadının səsindən heç xoşumuz gəlmədi. Qeysər Vilhelm bunu sezdi və qadına yerindəcə cəza verilməsini əmr etdi. Axırıncı pərdədə çoxlu zənci peyda oldu və səhnədə nəhəng bir tonqal qalandı. Qadının əl-qolunu bağladılar və tonqalın üstünə qoyub yavaş-yavaş yandırdılar. Bu bizi çox razı saldı. Sonralar bir nefər bizə dedi ki, atəş yalnız simvolik bir atəş idi. Amma biz buna inanmadıq, çünki qadının çığırtısı, qısa müddət əvvəl şahın əmri ilə Tehranda yandırılan kafir qadın Hürriyyət-Ül-Ayının qışkırtısı qədər dəhşətli idi".

Əmim düşüncə və xatirələrinə qərq olub susdu. Sonra dərindən nəfəs aldı və davam etdi: "Ancaq mən xristianların bir şeyini başa düşə bilmirəm: düşməni məğlub etmək üçün onların ən yaxşı silahları, əsgərləri və hər şey istehsal etmək üçün ən yaxşı zavodları var. Başqa insanları rahat, tez və kütləvi şəkildə məhv etmək üçün bir nefər bir ixtira edərsə, çoxlu pul və bir orden alır. Bu, əla və yaxşı işdir. Çünkü müharibə lazımlı şeydir. Amma o biri tərəfdən avropaçılar xəstəxanalar tikirlər və ölümə qarşı bir dərman və ya əlac tapan, yaxud da müharibə zamanı düşmən tərəfin əsgərini müalicə eden, ona yemek verən şəxs də eyni cür hörmətə layiq görülür və bir orden alır. Əlahəzərətim şah hemişə buna təəccübənlənirdi ki, axı niyə bir-birinə zidd işlər gören insanlar eyni dərəcədə mükafatlandırılır. Bir dəfə o, Vyanada qeysər ilə bu barədə danışdı, amma o da bu təzadı ona izah edə bilmədi. Əksinə, avropaçılar bizə ona görə nifrət edirlər ki, düşmən bizim üçün düşməndir, bu sebebdən də rəhm etmək əvəzinə onları öldürürük. Onlar bizə ona görə nifrət edirlər ki, biz dörd arvad saxlaya bilərik. Halbuki çox vaxt onlar dördən çox arvad saxlayırlar. Buna baxmayaraq, Allahın buyurduğu kimi yaşayıb hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər".

Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Onun kölgəsi ciliz, qoca bir quşun siluetini xatırladırdı. Bir azca dikilib qocalığa xas olan tövrdə öskürdü və səyle damışmağa başladı: "Bütün bunlara rəğmən Allahımızın bizdən tələb etdiyi bütün işləri görürük. Avropaçılar isə

onların Allahının tələb etdiyi şeyləri etmirlər. Bu fərqə baxmayaraq, Allah onlara daha çox qüvvət və güc verir, bizimkini isə alır. Bunun səbəbini kim mənə izah edə bilər?"

Biz bunu edə bilməzdik. Bu qoca və yorğun kişi ayağa durdu və asta-asta öz otağına getdi. Atam da onun dəlinca getdi. Qulluqçular çay fincanlarını yiğdılardı. Mən damda tək-tənha qaldım. Yatmağa getmek istəmirdim. Şəhəri qaranlıq bürümüşdü. Əslinde burada bir yox, iki şəhər var idi – elə bil bu iki şəhər qoz qabığı kimi bir-birinə yapışmışdı.

Qoz qabığı qədim qala divarları xaricində yerləşən bayır şəhər idi. Orada küçələr enli, evlər hündür, insanlar da pulsərəst və səsküylü idi. Bu bayır şəhərin təməli, bizim səhradan çıxan və var-dövlət gətirən neft idi. Orada teatr, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri və çiyinləri açıq gözəl qadınlar var idi. Bayır şəhərdə gülə atılsayıdı, hamı bilirdi ki, bu atışma pulun üstündədir. Avropanın coğrafi sərhədi bayır şəhərdən keçirdi. Nino da bayır şəhərdə yaşayırırdı.

Qala divarlarının daxilində isə evlər Şərq qılıncı kimi dar və eyri idi. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel ailesinin buruq qülələrindən tamamilə fərqlənirdi. İçərişəhərin şərq divarından Qız qalası ucalırdı. Bakı hökməndarı Məhəmməd Yusif xan öz qızının şərefinə bu qalanı tikdirmişdi.

Şəhərimizin küçələrində əsrlər boyunca çoxlu qan axmışdır. Bizə güc və cəsarət verən də elə bu qandır.

Düz evimizin qabağında knyaz Sisianaşvili* darvazası ucalırdı. Bu darvaza yanında da bir zamanlar insan qanı axıb – nəcib insan qanı. Vəqəf çox iller əvvəl, ölkəmiz hələ İrana aid ikən Azərbaycanın hakimi xərac ödəmək məcburiyyətində olduğu zamanlarda baş vermişdir. Knyaz çar ordusunda general idi və o, hələ o zaman Həsənqulu xanın hökmranlığı altında olan şəherimizi mühəsirəyə almışdı. Həsənqulu xan şəhərin darvazasını açdı, knyazı da içəri buraxıb bəyan etdi ki, o, ağ çara təslim olur. Knyaz bir neçə zabiti-nin müşayiəti altında içəri girdi.

Darvazanın arxasındaki meydanda böyük ziyafət düzəldilmişdi. Tonqallar yanır, bütöv öküzlər şısdə qızardılırdı. Arxayınlışmış knyaz yorğun başını Həsənqulu xanın sinesinə qoymuşdu. O zaman mənim

* Knyaz Sisianov nezerde tutulur.

ulu babam İbrahim xan Şirvanşir büyük, əyri xəncərini çıxardıb hökm-dara verdi. Həsənqulu xan xəncəri götürdü və yavaş-yavaş knyazın xirtdəyini kəsdi. Sonra knyazın başını içi duzla dolu torbaya qoydular və ulu babam onu Tehrana, şahənşaha çatdırıldı. Çar isə qərara gəldi ki, bu qətlin intiqamını alsin. Çoxlu əsgər yolladı. Həsənqulu xan saraya çəkildi. Qapıları bağladı. Gündünü Allaha dua etməklə keçirdir, yaxınlaşan sabahkı gün haqqında düşünürdü. Çar əsgərləri qala divarlarını aşanda, Həsənqulu xan yeraltı yolla dəniz sahilinə çıxır, oradan da İran'a qaçır. Bu yeraltı yol indi dağlımışdır. Lakin yeraltı girişə ayaq basmazdan qabaq o, giriş qapısına tək bircə cümlə, amma çox ağıllı bir cümlə yazıb qoymuşdur: "Sabahı düşünən adam heç vaxt igid ola bilməz".

Məktəbdən evə qayıdanda çox vaxt yolumu dağlımiş saraydan salıram. Onun nəhəng mavritan sütunlu divanxanası boş ve kimsəsiz idi. Şəhərimizdə hüququnu müdafiə etmək istəyen gərək qala divarlarının bayırındakı rus hakiminin yanına getsin. Beleləri az idi. Ona görə yox ki, rus hakimləri pis, yaxud ədalətsiz idilər. Əksinə, onlar müləyim və ədalətliliyi idilər. Lakin onların bu müləyimliyi və ədalətliliyi başqa cür idi, bizim xalqın xoşuna gəlmirdi. Məsələn, ogrunu zindana salırdılar. Orada o, təmiz kamerada qalır, ona çay və həttə qənd də verirlər. Amma bunun heç kimə, xüsusiylə malı oğurlanan şəxsə xeyri yox idi.

Xalq ciynini çekir və öz hüququnu özü qoruyurdu. Günortadan sonra şikayətçilər məscidə gelər, qoca müdrik kişiler dairəvi şəkilde oturar və şeriat qanunlarına, Allahın qanunlarına görə hökm verərlər: "Göz əvəzinə göz, diş əvəzinə diş". Bəzən küçələrdə maskalı kölgələr şüfüyürdü. Xəncərin parlıtı görünür, balaca bir qışqırıq... və ədalet tam yerinə yetərdi. Qan davası bir evdən o birisine keçərdi. Amma çox nadir hallarda kimsə rus hakiminin yanına gedərdi. Gedən də olsaydı, müdriklərin hörmətindən düşərdi. Küçədə də usaqlar ona dilini çıxardılar.

Bəzən də gecələr küçələrdən bir torba daşınardı. Onun içindən boğuq bir inilti gələrdi. Torba dənizə atılar, balaca bir şappılıt eşidi-ler və gözdən itib gedərdi. Ertəsi gün də paltarı tikə-tikə olmuş bir kimsə otağının ortasında oturub hönkür-hönkür ağlayardı. O, Allahın qanununu yerinə yetirmişdi. Qanun isə deyirdi ki, zinakar arvad öldürməlidir.

Şəhərimiz saysız-hesabsız sırlar şəhəridir. Onun küncl-bucaqları qəribə möcüzələrlə doludur. Men bu möcüzələri, bu küncl-bucaqları, gecələr uğuldayan qaranlığı və günortaçağı məscidin həyatindəki səssiz piçiltiləri sevirom. Allah mənə şə teriqətinə, İmam Cəfərin teriqətinə mənşub bir insan kimi burada dünyaya gelməye imkan vermişdir. Əger O, mənə mərhəmet göstərisə, qoy imkan versin ki, elə burada, eyni küçədə, doğuldugum eyni evdə ölüm. Qoy mənə və xristian olan, biçaq-çəngəllə yemək yeyən, gülər gözleri olan, incə, ətirli ipək corab geyən Ninoya bu imkani versin.

ÜÇUNCÜ FƏSİL

Gimnaziya məzunlarının buraxılış gecəsinə geydikləri bal uniformalarının yaxaları zərle işlənmişdi. Toqqaların gümüşü belbağıları və gümüşü düymələr par-par yanırı, səyə ütülənmiş boz parça isə hələ də isti idi. Biz başıaçıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın tətənəli anı başlandı və biz hamımız rus pravoslav kilsəsinin Allahından kömək dileyirdik – baxmayaraq ki, imtahan verən qırx nəfərdən yalnız ikisi dövlət kilsəsinə mənşub idi.

Kilsənin qızılı bayram libasını geymiş, ətirli uzun saçları olan, əlində iri qızıl xaç tutan keşish ibadətə başladı. Buxurun iyi salonu bürüdü. Müəllim və dövlət kilsəsinin iki nümayəndəsi diz çökdülər.

Pravoslav kilsəsindəki adətə görə, keşisin mahni ahəngində söylədiyi sözələr bizim qulaqlarımızda sönük səslənirdi. Göresən biz bu səkkiz ildə laqeydliklə və canımız sıxıla-sıxıla bu sönük sözələrə neçə dəfə qulaq asmışıq: "Ən mömin, ən qüdrətli, ən sadıq xristian olan hökmdar padşah II Nikolay Aleksandroviçə Allah xeyir-dua versin... Dənizdə və quruşa səyahət edənlərə, təhsillilərə və ezbək çəkənlərə, din, çar və Vətən yolunda döyüş meydanında şərəflə canını verən bütün döyüşülərə və bütün pravoslav xristianlara Allah xeyir-dua versin..."

Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Orada, iki-başlı qartalın altında həmin "Ən mömin və ən qüdrətli hökmdar və padşahın" enli qızılı çərçivədə, öz boyuna bənzər, Bizans ikonasını xatırladan rəsmi asılmışdı. Çarın sıfəti uzunsov, saçları sarişin idi və o, aydın və soyuq gözləri ilə qabağa baxırdı. Onun döşündəki

ordenlərin sayı-hesabı yox idi. Səkkiz il ərzində onları sayıb qurtarmaga çalışdım, amma bu orden dəryasında yenə çəşib qaldım.

Əvvellər çarın portreti yanında çariçanın da rəsmi asılmışdı. Amma sonra çariçanın portretini götürdüler. Çünkü kənd yerlərindən olan müsəlmanlar çariçanın boynu və döşüaçıq palтарından narazı qalıb uşaqlarını məktəbə buraxmaqdan imtina etdilər. Buna görə də rəsmi divardan çıxartdılar.

Keşiş dua oxuyan zaman bizim də əhval-ruhiyyəmiz bayram-sayağı idi. Nəcə olsa, axı bu, çox həyecanlı bir gün idi. Bu həyecanlı gündə mən də özümü qeyri-adi şəkildə aparırdım. Bu günü ləyaqətlə başa vurmaq namine mən də elə səhər tezden qeyri-adi işlər görməyə başladım. Sübə açılan kimi özümə söz verdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Amma evdəkilərin çoxu yatdığı üçün bu, mümkün deyildi. Məktəbə gedərkən yolda hər dilənçiye pul verdim. Arxayın olmaq üçün. Üstəlik elə həyecanlı idim ki, bir dilənçiye beş qəpik yerinə bütöv bir manatlıq verdim. Dilənçi də ağızdolusu təşəkkür edəndə, ona qürurla dedim: "Mənə təşəkkür etmə, Allaha şükər elə ki, o məni bələ comərdliyə sövq elədi".

Bele möminliklə danışandan sonra imtahandan kəsilmək qeyri-mümkin idi.

İbadət qurtardı. Biz qazyerişi ilə imtahan stoluna yaxınlaşdıq. İmtahan komissiyası Nuh eyyamından qalmış ejdahanın cəhenginə benzəyirdi: saqqallı sıfətlər, tutqun baxışlar, qızılı bal uniformaları. Bütün bu merasim və mənzərə həyecan doğururdu – baxmayaraq ki, ruslar müsəlmanları çox nadir hallarda imtahanda kəsərdilər. Bunun səbəbi isə o idi ki, hamımızın çoxlu dostu var idi. Dostlarımız da əli xəncərli və tapançlı güclü cavanlar idilər. Müəllimlər də bunu bilirdilər və şagirdlər onlardan qorxuduqları qədər, onlar da şagirdlərdən qorxurdular. Müəllimlərin çoxu Bakıya təyinatı Allahın bir cəzası sayırırdı. Çünkü müəllimlərə qaranlıq küçələrdə hücum edilmesi və onların döyülməsi adı bir hal idi. Bunun nəticəsi isə o olurdu ki, döyenlər naməlum qalırdı, müəllimləri de başqa yere təyinata göndəridilər. Elə bu sebəbdəndir ki, mən – Əli xan Şirvanşır riyaziyat dərsini həyasızcasına parta qonşum Metalnikovdan köçürərkən, müəllimlər buna göz yumurdular. Tekce bir dəfə, bu köçürmə əməliyyatının lap ortasında müəllim mənə yaxınlaşdı və ümidsiz halda piçilti ilə dedi: "Belə açıq yox, Şirvanşır, axı biz tək deyilik".

Riyaziyyatdan yazılı imtahanı engelsiz keçdim. Bundan razı qalıb veyillənə-veyillənə, artıq elə bil məktəbli deyilik kimi Nikolay küçəsində aşağı düşdük. Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi, mövzu möhürlü zərfdə Tiflisdən gəldi. Gimnaziya müdürü zərfi açdı və təntəne ilə dedi: "Turgenevin əsərlərində ideal rus qadın ruhunu təcəssüm etdirən qadın obrazları".

Asan mövzu idi. Nə istəsəydim, onu da yaza bilerdim, amma gərek rus qadınlarını tərifləyeydim, bununla da oyunu udmuş olurdum. Fizikadan yazılı imtahan daha ağır idi. Amma burada da ağıl kömək etməyən yerdə, köçürtmə kimi sınadandan keçmiş "sənət" köməyimə gəldi. Fizikadan da keçdim. Bundan sonra imtahan komisiyası şagirdlərə bir gün istirahət verdi.

Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq kömək etməzdii. Şagird gərək sadə suallara ağır cavablar verəydi. Birinci imtahan dindən idi.

Həmişə sakit tərzdə arxa planda qalan gimnaziya mollası bu dəfə qabaqda, stolun arxasında oturmuşdu. Onun eynində ipek kimi titrəyən bürünçək və peyğəmberin varisi olduğunu göstəren yaşıl qurşaq var idi. Şagirdlərə qarşı onun ürəyi yumşaq idi. O, məndən yalnız Kəlməyi-şəhadəti soruşdu və mən cəsarətlə bir şəkili: "Allahdan başqa Rab yoxdur, Mehəmməd onun peyğəmberidir, Əli də Allahın caniśinidir", deyəndən sonra mənə ən yüksək qiymət verib buraxdı.

Kəlməyi-şəhadətdəki bu son sözler en vacib sözler idi, çünkü şəhər onların düz yoldan sapmış sünni qardaşlarından fərqləndirən də bu sözler idi. Molla bunu bizə bələ öyrətməmişdi və demişdi ki, düz yoldan çıxsalar da, yenə Allah sünniləri mərhəmətdən tam məhrum etməmişdir. Mollamız mötədil adam idi.

Amma tarix müəllimi mollamız qədər mötədil deyildi. Mən biletini götürdüm. Sualı oxudum, kefim pozuldu. Sual isə bu idi: "Medətovun Gəncədə qələbəsi". Müəllimin özü də o qədər xoşrifət adam deyildi. Gəncə yanındakı döyüşdə ruslar hiyləgərcəsinə hücum edib, İbrahim xan Şirvanşırın qoşunlarını darmadağın etmişdilər. O İbrahim xan Şirvanşır ki, Həsənqulu xan onun köməyi ilə knyaz Sisianişvilinin xirtdəyini kəşmişdi.

– Şirvanşır, siz öz hüququnuzdan istifadə edib, biletini deyişə bilərsiniz.

Müəllimin sözləri yumşaq səslənirdi. Mən kasanın içində lotereya qutusunda olduğu kimi düzülən biletlərə şübhə ilə baxdım. Hər

bir şagird götürdüyü biletin bir dəfə dəyişmək hüququna malik idi. Amma belə halda o, yalnız yüksək qiymət iddia etmək imkanından məhrum olurdu. Mən isə taleyə meydan oxumaq istəmirdim. Çünkü heç olmasa ulu babamın ölməsindən qəti xəbərim var idi. Şuşə kasada isə Fridrixlərin, Vilhelmlərin, yaxud da Prussiyadakı Fridrix Vilhelm-lərin salnaməsi, ya da Amerika vətəndaş müharibəsinin səbəblərinə dair müəmmə ilə dolu suallar var idi. Onların içindən kim baş çıxara bilərdi? Başımı yellədib: "Sağ olun, mən öz biletimə cavab verəcəyəm" – dedim.

Sonra bacardığım qeder nəzakət çərçivəsindən çıxmayaraq, rusları Azərbaycandan qovmaq üçün İran şahzadəsi Abbas Mirzənin qırx minlik ordu ilə Təbrizdən yola çıxmışından, çarın generalı erməni Mədətovun beş minlik ordu hissəsi ilə ona Gəncə yaxınlığında rast gəlib, toplardan iranlılara ateş açmağı emr etməsindən, şahzadə Abbas Mirzənin də atdan yixilib bir xəndəkdə gizləndiyindən, bütün ordu-nun pərən-pərən olmasından və İbrahim xan Şirvanşirin bir dəstə cəngavərlə çayı keçmək istəyərkən esir alınib güllələndiyindən danışdım. Və sözümə yekun vurub dedim: "Bu qələbə qoşunların cəsaretiindən çox, Mədətovun toplarının texniki üstünlüyü sayəsində əldə edildi. Rusların qələbəsinin nəticəsi Türkmençay sülh müqaviləsi oldu ki, bu müqaviləyə əsasən iranlılar xərac verməli oldular və bu xərac nəticəsində də beş vilayət xarabalığı əvvərildi".

Çıxardığım nəticə məni "yaxşı" qiymətindən məhrum etdi. Çünkü "yaxşı" qiymətini almaq üçün gerek deyəydim ki, "ruslar misilsiz cəsarət göstərərək, özlerindən sekkiz dəfə üstün olan düşməni qaçmağa məcbur edib qələbə qazandılar. Qələbenin nəticəsi isə Türkmençay sülh müqaviləsi oldu ki, bunun sayəsində iranlılar Qərbin mədəniyyətinə və bazarlarına qoşula bildilər".

Ulu babamın şorosundən söz gedəndə mənim üçün "yaxşı" və "kaflı" qiymətləri arasında heç bir fərq yox idi.

İmtahanlar bununla qurtardı. Gimnaziya müdürü tətentənlə bir nitq söylədi. O, qürur və ədəbli bir ciddiyyətlə bizi kamil elan etdi. Bunu eşidən kimi hamımız azadlığa çıxan məhbuslar kimi pilləkəndən aşağı şığıdıq. Günoş gözümüzü qamaşdırırdı. Sarı səhra qumunun ince dənələri küçə asfaltının üstünü bürümüşdü. Tində durub, sekkiz il ərzində lütfkarlıqla keşiyimizi çəkən polis nəfəri yaxınlaşmış bizi təbrik əldə və hər birimiz ona əlli qəpik verdik. Biz bir dəstə quldur kimi səs-küylə, qısqıra-qısqıra şəhərə dağılışdıq.

Mən tələsə-tələsə eve geldim və evdəkiler tərəfindən iranlılar üzərində qələbə çalmış Makedoniyalı İskəndər kimi qarşılandım. Qulluqçular mənə qorxa-qorxa baxırdılar. Atam məni öpdü və üç şeydən birini hədiyyə kimi seçməyimi istədi. Əmim de dedi ki, belə bir ağıllı adam şəkk-şübhəsiz Tehran sarayını seçməlidir, çünki orada çox irəliyə gedə bilər.

İlk heyecan sovuşandan sonra xəlvətcə telefona yanaşdım. İki həftə idi ki, Nino ilə danışmamışdım. Müdrük bir qaydaya görə, kişi həyatı əhəmiyyəti olan mühüm məsələ qarşısında qalandıqdan uzaq durmalıdır. Formasız aparatın dəstəyini götürüb, çarx-qolunu fırlatdım və: "33-81 nömrəni istəyirəm", – dedim.

Ninonun səsi gəldi:

– Əli, imtahani verdin?
– Bəli, Nino.
– Təbrik edirəm, Əli!
– Nə vaxt və harada, Nino?
– Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli.

Artıq danışmağa imkan yox idi. Qohumlarımın, qulluqçuların və həreməgaların maraqlan yanan qulaqları məndə idi. Ninonun arxasında isə alicənab mama xanım durub qulaq asırdı. Nə isə, bəsdir!

Mən yuxarıya, atamın böyük otağına qalxdım. O, divanda əyləşib çay içirdi. Yanında da emim oturmuşdu. Qulluqçular divar boyunca ayaqda durub gözlərini mənə zilləmişdilər. Kamillik imtahani hələ axıra çatmamışdı. Ata gərək həyatın astanasında duran oğluna həyata bütün müdrikkiliklərini təfərrüatı ilə açmalı idi.

"Oğlum, indi, həyata qədəm basdırın anda mən sənə bir daha müsəlmanın vəzifələrini başa salmalıyam. Biz burada, Allaha imanın olmadığı bir diyarda yaşayırıq. Məhv olmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mühafizə etməliyik. Oğlum, tez-tez dua et. İki içmə. Heç bir yad qadını öpmə. Yoxsullara və zeiflərə mərhəmət göstər. İman yolunda qılınıcı sıyrırb can vermək üçün həmişə hazır ol. Sən döyüş meydanında həlak olsan, bu, mən qocanı ağrıdacaq. Amma şərəfsiz olub sağ qalsan, mən qoca kişi xəcalet çəkəcəyəm. Düşmənini heç vaxt bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğını çəkmə, çünki sabahı düşünmək insanı qorxaq edər. Bir də axırıncı nəsihatim budur: Məhəmməd imanını, imam Cəfər təriqətinin şəlik təməllərini heç vaxt yaddan çıxartma".

Əmimlə qulluqçular atamın sözlerinə elə qulaq asırdılar ki, elə bil bu kəlamlar vəhyləndir. Sonra atam ayağa durdu, əlimdən tutdu və birdən-bire titrek və boğuq səslə dedi: "Sənə yalvarıram: siyasetlə məşğul olma! Nə istəyirsən elə, amma siyasetə qarışma".

Sakit ürəklə and içdim. Çünkü siyaset sahəsi məndən uzaq idi. Nino isə mənim fikrimcə siyasi problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən, nəhayət, tam kamil idim.

Rəsmi gimnaziya libası hələ də eynimdə idi və mən düz saat beşin yarısında veyillənə-veyillənə qala darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator sarayının yanından ötərək Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa girdim.

İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və mən, səkkiz il ərzində ilk dəfə indi nə farağat durmali idim, nə də ona herbəcisayağı salam verməli. Bakı gimnaziyasının inisialı olan gümüş kokardanı mən sevinc hissi ilə şapkadandan qopardıb atmışdım. Mən mülki bir şəxs kimi gəzib dolañdım və hətta bir an oldu ki, istədim hamının gözü qabağında siqaret yandırırmı. Lakin tütnə nifratım azadlığın cazibəli şərindən güclü idi. Sıqaret çəkmək fikrindən imtina edib parka girdim.

Qubernator bağı böyük idi. Orada nadir, qəmli baxışlarını özlerinə zilləmiş ağaclar və asfalt döşənmiş cığırlar var idi. Sağda qədim qala divarı görünürdü. Ortada isə şəhər klubunun mərmər süntuları parlayırdı. Ağacların arasını saysız-hesabsız skamyalar doldurmuşdu. Bəzi palma ağacları uzaqda batan günəşin qırmızı dairəsinə baxan üç qızıl qaza yuva olmuşdu. Klubun yaxınlığında bir gölmeçə var idi, daha doğrusu, daş parçalarından hörlülmüş, dəyirmi, dərin, nəhəng bir hovuz. Şəhər bələdiyyəsi vaxtı ilə belə niyyətdə olub ki, hovuzu su ilə doldursun və qu quşları oranı sevincə özlerinə məskən seçsinlər. Lakin bu, xoş niyyət olaraq qalmışdı. Su baha idi və bütün ölkədə bir dənə də olsun, qu quşu yox idi. Bu üzdən də hovuz boş qalmış və ölü divin göz çuxuru kimi əbədi olaraq səmaya baxırdı.

Skamyaların birində oturdum. Günəş dördkünc, boz evlerin hamar damlarından işıq saçırıdı. Arxamdağı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi zolaqlı çadra örtmiş, ayaqlarına da şappıldayan ev başlığı geymiş bir qadın yanımdan keçdi. Çadranın altından yırıcı quşun burnu kimi uzun və əyri bir burun görünürdü. Burun mənə tərəf yöneldi. Tez gözlerimi yana çəkdim. Məni qəribə bir yorgunluq bürdü. Nə yaxşı ki, Nino çadra geymir və onun uzun, əyri burnu

yoxdur! Yox, mən Ninonu heç zaman çadranın altında gizlətməyəcəyəm. Bəlkə dəqiq bilmirdim. Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında. Nino Kipiani – gözel gürcü adı! Avropa adətlerinə vurğun alicənab valideynləri olan Nino! Axı nəyime lazımdır bütün bunlar? Ninonun aq dərisi və ince, uzun kirpikləri altında iri, gülər, qafqazlılara məxsus qıgilcılmsaçan gözləri var idi. Bu cür xoş, şən gözlərancaq gürcü qızlarında olur. Daha heç kimdə! Nə avropalı qızlarda, nə də asiyalılarda. Nazik, hilal qaşlı Ninonun profili həzərəti Məryəmin profilini xatırladırdı. Qəmginləşdim. Oxşatma məni kədərləndirir, qəmə qərq edir. Qərbə bir kişi üçün çoxlu oxşatmalar vardır. Bu qadınlar üçün isə yalnız yad və anlaşılmaz bir dünyanın rəmzi olan xristian Məryəm ilə müqayisə və oxşatma qalır.

Başımı aşağı saldım. Qabağında Qubernator bağının üstü böyük sehranın qumu ilə örtülmüş asfalt cığırı uzanırdı. Qum göz qamaşdırırdı. Gözlərimi yumdum. Birdən yanımda azad və şən bir gülüş səsi eşitdim:

– Müqəddəs Georgi! Sən bir Romeoya bax! Cülyettasını gözləyərken yatıb qalıb!

Yerimdən sıçradım. Nino düz yanımda durmuşdu. Əynində yenə də müqəddəs Tamara liseyinin ciddi mavi uniforması var idi. Nino çox ariq idi, hətta deye bilərdim ki, Şərqi zövgünə görə həddən artıq ariq idi. Amma məndəki ince duyğuları oyadan da elə onun bu qüsürü idi. Onun on yeddi yaşı var idi və mən onu ilk dəfə Nikolay küçəsindən liseyə getdiyi birinci gündən tanıydım.

Nino öyleşdi. Gözel kirpikləri altından onun gözleri parıldayırdı:

– Deməli, axır ki, imtahanı verdin, he? Bir azca narahat idim.

Qolumu onun çıyninə qoydum:

– Bir az həyəcanlı idi. Amma görürsən, Tanrı mömin bəndələrinə kömək edir.

Nino gülə-gülə:

– Bir ildən sonra gərek sən mənim üçün Tanrı roluunu oynaya-sın. İstəyirəm ki, bizdə imtahanlar başlananda sən mənim partamın altında oturub riyaziyyatdan cavabları mənə piçildəyasan.

Hele neçə il əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı Nino böyük tənəffüsde gözleri yaşıla dolu bizim tərəfə gəldi və məni sıfə dartıb apardı. Mən düz bir saat onun partasının altında oturub, riyaziyyat tapşırığının cavablarını ona piçildədim. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman idim.

– Əmin və onun hərəmi necədir? – deyə Nino soruşdu.

Üzümü ciddiləşdirdim. Lakin Ninonun zərərsiz marağı qarşısında Şərqiın bütün əxlaq qanunları əriyib gedirdi. Əlim Ninonun yumşaq qara saçlarına qərq oldu:

– Əmimin hərəmxanası vətənине qayitmaq niyyətindədir. Qəribədir, deyəsən, Qərbən tibbi faydalı olub. Amma hələ heç bir əlamət görünmür. Buna baxmayaraq, indilik əmim çox ümidiidir.

Nino uşaq kimi alnını qırışdırıb dedi:

– Yaxşı iş deyil bunlar. Atam və anam tam bunların eleyhinədir. Hərəmxana rüsvayçılıqdır.

Nino dərsini söyləyən şagird kimi danişirdi. Dodaqlarım onun qulağına toxundu:

– Nino, arxayıñ ol, mən hərəmxana saxlamayacağam.

– Amma sən, her halda, arvadını çadranın altında gizlədəcəksən!

– Əger vəziyyət tələb etse. Çadranın xeyri çoxdur. Çadra qadını günəşdən, tozdan və yad baxışlardan qoruyur.

Üzü birdən-birə qıpçırmızı olmuş Nino:

– Sən həmişə bir asiyalı olaraq qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın başqasının xoşuna gələndə nə olar?

– Qadın gərek yalnız öz erinin xoşuna gəlməyə çalışın, başqasının yox. Açıq sıfət, lüt ciyinler, yarıya kimi aşkar döşlər, nazik ayaqlardakı şəffaf corablar – bunların hamısı bir şey vəd edir və bu vədi qadın yerinə yetirməlidir. Çünkü qadında bu qədəri gören kişi, daha çox görmək istəyər. Kişini belə arzulardan “qorumaq” üçün isə çadra mövcuddur.

Nino təəccübə mənə baxırdı:

– Sənəcə, Avropada on yeddi yaşılı qız ile on doqquz yaşılı oğlan bu şeylərdən de danişırlar?

– Yox.

– Onda gəl biz də danışmayaq, – deyə, Nino sərt şəkildə dilləndi və dodaqlarını sıxdı.

Əlim onun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan gündeşin son parıltısı onun gözlərinə düşdü. Aşağı əyildim... Onun dodaqları incəliklə iradesiz aralandı. Mən onu sürəklə və çox yaramaz şəkildə öpdüm. Onun nəfəsi tengləşdi. Gözləri qapandı. Sonra moni birdən itələyib ayrıldı. İkimiz də susub toranlaşan boşluğa baxırdıq. Bir az sonra azca utanan kimi yerimizdən durduq. Əl-ələ verib bağdan çıxdıq.

Bağdan çıxarkən Nino dilləndi:

– Hər halda mən də gərk çadra geyəydim.

– Ya da öz vədini yerinə yetirəydim.

O, pərt halda güldü. İndi hər şey yenə də qaydasında idi. Mən onu düz evlərinə kimi ötürdüm. Ayırlarkən “Şübhəsiz ki, sizin buraxılış gecənizə gələcəyəm” dedi. Onun əlini tutdum:

– Nino, yayda nə eləyəcəksən?

Bu o demək deyildir ki, sən də Şuşaya getməlisən.

– Onda yaxşı, yayda Şuşada görüşərik.

– Son lap zəhlə aparansan. Heç bilmirəm sendən niyə xoşum gelir.

Ninonun arxasında qapı bağlandı. Mən eve tərəf getdim. Əmimin sıfəti qurumuş kərtənkələ qabıqına bənzər hərəməgası dişlərini ağarda-ağarda dedi: “Gürcü qadınları çox gözəldirlər, xan. Amma onları tez-tez, özü də bağda, çoxlu adamın keçdiyi yerdə öpmək lazımdır”. Onun solğun yanağını çımdıkladım. Hərəməga hər şey edə bilər. Çünkü o, nə kişidir, nə də qadın. O, orta cinslidir.

Atamın yanına getdim:

– Sən mənə üç arzu hədiyyə verdin. Birincisini artıq biliyəm. Bu yay tək Qarabağa getmək istəyirəm.

Atam uzun-uzadı üzümə baxdı və sonra gülə-gülə başını yırğaladı.

DÖRDÜNCÜ FƏSİL

Zeynal ağa Bakının Bineqədi qəsəbəsindən olan sadə bir kəndlidi. Onun bu qəsəbədə tozlu, quru bir şoranlaşmış torpaq sahəsi var idi. Zəlzələ baş verən günde kimi yoxsul mülkündə hemin torpağı şumlayırdı. Zəlzələ onun torpağında yarıq əmələ getirdi, yarıqdan da neft fişqirdi. O gündən etibarən Zeynal ağanın nə bacarığa ehtiyacı var idi, nə də ağıllı olmağa. Pul sadəcə su kimi onun cibinə axırdı. Pulu əliaçıqlıq və comerdçəsinə xərcləyirdi. Amma buna baxmayaraq pul çoxalır və onun üçün yüksək çəvrilirdi. Elə bir yükə çəvrilirdi ki, onu lap əldən salmışdı. Çünkü gec-tez bu xoşbəxtliyin cəzası da gəlməli idi. Zeynal ağa da edama məhkum olunan məhbəs kimi cəzasını gözləyirdi. O, məscidlər, xəstəxanalar və həbsxanalar tikdirdi. Zeynal ağa Məkkəyə Həccə getdi və yetimxana tikdirdi. Lakin bədbəxtlik

rüşvet almaz. Günlerin bir günü, yetmiş yaşında ikən aldığı on sekiz yaşlı arvadı onun namusunu ləkələdi. Zeynal ağa da lazımlığı kimi, amansız və sert şəkildə öz namusunun intiqamını aldı və axırda yorğun bir kişiyə çevrildi. Onun ailesi dağıldı, oğlu onu tərk etdi, o biri oğlu da intihar edərək, onun başına misilsiz rüsvayçılıq getirdi.

İndi də saçları ağarmış, derdli və beli bükülmüş Zeynal ağa Bakıda qırıq otaqdan ibarət sarayında yaşıyordu. Onun sağ qalan yegane oğlu İlyas bəy idi və o, bizim sınıf yoldaşımız olduğu üçün, buraxılış gecəmiz də Zeynal ağanın evinin böyük salonunda teşkil edilmişdi.

Düz saat səkkizdə mən, enli mərmər pilləkənlərlə yuxarı qalxdım. Yuxarıda isə İlyas bəy durub qonaqları qarşılıyordu. O da mənim kimi qayışından nazik xəncər sallanan yaraşıqlı çırkez libası geymişdi.

O da mənim kimi quzu dərisindən papağını çıxartmamışdı, çünki bu, indən belə bize aid olan bir imtiyaz idi.

Sağ elimi papağıma vurub: "Salam əleyküm, İlyas bəy!" deyə ona salam verdim.

Köhnə milli adətə əllərimizi biri-birimizə uzatdıq: mənim sağ elim onun sağ elini, onun sol əli mənim sol əlimi sixdi.

– Bu gün cüzamxana bağlanacaq, – deyə İlyas bəy piçildədi.

Mən razi halda başımı yırğaladım.

Cüzamxana sinfimizin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus müəllimlərinin ölkəmizdən bir tike belə xəberləri yox idi. Buna görə də biz onları aldatmıştık ki, Bakının yaxınlığında cüzam xəstəleri üçün ev vardır. Hansımız dərsdən yayınmaq isteyirdi, o saat sınıf nümayəndəsinə deyirdi. O da gedirdi sınıf müəllimimizin yanına, dişlərini bir-birinə vura-vura xəbar verirdi ki, cüzamxanadan bir xəstə şəhərə qaçıb. Polis onu axtarır. Belə şübhə var ki, xəstə həmin o şagirdin yaşadığı məhəlləde gizlənir. Sınıf müəllimimizin rəngi qaçıv və xəstə tutulana kimi həmin şagirdi dərsdən buraxırdı. Bu cür tətil bir həftə də davam edərdi, daha çox da. İşə baxırdı. Amma heç bir müəllimin ağlına gəlmirdi ki, sanitariya idarəsine gedib, şəhər yaxınlığında doğrudan da cüzamxana olub-olmadığını soruştur. Bu gün isə cüzamxana tantənəli şəkildə bağlanmalı idi.

Mən ağızına kimi dolu zala girdim. Üzdündə xüsusi bir tantənə və bayram ifadəsi olan məktəb müdürüm, həqiqi gizli müşavir Vasili

Qriqoryeviç Xrapko zəlin küncündə oturmuşdu, müəllimlər də onu ehətəyə almışdır. Ona yaxınlaşdım və dərin bir ehtiramla baş əydim. Dilləri və ləhcələri son dərəcə cəld qavraya bildiyim üçün mən sinifdəki müsəlman şagirdlərin natiqi və nümayəndəsi idim. Müsəlman şagirdlərin çoxu elə ağızını açıb rusca bircə cümle deyən kimi qeyri-rus mənşəli olduğunu aşkar etdiyi halda, mən hələ üstəlik bir neçə rus ləhcəsini də bilirdim. Müdirlərim Peterburqdan idi. Buna görə də onunla gərək Peterburq ləhcəsində danışaydım. Yəni samitləri piçilti ilə deyib, saitləri udmaq lazımdı. Gözəl səslənmir, amma son dərəcə nəcib görünür. Müdirlər istehzani heç zaman seze bilmədi və bu səbəbdən də "bu ucqar ərazinin ruslaşdırılmasının bu cür irəliləməsindən" ötrü sevinirdi.

– Axşamınız xeyir, cənab müdirdir, – deyə mən utancaq şəkilde müraciət etdim.

– Axşamınız xeyir, Şirvanşir, imtahan qorxusundan özünüzü gəle bilmisinizmi?

– Beli, cənab müdirdir. Amma bu arada mən iyrienc bir əhvalatın şahidi olmuşam.

– Nə olub ki?

– Hə, o cüzamxana məsələsini deyirəm.

– Cüzamxanaya nə olub axı?

– Biy? Cənab direktorun xəberi yoxdur? Dünən bütün xəstələr oradan qaçıb izdihamla şəhərdən keçiblər. Onlara qarşı iki herbi hissə göndərmək lazım gelmişdir. Xəstələr iki kəndi zəbt etdilər. Əşgerlər kəndləri mühəsirəyə aldılar və sağlamları da, xəstələri də – hamısını güllə ilə vurub öldürdülər. Evlərə od vurub yandırdılar. Dəhşətli deyilmi, cənab müdirdir? Cüzamxana artıq mövcud deyildir. Əl-ayaqları qopmuş, bir qismi isə hələ de xırıldayan xəstələr şəhər darvazası qabağında səriliblər. Onların üstünə yavaş-yavaş neft töküb yandırırlar.

Müdirin gözləri kəlləsinə çıxdı. Hər halda, ürəyində fikirləşirdi ki, hələ vaxt var ikən gedib nazirə desin, onu daha medəni bir yere keçirsinlər.

O, qəməgin halda dilləndi: "Dəhşətli ölkə, dəhşətli adamlar. Amma balalarım, məhz burada insan dəmir intizamın və hakimiyyət orqanlarının cəld herəket etməsinin nə qədər vacib olduğunu başa düşür".

Bütün sınıf müdürin başına yiğilib qayda-qanunun faydalı olması barədə mülahizələrinə qulaq asırdı. Cüzamxana artıq dəfn edilmişdi.

Bizim məktəb xələflərimiz indi gerək özləri bir şey uydurayırlar. Mən birdən elə-bələ soruşdum:

— Cənab direktor bilirmi ki, Məhəmməd Heydərin oğlu artıq ikinci ildir bizim gimnaziyaya gelir.

— Nə-e — deya müdərrimizin gözləri az qala təpəsinə çıxdı. Məhəmməd Heydər gimnaziya üçün rüsvayçılıq idi. O, hər sinifdə ən azı üç il qalmışdı. On altı yaşında o, evlənmişdi, amma buna baxmayaraq, yene məktəbe gəldi. Onun oğlu doqquz yaşı olan kimi eyni gimnaziyaya daxil oldu. Xoşbəxt ata əvvəl istədi bu məsələni gizli saxlasın. Lakin bir dəfə bir kök uşaqqı böyük tənəffüsə Məhəmməd Heydəre yaxınlaşdı və günahsızcasına ona dedi: "Ata, əgər mənə beş qəpik verməsən ki şokolad alm, riyaziyyat tapşırığını köçürdüyüünü gedib anama deyəcəyəm".

Məhəmməd Heydər xəcalətdən qıpqrımızı olmuşdu. Uşağı tez-tez dartıb apardı və bize söz verdi ki, elə birinci fürsətdə gimnaziya müdərriñe ata olduğunu bildirecək.

Müdirimiz yenə soruşdu:

— Yəni demək istəyirsiniz ki, altıncı sınıf şagirdi Məhəmməd Heydərin artıq ikinci sınıf gedən oğlu var?

— Belə, elədir və sizdən çox üzr istəyir. O istəyir ki, oğlu da onun kimi bilikli olsun. Zarafat deyil, Qərb biliyinə yiylənənmək həvəsi getdikcə daha geniş vüset alır.

Müdirimiz qıpqrımızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğulun eyni məktəbə getməsinin məktəb qaydalarına zidd olub-olmadığı barədə düşünürdü. Amma bir qərara gələ bilmədi. Buna görə də ata və oğulcuğaz bundan sonra da Qərb elminin qalasını mühasirəde saxlaya bilərdilər.

Zalın yanından balaca bir qapı açıldı. Qalın pərdələr qırğıq çəkildi. On yaşlı bir oğlan uşağı dörd nəfər qara saçlı, kor kişisinin əlindən tutub içəri gətirdi: bunlar İrandan gəlmis musiqiçilər idilər. Kişiər zalın küncündə xalçanın üstündə əyləşdilər. Qədim İran əl əməyinin məhsulu olan nadir alətlər işığa çıxarıldı. Fəryad edən bir musiqi dila gəldi. Musiqiçilərdən biri əlini qulağına sarı apardı. Bu, Şərq müğənnilərinin klassik hərəketi idi.

Salona səkitlik çökdü. O biri musiqiçi həzzlə tarı dilləndirdi. Müğənni yüksək tonda oxumağa başladı.

O susandan sonra solunda oturan xanəndə səsini qaldırdı. Çox bərk, tükürpədici bir nifrətlə qışqırıb dedi:

...Ve sen, ey nazənin, bir siçan kimi
Keçərdin meydandan qonşu evinə.

Tar indi elə bil nale çəkirdi. Kamança hönkür-hönkür ağlayırdı. Üçüncü xanəndə ehtirasla burnunun altından oxumağa başladı:

"O bir çaqqaldır, bir allahsızdır...
Ah fəlakət, ah müsibət, ah rüsvayçılıq!"

O, bir anlığa susdu. Üç-dörd musiqi ahəngindən sonra dördüncü müğənni yavaşca, incə bir tərzdə oxumağa başladı...

Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Yanında da müdərrimiz və coğrafiya müəllimimiz.

Müdirimiz yavaşca:

— Nə çirkin musiqidir. Elə bil Qafqaz eşşeyinin anqırtısına qulaq asırsan. Göresen söyledikləri sözlərin mənası nədir?

— Elə ahəng kimi mənasız olmalıdır, — deye müəllim cavab verdi. İstədim barmaqlarımın üstündə oradan uzaqlaşım.

Birdən sezdim ki, ağır pərdə yavaşca tərpəndi. Ehtiyatla oraya baxdım. Saçları qar kimi ağ və gözleri qeyri-adı bir şəkildə parlayan qoca bir kişi pərdənin arxasında durub, musiqiyə qulaq asır və ağlayırdı. Bu, İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi. Onun qalın, mavi damarlı yumşaq əlləri titrəyirdi. İşə bax! Öz sahibinin adını belə yaza bilməyən bu əller yetmiş milyon manat pula hakim idi.

Gözlerimi yana çekdim. Bu Zeynal ağa adı bir kəndli idi, lakin xanəndə sənətindən başı yaxşı çıxırı.

Mahnı qurtardı. Musiqiçilər bir Qafqaz oyun havası çaldılar. Mən zalda süzməyə başladım. Məktəblilər qrup halında durmuşdular. Onlar şərab içirdilər. Müsəlmanlar da. Mən isə içmirdim.

Yoldaşlarımızın tanışları və bacıları künclərdə durub lağ-lağ danışındılar. Orada çoxlu sarısaç, göygöz, pudralı rus qızı var idi. Onlar ruslarla, bəzən də erməni və gürcülərlə səhbət edirdilər. Elə ki müsəlman onlarla danışındı, rus qızları dərhal istehza ilə özlerini çəkir, bir neçə sözlə cavab verir və dərhal uzaqlaşırırdılar.

Kimse pianonu səsləndirdi. Vals başlandı. Müdirimiz qubernatorun qızı ilə rəqs edirdi.

Şükür Allaha! Onun səsi pilləkən tərəfdən geldi: "Axşamınız xeyir, İlyas bəy. Bir az gecikdim. Amma bu mənim günahım deyildi".

Mən bayira şigidim. Yox, Nino nə gece paltarı geymişdi, nə də müqəddəs Tamara liseyinin bal uniformasını. Onun beli elə bağlanmışdı, elə ince idi ki, mən bir əllə onu aça biləcəyime inanırdım.

Qızılı düyməli qısa məxmer cübbəsi onun çiyinlərinə atılmışdı. Uzun məxmer yubkası düz ayaqlarına çatırdı. Mən ancaq onun tumac ayaqqabılının ucunu gördüm. Saçlarında balaca bir papaq vardı. Alnından da iki cərəge ağır qızıl sikkə asılmışdı. Gürcü şahzadə xanımının qədim bayram libası və hələ üstəlik də bir Bizans məleykəsinin siması! Məleykə güldü: "Yox, Əli xan. Hirşlənməli deyilsən. Bu yubkanın kəndirlərini bağlamaq düz bir saat çəkdi. Nənəmin yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm".

- Birinci rəqs mənimlə! - deyə İlyas bəy səsləndi.

Nino sual dolu gözleri ilə mənə baxdı. Razılıqla başımı tərpətdim. Rəqs etməyi sevmirdim. Özü də pis rəqs edirdim. Bundan başqa, İlyas bəyə Ninonu etibar edə bilərdim. O, qayda-qanundan xəbərdar idi.

- Şamil duası! - Bu səs İlyas bəyin səsi idi.

Kor musiqiçilər dərhal, keçidsiz başladılar...

İlyas zalın ortasına atıldı. Xəncərini sıyırıldı. Onun ayaqları qızığın Qafqaz dağlı rəqsinin ritminə uyğun olaraq tərəpənirdi. Xəncərin tiyəsi əlində parlayırdı. Nino rəqs edə-edə ona qoşuldı. Qızın ayaqları nadir oyuncاقların ayaqları kimi balaca idi. Şamilin sırlı rəqsi başlandı. Biz musiqinin ahəngi ilə el çalırdıq. Nino qaçırlaşı gəlin idi... İlyas xəncəri dişlərinin arasına saldı. Qolları yurtıcı quşun qanadları tək açılmışdı və o, qızın ətrafında dolaşındı. Ninonun ayaqları zal boyunca süzməyə başladı. Onun elastik, titrəyen qollarının hərəketi qorxu, ümidsizlik və fedakarlıq ifadə edirdi. Sol əlində desmal tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız papağındakı sikkələr cərəge ilə tərəpənmeden qalmışdı. Belə də olmalı idi və rəqsde ən çətin şey elə bu idi. Bu cür cəldliklə zal boyunca süzüb, papağındakı sikkələrin birini də tərəpənməyə qoymamağı ancaq bir gürcü qızı bacarardı. İlyas onu ov quşu kimi təqib edirdi. Durmadan, aman vermədən daire boyunca onun dalınca qaçırdı. İlyasin qollarının işaretləri getdikcə

daha amiranə olur, Ninonun da hücumu dəf edən hərəketləri get-gedə incələşirdi. Nehayət, o ovçunun qovub tutduğu, qorxudan bədəni tir tir əsən cüyür kimi dayandı. İlyas get-gedə daha cəld hoppanırdı. Ninonun gözleri itaətkar idi. Onun əlləri əsirdi. Musiqi gurlayanda Nino sol əlini açdı. Desmal yerə düşdü. Elə bu anda İlyasin xəncəri bu balaca ipək parçasına ilişdi və onu yerə mixladı.

Məhəbbət rəqsinin simvolikası qurtardı...

Bir şeyi yaddan çıxartdım. Rəqsden qabaq mən öz xəncərimi İlyas bəyə vermişdim, onun xəncərini də özümə götürmüştüm. Ninonun desmalını kesen mənim xəncərimin tiyəsi idi. Bele etmək daha təhlükəsiz idi, çünki müdrik bir misalda deyilir ki, "Öz dəveni Allahın himayəsinə tapşırmazdan qabaq onun ipini bərk hasara bağla".

BEŞİNCİ FƏSİL

"Ey xan! Bizim şöhrətli əcdadlarımız özlerinə daha böyük və başqalarını dehşətə salan ad qazanmaq üçün bu diyara ayaq basanda, onlar: "Qara bax! - Bax... orada qar var!" - deyə qışqırıldılar. Amma dağlara yaxınlaşanda və balta dəyməmiş meşəni görəndə qışqırıldılar ki, "Qara bağ!". Və o zamandan beri bu diyara Qarabağ deyilir. Qabaqlar ona Sünik, ondan evvəl isə Avqar deyərdilər. İndi, ey xan, bil ki, bizim diyar qədim və şöhrətli bir diyardır".

Şuşada evində otaq kirayə götürdüüm qoca Mustafa qürurla susdu. Qarabağın meyvə araqından bir qədəh içib, saysız-hesabsız tellerden hörülmiş qeyri-adi pendirdən bir tike kəsdi və boşboğazlığına davam etdi: "Bizim dağlarda qarənlıq ruhları məskən salıb və nəhəng xəzinələrin keşiyini çəkirər. Bunu hər kəs bilir. Lakin dağlarda müqəddəs daşlar durur və müqəddəs çaylar axır. Bizzət hər şey var. Get şəhərə, gəz-dolaş oranı, gör heç işleyən varmı? Bir nəfər də! Bax, gör heç kəderli adam görərsənmi? Bir nəfər də! Ayıq adam varmı! Bir nəfər də! Heyrət et, təəccübən, ağal!"

Mən bu xalqın şirin yalançlılığını təəccübənirdim. Öz balaca diyarlarını şöhrətləndirmək üçün onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir erməni məni inandırmış istəyirdi ki, Şuşadakı Maraş kilsəsinin beş min il yaşı var. Ona qayıdır dedim ki: "Yalan danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axi bir xristian kilsəsi Məsihden (Xristosdan) qabaq tikilə bilməzdi!?"

Gonbula sözüm bərk toxundu ve o, tənəli terzdə dedi: "Əlbətə, sən təhsilli bir adamsan, sözüm yoxdur. Amma bu qoca kişinin nəsi-hetinə qulaq as: başqa xalqlarda ola bilən xristianlığın yaşı iki min ildir. Biz, Qarabağ əhlinə ise Xilaskar Məsih ondan üç min il qabaq peyda olub. Bax belə".

Hələ Şuşada yoluştı bir daş köprüün üstündən keçərkən faytonçu mənə nəql elədi ki, bax, bu köprüni ölməz qəhrəmanlıqlarını göstərmək üçün İrana gedərkən makedoniyalı İskəndər tikdirmişdir.

Köprüünən aşağı hissəsində daşın üstündə isə "1897" rəqəmi həkk edilmişdi. Onu faytonçuya göstərdim. O da özünü o yere qoymadan cavab verdi: "Eh, ağa, bunu ruslar sonradan həkk ediblər ki, bizim şöhrətimizi kiçiltsinler".

Şuşa qəribə bir şəhər idi. Min beş yüz metr hündürlükde yerləşən, müsəlmanların və ermənilərin yaşadıqları bu şəhər eslerdən bəri Qafqaz, İran və Türkiyə arasında bir köprü olmuşdur. Ətrafinı dağlar, meşələr və çaylar bürümüş gözəl bir şəhər idi. Dağlarda və vadilərdə çiy kərpicdən tikilmiş bəfaca komalar ucalırdı. Yerlilər usaq sadəlliyyi ilə bu komaları saray adlandırdılar. Orada yerli feodal-lar – müsəlman bəyləri, ağaları, erməni məlikləri yaşayırdılar. Bu adamlar saatlarla evlerinin eyvanında oturur, qelyan çəkir və bir-birinə Rusyanın və çarın Qarabağdan olan generalları tərəfindən neçə dəfə xilas olunduğundan və qarabağlılar olmasayı, imperiya-nın başına nələr gələ biləcəyindən danışdılar.

Biz, yəni mən və qoçum, balaca dəmiryol stansiyasından at arabası ilə Şuşaya əyri-üyru dağ yolu ilə yeddi saata çatdıq. Qoçuluq daha çox quldurluğa meyil göstərən silahlı nökerlərin peşəsi idi. Tepədən-dırnağa kimi silahlanmış bu adamlar qaradınməz olardılar. Bu qaradınməzlik belkə də ondan ireli gelirdi ki, qoçular vaxtilə soyğunçu-luqda göstərikləri igidiyyin xəyalı ilə yaşayırdılar. Atam qoçunu mənə qoşmuşdu ki, yolda məni yadlardan, yaxud yadları məndən qorusun. Bunu heç başa da düşmədim. Qoçu iltifatlı adam idi. Elə bil bir az da Şirvanşırlar ailəsinə qohumluğu çatıldı və bir qohum kimi etibarlı adama oxşayındı. Bu cür qohumlara ancaq Şərqdə rast gəlmək olardı.

Artıq beş gün olardı Şuşada idim. Oturub Ninonun gəlməsini gözləyirdim. Bu beş günde yerlilər mənə yalnız ondan danışdılar ki, dönyanın bütün varlı, igid, yaxud başqa cür şöhrətli olan adamları Şuşadan çıxmışdır. Mən şəhər parkını gəzir və məscid minarelərini seyr edirdim. Şuşa çox mömin şəhər idi. Buradakı məscid və kilsə-

ler altmış minlik əhali üçün kifayət idi. Üstəlik, şəhərin qıraqında saysız-hesabsız pirlər, birinci növbədə də şübhəsiz, müqəddəs Sarı beyin iki ağacı dururdu ki, özünü öyen qarabağlılar elə birinci gün məni bu yerlərə dərtib aparmışdılar.

Müqəddəsin qəbri Şuşadan bir saatlıq yol uzaqlığında idi. Hər il bütün şəhər bu qəbrin yanına səcdəyə gəlir və müqəddəs ağacılıqda xudmani maclis qurub bayram edirdi. Xüsusilə mömin olanlar bu qəbre qəder uzanan yolu ayaqla deyil, diz üstə sürüne-sürüne qat edirdilər. Bu çox ağır və zəhmətli bir işdir, amma zəvvarların diqqəti xüsusişə cəlb edir. Müqəddəsin qəbri üstündəki ağaclarla əl vurmaq qadağan idi. Kim ağacların bircə yarpağına toxunsayı, ele yerindəcə iflic olurdu. Sarı bəy bax, beləcə qüdrətli idi!

Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə bilmədi. Bunun əvezində isə camaat onun bir işindən mənə təfərrüati ilə danişirdi. Deyirdilər ki, bir dəfə o, düşmənər tərefində təqib olunarkən onun atı, hələ bu gün də Şuşa şəhərinin yerləşdiyi dağın təpəsi ilə çapır. Təqib edənlər lap yaxınlaşanda, o, atının cilovunu dərtür və at neheng sıçrayışla dağın, qayaların, bütün Şuşa şəhərinin üstündən uçub gedir. Mömin adamlar bu necib heyvanın endiyi yerdəki daşa həkk olunmuş nal izlerini görə bilirdilər. Camaat and-aman edirdi ki, bu, həqiqətdir. Bir dəfə yalnız belə bir hoppanmanın mümkün olduğuna şübhəmi bildirəndə, onlar inciməş halda dedilər: "Amma ağa, bu at Qarabağ atı id!" Və bunu deyib, Qarabağ atı barədə mənə bir əfsanə nəql etdilər: Onların diyarında hor şey gözəldir. Ancaq bu diyarın en gözəli Qarabağ atıdır. Bu həmin Qarabağ atı id ki, İran şahı Ağa Məhəmməd bütün hərəm-xanasını bu şöhrətli atın əvezində verməyə hazır idi. (Görəsen, mənim dostlarımın xəbəri var idimi ki, Ağa Məhəmməd axtalanmış hərəmağa olmuşdur?) Bu at az qala müqəddəs bir at id. Bu möcüzəli at cinsi doğulana kimi müdriklər düz yüz il ərzində baş sindirib, ellaməlik ediblər. Möcüzəli at cinsi: dünyanın ən gözəl atı, Qarabağın məşhur kehər atı.

Bu qəder tərifdən sonra marağım artdı və xahiş etdim ki, bu gözəl atların birini mənə göstərsinlər. Müşayiətçilərim mənə canı-yananlıqla baxıb dedilər: "Sultanın hərəmhanasına girmək – Qarabağ atlarının peyəsinə girməkdən asandır. Bütöv Qarabağda yalnız on iki belə kehər at vardır. Onları görən at oğrusu olur. Ancaq müha-ribe olanda sahibi bu möcüzəli atı minir".

Bəxtim getirməmişdi. Deyəsən, elə bunların bu əfsanəvi at barədə söylədikləri ilə kifayatlaşmamış idim.

Beləliklə, Şuşada oturub qoca Mustafanın boşboğazlığına qulaq asa-asə Ninonu gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım.

— Ey xan, — deyə Mustafa sözə başladı, — sənin əcdadların müharibə aparmışlar, sən isə təhsilli bir adamsan və elm ocağına getmişən. Buna görə də incəsənətdən başın çıxar. Farslar Sədi, Hafiz və Firdovsi ilə öyünürler, ruslar Puşkin ilə fəxr edirlər. Uzaq Qərbədə da Gete adlı bir şair olub və o, şeytan barədə şeir yazıb.

Onun sözünü kəsərək:

— Bəlkə bütün bu şairlər Qarabağdan çıxıblar? — dedim.
— Yox, hörmətli qonaq, yox, bunu demirəm. Amma demək istədim odur ki, bizim şairlər daha yaxşıdır. Onlar o qədər qürurluqlular ki, şeirlərini quru kağıza yazmırlar, onları ancaq oxuyurlar.

— Hansı şairləri nəzərdə tutursan? Aşıqları?

— Bəli, — deyə, qoca mötəbər şekilde cavab verdi, — aşıqları nəzərdə tuturam. Onlar Şuşa yanındaki kəndlərde yaşayırlar və onların yarışı var. Gedib o möcüzəye baxmaq istəyirsinmi?

Razılıq verdim və ertəsi gün eyni-üyrü yolla yoxusu qalxıb Qaf-qaz aşiq sənətinin dayaq nöqtəsi sayılan Daş kəndinə geldik. Qara-bağın, demək olar, hər kəndində yerli aşıqlar vardır. Onlar qışda şeir yazarlar və baharda dünya işığına çıxırlar ki, saray və komalarda öz mahnlarını oxusunlar. Amma üç kənd var ki, orada sərf aşıqlar yaşıyırıllar və Şərqiñ ta qədimdən şeriyətə böyük hörmət bəsləməsinin əlaməti olaraq yerli feodallar onları vergidən azad etmişdilər. Bu kəndlərin biri de Daş kəndi idi.

Kəndin sakinlərinin adı kəndli olmadıqlarını müəyyən etmək üçün elə birçə baxış kifayət idi: kişilərin uzun saçları və eyinlərində ipək libasları vardı. Onlar bir-birlərinə şübhə ilə baxırdılar. Qadınlar kişilərinin dalınca gedir və musiqi alətlərini daşıyırdılar. Onların baxışları qəmgin görünürdü. Kənd bütün Qarabağdan gəlmış və dövlətli müsəlmanlar və ermənilərlə dolu idi. Onlar aşiq sənətindən həzz almaq üçün buraya gəlmişdilər. Aşıq kəndinin əsas meydançasında tamaşaçı kütlesi toplaşmışdı. Meydanın ortasında isə amansız döyüşə hazır olan iki aşiq dayanmışdı. Onlar bir-birlərinə nifrətle baxırdılar. Külək onların uzun saçlarını yellədirdi. Aşıqlardan biri qışqırıb dedi:

— Sənin paltarından peyin iyi gəlir, sifətin donuz sifətinə bənzəyir, sənin istedadın bakırə qızın qarnındakı tükdən də nazikdir və bir az pul üçün sən özün haqqında təhqirəmiz şeir bestəleyərsən.

O biri aşiq acıqlı-acıqlı səsini ucaldı:

— Sənin paltarın təlxek libasına bənzəyir, səsin də axtalanmış xədimin səsini xatırladır. Sən öz istedadını sata bilmirsən, çünki heç istedadın da yoxdur. Sən bəxşişlərə dolu süfrəmdən atılan tör-töküntürlə yaşayırsan.

Aşıqlar müəyyən vaxt bir-birini cəhdla söydüller. Bu söyüşlər bəzən insanı bezdirse də, xalq əl çalıb onları alqışlayırdı. Sonra hevari simalı ağsaçlı bir qoca ortaya çıxdı və deyişmə üçün iki mövzu elan etdi: biri lirik, biri də epik. Lirik mövzu “Araz üstündə ay”, epik mövzu da “Ağa Məhəmməd şahın ölümü” idi.

Aşıqlar göye baxdılar və oxumağa başladılar. Onlar acıqlı xədim Ağa Məhəmmədden oxuyurdular ki, Ağa Məhəmməd kişilik gücünü yeniden qaytarmaq üçün Tiflisə, oradakı kükürdlü suda çimməyə gedir. Kükürdlü su kömək etməyəndə, xədim şəhəri yerlə-yeksan etdi və bütün qadın və kişiləri vəhşicəsinə öldürdürdü. Lakin dala qayıdan zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında yatan vaxt xəncərlə vurulub. Büyük şah həyatdan heç bir həzz almadan öldü. O, hərb yürüşləri zamanı acliğa dözmüş, qara çörək yemiş, ayran içmişdi. O, saysız-hesabsız ölkələr fəth etmişdi, amma səhradakı dilənçi qədər yoxsul qalmışdı. Xədim Ağa Məhəmməd belə adam idi.

Aşıqlar bütün bunları klassik beyt və bənd üslubunda oxuyurdular. Onların biri ən gözəl qadınlar ölkəsində xədimin işgəncələrini dəqiqiliyi ilə təsvir edir, o birisi də bu qadınların edam səhnəsini təfərrüati ilə canlandırırırdı. Tamaşaçılar razı qalmışdilar. Aşıqların alınan tər təkəlürdü. Bərdən müləyim səsi olan aşiq səsləndi:

— Araz üstündəki Ay kimə bənzəyir?

Açıqlı aşiq onun səsini kəsərək:

— Sənin sevgilinin sifətine.

Müləyim səsli dilləndi:

— Bu Ayın işığı müləyimdir.

— Yox, — deyə açıqlı aşiq cavab verdi, — bu Ay şəhid olmuş qəhrəman bir döyüşünün qalxanına bənzəyir.

Bu bənzətmədə birinciliyi eldə etmək üçün onlar bir-birini taqot-dən salırdılar. Sonra hər biri mahni oxudu. Ayın gözəlliyindən, qız

hörüyü kimi axıb gedən Arazdan, gecələr sahilə gelib, Arazın suyunda eks olunan Aya baxan sevgililərdən oxuyurdular... Açıqlı aşiq qalib elan edildi və o, iyrənc bir gülüşlə rəqibinin sazını mükafat olaraq aldı.

Ona yanaşdım. Mis sinisini pulla doldura-doldura qəşqabağını sallayıb ətrafa baxırdı.

— Qələbenə görə sevinirsənmi? — deyə soruşdum. O nifratlı yerə tüpürdü və dedi:

— Ağa, bu, qələbə sayila bilməz. Keçmişdə qələbələr var idi. Yüz illər bundan qabaq. O zəmanədə qalib məglubun başını çapa bilərdi. O vaxtlarda incəsenətə hörmət böyük idi. İndi biz nazlanıb incəmişik. Artıq heç kim bir şeir üçün qanını vermir.

— İndi sən diyarın ən yaxşı şairisən.

— Yox, — dedi və onun gözlərində dərin bir kədər göründü. Və o, təkrarən dedi: — Yox, mən ancaq bir sənətkaram. Mən əsil aşiq deyiləm.

— Bes əsil aşiq nə deməkdir?

— “Ramazan ayında”, — deyə açıqlı aşiq dilləndi, — sırılı, xariqüləde bir gecə, Qədir gecəsi vardır. Bu gecədə təbiət bir saatlıq yatar. Çaylarda sular axır, murdar ruhtar xəzinələrin keşiyində durmurlar. Otaların böyüdüyüünü və ağacların danışdığını eşitmək olur. Çaylardan su perileri çıxır və o gecədə dünyaya gələn adamlar müdrik və şair olurlar. Qədir gecəsində aşiq gərək bütün şairlerin hainisi olan İlyas peygəmbəri çağırınsın. Peygəmbər düz vaxtında peyda olur və öz camından aşağı su verib deyir: “Bu gündən etibarən sən əsil aşiqsan və dünyada hər şeyi mənim gözümə görəcəksən”. Bu ənamı alan aşiq hər ünsürə görə hakim olur; heyvanlar və insanlar, küləklər və dənizlər onun səsinə baş əyir, çünki onun sözündə Küll-İxtiyarın qüdrəti və gücü olur.

Açıqlı aşiq yerə oturdu, əlləri ilə üzünü tutdu və hönkür-hönkür ağladı. Sonra dedi:

— Amina Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq lazımlı geldiğini heç kim bilmir. Buna görə də əsil aşıqlar mövcud deyildir.

O, ayağa durub getdi. Tənha, açıqlı və qaradınməz şəkildə getdi. Qarabağın yaşıl cənnətində yaşayan sohra qurdu kimi getdi.

ALTINCI FƏSİL

Pexaçpür bulağı özünün dar daş yatağında sırlıdayırdı. Onun etrafındaki ağaclar yorğun müqəddəslər kimi göye baxırdılar. Kiçik bir təpə Şuşanın mənzərəsini bağlamışdı. Cənuba doğru ermənilərin Bibliyadakı çoban yayaqlarını xatırladan yamyaşlı otlaqları uzanırdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çöllərində itirdi. Oradan səhranın qızığın nəfəsi, Zərdüştün odu əsməkdə idi. Lakin başımızın üstündəki ağaclar sakit və hərəketsiz idilər, elə bil qədim dövrün ilahələri oranı yenice tərk etmişdilər. Bizim tonqaldan çıxan tüstü bəlkə də onları müqəddəsleşdirirdi. Al-əlvən xalçalar dairevi şəkilde tonqalın ətrafına serilmişdi. Xalçaların üstündə kef çəkən gürcülərlə men oturmuşdum. Ocağın ətrafi şərab qədəhləri, meyvə, üst-üstə qalanmış tərəvəz və pendirlə dolu idi. Bulağın yanında da sadarilər, seyyah musiqiçilər oturmuşdular. Onların əlindəki aletlərin elə adı musiqini xatırladırdı: dairə, çinuri, thara, diplipito. Onlar bir bayati, lirik bir məhəbbət mahnısı oxuyurdular. Bu mahnını, yad mühi-tin cazibəsini artırmağı sevən şəhərli gürcülər arzu etmişdilər. Əgər latin dili müəllimimiz burada olsayıdı, şəhərli gürcülərin kənd şəraitinə uyğunlaşmaq cəhdini “Dioniy əhval-ruhiyyesi” adlandırdı. Nəhayət, bu şən kurort qonaqlarını, Şaşa yaxınlığındakı meşəciyə gecə ziyanetine dəvət edən Kipiani ailəsi gəlib çıxdı.

Ninonun atası düz qabağında oturmuşdu və o, tamada rolunu yerli ziyanət merasiminin şərtlərinə uyğun olaraq ifa edirdi.

Onun parlaq gözləri və qalın qara bişələri var idi. Qırmızı sıfətli Kipiani əlindəki qədəhi qaldırıb içdi. Men də bir qurtum içdim. Başqa vaxt olsayıdı içməzdim, amma tamada tələb edəndə içməmək nəzakətsizlik olardı.

Qulluqçular bulaqdan su getirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyə bilərdi və doymazdı. Çünkü Pexaçpür bulağının suyu da Qarabağın saysız-hesabsız möcüzələrindən biri idi. Suyu içdikcə süfrədə üst-üstə qalanmış bol yemək də azalırdı. Ocağın şölelənən işığında Ninonun anasının profilini gördüm. O, erinin yanında oturmuşdu və gözləri gülürdü. Bu gözlər, bir zamanlar cadugər Medeyanın arqonavt Yasonla görüşdüyü Rion düzənliyinin – Minqreliyanın yaratdığı gözlər idi.

Tamada qədəhi qaldırdı: "İçək möhtərəm Didianinin sağlığına!"

Uşaq baxışlı bir qoca təşəkkür etdi. Bununla da üçüncü dövət başlandı. Qədəhlər boşaldı. Pexaçpür bulağının əfsanəvi suyu sər-xoşluğa qarşı da təsirli idi. Heç kim sərənəş olmamışdı. Gürcüler süfrə başında olanda ürəkdən nəşəlenməyi sevirlər. Amma ağılları Pexaç-pür bulağının suyu kimi təmiz və şəffaf qalırıdı.

Meşəcikdə kef məclisi düzəldən təkcə biz deyildik. Ağacliq saysız-hesabsız ocaqlarla dolu idi, çünki bütün şuşahılar hər həftə müxtolif bulaqların başına yığılırlar. Kef məclisleri səhər açılana kimi davam edirdi. Xristianlar ve müsəlmanlar müqəddəs meşəciyin bütleri xatırladan ağaclarının kölgəsi altında birlikdə şənlənirdilər.

Mən yanında oturan Nino ya baxdım. O, gözlərini yana çəkdi. Ağsaçlı Didiani ilə səhbət edirdi. Bu da adətin bir əlaməti idi: qocalarla hörmət, cavanlara məhəbbət...

Qoca dilləndi:

— Siz gerək bir dəfə mənim yanımı — Zuqdidi sarayına gəlosiniz. Sarayı Rion çayı qırğındadır. Bir zamanlar Midya kölələri burada qoyun yunu ile qızıl toplayırdılar. Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və qədim ağaclarını görərsiniz.

— Məmnuniyyətlə, möhtərəm Didiani, gelərəm, amma ağaclar-dan ötrü yox, sizə görə gelərəm.

— Niye ağaclarla qarşınız? Mənim üçün ağaclar kamil həyatın təcəssümüdür.

Nino səhbətə qarışdı:

— Əli xan uşaq cindən qorxan kimi ağaclarдан qorxur.

— O dərəcədə də yox. Ancaq sizin üçün ağaclar nə qədər ezi-zırsə, mənim üçün də səhər əzizdir. Möhtərəm Didiani, ağacların olduğu dünya məni karıxdırır, çasdırır. Bu dünya vahimə və tapmaca ilə, cin və şeytanlarla doludur. Baxış sahəsi dardır, keçilməz və qaranlıqdır. Günəş şüaları ağacların kölgəsində hərarotini itirir. Hər şey alatoran və qeyri-realdır. Meşənin kölgəsi məni sıxır, budaqların xısaltısını eşidəndə isə kədərə qərq oluram. Mən sade şeyləri sevi-rəm — külək, qum və daşları. Səhər qılınc zərbəsi kimi sadədir. Meşə isə Qordi düyüünü kimi dolaşıqdır. Mən meşədə çəşib qalıram, möhtərəm Didiani.

Didiani fikirli-fikirli mənə baxdı və dedi:

— Sizdə səhəra adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru yol vardır: insanların meşə adamlarına və səhəra adamlarına bölmək lazımdır. Şərqiñ iċkisiz sər-xoşluğu səhradan gəlir. Səhrada isti külək və qızmar qum insanları sərənəş edir. Səhər dünyası sadə və problemsiz bir dünyadır. Meşə isə suallarla doludur. Yalnız səhəra sual vermir, məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun ateşi, qıgilcımı meşədən gəlir. Səhəra adamı, yəni gördiyüm və təsəvvür etdiyim səhəra adəm yalnız bir hissə və bir həqiqətə malikdir: bu iki şeydir onun daxilində olan. Meşə adəm isə çoxsifetlidir. Teəssübkeşlər səhradan gəlirlər, yaradıcılar isə meşədən. Şərq ilə Qərb arasında əsas fərq elə budur.

Ən adlı-sənli erməni sülaləsindən olan gonbul Məlik Naxararyan: "Bax bu səbəbdən biz ermənilər və gürcüler meşələrdə yaşayırıq", deyərək səhbətə qarışdı. Domba gözleri və qalın qaşları olan bu adam filosofluq etməyə və sər-xoşluğa məcəil göstərirdi. O qədəhini mənim sağlığıma qaldırdı və bərkədən dedi:

— Əli xan! Kartallar dağlardan çıxır, pələnglər cəngəllikdən. Bəs səhradan nə çıxar?

— Aslanlar və döyüşçülər, — deyə mən cavab verdim və Nino razi halda el çaldı.

Kabab payladılar. Qədəhlər yenə də dolub boşaldı. Gürcü şənliyinin sədasi meşəni bürümüşdü. Didiani Naxararyanla neyi isə müzakirə edirdi. Nino da fürsətdən istifadə edib şən və sualedici baxışını mənə zillədi.

Mən başımı razılıq işarəsi olaraq torpaqtım. Artıq qaranlıq çök-müşdü. Ocaq işığında insanlar cılräre, yaxud quldurlara bənzəyir-dilər. Heç kim bize fikir vermirdi. Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyildim, ovcumla suyu götürüb içdim. Su adama ləzzət verirdi. Bir xeyli orada dayanıb əksi suyun üstünə düşən ulduz-ları seyr etdim. Arxamdan addım səsləri gəldi. Quru bir çubuq balaca ayağın altında şaqquıldı... Əlimi uzatdım və Nino dərhal elimi tutdu. Biz yeriyo-yeriyo meşənin dərinliyinə kimi getdik. Ağaclar bize qaş-qabaqlı və narazı halda baxırdılar. Ocaqdan uzaqlaşmağımız düzgün iş deyildi və Nino balaca bir cəmənlikdə oturub, məni yanına dardı. Həmisə şən və şad olan Qarabağda ciddi sərt adətlər var idi. Qoca Mustafa mənə vahimə içinde danışdı ki, on səkkiz il bundan qabaq Qarabağda bir ailədə sədəqət pozulmuş və bunun nəticəsində də o zamandan bəri meyvə məhsulu azalmışdı.

Biz bir-birimizə baxırdıq. Ay işığında Ninonun sıfəti solğun və müəmmalı idi. "Prinses" deyə müraciət edəndə, Nino mənə yandan baxdı. Artıq iyirmi dörd saat idı ki, o prinses olmuşdu və atasının knyaz rütbəsi barədəki iddiasını Peterburqdə sübütə yetirib təsdiq etdirməsi də iyirmi dörd il çəkmişdi. Bu gün səhər Peterburqdan bir telegram gəlmışdi. Qoca, itirdiyi anasını tapan uşaq kimi sevindi və hamımızı gecə ziyafətinə dəvət etdi.

— Prinses — deyə, mən təkrar etdim və onun üzünü əllerimin arasına aldım. O, müqavimət göstərmirdi. Ola bilsin ya Kaxetiya şərəbini çox içmişdi, yaxud da onu sərxiş edən meşə və ay idı. Mən onu öpdüm. Onun ovucları yumşaq və isti idı. Bədəni de müqavimət göstərmirdi. Biz yumşaq mamırın üstündə uzanmışdım və Nino mənim üzümə baxdı. Mən onun qız döşlərinin gilələrinə toxundum. Nino-nun daxilində oyanan qəribe hissler mənə də keçirdi. Onun vücudu tek bir hissə təslim olmuşdu və bu hiss yerin və yer nəfəsinin düyülmüş gücünə bənzəyirdi. Cismanı həyatın səadəti onu artıq çənginə almışdı. Onun gözləri qapanmışdı. Sifəti nazilmiş və ciddiləşmişdi. Donunun yaxasını açdım. Ay işığında bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. O isə mənasız həsrət, arzu və qızınlıqla nə isə danışındı. Üzüm Ninonun balaca döşləri arasında itdi və mən onun vücudunun ətrindən və dərisinin azacıq duzlu dadından məst olmuşdum. Onun dizləri əsirdi, gözlərin-dən yaş gəlirdi. Gözlərindən gelən yaşları öpür və nəm yanaqlarını dodaqlarımla qurudurdum.

O, ayağa durdu və susdu. İndi ona tekan verən yalnız daxilindəki müəmmalı hissler idi. Mənim Ninomun hələ on yeddi yaşı var idı və o, müqəddəs kraliça Tamaranın liseyinə gedirdi. Sonra dillənib dedi: "Mənə elə gəlir ki, səni sevirəm, Əli xan. Hətta indi prinses olduğum halda da sevirəm".

— Deyəsən prinsesliyin uzun çəkməyəcək, — deyə mən cavab verdim.

Nino sözümüzü başa düşmədi və çəşqinliqlə dedi:

— Nə demək isteyirsən? Yəni çar bu ünvanı bizdən alacaq?
— Sən əre gedən kimi o ünvanı itirəcəksen. Xan ünvanı da çox gözəl ünvandır.

Nino əllerini boynunun altında birləşdirdi, başını dala atdı və güldü:

— Xan, bəlkə elə Xan xanımı? Belə ünvan heç mövcud da deyil. Və ümumiyyətlə, sənin qəribə evlənmə təklifi irəli sürmək üsulun var, — eger bunu nəzərdə tutursa...

— Mən bunu nəzərdə tuturam.

Ninonun barmaqları üzümü tumarladı və saçlarında itdi:

— Bəs birdən "hə" dedim, onda sən Şuşa yanındaki meşəni xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan? Eləmi?

— Mənə elə gəlir ki, hə...

— Toy seyahətinə də sən Tehrana əminin yanına gedəcəksən və mən orada xüsusi nəzarət altında şahənşahın hərəminə baş çəkəcəyəm, çoxlu gonbul arvadla çay içib səhbət etməli olacam?

— Nə olar ki?

— Ondan sonra mən səhrəni gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins yoxdur.

— Yox, Nino, sən səhrəni gəzib ona baxmalı deyilsən, çünki xoşuna gəlməyəcək.

Nino əllerini uzadıb boğazından tutdu və burnunu alnıma yapışdırıb:

— Bəlkə doğrudan sənə ərə gedəcəyəm, Əli xan. Amma heç fikir-ləşmişəm ki, biz meşə və sehradan başqa nələrin öhdəsindən gəlməliyik?

— Nəyi deyirsən?

— Əvvəlcə bir müsəlmana ərə getdiyim üçün atan ve anam qəm-dən ölücəklər. Sonra sənin atan lənət oxuyub tələb edəcək ki, mən islamı qəbul edim. Bunu da etsəm, atacığımız çar xristianlıqdan dön-düyümə görə məni Sibirə sürgün edəcək, səni də, təhrik etdiyin üçün mənə qoşacaq.

Mən gülə-gülə cavab verdim:

— Sonra da biz, Şimal qütb dənizinin ortasında, bir buz parçasının üstündə oturacaqıq və iri ağ ayılar bizi tike-tike edib yeyəcəklər. Yox, Nino, bu o qədər də pis olmayıacaq. Sən islamı qəbul etməməlisən, valideynlərin qəm-dən ölməyəcəklər, toy seyahətinə də biz Parisə və Berlinə gedəcəyik ki, sən Bui de Bulonun ağaclarına və Berlinin məşhur heyvanxanasına tamaşa edəsən. İndi nə deyirsən?

Nino təəccübə mənə baxıb cavab verdi:

— Məni çox isteyirsən, ona görə də "yox" demirəm, amma "hə" deməyə də hələ vaxt var. Qaçmiram ki! Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq məni qaçırtmalı deyilsən. Xahiş

edirəm, birçə bunu etmə. Bilirəm sizdə bunu necə edirlər: qızı tutub yəhərə atırsınız və dağa qaçırsınız, nəticədə də Kipiani ailəsi ilə güclü qan davası başlanır.

Nino birdən-birə şux və dəcəl bir qızə çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü: üzü, əlləri, ayaqları, bütün dərisi. O, bir ağacın gövdəsinə söykəndi, məni aşağıdan-yuxarıya kimi süzdü. Mən onun qəşərində durmuşdum. Ağacın kölgəsi altında o, özünü meşəyə salan və ovçudan qorxan nadir bir heyvana bənzəyirdi.

— Gedək — deyə Nino dilləndi və biz meşənin içindən böyük tonqalın yanına qayıtdıq. Yolda qəfletən onun ağılına nə isə geldi. Yerindəcə dayandı və yuxarı, Aya baxmağa başladı.

— Bəs uşaqlarımız, onlar hansı dinə mənşəb olacaqlar? — deyə təşvişlə soruşdu.

Mən də qeyri-müəyyən şəkildə dedim:

— Mütləq ən yaxşı və temiz dinə.

O, inamsızlıqla mənə baxdı və bir müddət susdu. Sonra qəmgin halda gileyləndi:

— Ümumiyyətlə, mən sənin üçün çox yaşılı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım olacaq. Sənin gələcək arvadının indi on iki yaşı olmalı idi.

Mən onu sakitleşdirdim. Yox, o mənim üçün çox yaşılı deyildi. Ən pis halda həddən artıq ağıllı idi: ağıllı olmağın hemişə üstünlük demək olduğunu heç kim qəti bilmir. Bəlkə Şərqdə biz hamımız tez həddi-buluşa çatır, qocalır və ağıllaşırıq. Ancaq bəlkə də biz hamımız birlikdə axmaq və sadəlövhük. Bunu bilmirdim. Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çasdırmışdır. Amma hamidən çox özüm özümü çasdırmışdım. Bəlkə mən də Katexiya şərabından çox içib, səhra qulduru kimi məhəbbətin sükullu bağçasında bihuş olmuşdum.

Həqiqətdə isə Nino heç səhra quldurunun qurbanına oxşamırı. O, sakit, qəti baxışlarla qabağa baxırdı.

Biz yenidən Pəxaçpür bulağına qayıdanda göz yaşlarından, gülüşlərindən və incə coşqunluğundan onda əsər-əlamət qalmamışdı. Bizim qeybə çıxbı yenidən qayıtmagımızı heç kim sezməmişdi. Mən ocağın qırğındında oturdum və birdən hiss etdim ki, dodaqlarım yanır. Pəxaçpür bulağının suyunu qədəhime doldurub tələsik içdim. Qədəhi süfrəyə qoyarkən Məlik Naxararyanla baxışlarımız rastlaştı. O, mənə dostcasına, qayğı ilə və bir azca himayəkarmasına baxırdı.

YEDDİNÇİ FƏSİL

Balaca evin eyvanında, yumşaq taxtın üstündə uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim eşqim başqalarının məhəbbətindən tam fərqli idi. Elə əvvəldən fərqli olub. Mən Ninoya bulaq başında, şələlər yanında yox, Nikolay küçəsində, məktəb yolunda rast gəlmışdım. Buna görə də bu eşq atamın, babamın və əmilərimin eşq macəralarından bùsbütün fərqli olmalı idi. Şərqlilərin eşqi bulaqların başında — sakit şirldən kənd bulaqlarının başında, yaxud da suyu çox şəhərlərdə, səs-küylü fəvvərələrin yanında başlanır. Qızlar ciyinlərinə səhəng alıb hər axşam bulaq başına gedirlər. Bir az aralıda oğlanlar dövrə vurub oturur, döyüş və quldurluqdan danışır və yanlarından keçən qızlara heç gözəcə baxmırlar. Qızlar səhənglərini yavaş-yavaş doldurur və eləcə də yavaş-yavaş oradan qayıdırılar. Ağzına kimi su ilə doldurulmuş səhəng ağır olur. Büdreməmək üçün qızlar örpeklerini dala atır və ədəbli gözərələrini yere zilləyirlər. Qızlar hər axşam bulaq başına gedirlər. Oğlanlar da hər axşam meydannın bir künkündə oturlurlar. Şərqdə eşq macəraları belə başlayardı.

Təsadüfən, tamamilə tesadüfən qızlardan biri gözərələrini qaldırır və kişilərə qısa bir nəzər salır. Kişiələr bunu sezmirələr. Əger həmin qız dala qayıdırısa, oğlanlardan biri başını çevirir və göyə baxırdı. Bəzən onun baxışı qızın baxışı ilə rastlaşırırdı, bəzən də yox. Belə halda ertəsi gün başqa oğlan onun yerinə oturardı. Bulaq başında iki gəncin baxışları bir neçə dəfə rastlaşırırdı, hamı bilirdi ki, eşq macərası başlandı.

Qalan şəylər öz-özünə düzəldirdi. Qızə vurulan oğlan şəherin cıvarına çıxır və qəmli mahnılar oxuyardı. Onun yaxın qohumları da qız evi ilə başlıq məsələsini götür-qoy edir, müdrikələr də təze evlənənlərin neçə yeni döyüşü dünyaya gətirəcəklərini hesablayırdılar. Hər şey belə asan baş verir, hər şey qabaqcadan hazırlanır və qərarlaşdırılır.

Bəs mən necə? Mənim bulağım harada qaldı? Həni Nino-nun üzündəki örpek? Qəribədir. Qadını örpek altından görmək mümkün deyil, amma tanımaq olurdu: onların vərdişini, düşüncəsini, arzularını bitmək olurdu. Örpək saçları, burunu və ağızı bağlayır, amma qəlbini, ruhu yox. Şərq qadınının qəlbini müəmmə və dolu deyil. Onun qəlbini çadrasız qadınların qəlbindən fərqli idi. Çünkü çadrasız qadınların

gözlerini, burunlarını, dodaqlarını görmek olur, amma bu gözlerin arkasında nelerin yatıp gizlendiyini heç kim, hətta hər şeyi bildiyinə inananlar da bilmir.

Mən Ninonu sevirem, amma o yenə də məni çasdırır, heyratə və şübhəyə salır. Küçədə özgə kişilər ona baxanda sevinir. Əxlaqlı bir Şərq qadınını bu hirsəndirirdi. O məni öpür. Mən onun döşlərini və baldırlarını tumarlayıram. Amma biz heç nişanlı da deyilik axı! O, eşq-məhəbbət kitablarını oxuyanda gözleri xeyal və arzu hissi ilə dolur. Soruşanda ki, axı neyin həsrətindəsen, təəccübə başını yırtıgalayır ki, özüm də bilmirəm. Nino yanında olanda, ümumiyyətlə, arzum, həsrətim olmur. Mənəcə, Ninodakı bu xasiyyət onun tez-tez Rusiyaya getməsindən irəli gelir. Atası onu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının isə dəli və ağlınu itirmiş qadınlar olduğunu hamı bilir. Onların gözleri ehtirasla dolu olur, ərlərini tez-tez aldadıb başqları ilə gəzirlər. Amma buna baxmayaraq, nadir halda onların ikidən artıq uşaqları olardı. Allah onlara belə cəza verib! Bununla hele, mən Ninonu yenə sevirem. Onun gözlerini, səsini, gülüşünü, danişiq və düşüncə tərzini sevirem. Mən onunla evlənəcəyəm və o, şən, şux, xəyalpərest olmasına baxmayaraq, bütün gürcü qadınları kimi yaxşı bir həyat yoldaşı olacaq. İnstallah.

O biri tərəf üstə çevrildim. Düşüncələr məni yorurdu. Gözlərimi yumub gələcəyi, yeni Ninonu düşünmək xoş bir məşğulliyət idi. Gələcək bizim evlənmeyimizdir; gələcək toy günümüzdən, Nino mənim arvadım olan gündən başlayır.

Çox həyecanlı gün olacaq o gün. O gün mən Ninonu görə bil-meyəcəyəm. Deyirlər ki, nikah gecəsi üçün toy günü bəylə gəlinin birlikdə göza görünməsindən pis şey yoxdur. Silahlı və atlı dostlarım Ninonu evindən götürəcəklər. Onun üzündə qalın örpkə olacaq. Yalnız bu gün, tek birce gün o, Şərqiñ adətinə baş eyməli olacaq. Molla suallar verəcək və mənim dostlarım salonun dörd küncündə dayanıb and-aman edəcəkler ki, mən iqtidarsız deyiləm. Adət bunu tələb edirdi. Çünkü hər bir adamın düşmənləri var və onlar toy günündə xəncərlərini yarıya kimi sıyrır, üzlərini qərbə tərəf yönəldib piçil-dayırlar:

— Anisani, banisani, mamavari, kaniani — o bunu bacarmır, o bunu bacarmır, o bunu bacarmır.

Amma şükür Allaha ki, mənim yaxşı dostlarım da var və İlyas bəy bu cür ovsurlara qarşı xilas yolu olan üsulları yaxşı bilir.

Nikahdan sonra biz derhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin yanına gedir, mən də öz dostlarımın. Cavanlıqla vidalaşmaq gününü hər ikimiz ayrı-ayrılıqda qeyd edirik.

Bəs sonra? Hə, sonra?

Gözlərimi bir anlığa açıb, taxta eyvanı və bağdakı ağacları görürməm və yenə yumuram ki, hər şeyi aydınca seyr eləyim. Toy günü həyatda en mühüm, bəlkə də yeganə mühüm gün olsa da, eyni zamanda çox ağır bir gündür.

Toy gecəsində gəlin yatağına çatmaq asan iş deyil. Uzun koridorlərdəki hər bir qapının ağzında üzü maskalı adamlar durur və ancaq onların elinə pul qoyandan sonra yoldan çəkilirlər. Dostlar da gəlin otağında bir xoruz, bir pişik, yaxud da başqa bir gözlenilməz şey qoyub gedirlər. Mən gərək hər tərəfə yaxşı nəzər salım. Yoxsa, elə olur ki, yataqda qoca bir qarı gizlənir və toy yatağını azad etmək üçün pul tələb edir...

Nəhayət, tək qalırıam. Qapı açılır və Nino içəri girir. İndi toyun en çətin hissəsi başlanır. Nino gülür və ümidiş mənə baxır. Onun bədəni tumac dəridən olan korsetin həbsindədir. Korset qabaqdan iç-içə tikilmiş bağlarla düyünlənmişdir. Düyünlər çox mürekkebdir və korsetin yegane əhəmiyyəti də elə budur. Mən onları özüm açma-hiyam. Bu işdə Nino mənə kömək edə bilməzdi. Yoxsa, kömək edəcək? Düyünlər həqiqətən mürekkebdir, lakin onları biçaqla kəsib açmaq böyük rüsvayçılıqdır. Kişi gərək özüne sahib olduğunu göstərsin. Çünkü səhəri gün dostları gəlir və açılmış düyünləri görmek istəyirlər. Vay o bədbəxtin halına ki, bunu sübut edə bilmədi — bütün səhər ondan damışacaq.

Toy gecəsində ev qarışqa yuvasına benzəyir. Dostlar, dostların qohumları və qohumların dostları — hər yerde dostlar durur: koridorlarda, damda və hətta küçədə durub gözləyirlər. Onlar gözləyirlər və uzun sürendə səbirsiz olurlar.

Onlar qapını döyür, pişik kimi miyoldayırlar, hürfür və nəhayət, çoxdan gözlənən tapança səsi eşidəndə vəziyyət dərhal dəyişir. Dostlar sevincdən ele o saat havaya gülə atmağa başlayır, eşiye çıxıb, qarovaluluğa başlayırlar ki, mənlə Nino yarın istədikləri vaxt evdən bayırə buraxınlar.

Bəli, bu çox gözəl toy olacaq. Köhnə adətlə, ataların öyrətdiyi şəkildə bir toy.

Deyəsən, yumşaq taxtda yatıb qalmışam. Çünkü gözlerimi açanda gördüm ki, qoçu yerde oturub, uzun xəncəri ilə dırmaqlarını təmizləyir. Onun gəlişindən heç xəbərim olmamışdı.

Tənbəl-tonbol əsnəyib soruşdum:

– Təzə nə var, nə yox, qardaş?

O da zəhəletöken səsi ilə cavab verdi:

– Ele bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşılıb və bir eşək qorxub çaya qaçıb, hələ də oradadı...

Qoçu bir az susdu, xəncəri qınına qoydu və laqeydiliklə sözünə davam etdi:

– Çar lütfkarlıqla bir neçə Avropa padşahına müharıbə elan edib.

– Nə-e? Nə müharıbə?

Mən yerimdən sıçradım və təəccübə gözlərimi ona zillədim.

– Tamamilə adı bir müharıbə.

– Sən nə danışırsan axı? Kimlərə elan edib müharıbəni?

– Avropanın müxtəlif padşahlarına. Adları yadında qalmadı. O qədərdir ki. Amma Mustafa hamisının adını qeyd edib.

– Tez onu bura çağır!

Mənim bu məsələ ilə bu qədər maraqlanmağımı təəccüb edən qoçu başını yırğaladı və otaqdan çıxdı. Bir az sonra evin yiyəsi ilə dala qayıtdı.

Mustafa gülümsünür və biliyinin dərinliyindən qürrələnirdi. Əlbəttə, çar müharıbə elan edib. Bunu bütün şəhər bilir. Yalnız mənəm eyvanda yatıb hər şeydən bixəbər qalan. Bəs çar nə üçün müharıbə elan edib? Bunu heç kim dəqiq bilmirdi. Hər halda, çar müdrikliyini nümayiş etdirib belə qərara gəlib.

– Axı çar kimə müharıbə elan edib? – deyə mən hirsle qışqırdım.

Mustafa əlini cibinə saldı və əzik-üzük bir kağız çıxartdı. O, boğazını arıtladı və qürurla, lakin çox əziyyətə oxumağa başladı: “Alman qeyserinə, Avstriya qeyserinə, Bavariya kralına, Prussiya kralına, Saksoniya padşahına, Macarıstan kralına və bir sıra başqa kiçik qraflıq və knyazlıqlara”.

– Ağa, qurban olum, sənə dedim axı, adları yadda saxlamaq olmur, – deyə qoçu utancaq halda dilləndi.

Mustafa da kağızını bükdü və dedi:

– Bütün bunların əksinə olaraq Böyük Osmanlı dövlətinin əla-həzrət sultanı və xəlifə Məhmət Rəşid, eləcə də əlahəzrət İran şahənşahı Sultan Əhməd şah bəyan ediblər ki, onlar indilik bu mühəribədə iştirak etmirlər. Beləliklə bu, kafirlərin bir-birilə müharibəsidir və bizə heç dəxli də yoxdur. Məhəmməd Əli məscidindəki molla belə fikirdər ki, almanlar qalib gələcəklər...

Mustafa sözünü axıra kimi deyə bilmədi. Kilsə zəngləri birdən-bire şəhəri bürüdü. Mən eşiye qaçdım.

Qızmar avqust səməsi şəhərin üstündə hərəkətsiz düyünlənib qalmışdı. Uzaqda görünən mavi dağlar laqeyd şahidlər kimi baxırdılar. Kilsə zənglərinin səsi də bu dağlardakı qayalara deyib əksədə verirdi. Küçələr camaatla dolu idi. Həyəcanlı və çəşib qalmış sifətlər yuxarıya, ibadət evlərinin minarə və günbəzlərinə baxırdılar. Hava tozla dolmuşdu. İnsanlar həyəcan içinde idiler. Kilsələrin bürcləri lal-dinməz bir təhdid kimi başımızın üstündə ucalırdı. Zənglərin səsi kesildi. Enli və əlvan paltar geymiş kök bir molla yanımızdakı məscidin minarəsinə çıxdı. O, əllərini qıfəbənzər şəkildə ağızına aparıb, qürurla, amma qəmgin-qəmgin qışqırıldı: “Namaza gəlin, namaza gəlin, namaz yatmaqdən yaxşıdır!”

Mən pəyəyə girdim. Qoçu atı yəhərlədi. Atı minib camaatın hürkəmüs baxışlarına məhəl qoymayaraq küçələrdən çapmağa başladım. At qulaqlarını şəkərmişdi. Şəhərdən çıxandan sonra qabağında əyri-üyrü dağ yolu açıldı. Mən Qarabağ zadəganlarının evləri yanından dördnala çapıldım və sadə kənd zadəganları mənə baxıb təəccübə qışqırırdılar: “Əli xan, sən artıq döyüše tələsirsən?”

Aşağıdakı dərəyə nəzər saldım. Hamar damı olan balaca ev bağın ortasında yerləşirdi. Evə baxa-baxa mən atçapma sənətinin bütün qaydalarını yaddan çıxartmışdım. Atı qayadan aşağı dördnala çapırdı. Ev get-geds böyüyürdü və onun arxasında dağlar, səma, şəhər, çar və bütün dünya yoxa çıxmaga başladı. Atı döndərib bağa girdim. Hərəkətsiz bir nökər evdən çıxdı və ölü gözlərini mənə zillədi:

– Knyaz ailəsi üç saat bundan qabaq evi tərk edib.

Əlim qeyri-iradi xəncərin dəstəyindən yapışdı.

Nökər yana çəkildi.

– Prinses Nino cənab Əli xan Şirvanşirə bir məktub qoyub gedib.

O, elini penceyinin iç cibinə saldı. Atdan düşüb eyvanın pillekənində oturdum. Zərf yumşaq, aq və etirli bir zərf idi. Mən səbir-sizliklə onu açdım. O, məktubu uşaq kimi iri xetlə yazmışdı:

“Əzizim Əli xan! Qəflətən müharibə başlanıb ve biz Bakıya qayıtmalıyıq. Sənə xəber verməyə vaxtim olmadı. Məndən incimə. Ağlayıram və səni sevirem. Yayın qurtarmasına az qalıb. Tez arxamca gəl. Səni gözləyirəm və həsrətini çekirəm. Yol boyunca mən ancaq səni fikirləşəcəm. Atam belə fikirdədir ki, müharibə tezliklə qaləbə ilə qurtaracaq. Bu qarışqlıq ağlımı başından çıxardıb. Xahiş edirəm, get Şuşaya mənə bir xalça al. Almağa möhlətim olmadı. Onun üstündə əlvən at başının naxışı olsun. Öpürəm səni. Bakıda, hələ deyesen, çox isti olmalıdır. Sənin Ninon”.

Məktubu bükдüm. Əslində hər şey öz qaydasında idi. Yalnız mən qaydada deyildim. Mən, Əli xan Şirvanşır özümə yaraşan şəkildə şəhər bələdiyyə reisinin yanına gedib onu müharibə münasibətlə təbrik etmek, yaxud heç olmasa, Şuşa məscidlərinin birinə girib, çar orduları üçün dua edib xeyir-dua almaq evezinə, axmaq bir dəliqanhı kimi atın yəhərine tullanıb dərəyə çapdım. Mən eyvanın pillekənində oturub qabağa baxırdım. Özümü bir səfəh kimi apardım. Əlbette, ölkədə müharibə olanda sevgili birinci növbədə sevgilisinin yanına getmelidir, oturub etir iyi gələn məktublar yazmalı deyil. Amma müharibə bizim ölkədə getmirdi, müharibə Rusiyada idi və bunun mənə, Ninoya az dəxli var idi. Buna baxmayaraq, içimdə güclü bir hiss var idi. Mən tələsib evinə qayidian Kipianiye, müharibəye, qızlara özlerini necə aparmağı öyrədə bilməyən müqəddəs Tamara liseyinə, hər şeydən əvvəl isə öz vezifə və ad-sanımı unudaraq ona yetişmək üçün tələsməyimə baxmayaraq, xebərsiz çıxıb gedən Ninoya qəzəblənirdim. Məktubu bir neçə dəfə təkrarən oxudum. Birdən xəncərimi siyirdim. Əlimi qaldırdım, ani bir parılı göründü və tiyə his-qırılı bir sesle ağacın gövdəsinə sancıldı.

Nökər ağaca yanaşdı və xəncəri ağacın gövdəsindən çıxardıb, başı çıxan adam kimi onun hər tərəfinə baxdı və mənə qaytarıb, bir az qorxu ilə dedi:

– Əsil kubaçı poladıdır, qolunuz da qüvvətli qoldur.

Mən ata mindim. Yavaş-yavaş evə tərəf yönəldim. Uzaqda şəhərin günbəzleri görünürdü. Artıq özüm-özümə acıqlanmirdim. Bütün

hırsım ağacın gövdəsinə batıb qalmışdı. Nino düz hərəket etmişdir. O, valideynlərinə hörmət edən bir qızdır və ondan yaxşı arvad olacaq. Xəcalət çəkdiyim üçün başımı aşağı salıb gedirdim. Yol tozlu idi. Günəş də qızarıb Qərbət batırıdı.

Birdən at kişiñəməsi məni diksindirdi. Başımı qaldırdım və hey-rətdən ağızım açıq qaldı. Bir anlığa Ninonu da, dünyani da yaddan çıxardıdım. Ensiz, balaca başı, təkəbbürlü baxışı, ariq gövdəsi və balet rəqqasəsinin ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu qabağında. Günəşin şüası altında onun al qırımızı dərisi sayışırıdı. Yəhərdə isə bığları aşağı sallanan və əyri burnu olan bir qoca kişi oturmuşdu. Bu, qonşuluqda yaşıyan mülkədar knyaz Melikov idi. Mən yerimdə donub qalmışdım və gözlərimə inanmırımn kimi valeh-valeh ata baxırdım. Şuşaya gələndə camaat müqəddəs Sarı bəyin at cinsindən mənə nə danışırıdı?

“Bu kəhər atdır və bütün Qarabağda ondan ancaq on ikisi var. Onlara sultan hərəmindəki qadılara baxan kimi baxırlar”. İndi bu möcüzə kəhər qəşərimdə durmuşdu.

– Yolunuz haradır, knyaz?

– Müharibəye, oğlum.

– Nə gözel atdır, knyaz!

– Hə, valeh olmusan! Bu cür kəhər yalnız bir neçə adamda var.

Knyazın gözləri doldu:

“Onun ürəyi yalnız üç kilo ağırlığındadır. Atın gövdəsinə su tökəndə, qızıl üzük kimi parlayır. O hələ güneş işığını görməyib. Bu gün onu eşiye çıxardanda güneşin şüaları onun gözlerinə düdü və onlar tezəcə fişqiran bulaq kimi parıldayırdılar. Od keş edən insanın da gözləri, hər halda, belə parlayıb. Bu kəhər Sarı bəyin atının cinsindəndir. Mən hələ onu heç kime göstərməmişdim. Yalnız çar müharibəye çağıranda knyaz Melikov bu möcüzəli kəhərə minir”.

O, qürurla “sağ ol” deyib yoluna davam etdi. Onun qılınıcı astadan cingildəyirdi. Ölkədə doğrudan da, müharibə başlamışdı.

Eve gəlib çatanda qaranlıq çökmüşdü. Müharibə çilginciliği şəhəri sövqə gətirmişdi. Zadəganlar içib sərxoş olur və səs-küylə küçələri dolaşıb havaya gülə atırdılar.

– Qan axacaq – deyə onlar qışqırırdılar, – qan su yerinə axacaq və ey Qarabağ, sənin adın ucalacaq!

Evde mən bir telegram gözləyirdi: "Dərhal evə qayıt. Atan". "Əşyaları yiğ, - deyə qoçuya əmr verdim, - sabah yola çıxırıq".

Küçəyə çıxdım və şəhərdəki hərc-mərcliyi seyr etdim. Nə isə mən narahat edirdi, amma dəqiq bilmirdim nə. Yuxarı, ulduzlarla baxdım və xeyli vaxt gərgin halda fikrə daldım.

SƏKKİZİNCİ FƏSİL

- De görüm, Əli xan, bizim dostlarımız kimlərdir? - deyə qoçu mendən soruşdu. Biz Şuşanın əyri-üryü yoxluşlu yollarından aşağı düşürdük. Sadə kəndli balası olan qoçu müharibə və siyaset sahəsinə aid ən qəribə suallar axtarış tapmaqdan yorulmazdı. Vətənimizdə orta təbəqədən olan adamın səhbət etməye üç mövzusu var idi: din, siyaset, ticarət. Müharibə bütün bu sahələri ehate edirdi. Müharibədən nə qədər istəsən, nə vaxt istəsən - yolda, evdə və çayxanada - hər yerde danışa bilərsən. Bu elə bir mövzu idi ki, ondan yorulmaq olmurdu.

- Qoçu, bizim düşmənlerimiz Yaponiya imperatoru, Hindistan kralı, İngiltərə kralı, Serbiya padşahı, Belçika kralı və Fransa respublikasının prezidentidir.

Qoçu narazı halda dodaqlarını büzdü:

- Fransa respublikasının prezidenti axı mülki bir adamdır, o necə döyüş meydanına çıxıb müharibə apara bilər?

- Bilmirəm. Bəlkə bir generalını müharibəyə göndərəcək.

- Adam gərək müharibəni özü aparsın, başqasına tapşırmasın. Yoxsa, müharibə əsil müharibə ola bilməz.

O, qayğıkeşliklə faytoncumuzun belini süzdü və səriştəli adam kimi dedi:

- Düzdür, çar balacaboy və arıq adamdır. Kral Giyom isə eksinə, enlikürekli, güclüdür. O, elə birinci döyüşdə çarın öhdəsindən gələcək.

Bu sadəlövh adam inanırdı ki, müharibədə padşahlar atın belində bir-birinə qarşı çıxır və döyüş də belə başlayır. Onu bu fikirdən dən-dərmek mənasız idi.

- Giyom çarı vurub yixandan sonra şahzadə meydana çıxmışdır. Şahzadə isə çox cavan və xəstədir. Giyomun isə, eksinə, altı sağlam və qolu qüvvətli oğlu var.

Men onun bədbinliyini sovuşdurmağa çalışdım:

- Giyom ancaq sağ qolu ilə vuruşa bilir, onun sol qolu iflicdir. - Oh, bunun heç əhəmiyyəti də yoxdur. Sol qol ona yalnız atın yürüyənini tutmaq üçün lazımdır. Döyüşmək üçün isə sağ əl lazımdır. O fikirli-fikirli alnımı büzdü və birdən-birə soruşdu:

- Düzdür ki, qeyşər Frants Yozefin yüz yaşı var?

- Dəqiq bilmirəm. Amma o, çox qocadır.

- Dehşətdir, - deyə qoçu fikrini söylədi, - qoca bir kişi ata minib qılıncını siyirmalıdır.

- Amma o bunu etməyə məcbur deyil.

- Necə yeni məcbur deyil, məcburdur. Onunla Serbiya kralı arasında qan davası vardır. İndi onlar qan düşmənləridir və qeyşər Frants Yozef öz vəliəhdinin qanı üçün intiqam almmalıdır. O bizim kəndlilərdən biri olsayıdı, bəlkə də qan pulu ödəməklə məsələni həll edə bilərdi. Yüz baş inək və bir ev verib qurtardı. Amma bir padşah tökülən qanı bağışlamalı deyil, yoxsa hamı beləcə qanı bağışlayar və qan qisası tezliklə yox olub gedər. Qan qisası olmasa, ölkə tənezzül edər.

Qoçu haqlı idi. Avropalılar nə deyirlər desintər, amma qan qisası dövlət nizam-intizamının və faydalı adətlərin teməlini təşkil edir. Əlbəttə, qoca və müdrik kişilərin axıdilan qanın əvəzində böyük miqdarda pul alıb bağışlamağı daim məsləhet görməsi təqdireləyiq bir işdir. Amma qan qisasının əsasını sarsıtməq olmaz. Əks halda tökülən qanın axırı nə olardı?

Bəşəriyyət ailələrə bölünür. Ailələr arasında isə Allahın buyruğuna və kişilərin güclü inamına əsaslanan bir tarazlıq mövcuddur. Kobud zorakılıq neticesində, məsələn, deyək, qətl neticesində bu tarazlıq pozulanda, Allahın buyruğuna qarşı gedən aile də bir üzvünü qurban verməlidir. Bu yolla da tarazlıq bərpa olunur. Əlbəttə, qan qisasını yerinə yetirmek bir az müşkül işdir. Cox vaxt qisas alan adamın gülləsi hədəfə dəymir, yaxud da lazımlı olandan daha çox adam öldürür. O zaman qan davası davam edir. Qan qisasının əsası isə doğru və aydınlaşdır. Qoçu məni əla başa düşürdü və razılıq ilə başını yırğalayırdı: bəli, qanın intiqamını almaq üçün ata minən yüz yaşı qeyşər ağılı və ədalətli bir adam idi.

- Əli xan, əgər qeyşər ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa padşahların axı nə işinə?

Çox ağır sual idi və mən özüm də ona cavab tapa bilmədim...

— Bax, — deyə söze başladım, — bizim çar da Serbiya kralının səcdə etdiyi Tanrıya itaət edir, buna görə də ona kömək edir. Kral Giyom və digər düşmən padşahlar isə mənim fikrimcə, qeyşə Frants Yozef ilə qohumdurlar. İngiltərə krallı çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi bir-birilə bağlı olur.

Cavabım qoçunu heç kifayətləndirmədi. Çünkü Yaponiya imperatoru çarın tanrısından tamamilə fərqli olan bir tanrıya itaət edirdi. Fransada hökmədarlıq edən o müəmmalı mülki şəxsin isə heç bir padşahla qohumluğu ola bilməzdi. Hələ üstəlik, qoçunun fikrinə, Fransada heç Allah da yox idi. Buna görədir ki, o ölkəyə respublika deyilir.

Bütün bunlar mənə də qaranlıq idi. Ona qeyri-müeyyen cavablar verib, nəhayət, özüm hücumu keçdim və sonuğum ki, görəsən mənim igid qoçum müharibəyə getmək niyyətindədir, yoxsa yox?

O, xəyalperəstliklə silahına baxdı.

— Beli, — deyə cavab verdi, — əlbəttə, mən müharibəyə gedirem.

— Bilirsən ki, sən müharibəyə getməyə də bilərsən? Biz müsəlmanlar hərbi mükəlləfiyyətdən azadıq.

— Olsun, mən yənə də getmək istəyirəm, — deyə sadəlövh qoçum birdən-birə danışqan oldu. — Müharibə gözəl şeydir. Bütün dünyamı gəzib, Qərbdə küleyin viyəltisini və düşmənlerin gözlərində yaş görə bilərəm. Müharibəyə getsəm mənə bir at və bir tüsəng verecəklər və mən, tutduğumuz kəndlərin içərisində dostlarımıla çapa bilerəm. Müharibədən qayıdanda isə özümle çoxlu pul gətirəcəyəm və hamı mənim qəhrəmanlığını bayram edəcək. Yox, həlak olsam, əsil kişi kimi döyüş meydانında həlak olacağam. O zaman hamı məndən yaxşı danışacaq, oğluma, yaxud atama da böyük hörmət göstərecəklər. Yox, kimə qarşı olursa olsun — müharibə yaxşı şeydir. Kişi gərek ömründə heç olmasa, bir dəfə müharibəyə getsin.

O, durmadan və şövqlə danışındı. O, düşmənlerinə vuracağı yaralardan danışır və hətta xəyalında artıq hərbi qənimətlərini də görürdü. Onun gözleri parlayır, qarayanız sıfəti "Şahname" kimi klassik əsərdəki pehləvanların simasını xatırladırdı.

Mən ona qıbtə edirdim, çünkü o, sadə bir adamdır, nə edəcəyini dəqiq bilirdi. Mənsə galəcəyə xəyalperəstlik və qərarsızlıqla baxırdım. İmperator gimnaziyasında mən lazımlı olandan çox oxumuşdım. Rusların xəyalperəst xəsiyyəti mənə də keçmişdi.

Dəmiryolu stansiyasına gəlib çatdıq. Gürcüstandan olan qadınlar, uşaqlar, qocalar və kendilər, Zaqataladan gəlmüş köçərilər stansiya binasını doldurmuşdular.

Onların hara və nəyə görə seyahətə çıxməq istədiklərini başa düşmek qeyri-mümkün idi. Elə bil onların özləri də bunu bilmirdilər. Onlar kəsək kimi dinməz-söyləməz yerde oturur, ya da ki, hansı istiqamətə getməsindən asılı olmayaraq, gələn qatarlara hücum edib vaqonlara doluşurdular. Əynində cırıq kürk olan bir qoca gözələmə zalının qapısında oturub hönkür-hönkür ağlayırdı. O, İran sərhədin-dəki Lənkəran şəhərindən idi. Ona ele gəlirdi ki, evi yerlə-yeysan olub, uşaqları ölüblər. Ona dedim ki, İran bizimlə müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi:

— Yox, ağa. İranın qılınıcı uzun zaman paslanmışdı. İndi isə onu yenidən itileyiblər. Köçərilər bizi basqın edəcək, şahsevənlər evlərimizi dağıdacağırlar, çünkü biz kafirlər imperiyasında yaşayırıq. İran şiri ölkəmizi xarabazara çevirəcək. Qızlarımız kölə, oğullarımız da İran şahpərəstlərinin oyuncası olacaq.

Qoçanın mənasız fəryadları davam edirdi. Qoçu camaati itəleyə-itəleyə vaqona yol açırdı. Çox böyük əziyyətdən sonra vaqona minə bildik. Lokomotivin küt siması Nuh əyyamindakı əjdahanı xatırladırdı. Bu qara və bədheybat maşın səhramızın sarı sıfətini ülgüç kimi kəsirdi. Vaqona girib, bölmənin qapısını bağladıq. Konduktora bir az pul verəndən sonra sakitləşib oturduq. Qoçu, üstündə qızılı sapla iç-içə toxunmuş üç hərf — "Z.J.D." hərfləri olan mexmer divanda bardaş qurub oturdu. "Z.J.D." rus müstəmləkə siyasetinin iftixarı olan Zaqafqaziya damır yolunun inisialları idi.

Qatar hərəkətə gəldi. Eşikdəki sapsarı qum yuxulu bir sükut içinde idи. Kiçik çilpaq təpeciklər qum dənizində mülayim işıq saçırıdalar.

Pəncəreni açıb, bayırə baxdım. Qızmar qum təpələrinin üstündən uzaq, görünməz dənizlərdən gələn serin külək əsirdi. Çilpaq qayalar qıpçırmızı köz kimi yanırıdlar. Səhradakı kol-kos ilansayağı tərpənirdi. Qumların üstündə karvan göründü. Tekhörgülü, cüthör-güclü, balaca, böyük — yüz, bəlkə də daha çox dəvenin ürkək baxışları qatara zillənmişdi. Hər bir dəvenin boynunda bir zinqirov var idi və onlar süst addımlarını zinqirovlarının ahənginə uyğun olaraq atır,

* Закавказская железная дорож

başlarını da ona uygun suretdə yelleddirdilər. Dəvələr bu köçəri simfoniyasının ahəngi ilə bir bədən kimi eyni süret və tərzdə yeriyirdilər... Dəvənin biri büdrəsə, addımını sohv qoysa, zinqirovun birinin səsi kəsilir. Dəvə sehv ahəngi hiss edir və narahat olmağa başlayır. Ve yalnız ahəng bərpa olunduqdan sonra sakitleşir.

Boz və monoton olan yumşaq qum əbədiyyəti xatırladırdı. Asiya-nın xülyacı ruhu da əbədiyyətə səyahət edirdi. Qatar yanlış istiqamətə gedir! Mən oraya, dəvələrə və onları aparan adamlara, qumlu səhraya mənsubam! Nə üçün əlimi qaldırıb ehtiyat əyləcini dərtmadım? Dala! Dala! Mən artıq istəmirəm o istiqamətə gedəm! Dala qayıtməq isteyirəm! Mən bu əbədi karvanın zinqirovunun monoton səsində yad sədalar eşidirəm.

Bu dağ silsiləsinin o biri tayındakı dünyanın mənə nə doxli var? Onların müharibələrinin, şəhərlərinin, çarlarının, qayğılarının, sevinc-lərinin, təmizliyinin və cırklılıyının mənimlə nə əlaqəsi var axı? Biz ayrı cür təmiz və ayrı cür cırklılık, ayrı cür vəznimiz və ayrı cür sıfətimiz vardır. Qatar Qərbə tərəf gedə bilər, amma bütün qəlbimlə, bütün ruhumla mən Şərqə mənsubam.

Başımı pəncərədən çıxarddım. Karvan uzaqda qalmışdı. Mən onun arxasında baxırdım. İçim dərin bir sakitliklə dolmuşdu. Mənim vətənimdə heç bir düşmən yox idi. Zaqqazıya çöllərini heç kim tehdid etmirdi. Qoçu müharibəyə getmek isteyir. O, haqlıdır. Çünkü o, çar üçün də vuruşar, Qərb üçün də. O, öz macərapərəstliyinin muzdulu qurbanıdır. O, digər asiyalılar kimi qan axmasının və düşmənlərinin ağlamasını görmək isteyir. Mən de müharibəyə getmek istəyirəm: bütün varlığım qanlı bir döyüşün azad havasının həsrətini çəkir, nəhəng döyüş meydanının gecə ucalan tüstüsünü görmək arzusu ilə dolub. Müharibə – nə gözəl sözdür. Onda kişilik və qüdret hiss olunur. Amma hər halda, mən burada qalmalıyam. Özümü düşmənin vətənimizə, şəhərimizə və torpağımıza ayaq basdığı günə hazırlaşdırılmalıdır. Qoy lovğalar bu müharibəyə getsinlər, amma ölkədə kifayet qədər adam qalmalıdır ki, möhtəməl düşməni dəf etmək mümkün olsun. Yenə də içimdə boğuq bir hiss var. Hiss edirəm ki, bu müharibədə kim qalib gəlir-gəlsin, böyük bir təhlükə meydana gəlir, çarın istila yürüşlərindən də böyük təhlükə. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla yad otlaqlara, yad yollara döndərmək isteyir. Bu ancaq Qərbin yolları ola bilər

ki, mən o yolla getmək istəmirəm. Buna görə də mən evimdə, torpağında qalıram. Ancaq o gözə görünməz qüvvə mənim dünyama, aləmimə qarşı qalxsa, yalnız o zaman mən qılıncımı siyracağam.

Rahat halda yerimə oturdum. Düşüncəni axıra çatdırmaq rahatlıq getirir. Ola bilər camaat söz yayacaq ki, Ninonun qara gözlərindən ayrıla bilmədiyim üçün evdə qalıram. Qoy desinlər. Ola bilər bunu deyənlər də haqlıdır. Amma onu da bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, yadellinin yad yola dərtib aparmaq istədiyi vətənin övladına nidası, çağrışıdır. Mən qalıram. Qalıram ki, vətənim o gözə görünməz yadelli idən qoruyum.

Gözlərim qoçuya sataşdı. O yatırıdı, şövqlə, davakarcasına xoruldayırdı.

DOQQUZUNCU FƏSİL

Bakı Zaqqazıyanın avqust günlərinin odlu şüası altında süst və tənbəl halda yatırdı. Onun qədim, qırışmış sıfəti deyişməmişdi. Bir çox rus şəhərdən qeybə çıxmışdı. Onlar çar və vətən uğrunda döyüş meydanına getmişdilər. Polis evləri bir-bir gəzib, alman və avstriyalıları axtarırdı. Neftin qiyməti artmışdı, qalanın içindeki və çölündəki adamlar razı və xoşbəxt idilər. Müharibə barədə məlumatları ancaq çayxanaların daimi müştəriləri oxuya bilirdilər. Müharibə çox uzaqda, başqa bir planetdə gedirdi. Fəth edilən və yaxud itirilen şəhərlərin adları yad və uzaq səslənirdi. Qəzetlərin birinci səhifələrində gülər-üzlü və qələbədən arxayın generallarının şəkilləri çap edilirdi. Mən Moskvaya, instituta getmədim. Müharibə gedə-gedə vətənimdən ayrılməq istemirdim. Tehsil heç yana qaçıb getməyecək. Bir çoxları bu üzdən, eləcə də döyüş meydanına getmədiyime görə mənə nifret edirdi. Lakin evimizin damından köhnə şəherin təngareng qübbələrini seyr edəndə dərk etdim ki, çarın heç bir çağrışı məni vətən torpağından, doğma qala divarlarından ayıra bilməz.

Atam heyrət içində və təşvişlə məndən soruşdu:

– Sən doğrudan da müharibəyə getnək istəmirsin? Sən, Əli xan Şirvanşı?

– Yox, ata, getmək istəmirəm.

– Əcdadlarınızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir ölümdür.

— Biliram, ata. Men də cəng meydanında başımı qoyacağam, amma indi yox, elə uzaqlarda yox.

— Şərəfle ölmək şərəfsiz yaşamaqdan yaxşıdır.

— Men şərəfsiz yaşamıram. Mənim bu mühəribədə heç kimin qarşısında vəzifəm və borecum yoxdur.

Atam mənə etimadsızlıqla baxdı. Görəsen onun oğlu qorxaqdır?

Yüzüncü dəfə idi ki, o mənə ailəmizin tarixçəsini nəql edirdi: Hələ Nadir şahın hakimiyyəti illərində beş Şirvanşir İran imperiyası üçün vuruşmuşlar. Dördü Hindistana yürüş vaxtı döyüş meydanında həlak olmuş və yalnız biri Dehlidən bol qənimətə qayıtmışdı. O, malikanələr aldı, saraylar tikdirdi və qorxunc hökmədarın ölümündən sonra da yaşıdı. Amma Şahruh Hüseyn xana qarşı vuruşanda bu əcda-dım qəddar Qacar şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçdi. Səkkiz oğlu ilə birlikdə o, Ağa Məhəmmədin Zənd, Xorasan və Gürcüstan yürüşlərində iştirak etdi. Onun səkkiz oğlundan üçü sağ qalmışdı və onlar bu böyük xədim həttə şah olandan sonra da onun məiiyyətində qulluq edirdilər. Ağa Məhəmməd qətl edilən gece Şirvanşirlərin də çadırları Şuşada düşərgədə yerləşirdi. Ağa Məhəmmədin müləyim xələfi Fətəlinin onlara Şirvan, Mazandaran, Gilan və Azerbaycanda bəxş etdiyi malikanələr üçün Şirvanşir ailəsi doqquz üzvünün qanını vermişdi. Bu üç qardaş şahənşahın varis canişinləri kimi Şirvan üzərində hökmədarlıq edirdilər. Sonra ruslar gəldilər. İbrahim xan Şirvanşir Bakını müdafiə edirdi və onun Gəncə yanında qəhrəmancasına şəhid olması Şirvanşir adına yeni şərəf getirmişdi. Yalnız Türkmençay sülh müqaviləsindən sonra Şirvanşirlərin malikanələri, bayraqları və döyüş meydanları ikiyə bölündü. Nəslin İrandakı üzvləri Məhəmməd şah və Nəsreddin şahın hakimiyyətləri zamanı türkmenlərə və əfqanlıqlara qarşı döyüşlərdə vuruşub həlak oldular, rus tərəfdəki üzvləri də çarın Krim mühəribəsində, Türkiyəyə qarşı döyüşlərdə və rus-yapon mühəribəsində döyüşüb həlak oldular. Bunun əvezində də bizim malikanələrimiz və ordenlərimiz var və oğullarımız gerindium ilə gerindivumu bir-birindən fərqləndirə bil-mədikləri halda belə, imtahanı verirlər.

Atam sözünə yekun vurub dedi:

— Ölkədə yenə də mühəribədir, amma sən, Əli xan Şirvanşir, qorxaqlıq edir, çarın iltifatlı qanunu pərdəsi altında gizlənirsən. Ailəmizin tarixçəsi sənin qanına yeriməyibse, sözlərin nə mənası vardır!

Əcedadlarının qəhrəmanlığını sən ölü, saralmış və toz basmış kitab-ların sehifələrində yox, öz qan damarlarında, ürəyində oxumalı idin.

Atam qəməgin halda susdu. O məni başa düşmədiyi üçün mənə nifrat edirdi. Onun oğlu doğrudanmı qorxaq idi? Ölkədə mühəribədir, amma onun oğlu döyüşə can atmir, düşmənin qanına susadığını göstərmir, düşmən gözlərində yaş görmək istəmir. Yox, onun oğlu korlanıb, yoldan çıxbı!

Mən xalcanın üstündə oturmuşdum. Yumşaq yastiğə söykənib zarafatla dedim:

— Mənə söz vermişdin ki, üç arzumu yerine yetirəcəksən. Birinci yayda Qarabağa getmək idı. İndi ikincisi gəlir: mən öz qılincımı özüm istədiyim vaxt sıyrıacam. Men biliram ki, heç vaxt gec olmayaçaq. Sühl günləri qurtarıb. Özü də uzun zaman üçün qurtarıb. Bizim vətənimizin mənim qılincıma hələ ehtiyacı olacaq.

Atam, “yaxşı” deyib susdu və artıq mənimlə mühəribə barədə danışmadı. Yalnız hərdənbir çox diqqətə mənə yandan baxardı. Bəlkə onun oğlu hələ heç korlanmayıb, kim bilir?

Təzəpir məscidinə gedib molla ilə danışdım. Molla meni o saat başa düşdü. Gözəl libasını geyib evimizə gəldi. Molla atamlı bir otağa girib teklikdə səhbət etdi. Molla dedi ki, Qurana əsasən bu mühəribənin müsəlman ilə heç bir əlaqəsi yoxdur. O, öz sözlerini təsdiq üçün peygəmbərlərin bir çox kəlamını da iqtibas etdi. O zamandan bəri evimizdə sakitlik hökm sürür.

Amma yalnız evdə; döyüş həvəsi gənclərimizi bürümüşdü və bundan uzaq durmağa hər kəsin dərrakəsi çatmadı. Bəzən gedib dostlarımı baş çekirdim. Bu gün də mən Sisiyanışvili darvazasından keçib sağa, Həşim küçəsinə döndüm, sonra müqəddəs Olqa küçəsinin o biri tayına keçib, qoca Zeynal ağanın evinin qapısını döydüm.

İlyas bəy stolun arxasında oturub hərbi əsərləri oxuyurdu. Onun yanında da alnı qırışmış və sıfətinə dəhşət çökmüş, bütün məktəbdə ən axmaq şagird olan Məhəmməd Heydər çömbəlib oturmuşdu. Mühəribə onun da olan-qalan aqlını başından çıxartmışdı. O da elm ocağını telesik atıb İlyas bəy kimi, yalnız bir arzu ilə yaşayırıdı: qızıl zabit poqonlarını ciyinlərində hiss etmək. Hər ikisi zabitlik imtahanına hazırlaşındı. Otağa girəndə Məhəmməd Heydərin ümidişiz mirildammasını eşitdim: “Ordu və donanmanın vezifəsi çarı və vətəni xarici və daxili düşmənlərdən qorumaqdır”.

Mən bu zavallının əlindən kitabı götürüb, onu imtahan etdim:

– Möhtərəm Məhəmməd Heydər, deyin görüm, xarici düşmən kimdir?

O, alını qırışdırıcı, zorla düşünüb partladı: "Almanlar və avstriyalılar".

– Səhv etdin, əzizim, – deyərək guldüm və qalib kimi oxudum:

"Xarici düşmən, müharibə etmek məqsədilə bizim sərhədləri keçməkə təhdid edən hərbi hissədir".

Sonra üzümü İlyas bəyə çevirdim: "Atəş nə deməkdir?" İlyas bəy bir avtomat kimi açıldı: "Atəş barıt qazının köməyi ilə güllənin lüledən çıxmamasına deyilir".

Bu sual-cavab oyunu bir xeyli davam etdi. Biz elmin bütün qaydalarına riayət edib düşməni məhv etməyin nə qədər çətin olduğunu və bu sənətə bizim ölkədə hələ də çox səthi əməl edildiyinə heyrət edirdik. Sonra Məhəmməd Heydərlə İlyas bəy sevincdən vacda gəlib gələcək hərbi əməliyyatlardan danışmağa başladılar. Əla keçirilan şəhərlərin xarabalıqlarında yad qadınların sağ-salamat ələ keçirilməsi burada əsaslı rol oynayırdı. Düz bir saatlıq xülyapərəstlikdən sonra hər ikisi belə nəticəyə gəldi ki, hər bir əsgər öz xəritəsini arxa çantasında daşımalıdır. Bunu deyəndən sonra onlar mərhəmətli baxışlarını mənə zilledilər.

Məhəmməd Heydər sözə başladı:

– Mən zabit olanda sən gerek küçədə mənə yol verəsən və mənə hörmət edəsən. Çünkü mən igid qanımla sənin lax gövdəni müdafiə edəcəm.

– Sən zabit olana kimi Rusiya müharibəni çoxdan uduzacaq, Almanlar da Moskvani tutacaqlar.

Mənim bu əllaməliyim iki gələcək qəhrəmanı heç açıqlandırmadı. Çünkü müharibədə kimin qalib çıxacağı mənim kimi onları da maraqlaşdırırdı. Bizimlə cəbhə arasında dünyanın altıda bir hissesi qədər məsafə var idi. Almanlar bu qədər yeri tuta bilmezdilər. Ləp bu qədər yeri tutsaydılar da fərqi yox idi, bir xristian hökmədarın yerinə o biri xristian padşah bize hökmədarlıq edəcəkdi. Bütün məsələ ələ bundan ibaret idi. Yox, İlyas bəy üçün müharibə macəra idi. Məhəmməd Heydər üçün isə təhsilini şərəfle başa vurub, özünə bir kişi sənəti seçmək fürsəti idi.

Əlbəttə, onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Çünkü xalqımızda ığidlilik və cəsarət kifayət qədərdir. Amma nə üçün? Nəyə

görə? Bu sualı nə İlyas bəy özünə verirdi, nə də Məhəmməd Heydər. Mənim xəbərdarlıqlarımın hamısı isə menasız idi, çünkü onların hər ikisində Şərqi qanıçənliyi həvəsi oyanmışdı. Onu söndürmək artıq mümkün deyildi.

Bu səbəbdən də onlar mənim sözlərimə və özümə etinasızlıq göstərəndən sonra mən Zeynal ağanın evini tərk etdim. Ermənikəndin eyri-üyrü küçələrindən keçib bulvara gəldim. Duzlu və qurğun rəngli Xəzər dənizinin suları qranit sahil daşlarını tumarlayırdı. Limanda bir hərb gəmisi dayanmışdı. Bir skamyaya əyləşdim. Oturub dənizdə güclü küləklə çarpışan balaca yelkənli gəmiyə tamaşa edirdim. Geminin yiyesi yerli idi. Mən belə bir qayıqla asan və rahat İrana, şahın iri, yaşılı ölkəsinin darvazası olan qədim və sakit Ağstafa limanına gedə bilərdim. Bu ölkə klassik şairlerin məhəbbət məkanı, Rüstəm Zalın qəhrəmanlıqlarını, Tehran saraylarının etirli qızılılgıl bağlarını mənə xatırladırdı. İran güzel, görməli bir ölkə idi.

Mən bir neçə dəfə bulvari o baş-bu başa gezdim. Ninogilə gedib orada onunla görüşmək adətim deyildi. Çünkü bu, yaxşı əxlaq qaydalarına da zidd idi. Amma müharibəni nəzərə alaraq qoca Kipiani hər halda bu hərəkətimə də göz yumardı. Çox düşündüm. Nehayət, nefesimi derindən alıb, dördmərtəbeli evin pilləkənləri ilə yuxarı qalxdım. Evin ikinci mərtəbesindəki qapıda latun lövhədə "Knyaz Kipiani" sözləri yazılmışdı. Ağ önlüklü bir qulluqcu qız qapını açdı və reverans etdi. Papağımı ona verdim, baxmayaraq ki, Şərqi qızıl adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropadakı adətlərdən xəberim var idi.

Knyaz ailəsinin üzvləri salonda oturub çay içirdilər. Salon iri idi və üzünə qırmızı ipək parça çəkilmiş mebel ilə döşənmişdi. Küncələrde palma ağacları və dibçəklər dururdu. Divarlara isə nə boyaya çəkilmişdi, nə də xalça asılmışdı, sadəcə naxışlı kağız çəkilmişdi. Knyaz ailəsinin üzvləri bəzəkli iri fincanlarda ingilis çayı içirdilər. Stolun üstüne suxarı və biskvit qoyulmuşdu. Knyaginyanın əlini öpdüm. Onun əlindən suxarı, biskvit və ətir iyi gəlirdi. Knyaz əlimi sixdi və Nino gizlincə çay fincanını seyr edə-edə üç barmağını mənə uzatdı.

Əyləşəndən sonra mənə də çay gotirdilər.

– Deməli, Əli xan, qəti qərara gəlmisiniz ki, müharibəyə getməyecəksiniz, – deyə knyaz iltifatla soruşdu.

– Bəli, knyaz, hələlik getmək niyyətində deyiləm.
Knyaginya da fincanı stolun üstüne qoyub dilləndi:
– Sizin yerinizdə olsaydım, yardım komitelerinin birinə üzv olardım. Heç olmasa, bir uniforma ala bilərdiniz.

Knyaz söhbətə qarışdı:

– Mən də bunu edəcəyəm. İşimden ayrıla bilməsəm də, mən gərək boş vaxtlarımı vətən yolunda qurban verəm.
– Düz deyirsiniz, knyaz, Amma iş burasındadır ki, mənim boş vaxtim yoxdur. Qorxuram ki, vətən məndən az fayda görsün.

Knyaz təəccübə üzümə baxdı:

– Bəs axı siz nə ilə məşğul olursunuz?
– Malikanəmizi idarə etmək işi ilə, knyaz.

Cümə düz yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında oxumuşdum. Əgər bir alicənab lordun işi-gücü yoxdursa, deməli o, öz malikanesini idarə etməklə məşğuldur. Bu cümləni dediyim üçün birdən-bire knyaz valideynlərinin reğbetini qazanmışdım. Bir neçə bu cür cümlə “atandan” sonra isə Nino axşam mənimlə operaya getmək icazəsini qazandı. Mən yene knyaginyanın əlini öpdüm, baş əydim və hətta “r” hərfini peterburqlu kimi təleffüz edə-edə danışdım. Söz verdim ki, axşam saat sekkizin yarısında gəlib Ninonu operaya aparacam.

Nino məni qapıya kimi ötündü və qulluqçu qız papağı mənə uza-danda o, qıpqırmızı oldu, başını aşağı salıb heyranedici bir şirinliklə pozuq azərbaycanca dedi:

– Çox sevinirəm ki, sən şəhərdə qalırsan. Düzünü deyirəm, buna sevinirəm. Amma Əli xan, doğrusunu de görüm, sən həqiqətən müharibədən qorxursan? Axı kişilərin davadan xoşu gelir. Yaralan-san, sənin yaralarını da sevərəm.

Mən qızarmadım. Onun əlini tutub sıxdım və sakit tərzdə dedim:
– Men heç nədən qorxmuram, Nino. Gün gelecek, sən mənim də yaraşlarımı sağaldacaqsan. O zamana kimi məni qorxaq hesab edə bilərsen.

Nino çəşqin-çəşqin mənə baxdı. O, məni başa düşmürdü. Tez evə getdim və hirsimdən köhnə kimya dərsliyini tike-tike edib yere çırpdım.

Bir az hirsim soyuyandan sonra əsil İran çayı içib, operanın loja-sına yer sıfaris verdim.

ONUNCU FƏSİL

Tez gözlərini bağla, əllerinə qulaqlarını tut və öz düşüncələrinə qərq ol. Tehrandakı o gecə yadına düşürmü?

Daşdan tikilmiş nəhəng, mavi bir salon, girişində də Nəsreddin şahın həkk edilmiş şərəflə adı. Ortada dördkünclü bir səhne. Ve bütün salon əyləşən, ayaq üstə duran, uzanan ləyaqətli kişiler, dəcel uşaq-lar, vəcdə gəlmüş cavanlarla doludur. Onlar həzrəti Hüseynin Kər-bəla müsibətini nəql edən şəbəhə tamaşa edirlər. Salonda zəif bir işq yanır. Səhnədə saqqallı bir məlek genç Hüseynə təselli verir. Zalim xəlifə Yezid süvarilərini səhraya göndərir ki, bu müqəddəs gəncin başını gətirsinler. Nalə və şivən saslarını qılıncların cingiltisi kesir. Əli, Fatma və dünyada birinci qadın olan Həvvə səhnədə gəzişib rübatlər oxuyurlar. Gəncin başını böyük bir sinidə gətirib allahsız xəlifənin qabağına qoyurlar. Tamaşaçılar titreyir və ağlaşırlar. Bir mollə cərgələri gəzir və tamaşaçıların göz yaşlarını balaca bir şüşəyə yiğir. Bu göz yaşlarında hər növ sehri qüdərət vardır. Tamaşaçıların inamı çox olduqca, şəbehin təsiri də güclənir. Enli bir taxta – səhrəni, sandıq – xəlifənin lel-cavahırı taxtını, bir neçə paya – Ədən bağıını və bir saqqallı kişi – peyğəmbərin qızını təsvir edirdi.

İndi isə gözlerini aç, əllerini qulaqlarından çek və ətrafa bax!

Saysız-hesabsız elektrik lampasının kəskin və parlaq işığı göz qamaşdırırırdı. Lojalardakı gips ilahələrin qızıl suyu çəkilmiş ciyin-lərindən qırmızı məxmər asılmışdı.

Tamaşa salonundakı daz başlar gecələr göy qübbəsində görünən ulduzlar kimi parıldayırdı. Qadınların isə kürəkləri və qolları çılpaq idi. Tamaşaçıları səhnədən qaranlıq bir uçurum ayırrırdı. Bu qaranlıq uçurumda əllərində musiqi alətləri olan və utancaq kimi görünən adamlar oturmuşdu. Teatrın parterində də piçiltilar, program vərəqə-lərinin xışlıları, qadın yelpinçələrinin tiqqıltuları bir-birinə qarışmışdı: bir neçə dəqiqədən sonra Bakı şəhər opera teatrında “Yevgeni One-gin” tamaşası başlanmalı idi.

Nino yanında oturmuşdu. Onun zərif siması mənə tərəf yönəlmüşdi. Dodaqları nem, gözləri quru idi. O qədər də damışqan deyildi. İşıqlar sənən kimi olımı ciyinlərinə qoydum. Nino başını yana çəkdi və eley bil ki, bütün fikri Çaykovskinin musiqisində idi. Yevgeni One-gin səliqəli bir paltarda səhnədə gəzir, Tatyana da ariyasını oxuyurdu.

Mən operanı teatrdan üstün tutardım. Ona görə ki, operada mövzu ta əvvəldən bəlli idi. Teatrda isə mən səhnədəki hadisələri başa düşmək üçün özümü yormalı idim. Operanın musiqisi yalnız bərk çalınanda məni narahat edərdi. Salonda qaranlıqdır və mən gözlərimi yumanda qonşularım elə düşünürlər ki, mənim bütün varlığım simfonianın okeanına qərq olub.

Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin birinci cərgelərində oturanları nəzərdən keçirirdim. Üçüncü cərgənin ortasında qoyun gözlü və filosof alınlı bir kök kişi oturmuşdu. Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik Naxararyan idi. Ariyanın ahənginə uyğun olaraq onun başı Ninonun sol gözü ilə burnu arasında terpenirdi.

— Bax, Naxararyan oradadır, — deyə Ninonun qulağına piçildadım.

— Ay barbar, səhnəyə bax, ətrafa yox, — deyə Nino piçilti ilə cavab verdi, amma buna baxmayaraq özü də gözəcə erməni tərəfə baxdı.

Erməni də başını çevirib, başı ilə dostcasına salam verdi. Fasilədə onu bufetdə gördüm. Getmişdim Ninoya bir-iki dənə şokolad alıム. Kök və bir az da keçəl olan Naxararyan lojamıza geldi və oturdu.

— Naxararyan, neçə yaşıınız var, — deyə ondan soruştum. O, — otuz, — deyə cavab verdi.

Naxararyanın cavabı Ninonun diqqətini cəlb etdi və onu heyrottəndirdi:

— Otuz? Deməli, sizi bir az sonra şəhərdə görə bilməyecəyik.

— Niye, prinses?

— Çünkü sizin yaşınızda olanları əsgerliyə çağırılmışlar.

Naxararyan bərkdən güdü, onun gözleri az qala hədəqəsindən çıxdı və kök qarnı atlana-atlana dedi:

— Təessüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərem. Həkim məndə sağalmaz bir xəstəlik tapıb, buna görə də evdə qalmalıyam.

Xəstəliyin adı qəribə səslənirdi və cəl bil qarın ağrısını xatırladırdı.

Nino təəccübədən gözlerini bərlətdi və üreyiyananlıqla soruştı:

— Bu xəstəlik təhlükəlidirmi?

— Bu, insanın özündən asılıdır. Məsuliyyətli həkimin köməyi ilə hər xəstəlik təhlükəli ola bilmez.

Nino həm təəccübələnmişdi, həm də qəzəblənmişdi.

Məlik Naxararyan Qarabağın ən nüfuzlu erməni ailəsindən çıxmışdı. Onun atası general idi. Özü də ayı kimi sağlam, zırkı və subay idi.

Pərde qalxanda Nino başını ciyinimə qoydu. Çaykovskinin məşhur valsı çalınmağa başlananda isə hötətə gözlərini mənə dikdi və piçildədi:

— Naxararyanla müqayisədə sən az qala qəhrəmansan. Heç olmasa, sendə o adı dolaşış xəstəlik yoxdur.

Qəhrəman Lenski uca səsle oxuya-oxuya Oneginin tapançasının lüləsi qabağına çıxbı, qabaqcadan programlaşdırılmış surətdə öldürülenə qədər də Ninonun başı mənim ciyinimdə qaldı.

Bu, asan, mükəmməl bir qələbə idi və bu qələbeni mütloq qeyd etmək lazımdı.

Naxararyan bizi operanın qapısında gözləyirdi. Onun avtomobili var idi və bu avtomobil Şirvanşir evinin faytonu ilə müqayisədə avropasayağı idi. Biz şəhərimizin qaranlıq küçələrindən, gimnaziyanın və liseyin qabağından keçirdik. Gecələr bu iki tehsil ocağının görkəmi insana xoş təsir bağışlayırdı. Biz şəhər klubunun mərmər pilləkənləri qabağında dayandıq. Ninonu buraya getirmək o qədər də xətərsiz deyildi, çünki o, hələ liseydə oxuyurdu. Amma heç bir şey olmaz! Şirvanşir və Naxararyan adlı cənabların müşayiətindədirəsə, deməli, prinses Kipiani müqəddəs Tamara liseyinin qaydalarını arxayıncasına poza bilərdi.

Biz işıqları par-par yanmış terrasa keçdik. Klubun terrası, yəni balkonu gecə qaranlığına qərq olmuş Qubernator bağına çıxırdı. Men ulduzları, müləyim işıq saçan dənizi və Nargin adasının mayaklarını seyr etdim.

Qədəhlerin cingiltisi gəldi. Nino və Naxararyan şampan şərabı içirdilər. Çünkü dünyada heç bir şey, hötətə Ninonun gözleri belə məni öz doğma şəhərimdə camaatın gözü qabağında spirtli içki içməyə məcbur edə bilməzdii. Bu səbəbdən də mən həmişə olduğu kimi, portagäl suyu içirdim. Altı nəfərdən ibarət olan orkestr, nəhayət, bizə fasile bəxş edən vaxt Naxararyan ciddi və düşüncəli şəkildə dedi:

— Budur, Qafqazın üç böyük xalqının nümayəndələri olan biz bir yerdə oturmuşuq: bir gürcü qızı, bir müsəlman və bir erməni. Üçümüz də eyni səma altında doğulmuş, eyni torpaq üstündə yaşayıraq. Aramızda fərq vardır, amma yenə Üç Üqnum kimi birik. Biz eyni

zamanda həm avropalıçıq, həm də asiyalı. Qərbdən də alırıq, Şorq-dən də. Amma hər ikisine də mal-dövlət veririk.

Nino sözə başladı:

— Mən həmişə belə fikirdə idim ki, qafqazlıların xüsusiyyəti dava etməkdir. Lakin indi mən heç biri döyüşmək istəməyən iki qafqazlı-nın arasında oturmuşam.

Naxararyan ona iltifatla baxıb dedi:

— Hər ikimiz döyüşmək istəyirik, prinses, amma bir-birimizə qarşı yox. Bizi ruslardan sındırırmı bir divar ayırır. Bu divar Qafqaz dağlarıdır. Əgər ruslar qalib gəlsələr, torpağımız tam rusların elinə keçəcək. Biz ibadətxanalarımızdan, dilimizdən, milli xüsusiyyətlərimizdən mehrum olacaqıq. Biz Avropa və Asiya arasında körpü rolunu oynamaq ovəzində hər ikisinin mələzi olacaqıq. Yox, kim çar üçün vuruşursa, Qafqaza qarşı vuruşur.

Müqəddəs Tamara liseyinin müdrikliyi elə bil Nintonun ağızı ilə danışdı:

— İranlılar və türklər ölkəmizi çapıb talayırlar. Şah Şərqi yerle-yeşən etmişdir, sultan da Qorbi. Nə qədər qız kölə kimi hərem-xanalara aparılıb! Ruslar öz-özlərinə buraya girməmişlər. Biz onları çağırmışıq. Gürcü Kralı XII Georgi könüllü olaraq çara təslim olub. Məgər bu sözlərle tanış deyilsiniz: “Biz gürcü krallığının müdafiə-sını onsuz da həddi-hüdudu olmayan imperiyamızı böyütmək üçün üzərimizə götürmürük”.

Əlbəttə, biz bu sözləri eşitmışdik. Birinci Aleksandrın yüz il qabaq bizim barəmizdə çıxartdığı manifesti bizi düz sekkiz il məktəbdə öyrətmişlər. “Biz gürcü krallığının müdafiəsini onsuz da həddi-hüdudu olmayan imperiyamızı...” sözləri yazılan bürünc lövhə Tiflisin baş küçəsində hakk edilmişdi.

Nino haqsız deyildi. O zamanlar Şərqi həremxanaları Qafqaz qadınları ilə, Qafqaz şəhərlərinin küçələri xristianların meytleri ilə dolmuşdu. Mən Nino ya cavab verib deye bilərdim ki, “Mən müsəlmanam, siz xristian. Allah da sizi bizi qənimət bəxş edib”. Lakin susdum və Naxararyanın cavabını gözlədim.

O dedi:

— Baxın, prinses, siyasi düşüncəsi olan adam ədalətsiz və qeyri-obyektiv hərəket etməyə də casarət tapmalıdır. Razıyam, ölkəmizə sülh ruslarla birlikdə gəldi. Amma biz Qafqaz xalqları bu sülhü indi

rusların köməyi olmadan da qoruyub saxlaya bilərik. Ruslar cıtraf edirlər ki, onlar bizi bir-birimizdən qoruyurlar. Buna görə də buraya rus hərbi hissələri, rus çinovnikləri və rus qubernatoru göndərilib. Amma prinses, özünüz deyin, siz özünüzü məndən qorumaşınızmı? Məni Əli xandan qorumaq lazımdır mı? Hamımız Şuşa yanındaki bulağın başında əlvan xalçaların üstündə dostcasına sakit oturma-mışdıqmı? İran artıq ele bir düşmən deyildir ki, Qafqaz xalqları ondan qorxmalı olsunlar. Düşmən Şimalda oturub və bizi inandırmağa çalışır ki, biz bir-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq axı biz artıq çoxdandır uşaqlıq yaşından çıxmışıq.

Nino burada soruşdu:

— Deməli, buna görə müharibəyə getmirsiniz?

Naxararyan həddən çox şampan şərabı içmişdi.

— Yox, təkcə buna görə yox, — deyə o sözə başladı. — Mən həm də tənbələm, özü də rahat yaşamağı sevən adamam. Birinci, erməni kilsəsinin əmlakını müsadiq etdikləri üçün ruslardan küsmüşəm, ikincisi də bu klubun terrasında əyləşmək səngərlərdə çürüməkdən yaxşıdır. Mənim ailəm özünə kifayət qədər hörmət qazanıb. Mən özüm isə kef əhliyəm.

— Mən başqa fikirdəyəm, — dedim. Mən kef əqli deyilem, müha-ribədən də xoşum golur. Amma məhz bu müharibədən xoşum gelmir.

Naxararyan şərab içə-icə mənə baxıb dedi:

— Siz holo gəncsiniz, dostum.

O, çox danışdı, amma dedikləri ağıllı sözlər idi. Biz durub evə getməyə hazırlaşanda Nino artıq dəyəsən, Naxararyanın haqlı olduğunu təxminən inanmışdı. Naxararyanın maşını ilə evə tərəf getdik. Yolda Naxararyan yenə dilləndi:

— Bu gözəl şəhər Avropanın darvazasıdır. Əgər Rusiya belə geridə qalmasayıdı, vətenimiz çoxdan Avropa ölkəsinə çevrilərdi.

Mən coğrafiya dörslərindəki xoş günləri yada salıb ürəkdən gül-düm. Çünkü coğrafiya müəllimimiz də şəhərimizi Avropaya daxil etmək istəyirdi.

Gözel axşam keçdi. Vidalaşanda iso Naxararyan dənizi seyr edər-kən mən Nintonun gözlərindən və əllerindən öpdüm. Sonra Naxararyan məni Sisianaşvili darvazasına qədər gətirdi... Avtomobil bundan irəli gedə bilməzdii. Divarların arxasında Asiya başlanırdı.

Naxararyan vidalaşan zaman soruşdu:

- Nino ilə evlənəcəksinizmi?
- İnşallah, qismət olsa.
- Dostum, bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsan. Əgər köməyə ehtiyacınız olsa, qulluğunuzda hazırlam. İsteyirəm ki, siz xalqlarımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni qurasınız. Biz birləşmeliyik, bir olmalıyıq.

Səmimiyyətlə onun əlini sıxdım. Deməli, həqiqətən təyaqətli və vicedanlı ermənilər də var imiş. Kəşf etdiyim bu yenilik karixdirci idi.

Yorğun halda evə girdim. Qulluqçu yerdə bardaş qurub oxuyurdu. Kitaba baxdım. Quranın bər-bəzəkli hərfləri səhifə boyunca qırılırdı. Nökər ayağa durdu və salam verdi. Müqəddəs kitabı onun əlin-dən alıb oxumağa başladım: "Ey iman edən sizlər! Bilin ki, şərab, qumar və rəsmlər iyrənclikdir və şeytanın əməlləridir. Bunlardan uzaq durun ki, bəlkə xoşbəxtliyə nail olasınız. Şeytan sizi Allaha imandan və ibadətdən döndərmək istəyir".

Quranın səhifələrindən şirintəhər bir etir gelirdi. Nazik, sarımtıl rəngli kağız xıçıldayırdı. Allahın iki dəri qapaq arasına alınmış kəlamları ciddi və öyündərıcı idi. Kitabı qaytardım və yuxarı, otağıma getdim. Enli və alçaq divan yumşaq idi. Həmişəki adətim üzrə dərindən düşünmək və hər şeyi yaxşı görmək üçün gözlərimi bağladım. Şampan şərabı, bala gələn Yevgeni Onegin, Naxararyanın aydın qoyun gözləri, Ninonun zərif dodaqları və şəhərinizi meğlub etmək üçün dağ silsiləsini aşan saysız-hesabsız düşmən dəstələri gözlərimin qabağında canlandı.

Küçədən monoton bir mahni səsi gəldi. Bu, aşiq olmuş Həşim idi. O, çox qoca idi və heç kim onun hansı eşq üçün kədərləndiyini bilmirdi. Camaat ona məcnun – eşq xəstəsi adı vermişdi. Gecələr o, boş küçələrdə sərgərdan dolaşır, küçələrin birində tində yere oturur və ağlaya-ağlaya sehər açılana kimi öz eşqindən və ağrılarından oxuyurdu.

Onun mahnilarının monoton ahəngi adama yuxu götürirdi. Üzümü divara çevirib derin yuxuya getdim.

Həyat hələ də çox gözəl idi.

ON BİRİNCİ FƏSİL

Çubuğun iki başı var. Biri yuxarı, o biri də aşağı başıdır. Çubuğu çevirirsən yuxarı baş aşağıda, aşağı baş da yuxarıda olur. Çubuğun özündə isə heç bir şey dəyişmir.

Mənim vəziyyətim də elə bu cür idi. Mən bir ay və yaxud bir il bundan qabaqkı adam idim. Eyni mühəribə gedir, eyni generallar ya qalib gelir, ya da məglub olurlar. Amma bir az əvvəl məni qorxaq adlandıranlar indi məni küçədə görəndə gözlərini xəcalətdən yere zilləyirler. Dostlarım və qohumlarım mənim ağlıma teriflər oxuyur, öz doğma atam da mənə iftixarla baxırı. Çubuqda isə heç bir şey dəyişməmişdi.

Bu gün şəhərdə xəber yayıldı ki, böyük Osmanlı imperiyasının sultani əlahəzərət Məhəmmət Rəşid kafirlər dünyasına mühəribə elan etmek qərarına gəlib. Onun müzəffər qoşunları, müsəlmanları Rusiya və İngiltərənin boyunduruğundan azad etmək üçün Şərqdə və Qərbdə irəliləyirdi. Bununla da cihad – müqəddəs mühəribə elan edilmiş və xəlifənin sarayı üstündə pcyəmbərin yaşıł bayraqı dalğalanı.

Bu xəber mənim qəhrəmana çevriləməyimə səbəb oldu. Dostlarım gəlib mənim uzaqqörənləyimə səcdə qılırdılar. Çünkü mühəribəyə getməməkdo mən haqlı idim. Müsəlman heç vaxt sultana qarşı vuruşmamalıdır. Türkler isə Bakıya gələcək və xalqımız türk xalqı ilə birləşəcək, vahid imanlılar cəmiyyəti yaranacaqdır.

Mən isə susurdum. Dostlarımın bu teriflərinə qulaq asıb cavab vermədən başımı aşağı salıb dinləyirdim. Ağlılı adam terifə də, nifrətə də soyuqqanlı qalmalıdır. Dostlarım xeritələri açıb vəziyyəti müzakirə edirdiler. Türklerin hənsi məhəllədən Bakıya girəcəkləri barədə bir-birilə mübahisə edirdilər. Mübahisəni mən həll etdim. Dedim ki, hənsi istiqamətdən gəlirlər gəlsinlər, türklər mütləq şəhərə Ermenikənddən girəcəklər. Dostlarım heyranlıqla baxır və müdrikliyimə mədhiyyə oxuyurdular.

İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. Artıq heç bir müsəlman silaha sarılıb, Rusiya üçün döyüşməyə meyil göstərmirdi. Zeynal ağa da özü ağırlığında pul qoyub birdən-biro döyüşmək həvəsinə itiron İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. Yazıq İlyas bəy! O, Osmanlı sultani mühəribə elan etməzdən bir az qabaq zabitlik

İmtahanından keçmişdi. Bir möcüzo də baş vermişdi: Məhəmməd Heydər də imtahanı vero bilməşdi. İndi bu iki leytenant kazarmada oturub, çara sədaqət andı içmoyən mənə qibə edirdilər. Onların geriyə yolu yox idi. Amma onları and içməyə heç kim məcbur etməmişdi. Onlar bunu könüllü etmişdilər və andı pozsayıldılar, onlara ilk olaraq arxa çevirən elə mən özüm olardım.

Çox qaradınməz olmuşdum. Fikirlərim aydın deyildi. Yalnız gecələr hərdənbir evdən çıxır və iti addımlarla yaxınlıqdakı kiçik məscide gedərdim. Moscidin yanında köhnə bir ev dururdu. Bu evdə də mənim məktəb yoldaşım Seyid Mustafa yaşayırıdı. Gecənin gec saatlarında da onun yanına gedərdim. Seyid Mustafa peyğəmbərin sadiq qulu idi. Onun balaca badarı gözləri və çopur sıfəti var idi. Mustafa öz silkinin əlaməti olan yaşıl qurşaq taxardı. Onun atası balaca məscidin imamı, babası da müqəddəs Məşhəd şəhərində İmam Rzanın qəbri başında tanmış alim idi. O, gündə beş dəfə namaz qılırdı. İnsanın düşmənini ayaqları altında ezmək məqsədi o allahsız xəlifo Yezidin adını təbaşirle pəncəsino yazmışdı. Məhərrəmin onuncu gününə düşən aşurada o, qan fışqırana kimi zəncir vururdu. Nino Seyid Mustafanı riyakar hesab etdiyi üçün ona nifrət edirdi. Mən onu aydın və açıq görüşlərindən ötrü sevirdim. Çünkü o, xeyiri şərdən, haqqı nahaqdan hamidan yaxşı seçə biliirdi.

Seyid Mustafa mənə müdrik bir adamın gülüşü ilə qarşılıdı:

— Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yesik şəmpən şərabı alıb ki, onları şəhərə giron ilk türk zabiti ilə içsin. İşə bax, Əli xan, şəmpən şərabı! Müselman cihad döyüşçülərinin şərəfinə şəmpən şərabı!

Çiyinlərimi dartıb:

— Niyə təəccübənlərsən, ey Seyid? İnsanlar ağlım iürüb'lər.

Seyid açıqla:

— Allah qəzəbləndiyi adamı yolundan azdırar.

Seyid yerindən atıldı, onun dodaqları əsirdi:

— Dünən səkkiz adam şəhərdən qaçıb ki, sultanın ordusunda xidmət etsin. Səkkiz adam! Əli xan, səndən soruşuram! De görüm, bu səkkiz nəforin başında ağıl varmı?

Mən cəhiyatla cavab verdim:

— Onların başı ac eşşoyin qanı kimi boşdur.

Seyidin qəzəbinin həddi-hüdudu yox idi.

— Bir işə bax, Əli xan, — dedi. — Şıələr sünni xəlifənin tərefində vuruşurlar. Məgər Yezid peyğəmbər nəvəsinin qanını tökməmişdirmi? Məgər Müaviyə həzreti Əlini qətl etdirmədimi? Bəs peyğəmbərin varisi kimdir? Xəlifəmi, yoxsa damarlarında peyğəmbər qanı axan gözəgörünməz Əbədiyyət İmamı? Yüz illərdən bəridir şia küləsi yas saxlayır, bizimlə kafirlerden də betə olan bu dönüklər arasında qan axır. Burada şia, orada sünni və onların arasında heç bir körpü yoxdur.

Sultan Səlimin qırx min şionı qılıncdan keçirtdiyi gündən heç də çox keçməmişdir. Bəs indi? Şıələr peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey, möiminlərin qanı, imamıların sırı löümləri yaddan çıxmışdır? Burada şia şəhərində insanlar oturub, sünnilərin gelmesini və dinimizi məhv etməsini həsrətle gözləyirlər. Axi Türkiye nə istəyir?! Ənver Urmiyaya kimi irəlilemişdir. İran parçalanacaq, din məhv olacaq. Ya Əli, od saçan qılıncınla gel! Gel, ya Əli, bu dönüklərin cəzasını ver! Ya Əli, ya Əli!..

Seyid Mustafanın göz yaşları yanaqlarından axırdı. O, yumruğu ilə sinesinə vururdu. Mən sarsılmış halda ona baxırdım. Nəyin haqq, nəyin iso nahaq olduğunu artıq bilmirdim. Dündür, türklər sünnidilər. Amma buna baxmayaraq ürəyim Ənverin şəhərimizə girişinin həsrətini çekirdi. Bu nədir axı? Şəhidlerimizin qanı həqiqəten boş yerə axıb?

— Seyid, — dedim, — türklər də bizim tayfadandır. Biz eyni dildə danışırıq. İkimizdən də damarlarında Turan qanı axır. Bəlkə buna görə xəlifənin hiləli altında ölmək daha asandır.

Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi:

— Mənim damarlarında Məhəmmədin qanı axır. Turan qanı deyirsen? Mənə elə gəlir ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, daha uzaqlara, Sibir hüdudlarına kimi səyahət et — orada kimlər yaşayır? Bizim dilimizdə danışan, qanımızdan olan, bizim kimi türklər. Allah onları yolundan azdırırmış və onlar bütperəst qalmışdır, bütlərə sitayiş edirlər: su ilahəsi sayılan Su-Tenqriyə, səma ilahəsi olan Teb-Tenqriyə səcdə edirlər. Əger günlərin birində oralarda yaşayan yakutlar, yaxud altaylar qüvvətönib bize qarşı müharibəyə başlasalar, onda biz şıələr, eyni qana malik olduğumuz üçün bu bütperəstlərin qələbəsinə sevinməliyik?

— Bəs nə edək, Seyid! İranın qılıncı paslanıb. Türklərə qarşı vuruşsaq yeno çara kömək etmiş olarıq. Məgər Məhəmmədin adı ilə biz

çarın xacını xəlifənin hilalına qarşı müdafiə etməliyik? Axi nə etməliyik, Seyid?

— Soruşursan ki, nə etməliyik, Əli xan? Bunu mən özüm də bilmirəm.

Seyid Mustafa düz adam idi.

Mən pərt halda susdum. Seyidin otağındakı neft lampası his verirdi. Lampanın sarımtıl zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işiqlandırdı. Bu xalça büküb səyahətə aparılması mümkün olan rəngarəng gül-çiçək bağçasını xatırladırdı. Xalqın günahlarını lənətləmək Seyid üçün asan idi. O, bu dünyada bir seyyah idi. On-iyirmi il keçəcək və o, Məşhəddö gözə görünmədən və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri — İmam Rzanın türbəsində mollalıq edəcəkdir. Onun gözleri artıq indidən öz qocalığından xobərdar olan və bununla bərişan bir qocanın gözlərini xatırladırdı. Lakin o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gotirib çıxart-sayıdı da, yenə din, iman məsələsində zərrə qədər güzəstə getməzdı. O, günaha batıb dönyanın nemotlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğunu inanırdı. Seyid buna görə susur və nə deyəcəyini bilmirdi. Həqiqi iman və din astanasında tənha keşikçi olan bu adımı mən elə buna görə çox istəyirdim.

Mövzunu dəyişmək üçün dedim:

— Seyid, qismətimiz, taleyimiz Allahın əlindədir, qoy Allah bizi düz yolla aparsın. Ancaq mən bu gün səninlə başqa şey haqqında danışmaq istəyirom.

Seyid Mustafa xinalı dırnaqlarına baxdı. O, kəhrəba təsbchini çevirməklə məşgül idi. Gözlərini yumdu. Onun çopur sıfəti elə bil daha da enliləşdi:

— Bilirom, Əli xan, sən evlənmək istəyirsən.

Pərt halda yerimdən sıçradım. Mon Seyid Mustafa ilə şia hərbisiyasi gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək niyyətində idim. Amma o, artıq indidən mənim nikahımı kəsməyə hazır olan molla kimi danışındı.

— Axi sən haradan bilirsən ki, mən evlənmək istəyirəm? Bir də ki, bunun sənə nə dəxli var?

— Mən niyyətini gözlərindən oxuyuram və bunun mənə bir az da olsa dəxli var, çünki mən sənin dostunam. Sən məndən xoş gelməyən xristian Ninonu almaq istəyirsən, elədir?

— Düzdür, Mustafa. Bəs sən nə deyirsən?

Mustafa iti və ağıllı gözlərini mənə dikdi:

— Mən “hə” deyirəm, Əli xan. Kişi evlənməlidir, özü də ən yaxşısı odur ki, istədiyi qadınla evlənsin. Kişinin arvadın xoşuna gelməsi vacib deyildir. Ağillı kişi qadının iltifatını qazanmağa səy göstərməz. Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarla kəndlini sevməlidir? Yox, çünki kəndçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma yaddan çıxartma ki, qadın yalnız və yalnız bir tarladır.

— Deməli, belə fikirdən ki, qadının ağılı-idrakı da yoxdur, ruhu da? — deyə mən soruştum.

O, mənə canıyananlıqla baxıb:

— Bunu hələ soruştursan, Əli xan. Əlbəttə, qadının nə ağılı var, nə də ruhu. Bunlar axı ona nəyə lazımdır? Şəxavətli olub çoxlu uşaq doğması ona yeter. Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən keçəridir. Bunu yaddan çıxartma, Əli xan.

Mən həyəcanla oturub gözləyirdim ki, mömin Seyid, ondan zəhləsi gedən bir xristian qızı ilə evlənmə istədiyimə görə mənə lənət oxuyacaq. Lakin onun cavabı məni sakitləşdirdi. Bu cavab həqiqətən açıq və ağıllı idi. Yumşalıb soruştum:

— Deməli, onun xristian olması səni narahat etmir? Bəlkə islamı qəbul etsin?

— Niyə axı? — deyə soruştu. — İdrakı və ruhu olmayan bir məxluqun dini, imanı da olmaz. Qadını nə cənnət gözləyir, nə də cəhənəm. Qadın ölündən sonra əriyib heçə dönür. Unutma: ondan olan oğlanlar, əlbəttə, şıx olmalıdır.

Başımı razı halda yırğaladım.

Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərine bənzeyən əlli üстünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə nəzər saldım. Orada farsca yazılmışdı: “Çeynabi Təvarixi Al-i Solcuk”, yəni Səlcuq sülaləsinin tarixi.

O, kitabı açdı və dedi:

— Budur, səhifə 207. “Hicri 637-ci ildə sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun yerinə Səlcuq taxtına Qiyyasəddin Keyxosrov oturdu. Bu padşah bir gürcü qızı ilə nikah kəsdirdi və bu xristian qızına məhabbatı o qədər güclü idi ki, sikkələrin üstündə öz şəkli ilə yanaşı, qızın şəklini də vurmağı emr etdi. Bir gün müdriklər və möminlər sultanın yanına gelib dediler: “Sultan Allahın şəriətini pozmalı deyil. Sultanın bu emeli günahdır”.

Hökmdar qəzabla cavab verdi: "Allah məni siza hökmdar təyin edib. Sizin vəzifəniz də itaet etməkdir". Müdirklər gedib kədərə qərq oldular. Lakin Allah sultanın gözlərini açdı və o, müdrikləri çağırıb belə danışdı: "Mən müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara riayət etmək vəzifəsini Allah mənim boynuma qoyub. Buna görə də emr edirəm: uzunsəçli, sağ pəncəsində qılınc tutan aslan mənəm. Başımın üstündə parıldayan güneş də çox sevdiyim qadındır. Dediklərim qanundur". O zamandan bəri aslan və güneş İranın simvoludur. Ağlılı kişilər isə deyirlər ki, dünyada gürcü qadınlarından gözəl qadın yoxdur".

Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülüməsədi:

— Görürsən, Keyxosrov etdiyini sən indi edirsən. Həc bir qanununu qadağan etmir. Gürcü qadınları peyğəmbərin möminlərə və etdiyi qənimətin bir hissəsidir. Peyğəmbər Quranda deyir: "Get onu götür".

Onun sərt sıfəti birdən-bire yumşaldı. Balaca, acıqlı gözleri işildadı. O, iyirminci əsrin balaca bir tərəddüdünü Müqəddəs Kitabdakı kelam vasitosilə aradan qaldırıldığı üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib deyirdi: qoy kaşırlar əsil tərəqqinin harada olduğunu bilsinlər!

Onu qucaqlayıb öpdüm. Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə addımlarım inamlı və möhkəm səslənirdi. Çünkü arxam — Müqəddəs Kitab, qoca sultan və biliqli Mustafa idi.

ON İKİNCİ FƏSİL

Səhra sırlı və anlaşılmaz bir dünyanın darvazasına bənzəyir. Atının nalları altından toz və daş göyə qalxırırdı. Altındaki kazak yəheri yumşaq idı, ele bil onun içini pərqu ilə doldurmuşdular. Terek kazakları bu yəhərdə yatar, uzanar, həm də ayaq üstə dayanardılar. Kazakın varı da, yoxu da bu yəhərdən asılan heybənin içindədir: bir köməc çörək, bir şüşə araq və Kabardin kəndlərindən oğurladığı qızıl sikkələr. Mənim heybəm boş idi. Səhra küləyinin viyiltisi qulağımdan getmir. Çapıram, boz qumların əbədiyyət dünyası istiqamətində capıram. Ciynamdəki yumşaq Kabardin yapıcısı məni külekden qoruyurdu. Quldurlar və cəngavərlər bu geyim növünü soyğunuluq

və gəzinti üçün ixtri etmişlər. Bu qara keçəni bir an içerisinde çadırı çevirmek də mümkünündür, onu büzüb basqın zamanı oğurlanmış şeyləri ona bükək də. Qaçırılmış qızlar isə tutuquşu qəfəsdə oturan kimi, yapincının içində büzüşüb dinməz oturardılar. Mən Boz Qurd darvazasına doğru çapıram. Bakının yanında, səhranın düz ortasında yerləşən bu darvazanı lap qədim zamanların azmanları, bahadırları tikmişlər. Bu darvaza, qum okeanının ortasında ucalan, küləkdən kobudlaşmış iki köhnə, qədim qayadan ibarət idi. Türklerin əedadı sayılan Boz Qurd o zaman osmanlıların qabağına düşüb, onları bu daş keçiddən Anadolunun yaşıl yamaclarına aparmışdır.

Bədr zamanı çäqqallar və səhra qurdları bu iki qayanın yanında yığışırlar. Onlar Aya baxıb cəsəd, içən görən itlər kimi ulayırlar. Onların cəsəd iyi barədə anlaşılmaz və qeyri-adi bir hissiyyatları vardır. Onların nəzərində Ay bir cəsəddir. Bir evdə ölüm ayağında adam varsa, itlər ulayırlar. Cəsəd iyini onlar hələ insan ölüm yatağında olanda hiss edirlər. Itlər səhra qurdlarının cinsindən, nəslindəndirlər. Rusiya təbəəsi olan bizlərin Ənver paşanın Qafqaza yürütdüyü qurdları ilə qan şəriki, ortağı olduğumuz kimi...

Səhranın ucsuz-bucaqsız boşluğununda atımı çapırdırm. Yanımla da atam atın belində eyni sürətlə iroliləyirdi. Yəhərdə oturan atam atın yalmanına elə yatmışdı ki, o, qədim yunan esatırlarindəki insan başlı atı xatırladırdı.

— Səfər xan! — Səsim boğuq çıxırı. Atamı çox nadir hallarda öz adı ilə çağırardım. — Sofor xan, səninlə danışmalıyım.

— Çapa-çapa danış, oğlum. Atlı ilə at həməhəngliklə birləşəndə danışmaq daha asan olur.

Göresən atam məni elə salırdı? Qamçımıla atın böyrünü zolaq-zolaq edirdim. Atam qaşlarını çatdı. Balaca bir hərəkətlə atı hərəkətə getirdi və bir az sonra məne çatdı:

— Buyur, oğlum, nə deyirsən? — Onun səsi mənə istehzalı gəlir.
— Evlənmək istəyirəm, Səfər xan.

Uzun bir sükut çökdü. Küləyin viyiltisi kəsilmirdi. Atın nalları altından çıxan daşlar tozla qarışib ətrafi bürüyürdü. Nəhayət, atamın səsi eşidildi:

— Mon sənə dəniz qıraqında imarət tikdirəcəm. Gözəl bir yer tamıymış. Bəlkə imarətdə bir pəyə də tikdirdim. Yayda sən Mərdekanda yaşıyarsan. Birinci oğlunun adı isə əcdadımızın şərəfinə İbrahim

olmalıdır. İstəsən sənə bir avtomobil də bağışlayaram. Amma avtomobil mənasız şeydir. Çünkü ona yetdiyik yollarımız yoxdur. Pəyə daha yaxşıdır.

Yenə süküt çökdü. Boz Qurd darvazası arxada qaldı. Dənizə tərəf, Bayıl qəsəbəsi tərəfə gedirik. Atamın səsi elə bil uzaqdan gəldi:

— Mən axtarib sənə qız tapım, yoxsa özün birləşmək isteyirsin? İndi cəl zəmanədir ki, cavanlar qızı özləri axtarib tapırlar.

— Mən Nino Kipiani ile evlənmək isteyirəm.

Atamın simasında heç nə dəyişmədi. Onun sağ əli atın yüyenini tuturdu.

— Nino Kipiani ilə, — deyə o sözə başlandı, — Nino Kipianinin ince beli var. Amma mənə elə gəlir ki, bütün gürçü qızları incəbeldirlər, buna baxmayaraq, sağlam uşaqlar doğurlar.

— Axı ata!

Dəqiq bilmirdim neyə görə hirslenmişdim, amma çox qəzeblənmişdim. Atam qiraqdan mənə baxıb güldü:

— Sən hələ çox cavansan, Əli xan. Qadının beli onun dillər bilmək qabiliyyətindən daha vacibdir.

Atam açıq bir laqeydiliklə soruşdu:

— Nə vaxt evlənmək isteyirsin?

— Payızda. Nino məktəbi qurtaranda.

— Lap yaxşı. Deməli, uşaq gələn mayda dünyaya gələcək. May xoşbəxt aydır.

— Axı ata!

Meni yene anlaşılmaz bir hirs bürüdü. Mənə elə gəlirdi ki, atam meni lağa qoyub. Mən Nino ilə onun belindən, yaxud dilləri bildiyindən ötrü evlənmirəm axı! Onu sevdiyim üçün onunla evlənirəm.

Atam güldü. Sonra atını saxladı və dedi:

— Səhra tənha və bomboşdur. Fərqi yoxdur, hansı təpənin yanında olur olsun, oturub çörək yeyək. Acmışam. Elə burada bir az dincələk.

Atdan düşdük. Atam heybənin içindən bir təndir çörəyi və pendir çıxartdı. Çörəyin yarısını mənə uzatdı, amma mən ac deyildim. Qumun üstündə uzanmışıq, atam yeyir və uzaqlara baxırdı. Birdən onun sıfəti ciddiləşdi, dirseklənib özünü düzəltdi, sonra bardaş qurub oturdu:

— Yaxşı iş görürsən evlənirsən. Mən üç dəfə evlənmişəm. Lakin arvadlarım payız milçəyi kimi ölüb gedirdilər. İndi isə bildiyin kimi, heç evli də deyiləm. Amma sən evlənsən, bəlkə mən də evləndim.

Sənin Ninon xristian qızıdır. Qoyma onu evinə yad imanı getirsin. Bazar günləri onu kilsəyə göndər, amma evinə gərək keşşə ayağı dəyməsin. Qadın tez sinan bir qabdır. Bunu bilmək vacibdir. Hamile olduğu vaxt onu döymə. Amma yadından çıxartma: evin ağası sən-sən, o da sənin kölgənde yaşamalıdır. Bilirsən ki, müsəlmanlar dörd arvadı birdən saxlaya bilər. Amma biri ilə kifayətləşən, daha yaxşıdır. Əlbəttə, Ninonun uşağı olmasa, başqa məsələdir. Arvadına sədə-qətsizlik elemə. Onun sənin toxumunun hər damlaşına haqqı vardır. Zinakarlıq edən əbədiyyətə kimi lənətlidir. Onunla səbirli ol. Qadınlar uşaq kimidirlər, amma uşaqdan fərqli olaraq daha hıyləgər və daha yaman olurlar. Bunu bilməlisən, bu çox vacibdir. İstədiyin vaxt ona çoxlu hədiyyələr getir, ipək və daş-qas ver. Amma ehtiyacın olanda o sənə məsləhət versə, mütləq tərsinə hərəkət et.

— Ata, axı mən onu sevirəm.

O başını yırğaladı:

— Ümumiyyətlə, kişi gərək arvadı sevməsin. Kişi vətəni, müharıbəni sevr. Bəzi adamlar gözəl xalçaları, yaxud nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsi hadisəsinə də təsadüf edilir. Leyli və Məcnunun dillərdə ezbər olan eşqindən və yaxud Hafızın qəzəllərin-dən xəberin vardır. Hafız bütün ömrü boyu məhəbbətdən yazıb-oxuyub. Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafız ömründə bir qadınla belə yatmayıb. Məcnun isə əməlli-başlı dəli idi. İnan mənə: kişi qadını qorumağın, sevməli deyil. Allahın buyruğu beledir.

Mən susdum. Atam da dinməz oturdu. Bəlkə o haqlı idi. Kişinin həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil?.. Mən hələ atamın dərrakə və ağıl səviyyəsinə çatmamışdım.

Atam birdən güldü və bərkdən dedi: "Yaxşı, sabah mən knyaz Kipianinin yanına gedib, məsələni onunla danışaram. Yoxsa dünya dəyişib, cavanlar indi özləri qızı elçi gedirlər?"

— Mən özüm gedib Kipianilərlə danışacam, — deyə tələsik cavab verdim.

Atlara minib Bayıla tərəf yönəldik. Bir az sonra Bibiheybətin neft qülələri göründü. Qara neft buruqları eybecər, qaranlıq bir meşəni xatırladırdı. Ətrafi neft iyi bürümüşdü. Əllərindən neft damcılayan fəhlələr içindən neft fişqıran buruğun yanında dayanmışdılar. Bayıl həbsxanasının yanından keçəndə birdən-birə gülə səsi eşitdik. "Kimi gülələyirlər?" deyə mən sorusḍum.

Yox. Bu dəfə Bayıl həbsxanasında heç kimi gülələmirdilər. Gülə səsleri Bakı qarnizonunun kazarmasından gəlirdi. Orada əsgərlərə müharibə sənətini öyrədirdilər.

— Dostlarına baş çəkmək isteyirsən? — deyə atam soruşdu. Başımıla ona “bəli” dedim. Atlarımızı kazarmamın təlim meydançasına sürdük. İlyas bəy və Məhəmməd Heydər öz hissələrinə təlim keçirdilər. Onların alnından tər töküldü.

— “Sağ ol! Sağ ol!”

Məhəmməd Heydərin sıfəti çox ciddi idi. İlyas bəy yad iradənin idarə etdiyi ince bir oyuncaya oxşayırırdı. Hər ikisi bize yaxınlaşıb salam verdi.

Soruşdum ki, necədir, hərbi xidmət xoşunuza gəlir, yoxsa yox? İlyas bəy susdu. Məhəmməd Heydər də qəşqabağıını töküb cavab verdi:

— Necə olsa, məktəbdən yaxşıdır.

İlyas bəy də dilləndi:

— Alayıma yeni komandan golir. Şuşalıdır, adı knyaz Melikovdur.

— Melikov? O kəhər atı olan Melikov olmasın?

— Bəli, elə özündür. Bütün qarnizon o atdan əfsanolor danışır.

Biz susduq. Kazarma meydanını qatı bir toz bürümüşdük. İlyas bəy arzu dolu gözləri ilə alaqapıya baxırdı. Onun baxışlarında həsəd və həsrət oxumaq olardı. Atam eli ilə onun ciyinə dəydi:

— Deyəsən Əli xana həsəd aparırsan ki, o azaddır. Paxıllıq eləmə. O bu saat azadlığını əldən vermək niyyətindədir.

İlyas bəy uzun-uzadı güldü:

— Düzdür, Nino ilə evlənirsən, elə deyil?

Məhəmməd Heydər də maraqla başını qaldırdı:

— Elə düz vaxtıdır, bəsdir avara-avara gozdin.

Məhəmməd Heydər evli idi. Arvadı çadra geyirdi. Onun adını nə mən bilirdim, nə də İlyas bəy. O, diqqətlə məni süzdü, sonra alını qırışdırıb dedi:

— İndi həyatın əslində nə demək olduğunu öyrənərsən.

Bu sözər Məhəmməd Heydərin dilində çox sadəlövh seslenirdi.

Hər ikisinin elini sıxıb kazarmamı tərk etdim. Axı Məhəmməd Heydərle onun çadralı arvadının həyatdan nə xəbərləri var?

Eve qayıdır divanda uzandım. Asiyahların otaqları həmişə sərin olur. Gecələr otaq bulaq su ilə dolan kimi sərinliklə dolur. Gündüzlər adam otağa girəndə elə bil soyuq hamama girir.

Birdən telefon zəng çaldı. Ninonun səsi gəldi: “İstidən, bir də riyaziyyatın əlindən ölürem, Əli xan. Gəl kömək elə”.

On dəqiqədən sonra Nino nazik əllərini mənə uzadırdı. Onun inca barmaqları mürəkkəbə bulaşmışdı. Mən bu mürəkkəb ləkələrini öpdüm.

— Nino, atamlı danışdım. O razıdır.

Nino həm titrəyir, həm də gülürdü. Utancaq halda otaq tərəfə baxırdı. Onun üzü qızarmışdı. O, ləp yaxınlaşdı, mən onun göz bəbek-lərini gördüm. Birdən piçildaya-piçildaya:

— Əli xan, qorxuram, çox qorxuram.

— İmtahandan qorxursan, Nino?

— “Yox”, — deyib üzünü çevirdi. Onun gözleri dənizə zillənmişdi. Barmaqlarını saçlarının arasına salıb dedi:

— Əli xan, bir qatar saatda əlli kilometr sürətlə “X” şəherindən “U” şəhərinə gedir...

Ürəyim açıldı və sevincək əyilib onun dəftərlərinə baxmağa başladım.

ON ÜÇÜNCÜ FƏSİL

Six bir duman dəniz tərəfdən golib şəhəri bürüyürdü. Tinlərdəki fenerlər zəif işıq verirdi.

Hirdən vurnuxan adam kimi sahil boyu gəzməyə başladım. Duman elə qalın idi ki, insanların üzünü seçmək olmurdu. Qabağında çıxan insanlar ya laqeyd, yaxud da hürkmüş kimi görünüb qeyb olurdular. Yola atılmış enli bir taxtaya işlədim, büzüşüb oturmuş hambalın üstüne yığıldım. Onun qalın dodaqları tərəpenir, nəyi isə çeynəyirdi. Mənasız baxışları uzaqlara zillənmişdi. Hambal anaşa çeynəyirdi və artıq dərin, nəşeli xəyallar içinde üzürdü. Yumruğumu bərk büküb onun belindən işlədirdim və yoluma davam etdim. Limandakı binaların pəncərələrindən gələn işıqlar sayışındı. İşıqdan gözlerim qamaşdı. Birdən yera atılmış şüşəyə toxundum, cingiltisini eşidən qorxudan vahiməyə düşmüş bir iranının sıfətini gördüm.

Dumanın içindən kök bir adamın qarnı qabağında zühur oldu. Bu kök adamın baxışı məni qaçmağa vadardı. Lakin başımıla onun

qarnına toxundum. Kökün qarnı yumşaq və piyli idi. Birdən mehriban bir səs eşitdim:

— Axşamınız xeyir, Əli xan.

Başımı qaldırdım və Naxararyanı gördüm. O, gülə-gülə üzümə baxırdı. "Lənet şeytana", dəyə qışqırıb çıxıb getmək istədim. Lakin o, məni bərk tutmuşdu:

— Özünü yaxşı hiss etmirsiniz, dostum? Yaxşısı budur, qalın mənimlə.

Onun səsi şəfqətli səslənirdi. Elə bil qəflətən özümü çox yorğun hiss etdim. Məni soyuq tər basmışdı, artıq taqətim yox idi.

Naxararyan:

— Dur, gedək Filipsiyantsın restoranına, — dedi. Razılıq verdim. Mənim üçün artıq heç fərqi də yox idi. Naxararyan əlimdən tutub məni Baryatinsk küçəsile böyük bir restorana apardı.

Yumşaq stula səriləndən sonra o, həmdərd bir adam kimi dedi:

— Bu dəlilikdir, Əli xan. Qafqaz dəliliyi. Hər halda bu, bürkünün nəticəsidir. Yoxsa başqa şeyin nəticəsidir? Bəlkə sizi başınızı götürüb belə qaçmağa vadər edən başqa səbəb var?

Restoranın yumşaq mebelləri var idi. Divarlarına da qırmızı parça vurulmuşdu. Bir qurtum isti çay içib hər şeyi danışdım: bu gün qoca Kipianiyə telefonla zəng etməyimi, Ninonun qorxa-qorxa gizlinə evdən çıxdığını, knyaginyanın elini öpdüyümü, knyazın da elini sıxdığını, qocaya ailəmin gelirindən bəhs etdiyimi, habelə, hətta çarın həsəd apara biləcəyi təmiz rus dilində prinses Nino ilə evlənmək istədiyimi onlara nə cür bildirdiyimi Naxararyana danışdım.

— Bəs sonra? Danış, ezipim. — Naxararyan elə bil doğrudan da dərindən maraqlanırdı.

— Sonra? Bir qulaq asın.

Mən knyazın hərəkətlərini yamsılayıb, onun azacıq gürcü ləhcəsi ilə mənə necə müraciət etdiyini nəql etdəm: "Əziz oğlum! Hörmətli Əli xan. İnanın ki, mən qızım üçün daha yaxşı adam arzu etməzdəm. Sizin xasiyyətinizdə olan bir adamla evlənmək hər bir qadın üçün xoşbəxtlikdir! Amma Ninonun yaşını nəzərə alın. Bu uşağın məhəbbətdən nə xəbəri vardır? Axi o hələ məktəbə gedir. Biz də götürüb Hindistandakı uşaq nikahı adətinə uyaq? Bir də ki, din, tərbiyə, nəsil, mənşə fərqini də yaddan çıxartmalı deyilik. Bunu mən sizin də yaxşılığınıza deyirəm. Atanız da mənim fikrimə şərik olardı. Hər şeyi qoyaq bir yana, görmürsünüz nə zəmanədir, nə dəhşətli vaxtdır?

Kim bilir axınmız nə olacaq! Mən də Ninonun xoşbəxtliyini istəyirəm. Bilirom, o inanır ki, sizi sevir. Mən onun xoşbəxtliyinə mane olmaq istəmirəm. Amma bir şeyi deməliyəm: gəlin müharibənin axırını gözleyək. O vaxt ikiniz də yaşa dolarsınız və onda da bir-birinizi sevsəniz, yenə danışarıq".

— İndi nə fikirdəsiniz, xan? — deyə Naxararyan soruşdu.

— Mən Ninonu qaçırb İrana aparacam. Mən bu rüsvayçılığa dözə bilmərəm. Sən bir işə bax: Şirvanşir nəslindən olan birinə "yox" cavabı verilsin? Kipiani nə fikirləşir? Naxararyan, mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşırılar nəslə Kipianilerdən qədimdir. Ağa Məhəmməd Qacar zamanı biz bütün Gürcüstanı yerlə-yeysan etmişdik. O vaxtlarda hər bir Kipiani öz qızını sevincə Şirvanşırıldən birinə verərdi. O, dini fərqdən danışır! Bununla nə demək isteyir axı? Yoxsa islam xristianlıqdan aşağı dindir? Bəs menim şərafim? Doğma atam mənə istehza ilə gülərdi. Gülərdi və deyərdi ki, bir işə bax, bir xristian mənə öz qızını verməkdən imtina edir! Biz müsəlmanlar dişti tökülmüş canavarlarıq. Yüz il bundan qabaq...

Qəzəbdən səsim kəsildi. Susdum. Düzüne qalsa, onsuz da hədən çox danışdım.

Naxararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab edə bilerdi. Amma heç belə deyildi:

— Qəzəbinizi başa düşürəm, Əli xan. Ancaq o, heç "yox" deməyib axı. Müharibənin axırına kimi gözləmək, əlbəttə, gülündür. Kipiani sadəcə başa düşmək istəmir ki, onun qızı böyüyüb. Qızı qaçırtmağa qarşı sözüm yoxdur. Qız qaçırtma köhnə, sinaqdan çıxmış yoldur, bizim adətlərimizə də uyğundur. Amma bu, son çıxış yolu deyildir. Gərək biri gedib knyaza bu nikahın, necə deyim, mədəni, siyasi əhəmiyyətini izah etsin. Bundan sonra o, əlbəttə, güzəştə gedər.

— Bəs bunu kim eləsin?

Elə bunu deyen kimi, Naxararyan əlini sinəsinə vurub qışkırdı:

— Necə kim, mən! Arxayın ol, Əli xan, mənə etibar elə bu işi.

Təəccübə ona baxdım. Görəsen bu erməninin məqsədi nədir? İkinci dəfədir o, mənim şəxsi işime qarışır. Bəlkə türklərin irəliləməsi ərefəsində o, müsəlmanlarla yaxın əlaqə yaratmaq istəyir? Yoxsa doğrudan da Qafqaz xalqlarının ittifaqını qurmaq niyyətindədir? Kim bilir? Mənə heç fərqi də yox idi. Hər halda o, mənim müttəfiqim idi. Əlimi ona uzatdım.

Əlimi möhkəm sıxıb dedi:

— Sizə hər şeyi xəbər verəcəm. Özünüz heç bir şey etməyin və ən başlıcası, qızı qaçırtımayın. Başqa çarə qalmasa, buna əl atarsınız.

Ayağa durdum. Birdən məndə elə hiss oyandı ki, bu yekəqarın adarna bel bağlaya bilərəm. Mən onu qucaqladım və restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki, kimsə tələsik özünü mənə çatdırıldı. Atamın köhnə dostu Süleyman ağa idi. O da restoranda oturmuşdu. Ağır əlini ciyñime qoydu və dedi: “Tfu, sən işə bax! Şirvanşir nəslinin övladı ermənini qucaqlayır”.

Səksənib yerimdə qaldım. Amma Süleyman ağanı görmədim: o, gecənin dumanında qeyb oldu. Yaxşı ki, Kipianigilə bu gün nəyə görə getdiyimi atama deməmişəm. Deyərəm ki, onunla hələ danışmamışam.

Açarı çıxardıb qapını açmaq istəyəndə başımı yırgalayıb öz-özümə düşündüm: “Ermənilərə belə nifrət bəsləmek nə axmaq işdir”.

Bu əhvalatdan sonrakı heftələrdə günüm elə telefonun qara qutusu yanında keçirdi. Bu iri dəstəkli yondəmsiz aparata birdən-birə, heç ağlıma gelməyəcək dərəcədə elə bağlanmışdım ki...

Evdən bayıra da çıxmirdim. Atam sorusunda ki, niyə gedib Nino ilə evlənmək istədiyimi onun valideynlərinə demirəm, qayıdıb dodaqaltı nə isə mənasız bir söz deyirdim. Telefonun dəhşətli səsi məni hərdənbir diksindirirdi. Dəstəyi qaldırırdım və Nino döyüş meydandasından məlumat verirdi: “Əli, sənsən? Qulaq as. Naxararyan anamlı oturub, ulu babam şair İliko Çavçavadzənin şeirlərindən danışır”. Bir az sonra: “Əli, eşidirsən? Naxararyan deyir ki, Rustaveliyə və kralıça Tamaraya İran mədəniyyəti böyük təsir göstərmişdir”. Ve sonra: “Əli xan! Naxararyan atamlı çay içir. Elə indicə o dedi ki, şəhərin sırrı ondakı irqlərin və millətterin anlaşılmaz birliliyindən, yaxınlığından irəli gəlir”.

Yarım saatdan sonra Ninonun səsi dəstəkdən gəlir: “Naxararyan lap ağıl dəryası imiş”.

Gülüb dəstəyi yerinə qoydum. Günlər bir-birinin ardınca keçib gedirdi. Naxararyan Ninonun evindən əl çəkmirdi: orada yeyir, içir və gününü keçirirdi. Hələ bu nədir, o, Kipianigil ilə gəzməyə çıxır və bəzən mistik, bəzən də əməli məsləhətlər verirdi. Telefon xətti vəsi-təsilə mən erməni hiyləgərliyini izləyirdim: “Naxararyan deyir ki,

ilk sikkə Ay olub. Qızıl sikkələr və onların insanlar üzərindəki hakimiyyəti isə qafqazlılar və iranlıların qədimlərdə Aya sitayışının nəticəsidir. Artıq bu cəfəngiyata qulaq asa bilmirəm, Əli xan. Bağa gel”.

Başa getdim. Köhnə yerde, qala divarının yanında görüsdük. Nino tələsik, qısa cümlələrlə mənə son məlumatları danışdı. Anası dadaman edib ona məsləhət verib ki, Nino öz gənc həyatını heç bir vəhşi müsəlmana etibar etməsin. Atası isə yanızarafat-yariciddi xəbərdarlıq edib ki, mən mütləq Ninonu həromxanaya göndərəcəyəm.

Balaca Nino isə gülə-gülə, amma eyni zamanda ciddi şəkildə onlara xəbərdarlıq edib deyib: “Özünüzü gözləyin ha! O məni qaçıracاق, onda neyləyəcəksiniz?”

Onun saçlarını tumarladım. Mən öz Ninomu yaxşı tanıydım. Nə istədiyini bilməsə bələ, Nino həmişə arzusuna nail olur.

Nino deyinə-deyinə:

— Müharibə hələ on il də davam edə biler. Valideynlərin bizdən bu qədər gözləməyi tələb etməsi dəhşətdir.

— Nino, məni doğrudan da belə sevirson?

Onun dodaqları titrədi:

— Biz bir-birimzsiz yaşaya bilmərik. Mənim valideynlərim işi çatınlaşdırırlar. Amma mən onların dediyini etməyəcəm və fikrim-dən dönməyəcəm. Soruştursan ki, səni sevirəm? Hə, səni doğrudan da sevirəm. Amma məni götürüb qaçsan, vay halına?

O susdu. Çünkü adam həm öpüşüb, həm də eyni zamanda danışa bilməz. Nino xəlvətcə evə getdi və telefon oyunu təzədən başladı:

“Əli xan, Naxararyan deyir ki, onun əmiqəlisi Tiflisdən ona məktub yazıb. Deyir ki, çarın Qafqazdakı canişini qarışq nikahlara tərefdardır. Canişin bunu, Şərqiñ fiziki yolla Qərb mədəniyyətinə qovuşmasının bir üsulu hesab edir. Başa düşürsən o nəyi nezərdə tutur, Əli xan?”

Yox, mən artıq heç bir şey başa düşmürdüm. Mən sadəcə tənbəl-tənbəl evdə oturub, ağızıma su almışdım. Əmiqizim Ayışo yanımıza geldi və xəbər verdi ki, son üç gündə Nino beş dərsdən “qeyri-kafî” alıb. Əlbəttə, Ayışə bunun günahını mənim üstüme atırdı. Mən gərek gələcəyin qayğısına qalmaqdansa, Ninonun ev tapşırıqlarına diqqəti artırıydım. Ayışənin qabağında xəcalət çəkirdim. Sonra əmiqizimla nərd oynadıq. Ayışə oyunu uddu və söz verdi ki, Ninoya məktəbdə kömək edəcək.

Yenə telefonun zəngi gelir: "Sənsən? Neçə saatdır siyaset və iqtisadiyyatdan danışırlar. Naxararyan deyir ki, o, öz pullarını sərmayə kimi İranda malikanələrə qoya bildikləri üçün müsəlmanlara qıbtə edir. Kim bilir Rusyanın başına nələr gələcək? Bəlkə hər şey dağılacaq. İranda isə ancaq müsəlmanlar torpaq ala bilərlər. O, dəqiq bilir ki, Gilanın yarısı Şirvanşir ailəsinindir. Rusiyada vəlvəle ehtimalı nezərə alınsa, xaricdə torpaq sahibi olmaq gelecəyi təminat alına alır. Naxararyanın bu sözləri valideynlərimə misilsiz təsir göstərib. Anam deyir ki, müsəlmanların bəzilərində də daxili mədəniyyət vardır."

Bu söhbətin üstündən düz iki gün keçdi və erməni şahmatçısı oyunu uddu. Telefon zəng çaldı. Sevincindən həm gülən, həm də ağlayan Nino xəber verdi:

— Anamla atam bize xeyir-dua verdilər. Amin.

— Qoy əvvəlcə atan mənə zəng eləsin. O mənə təhqir eləyib.

Ele də oldu. Knyazın səsi yumşaq, ahengi müləyim və müqəddəsdir. Onun yolunu kesmək günah olardı. "Bize gəlin, Əli xan".

Qaça-qaça yuxarı qalxdım. Knyagini ağladı və mənə öpdü. Knyaz bayramsağdı bəzənmişdi, kefi kök idi. O da nikahdan, er-arvadlıqdan danışındı, amma fikirləri ataminkindən fərqli idi: knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmisi məsləhətəşmeli və işdə bir-birlərinə kömək etməlidirlər. Onlar həmçinin həmisi yadda saxlamalıdır ki, ikisi də azad ruhlu, bərabərhüquqlu insanlardır. Mən and içdim ki, Ninonun əynində çadra olmayıacaq və onu heç vaxt hərəmxanada saxlamayacağam. Nino geldi və mən onun alnından öpdüm. Başını çıyinləri arasında gizlətməyə çalışan Nino elə bil kömək axtaran quşa bənzəyirdi.

Knyaz da əlavə edib dedi:

— Amma bu işdən heç kimin xəbəri olmamalıdır. Əvvəlcə Nino məktəbi qurtarsın, sonra hamiya bildiririk. Qızım, yaxşı oxu. Əger imtahanından kəsilsən, daha bir il gözləməli olacaqsan.

Ninonun elə bil qələmle çəkilmiş qaşları qalxdı:

— Arxayı ol, ata, mən hər iki imtahanından müvəffəqiyyətlə çıxacağam: məktəbdə də, ailədə də. Hər iki halda Əli xan mənə kömək edəcək.

Ninogildən çıxan Naxararyan isə maşınının yanında dayanıb mənə gözləyirdi. Onun domba gözləri mənə zillənmişdi.

— Naxararyan, — dedim. — Nə isteyirsən sənə bağışlayım: Dağıştanda bir kənd, yoxsa İran ordeni? Belə Ənzəlidə portagal bağlı isteyirsən?

O, əlini çıynıma vurub:

— Heç birini, — dedi. — Heç birini istəmirəm. Taleyin təkerini düz yola çəkə bildiyim üçün xoşbəxtəm. Bu mənə kifayətdir.

Minnədarlıqla onun üzünə baxdım. Şəhərdən çıxb Bibiheybat körfezinə doğru getdik. Çirkli, qara maşınlar neft hopmuş torpağa işgəncə verə-verə, onun şiroşını sorurdular. Naxararyan mənim üçün nece canfəşanlıq edirdi, Nobel ailəsi də eyni coşqunluqla ölkənin təbii mənzərəsini dəyişdirmək işini başa çatdırırdı. Dənizin iri bir parçası artıq torpaq tökdürülüb qurudulmuş və sahile birləşdirilmişdi. Dənizin köhnə hissəsi dənizə də aid deyildi. Bu hissə birdəfəlik ondan qoparılmışdı, amma heç sahile de uyuşmurdu. Kimsə sahənin o başında çayxana açmışdı. Biz orada oturub çay içirdik. Alkoqol kimi sərt olan bu çay dünyanın en yaxşı çayı idi. Çayın gözəl ətrindən məst olan Naxararyan Qarabağa hücumu gözlənilən türklərden və Kiçik Asiyada erməni qırğınından danışındı.

— Qorxmayın, — dedim. — Türkələr Bakıya kimi gəlsələr, mən sizi evimdə gizlədərəm.

Naxararyan cavab verdi ki, o, heç nədən qorxmur.

Dənizin o başında, Nargin adasının arkasında ulduzlar parıldayırdı. Sahile dinc bir sakitlik çökmüşdü: "Dənizlə sahil daimi mübarizədə birləşən ər-arvad kimidirlər". Görəsən bunu mən dedim, yoxsa Naxararyan? Artıq yadımda deyildi. Naxararyan məni evə getirdi. Atamın yanına gedib dedim: "Kipiani Şirvanşir evinin ona göstərdiyi hörmət üçün minnədarlığını bildirir. Nino mənim nişanlımdır. Sabah onlara get və qalan məsələləri müzakira et".

Mən çox yorğun və çox xoşbəxt idim.

ON DÖRDÜNCÜ FƏSİL

Günlər həftelərə, həftelər aylara qarışib gedirdi. Bu zaman ərzində dünyada, ölkədə və evimizdə çox hadisə baş verdi. Gecələr uzanmış, ağaclarlardan tökülləb saralmış yarpaqlar Qubernator bağının bütün çığırlarını bürümüşdü. Payız yağısı üsfəq qaralılmışdı. Nazik buz layları dənizdə üzür və sahildəki qayalara dəyib parçalanırdı.

Günlerin birində küçələri nazik qar təbəqəsi örtdü və bir anlığa qış hökm sürmeye başladı.

Sonra gecələr yenə qısalmağa başladı.

Səhradan şəhərə ağır addimlarla dəvələr gəlməyo başladı. Sarı tüklərinə qum yapmışdı və onların əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi. Dəvələr lülələri yerə baxan topları, tüfəngləri və sursatla dolu qutuları daşıyırdılar. Bunların hamısı böyük döyüşdə ələ keçirilən hərbi qənimət idi. Cır-cındırə çevrilmiş boz rəngli uniforma geyon türk əsirləri küçələrdən keçirdilər. Onlar dəniz sahilinə tərəf gedirdilər. Orada onları buxar gəmilerine doldurub Nargin adasına aparırdılar. Əsirler bu adada dizenteriya, acliq və vətən hesrətindən məhv olurdular. Bəziləri də qaçmağa müvəffəq olur, amma ya İranın duz basmış səhralarında, yaxud da Xəzər dənizinin qurğusun rəngli dalğalarında can verirdilər.

Mühərbiçə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən bu mühərbiçə gəlib lap yanımıza çatmışdı və biz onu hiss də edə bilirdik. Əsgərlərə dolu vaqonlar şimaldan, yaralılarla doldurulmuş qatarlar da qərbədən gəldi. Çar öz əmisini komandan vəzifəsindən kənar edib, qoşuna özü rəhbərlik etməyo başlamışdı.

Çarın əmisi indi Qafqazın hökmətləri idi. Onun qara və zəhmli kölgəsi vətənimizin başının üstünü almışdı. Böyük knyaz Nikolay Nikolayeviç! Onun uzun və ariq əli ta Anadolunun qəlbinə qəder uzanırdı. Çara bəslədiyi qəzəbi və kini o, öz diviziyalarının amansız və vəhi basqınları, hücumları ilə soyudurdu. Böyük knyazın bu kini və qəzəbi qarlı dağları və qumlu səhraları aşılı Bağdad, Trabzon və İstanbulla qədər uzanıb gedirdi. Onun kin və qəzəbinin hoddi-hüdudu yox idi. Camaat ona "Uzun Nikolay" ləqəbi vermişdi. Onun vəhişti cilgilinğından, xəstə ruhundan hamı titrəyə-titrəyə, vahimə içində damışdı.

Mühərbiçə saysız-hesabsız ölkə cəlb edilmişdi. Cəbhə Əfqanistandan Şimal dənizinə kimi uzanırdı və müttəfiq kralların, dövlətlərin və sərkərdəlorin adları, cəbhədə can vermiş qəhrəmanların cəsədini bürümüş zəhərli mılçeklər kimi qəzet səhifələrini doldurdu.

Yenə yay gəldi. Qızmar günəş şəhərin başına od yağıdırıldı. Küçələrdəki qır adəmin ayağı altında eriyirdi. Həm Şərqdə, həm də Qərbdə qələbə bayramı qeyd edilirdi.

Mən günümü çayxanalarda, kafelərdə, dostlarının yanında və evda keçirdim. Erməni Naxararyan ilə dostluq etdiyimə görə çoxları məndən üz döndermişdi. İlyas bəyin diviziyası hələ də şəhərdə idi və kazarmənin tozlu həyətində mühərbi sənətini öyrənirdi. Opera, teatr və kinoteatrlar əvvəlki kimi tamaşaçıların üzünə açıq idi. Çox hadisə baş vermişdi, amma dünyada, vətəndə və evimizdə heç bir şey dəyişməmişdi.

İmtahanların yükü altında inildəyen Nino yanımı gələndə, əllərim onun sərin, hamar əlini tumarlayırdı.

Onun gözlərində dərin bir qorxu vardı. Əmim qızı Ayişə mənə xəbər verirdi ki, müəllim Şirvanşirin nişanlısına mərhəmət göstərib sinif jurnalında dalbadal "kafı" qiymət yazırdı. Nino ilə birlikdə küçədə bir yerdə gəzəndə onun qız gimnaziyasındaki rəfiqələri böyük maraqla arxamızca baxırdılar. Biz şəhər klubuna, teatra və rəqs gecələrinə gedirdik. Amma nadir hallarda tek qalırdıq. Dostlar bizi xeyirxahlıqla keçilməz bir divar kimi əhatə edirdilər. İlyas bəy, Məhəmməd Heydər, Naxararyan və hətta mömin Seyid Mustafa belə bizi müşayiət edirdi. Öz aralarında onların sözü həmişə bir-birilə tutmurdu. Kök və varlı Naxararyan şampan şərabı içib, Qafqaz xalqları arasında məhəbbətdən danışanda Məhəmməd Heydərin əhvalı pozuldu, ovqatı təlx oldu. Və o dedi:

— Cənab Naxararyan, mənə elə gəlir ki, qayğıkeşliyiniz yersizdir. Çünkü mühərbiadən sonra onsuz da yalnız cüzi sayıda erməni sağ qalacaq.

Nino da yerində atıldı:

— Amma Naxararyan o sağ qalanların arasında olacaq.

Naxararyan susub, şampan şərabını içirdi. Mənim eşitdiyimə görə o, bütün pulunu İsvəç bankına keçirtmək niyyətində idi.

Bütün bunların mənə dəxli yox idi. Mən Məhəmməd Heydərdən Naxararyanla bir az mehriban olmayı xahiş etdiyim zaman, o, qasqabağıntı salladı və dedi:

— Mən ermənilərə nifrat eləyirəm. Allah bilir nə üçün?..

Bu əhvalatın üstündən günler, həftələr keçdi. Nəhayət, imtahan günü geldi və Nino müqəddəs kralıça Tamara liseyinin imtahan zalında dayanıb riyaziyyat düsturları, klassik əsərlərdən iqtibaslar, tarixi rəqəmlər vasitesilə kamilliyyini sübuta getirdi. Çətin anlarda isə o, iri gürcü gözlərini işə salıb vəziyyətdən çıxırdı.

Buraxılış gecesinden sonra sevincinden göye uçan Ninonu evlerine getirəndə, qoca Kipiani dedi:

— İndi siz nişanlısınız. Çamadanlarını yığ, Əli xan. Biz Tiflisə gedirik. Səni ailə üzvlərimizə təqdim etməliyəm.

Beləliklə, biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük.

Tiflis qalın meşəyə oxşayırıdı. Bu meşədə hər ağacın öz adı var idi: hər bir ağac o birisinin ya emisi, ya əmioğlu, ya dayioğlu, ya xalası, ya da xalası qızı idi. Bu qalın meşədə düz istiqamət tapmaq asan iş deyildi. Adlar köhnə polad kimi adamın qulağında cingildəyirdi. Orbeliani, Çavçavadze, Sereteli, Amilaxvari, Abaşidze! Orbeliani ailəsi doqquz əmioğlu və dayioğlunun şərəfinə Didube bağında ziyafət verirdi. Gürcü zurnasında kaxetiyalıların döyüş havası olan "Mravalyaveri" və xevsurların "Lilo" havasını çaldı. Kutaisidən gələn və adı Abaşidze olan əmioğlu İmeriya dağlarının mahnısını — "Mqali" Deliyanı oxudu. Ziyafət bütün gecə davam etdi. Güneş dağların arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar: "Dur, ey kraliça Tamara, Gürcüstan sonin üçün ağlayır". Mən dinməz-söyləməz Ninonun yanında oturmuşdum. Qabağımızda qılınc və xəncərlər parıldayırdı.

Sübə ala-qaranlığında bir dəstə əmioğlunun ifa etdiyi gürcü xəncər rəqsini qeyri-real və maraqsız bir səhnə oyununu xatırladırdı. Yanında oturanların söhbətinə qulaq asırdım:

— Sereteli ailəsinin bir üzvü Tiflisi Çingiz xandan müdafiə eləyib.

— Xəbəriniz olmamış olmaz ki, Çavçavadze nəslə, padşah nəslə olan Baqratiyallardan qədimdir.

— Birinci Orbeliani haradan gəlmışdı?

— Necə yəni haradan? O, üç min il bundan qabaq Çindən gəlmüşdi. O, Çin padşahının oğlu idi. Orbeliani nəslindən olan bəzilərinin gözleri hələ bu gün də çəpdirdi.

Utancaq-utancaq o tərəf-bu tərəfə baxdım. Məndən qabaq əbediyətə qovuşan bir neçə Şirvanşir bunların qabağında nə idi?

Nino mənə təselli verdi:

— Fikir eləmə, Əli xan. Mənim əmilerim çox qədim və adlı-sanlı nəsildəndir. Amma bir fikirləş: Sənin ulu baban Tiflisi fəth edəndə bunların əcdadları harda idilər?

Heç bir şey demədim, amma çox qürurlandım: hələ indidən, öz tayfasının içərisində Nino özünü bir Şirvanşir arvadı hesab edirdi. Fərəhələnməyəsən nə edəsən! Mən minnətdarlıqla ona baxdım.

Qırmızı Kaxetiya şərabı duru alov kimi adamı yandırırdı. Mən tərəddüdlə qədəhimini qaldırıb Orbeliani ailəsinin şərəfinə sağlam dedim. Bir qoca arvad başını mənə tərəf əyib dedi:

— Arxayın için, Əli xan. Tanrı şərəbdadır. Bunu çox az adam bilir. O biri məstliklərin hamısı şeytandan gəlir”.

Biz şəhəre qayidian vaxt hava tamam işıqlanmışdı. Mehmanxanaya getmək istəyirdim. Lakin əmioğlu idi, yoxsa əmi idi, bilmədim, meni saxladı və dedi:

— Keçən gecə siz Orbeliani evinin qonağı idiniz, indi mənim qonağımınız. Sehər yeməyini Purqvinoda yeyəcəyik, günorta da dostlarımıza ziyafət məclisi quracaqıq.

Mən gürcü knyazlarının əsirinə dönmüşdüm. Bir həftəm elə bu minvalla keçdi: her gün Alazan və Kaxetiya çaxırı, kabab və motəl pendiri. Əmioğular gürcü qonaqpərvərliyinin keşiyini çəkən əsgərlər kimi bir-birini əvəz edirdilər. Dəyişən onlar idi, dəyişmədən qalan isə mən və Nino. Ninonun səbrinə möəttəl qalmışdım. Həftənin axırında o, hələ də bahar şəhi kimi gümrah idi. Onun gözleri gülür, dodaqları da əmioğular və xala-bibilorlə səhbot etməkdən yorulmaq bilmirdi. Yalnız səsindəki balaca xırılıt göstərirdi ki, o, gündüz və gecə rəqs edib, içib və heç yatmayıb.

Səkkizinci günün səhəri əmioğlu Sandro, Dodiko, Vamex və Soso otağında peydə oldular. Qorxa-qorxa yorğanı başına çekdim. Onlar zalimcasına sözə başlıdılardı:

— Əli xan, bu gün siz Çakeli ailəsinin qonağısınız. Sizi onun Kocoridəki mülkünə biz aparacaqıq.

Qaşqabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün mən yaziq şəhidin üzünə cənnət qapıları açılsın və baş məlaikə Mikayıl odlu qılıncı ilə məni cənnətə salsın, cünki mən xoş eməl yolunda helak olmuşam.

Sözlərim heç onlara tosir göstirmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən, mərhəmətsizcəsinə qəhqəhə çəkdilər. Sonra birçə söz dedilər: "Kükürd suyu vannası”.

"Kükürd suyu vannası”, — deyə təkrar etdim. "Kükürd suyu vannası? Bu ancaq cəhənnəmdə olur axı. Mən isə cənnətə düşəcəm”.

Qohumlar dedilər ki, yox, elə kükürd suyu en yaxşısidir. Çalışdım ki, ayağa durum. Başım ağırlaşmışdı. Əl-ayağım keyimişdi və onları elə bil heç hiss də etmirdim. Aynaya baxdım və orada rəngi qaçmış cirkin bir sima gördüm.

Öz-özümə deyinə-deyinə: "Mənə belə yaxşıdır. Duru alov, Kaxetiya şərəbi. Bəs bilmirdin ki, müsəlman şərab içməz?"

Vamex mənə müraciət edib dedi:

– Biz Nino ya xəbər verərik. Kocoriyə dörd saat sonra, sən özünə geləndən sonra gedəcəyik.

Vamex eşiye çıxdı, mən onun telefonla damşdığını eşidə bilirdim: "Əli xan birdən xəstələnib. İndi onu kükürd suyu ilə müalicə edirlər və yalnız dörd saatdan sonra sağala biler. Prinses Nino ailəsi ilə birlikdə ele indi yola düşə biler. Biz də sonra gələrik. Yox, təhlükəli deyil. Əli xan bir azca xəstələnib, vəssalam".

Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpervərliyi Tehranda əminin sakit və alicənab qonaq qəbulundan tamamilə fərqli idi. Orada, Tehranda adam oturub tünd çay içər, şeirlərdən və elmdən danışardı. Burada çaxır içir, rəqs edir, gülürdülər. Bu ziyafətlərdəki qonaqlar üzüyələr olduqları kimi, polad yay kimi bərk idilər. Avropanın qapısı buradırmı? Yox, əlbəttə yox. Bu ölkə bize aiddir, amma Asiyən digər hissələrindən fərqlənirdi. Bura bir darvazadır, amma darvaza hara aparırdı? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında təcəssüm tapan bir müdrikliyə aparırdı bu darvaza! Bunu da bilmirdim. Yorğunluq məni üzürdü. Sərəx kimi yırtalana-yırtalana pilləkənlərlə aşağı düşdüm və biz faytona mindik.

Sandro: "Hamam darvazasına!" deyə faytonçuya əmr verdi. Faytonçu atları qamçıladı və şəhərin Meydan məhəlləsindən keçib, gün-bezli və böyük bir binanın qabağında dayandıq. Binanın qapısında ariq, qabırğaları görünən yarıçılpaq bir adam dayanmışdı. Kişi elə xəyalə getmişdi ki gözləri açıq ola-ola bizi görmürdü.

Sandro: "Qamarcoba, Mekisse", deyə ona müraciət etdi. Qapıcı yerindən diksindi, baş əydi və dedi: "Qamarcoba, Tavadi. Salam, knyaz".

Sonra o bizi binanın iri Beybutov salonuna apardı. Salon çox böyük və isti idi. Daş döşəmələrin üstündə çilpaq adamlar uzanmışdır. Biz də paltarlarımızı çıxartdıq və kiçik dəhlizdən keçib ikinci otağa girdik. Oranın döşəməsində dördkünc deşiklər qazılmışdı və onların içine kükürdlü su doldurmuşdular.

Sandronun səsi elə bil röyadan gəldi: "Çox qədim zamanlarda bir padşah şahinini havaya buraxır. Şahin şığıyır bir meşə xoruzunun üstüne. Padşah gözləyir, gözləyir, amma nə şahin qayıdır, nə də meşə

xoruzu. Padşah da başlayır axtarmağa və gəlib balaca bir meşəliyə çıxır. Meşəcikdən kükürdlü su axırdı. Padşah gördü ki, şahin də, meşə xoruzu da bu suda boğulub ölüblər. Padşah da bu kükürd suyunu görən kimi orada Tiflis şəhərinin teməlini qoyur. Meşəxoruzu hamamı burdadır. O kiçik meşə də bayirdakı meydanda yerləşmiş. Tiflis kükürdlə başlamış, kükürdlə do qurtaracaqdır".

Qübbəli otaq buxarla dolmuşdu. İsti hamamı kükürd iyi bürüdü. Ele pis iy golirdi ki, elə bil lax yumurta sindirmişdilər. Qohumlarının bədəni tərdən parıldayırdı. Əllərimlə sinəmi ovxala-yırdım. Kükürd dərimə yeriyirdi. Mən bu şəhəri fəth edib, bu kükürd suyunda əimən bütün işgalçılıarı və congaverləri yada saldım: Cələləddin Xarezmi, Çingiz xanın oğlu Cığatay və Teymurləng. Tök-dükkləri qandan sorxoş olmuş bu şəxslər kükürd suyuna girib, qanlı ağırlığı yuyub, yüngülləşmişlər.

– Bəsdir, Əli xan, çıx bayıra.

Qohumumun səsi məni xəyaldan ayıltdı. Yavaş-yavaş kükürd suyundan çıxdım, yandaki otağa keçdim və taqətsiz halda daş döşəmənin üstüne sərildim.

"Mekisse!" – deyə Sandro qışkırdı.

Bizi buraya gotiren Mekisse gəldi. Demə, kisəçi də elə o özü idi. O, lüt idi və ülgüclə qırılxılış başına çalma taxmışdı. Ağzı üstə uzandım və Mekisse hoppandı düz belime. Xalça üstə oynayan rəqqas kimi belimi məharetlə tapdalayırdı. Bundan sonra onun barmaqları biz kimi etime sancıldı. O qollarımı elə bururdu ki, sümüklərin xırçılıtısını eşidirdim. Qohumlarım yanında durub məsləhət verirdilər:

– Mekisse, qollarım bir də bur. O çox xəstədir, Mekisse.

– Mekisse, bir dofto də hoppan onun belinə. Hə, belə yaxşıdır. İndi onun sol tərafını əməlli-başlı ovxala.

Deyosən belə masajın ağrısı güclü olmalı idi, amma mən heç ağrı da hiss etmirdim. Çox rahat olmuşdum. Ağappaq sabun köpüyünün içində uzanmışdım. Kisəçinin əməyi hədər getməmişdi. Hiss edirdim ki, bədənimin bütün əzələlərinə güc qayıdır.

– Bəsdir, – deyə Mekisse dilləndi. Mən özümü güclə qaldırdım. Bədənim ağrıyırdı. Bu ağrılar içində yandaki otağa keçdim və ikinci hovuzun soyuq kükürd suyuna girdim. Birdən-bire soyuq suyun içine girində nofosım tutuldu. Amma bir az sonra əzələlərim yumşalmağa

başladı. Ağ bir qətfəyə bürünüb dala qayıtdım. Qohumlarım və Mekissem ümidi dolu gözlerle mənə baxırdılar.

Mən utanmağı buraxıb “acam” dedim və bardaş qurub düz yerda oturdum.

Qohumlarım “o sağalıb” deyə qışqıraraq, “tez qarpız, pendir, göyərti və şərab gətirin!” dedilər.

Müalicəm qurtarmışdı.

Biz hamamın giriş salonunu oturub, yemek-içməkli məşğul idik. Bütün yorğunluğum və zəifliyim keçib getmişdi. Qarpızın qıpçırmızı, şirin, buz kimi soyuq ətirli tikəsi kükürd iyinin də öhdəsin-dən gəldi. Qohumlarım isə düşmüsdürlər ağ “Naparoylı” çaxırının canına.

“Görürsən də!” deyə Dodiko sözə başladı, amma sözünü tamamlamadı. Lakin bu bircə “görürsən də!” sözü hər şeyi ifadə edirdi. Yerli kükürdlü su vannasından duyulan qürur, gürcü qonaqpərvərliyindən ziyan görmüş qonaqlara qayğı hissi və Dodikonun müsəlman qohumunun zəifliyindən ötrü boynuna götürdüyü məsuliyyət hissi bu bir kəlmə ilə ifadə olunurdu.

Süfrəmizə çoxlu adam qoşuldu. Çılpaq qonşularımız çaxır şüşəsini əllerində silah kimi tutub yanımıza gəlirdilər. Knyazlar, onlara borc verənlər, nökorlar, müftəxorlar, ziyahılar, şairlər və dağ yerlərindən gələn mülkədarlar bir süfrə başında oturmuşdular. Bu artıq hamam deyildi, daha çox klub, yaxud qəhvəxana, ya da çılpaq, gül-meli adamların, qayğısız, güler gözləri olan insanların yiğincəgi idi.

Balacagözlü kök bir kişi sözə başladı:

– Osmanişlər gəlirlər. Böyük knyaz İstanbullu ala bilməyəcək. Eşitdiyime görə, bir alman generalı İstanbulla elə bir top gətirib ki, onu atanda mərmi düz gəlib Tiflisdəki Sion məbədine deyo biler.

– Siz səhv edirsiniz, knyaz, – deyə başqası cavab verdi. Bu topu hələ düzəltməyiblər. Onu düzəltməyi planlaşdırırlar. Hətta əger hazır olsa da, onunla Tiflisi vurmaq olmaz. Almanların elində olan bütün xəritələr yanlışdır. Çünkü onları ruslar hazırlayıblar. Başa düşürsünüz, bu xəritələri ruslar hələ mühəribəden qabaq hazırlayıb almanın-lara ötürübler. Rus xəritəsi. Heç rus xəritəsi də düz olar?

Küncdə biri dərindən ah çəkdi. Başımı çevirib oraya baxanda, aqsaqqal, qartalburun bir qocanı gördüm. Qoca ah çəkə-çəkə sözə başladı:

– Zavallı Gürcüstan! Biz odla su arasında qalmışaq. Çünkü osmanlılar qələbə çəsalar, Tamara məmlekətinin axarı gelecek. Ruslar mühəribəde qalib çıxsalar bəs nə olacaq? O zaman çar öz niyyətinə nail olacaq, amma böyük knyazın demir pəncəsi bizim hülqumu-muzu daha bərk sıxacaq. Holə indi ən yaxşı oğullarımız mühəribədə həlak olurlar. Sağ qalanları isə ya osmanişlər, ya böyük knyaz, yaxud da başqası boğacaq. Ola bilsin bir maşın, ya da amerikalı məhv edəcək. Biz çıxılmaz bir veziyətə düşmüşük. Bizim döyük ruhumuz qəfətən sönüb gedəcək. Tamara ölkəsinin axarı gəlib catib. Bizim günümüzə baxın: döyükçülərimiz balacaboy və zəif, məhsul pis, çaxır da turş.

Qoca ağır nefəs ala-alə susdu. Biz də susurduq. Birdən qorxaq və boğuş bir səsin piçiltisi geldi:

– Onlar Baqratyonu öldürdüler. Çarın qardaşı qızını götürüb qaç-dığı üçün ruslar ondan intiqam aldılar. Çarın özü onu İrəvan alayı-nın komandanı təyin edib cəbhəyə yolladı. Baqratyon da aslan kimi döyüdü, amma on səkkiz gülle ilə vurulub öldürüldü.

Qohumlarım şərab içirdilər. Mən də bardaş qurub, gözlerimi uzağa zilləmişdim. Baqratyonu fikirləşirdim. Baqratyon ailəsi xristian aləminin ən qədim knyaz nəslidir. Saqqallı qoca haqlı idi. Gürcüstan həqiqətən odla su arasındadır.

Süfrə başında oturanların biri dilləndi:

– Onun bir oğlu qalib – Teymuraz Baqratyon, əsil kral. Onu kimse gizlədirib qoruyur.

Sükut çökdü. Mekissem belini divara söykəyib dayanmışdı. Dodiko əsnəye-əsnəye dedi:

– Ölkəmiz gözəl ölkədir. Onun kükürdlü su vannaları və Tiflisi, mühəribəsi və Kaxetiya şərəbi var. Baxın, Alazan çayı düzənlilikdə necə axır. Gürcüstan məhv olursa da, gürcü olmaq çox gözəl bir şeydir. Sizin burada danışığınız umidsızlıq yaradır. Amma deyin gürüm, Tamara məmlekətində nə vaxt veziyət ayrı cür olub? Heç vaxt, həmişə elə bu cür olub. Buna baxmayaraq çaylar axır, bağlarımız böyükür, xalqımız çalıb-oynayır. Bizim Gürcüstanımız gözeldir və bütün umidsızlıyinə baxmayaraq, gözəl olaraq qalacaq.

Bu qəddi-qamətli cavan sözünü qurtarib ayağa durdu. Məxmer kimi yumşaq dərisi olan bu cavan müğənni də qəhrəmanlar nəslindən idi. Küncdə oturan saqqallı qoca bərkdən güldü:

– Allaha şükür olsun ki, belə cavanlarım var.

Vamex başını mənə tərəf əyib piçildədi: “Əli xan, yadından çıxartma ki, bu gün sən Kocoridə Şakeli ailəsinin qonağısan”.

Hamımız ayağa durdug və bayırı çıxdıq. Faytonçu atlara qamçı vurdu. Vamex de: “Şakelilər qədim zadəgan nəslindəndir...” deyib sözə başlayanda, mən ürəkden qəhəqəhə çəkib güldüm.

ON BEŞİNCİ FƏSİL

Nino ilə Qolovinski küçəsindəki “Mefistofel” kafesində oturmuşduq. Davud dağı və onun təpəsindəki monastır qabağımızda ucaıldı. Qohumlarımız bizi birçə bu günü istirahət üçün vermişdilər. Nino monastırı baxırdı. Mən onun nə barədə düşündüyünü bilirdim. Orada, Davud dağında bir qəbir vardi. Biz ona baş çəkməli idik. Bu qəbirde şair və əlahəzərot çarın naziri Aleksandr Qriboyedov yatırıldı. Onun məzar daşının üstündə bu sözler yazılmışdır: “Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?”

Nino? Bəli, Nino. Onun adı Nino Çavçavadze idi. Nazir və şair olan Qriboyedov cılənəndə Nino'nun on altı yaşı var idi. Bəli, bu, mənim yanımıda əyləşən Nino'nun böyük xalası idi. Tehran camaati rus nazirinin evini mühasirəyə alanda Nino'nun on yeddi yaşı var idi.

Camaat “Ya Əli!” deyə qışkırdı. Nazirin isə balaca bir xəncəri və bir tapançası var idi. Zülli-Sultan küçəsindən olan bir dəmirçi əlindəki iri gürz ilə vurub nazirin sinəsini tikə-tikə etmişdi. Nazirin meyitini çölliyyə atmışdilar. Başını isə itlər gəmirmişdi. Şair və çarın nazirindən qalan bu olmuşdu. Fətəli şah Qaçar o vaxt çox razı qalmışdı. Onun vəliəhdii Abbas Mirzə de çox şad idi. Fanatik və müdrik bir qoca olan Məsi ağa şahdan çoxlu mükafat aldı və Şirvanşirlerdən biri, mənim böyük omimə də şah Gilanda bir malikanə bağışladı.

Bütün bunlar yüz il qabaq baş vermişdi. İndi isə mən Şirvanşir nəslinin övladı və Nino, Qribodeyovun nəvəsinin övladı burada, Tiflisdə “Mefistofel” kafesində birləkde oturmuşuq.

Başımıla monastır dağını göstərib Nino yada dedim:

– Nino, əslində bizim aramızda qan düşmənçiliyi olmalı idi. Sən de mene bir gün belə qəbir daşı qoyacaqsanmı?

– Bəlkə, – deyo Nino cavab verdi. – Ancaq bu, sənin öz rəftarın- dan asılıdır. Özünü yaxşı aparsan, qoyaram.

Nino qəhvəsini axıra kimi içdi və dedi:

– Dur, gəl şəhəri gezək.

Ayağa durdum. Nino ana uşağını sevən kimi bu şəhəri sevirdi. Biz Qolovinski küçəsi ilə köhnə şəhərin dar küçələrinə tərəf yönəldik. Sion kilsəsinə çatanda Nino dayandı. Biz kilsəyə girdik. Kilsənin içi qaranlıq və rütubətli idi. Kilsə çox qədim idi. Mehrabın üstündə üzüm təneyindən düzəldilmiş xaç asılmışdı. Gürcüstana nur getiren müqəddəs Nino bu üzüm təneyini Qərbədən, ilk dəfə ziyaret etdiyi müqəddəs torpaqdan getirmişdi. Nino səcdəgahın qarşısında diz çökdü. O xaç çəkib, başını qaldırdı və yuxarıda asılmış şəklə, müqəddəs himayəçisinin resmini baxdı. Nino piçildiyirdi. Onun dodaqları: “Müqəddəs Nino, bağışla məni”, – deyə piçildiyirdi.

Kilsə pəncərəsindən düşən işığın atında mən onun gözlərindən yaş axdığını gördüm.

– Gol gedək, – dedim.

Nino itaətkarcasına kilsə qapısından çıxdı. Dinməz-söyləməz küçələri gəzdik. Sonra mən dilləndim:

– De görün, müqəddəs Nino sənin hansı günahını bağışlamalıdır?

– Seni, Əli xan.

Onun səsi qəməngin və yorğun səslenirdi. Nino ilə Tiflis küçələrində gəzmək yaxşı iş deyildi.

– Niyə məni, Nino?

Biz artıq meydana çatmışdıq. Gürcüler kafelərdə, elə küçənin ortasında oturmuşdular. Haradansa zurna səsi gəldi. Aşağıda isə köpükləno-köpükləne Kür axırdı. Nino uzağa baxırdı. Elə bil o, uzaqlarda öz-özünü axtarırdı.

– Səni, – deyə təkrar etdi, – səni və bütün olub keçənləri.

Mən onun nə demək istədiyini başa düşdüm. Lakin yenə soruşdum:

– Nə dedin?

Nino dayandı. Dayandı və sözə başladı:

– Get Tiflisi gəz. Gəz və diqqətlə bax. Həc çadralı qadın görə bilərsənmə? Yox. Burada Asyanın havası duyulurmu? Yox. Bu şəhər başqa dünyadır. Küçələr enli, insanların ürəyi isə düzdür. Əli xan, mən Tiflisə gələndə ağlım başıma gəlir. Seyid Mustafa kimi riyakar

axmaqlara burada rast gələ bilməzsən. Məhəmməd Heydər kimi başıboşlara da təsadüf edə bilməzsən.

— Bu ölkə çəkicə zindan arasındadır, Nino.

Nino balaca ayaqları ilə qədim daş döşəmənin üstündən tiqqılda-tıqqıldaya yeriyərək davam etdi:

— Elə səbəb də budur. Bax, elə buna görə Teymurləng Tiflisi yeddi dəfə yerlə-yeksan edib. Elə bu səbəbdən türkler, iranlılar, ərəblər və monqollar ölkəmizə yürüş ediblər. Onlar Gürcüstanı viran qoymuş, təhqir etmiş, qətl etmişlər, amma heç vaxt sözün əsil mənasında ona sahib olmamışlar. Müqəddes Nino Qərbədən üzüm təneyi ilə buraya gəlmüşdür və biz də Qərbə mənsubuq. Bizim ölkə Asiyaya aid deyil, biz də asiyalı deyilik. Biz Avropanın şərqində yerləşən bir ölkəyik. Məger sən özün bunu hiss etmirsenmi?

Ninonun addımları itiləşirdi. Onun uşaq alnı büzüşmüdü:

— Bilsen sənin Nino bu gün burda nə üçün dayanıb? Gəl sənə deym: ona görə ki, biz Teymurləng, Çingiz xana, Şah Abbasa, Şah Təhmasibə, Şah İsmayıla mətanətlə müqavimət göstərmışik. Bax, buna görə mən varam. İndi isə sən qılincsız, nəhəng filsiz, əsgərsiz buraya gəlmisin, amma sən yenə də qanlı şahın nəslindənən, onun varisisinən. Mənim qızlarım çadra geyəcəklər və İranın qılıncı yenə iti olan kimi mənim oğullarım və nevelərim Tiflisi bəlkə də yüzüncü dəfə viran qoyacaqlar. Ah, Əli xan, biz gərək ikimiz də Qərbə mənsub olaydıq.

Onun əlini əlime aldum:

— Nino, nə istəyirsən sonin üçün edim?

— Eh, Əli xan, — deyə Nino cavab verdi. — Mən axmağam, Əli xan. Mən istəyirəm ki, sən enli küçələri və yaşıl meşələri sevəsən. Mən istəyirəm ki, sən Asyanın çürük divarlarına yapışb qalmayasan, həyatı yaxşı başa düşəsən. Mən qorxuram ki, bir on ildən sonra sən möminləşib, hiyleger bir adama əvviləcəksən və Gilandakı malikanəndo oturub günlərin bir günü mənə deyocəksən: "Nino, sən yalnız bir tarlasan". İndi sən özün de görüm, axı məni nə üçün sevirsən?

Tiflis Nino çəşdirmişdi. Nino elə bil Kür sahilinin nəmli havasından sərxoş olmuşdu.

— Səni nə üçün sevirem, Nino? Səni, sənin gözlərini, sənin səsini, sənin otrını, yerişini sevirem, Nino. Axı bundan artıq nə istəyirsən?

Mən səni bütünlükə sevirem. Başa düş ki, Gürcüstan ilə İranın sevgisi birdir. Sizin böyük şairiniz Rustaveli min il bundan qabaq burada dayanmışdı. O, kralıça Tamaraya məhəbbət mahniları oxuyurdu. Onun mahniları İran rübai'ləri kimidir. Rustavelisiz Gürcüstan, İransız Rustaveli ola bilməz.

Nino düşüncəli-düşüncəli dedi:

— Bu yerdə deyirsən? Bəlkə elə böyük məhəbbət şairi Sayat Nova da burada dayanmışdı? Gürcülərin məhəbbətini şeirlərində mədh etdiyi üçün şah onun başını vurdurdu.

Mənim Ninomun bu gün keyfi yox idi. Onunla əməlli-başlı danışmaq da olmurdu. O öz vətəni ilə vidalaşırıdı və məhz vətən ilə vidasında insanın ona məhəbbəti aşkarla çıxır. O, ah çəkib yenə söze başladı.

— Əli xan, sən mənim gözlərimi, burnumu, alnımı, — hər yerimi sevirsən. Amma sən bir şeyi yaddan çıxardırsan. Sən mənim ruhumu da sevirsənmi?

Yorgun halda cavab verdim ki, hə, mən sənin ruhunu da sevirem. Qəribədir: Seyid Mustafa iddia edəndə ki, qadının ruhu olmur, mən gülürdüm: amma indi Nino onun ruhunu sevdiyimi bildirməyi tələb edəndə, hirsənmişdim. Axı bu qadın ruhu nə demekdir? Qadın gərək sevinsin ki, kişi onun ruhunun dərinliyində olanları bilmək istəmir.

— Bəs sən məni nə üçün sevirsən, Nino?

Nino birdən elə küçənin ortasında ağlamağa başladı. Uşaq kimi ağlayırdı. Elə uşaq kimi də yanağından yaş töküldürdü:

— Bağışla məni, Əli xan. Mən səni sevirem, sadəcə səni. Necə varsansa elə də sevirem səni. Arıma mən sənin yaşadığın aləmdən qorxuram. Əli xan, mən dəliyəm. Sən işə bax: küçənin ortasında nişanlımla dayanmışam və Çingiz xanın bütün hərbi yürüşlərinin günahını sənin üstünə atıram. Öz Nino bağısla, Əli xan. Bu və ya digər gürcünün müsəlmanlar tərəfindən öldürülməsinin məsuliyyətini sənin üstünə atmaq axmaqlıqdır. Ancaq bir bax: mən, sənin Nino, nifrot etdiyin Avropanın bir zərrəsiyem və burada, Tiflisdə bunu xüsusilə hiss edirəm. Mən səni sevirem, sən də məni. Lakin mən meşələri və çəmənlikləri sevirem, sən isə dağları, daşları və qumu, çünki sən səhra övladısan. Buna görə də sondən, sənin məhəbbətindən, sənin ələmindən qorxuram.

Çaşib qalmışdım. Onun sözlerini başa düşmürdüm: "Hə, sonra?" deye soruşdum.

"Sonra", – deyə Nino gözlerinin yaşımlı silib, yenə gülməyə başladı və başını yana əyib dedi: "Sonra nə olacaq deyirsən? Heç bir şey! Üç aydan sonra evlənəcəyik, bundan artıq nə isteyirsən ki?"

Nino keçidsiz-filansız həm ağlaya bilirdi, həm də gülürdü: həm sevirdi, həm də nifret edə bilirdi. O, Çingiz xanın bütün hərbi yürüşlərini mənə bağışladı və yenə moni sevirdi. Nino əlimdən tutdu və darta-darta körpüdən keçirdib, bazarın dolanbac, əyri-üyru dar küçələrinə sürüdü. Bu, Ninosayağı üzr istəmək idi. Bazar Tiflisin Avropa libasında yeganə Şərqi lekəsi idi. Gonbul xalça tacirləri, ermənilər və farslar orada İran xəzinəsinin rəngarəng ziynətlərini camaatın qabağına tökmüşdülər. Üstündə müdrik sözler həkk edilmiş mis və bürünc əşyalar dükanlarının rəflərini doldururdu. Mavi gözlü bir kurd qızı camaatın fəlinə baxır və elə bil öz çoxbilməşliyinə özü də məettəi qalmışdı. Tiflisin avara və tənbəlləri meyxanaların qabağında yiğisib, Allah və dünya məsələləri barədə ciddi diskussiya aparırdılar. Şəhərdə müxtəlif dillərdə danışanların səsi qulaqlarımızda cingildiyirdi. Ninonun kəderi bazarın rəngbərəng qarmaqarışılığında itib getmişdi. Azerbaycanlılar, erməni tacirləri, kurd falabaxanları, fars aşpazları, Osetiya keşşələri, ruslar, ərəblər, inquşlar, hindlilər – Asiyadan bütün xalqları Tiflis bazارının dar yollarında görüşürdülər. Biz yalnız kiminso bu sözləri dediyini eşitdik: "Mənim əcdadlarım sənin əcdadlarını Babil əsarətinə aparanda..."

Ətrafda duranlardan qohqəhə qopdu. Nino da gülürdü – yəhudilərə, assuriyalılara, bazara, Tiflisin daş küçələrimə tökdüyü göz yaşlarına gülürdü.

Yolumuza davam etdik. Bir neçə addım atandan sonra yenə çıxdığımız yerə – Qolovinski küçəsindəki "Mefistofel" kafesinin yanına gəldik.

– İçəri girek? – deyə tərəddüdlə soruşdum.

– Yox. Barişmağımızı bayram etmək üçün müqəddəs Davud monastırına gedek.

Yan küçəyə dönüb funikulyora tərəf getdik. Qırmızı rəngli vagona mindik və o, yavaş-yavaş Davud dağına qalxmağa başladı.

Şəhər gözlərimizin qabağında dərinliyə qərq olurdu və Nino bu məşhur monastırın qurulması tarixçəsini mənə danışmağa başladı:

"Çox-çox illər bundan qabaq bu dağda müqəddəs Davud yaşayırı. Şəhərdə isə kral qızı yaşayırı və o, bir knyaz ilə eşqbazlıq edirmiş... Knyaz qızı atır. Qız da hamile olur. Qəzəblənmiş atası ondan zinakarın adını soruşanda qız öz sevgilisini satmamaq üçün müqəddəs Davudun adını verir. Hirsindən partlayan kral əmr edir ki, müqəddəsi onun sarayına getirsinler. Davudu getirəndən sonra öz qızını çağırtdırır və qız ittihamı təkrar edir. Müqəddəs Davud da osasını vurur qızın bədənинə. Və birdən möcüze yaranır. Qızın bədəninin içindən uşaqın səsi gəlir və əsil günahkarın adını çökir. Lakin müqəddəsin istəyi ilə qız bir daş doğur və həmin daşdan da müqəddəs Davud bulağının suyu fışqırmağa başlayır. Uşağı olmayan qadınlar isə bu bulağın suyunda çımırlor ki, uşaqları olsun". Nino düşüncəli tərzdə əlavə etdi: "Əli xan, nə yaxşı ki, müqəddəs Davud ölüb və onun əsası qeybə çıxıb".

Biz artıq dağın başına çatmışdıq.

– Nino, bulaq başına getmək isteyirsənmi? – deyə soruşdum.

– Yox, Əli xan, buna hələ bir il vaxt var.

Biz monastırın divarları yanında durub aşağı, şəhərə baxırdıq. Kür vadisi mavi dumан içinde idi. Daş dəryasından ucalan kişo qübbələri tənha adaları xatırladırdı. Şəhərin şərqində və qərbində tiflislilərin dincəldiyi bağlar uzanırı. Uzaqda Metex qalası ucalırdı. Vaxtı ilə orada gürcü padşahları qalardılar, indi isə rus imperiyası siyasetlə məşğul olmağa cəsaret tapan qafqazlıları o qalada saxlayırdı. Nino nəzərini yana çekdi. Deyəsən bu məşhur işgəncə qalasını görən Ninoda çara sədaqət sərsiləmişdi.

– Qohumlarından Metexdə yatan varmı, Nino?

– Yox, amma qanuna baxsan, sənin yerin oradır. Gel, Əli xan, gedək.

– Hara gedək, Nino?

– Qribayedova baş çekək.

Monastır divarını dönbüb, köhnəlib baxımsız qalan bir qəbir daşına yaxınlaşdıq. Onun üstündə bu sözler həkk edilmişdi: "Sənin əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun oldu?"

Nino əyildi və bir çıqıl götürdü. O, bu çıqılı tolosık qəbir daşına sıxıdı və əlini çekdi. Çıqıl yere düşdü və ayaqlarımızın altına yuvarlandı. Nino dərindən ah çekdi. Bu Tiflisin bir xurafatı idi: eger bir

qız çıngılı nəm qəbir daşına basırsa və çıngıl bir anlığa oraya yapışır qalırsa, deməli, o, elə həmin il ərə gedəcəkdi. Ninonun daşı yerə düşdü.

Ninonun pərt olmuş sıfətinə baxıb güldüm: "Görürsən? Özü də toyundan üç ay qabaq belə şey verir! Deməli, bizim peyğəmbər düz demişdir ki, ölü daşlara iman etmə".

Nino "düzdür" deyib susdu.

Biz funikulyora qayıtdıq.

Nino soruşdu:

– Mühəribədən sonra nə edəcəyik?

– Mühəribədən sonra? İndi elədiyimizi. Bakının küçələrində gəzəcəyik, dostlarımızın evinə qonaq gedəcəyik, Qarabağa səyahət edəcəyik, uşaqlarımızı böyüdəcəyik. Bundan yaxşı nə olar?

– Bir dəfə Avropaya getmek istəyirəm.

– Gözüm üstə. Parise, Berline. Özü də bir qış uzunu.

– Hə, bir qış uzunu.

– Nino, ölkəmiz daha sənin xoşuna gelmir? İstəyirsən Tiflisdə yaşayaq.

– Sağ ol, Əli, sən mənim qayğıma yaxşı qalırsan. Biz elə Bakıda qatarıq.

– Nino, mənim fikrimcə, dünyada Bakıdan yaxşı yer yoxdur.

– Bilirəm, dərinliyin. Daim o qədim qalanın və Seyid Mustafa ilə ruhlandırcı söhbətlərin həsrətini çəkirsən. Amma zərər yoxdur, mən səni sevirəm. Necə varsansa, elə də qal.

– Bilirsən, Nino. Mən öz vətənimizi, onun hər daşını, səhrasindəki hər qum dənəsini də sevirəm.

– Bilirəm, Əli. Bakıya belə məhəbbət bəsləmək qəribədir. Yadlar üçün bizim şəhər yalnız isti, tozlu, neft iyi gələn bir şəhərdir.

– Düzdür, çünki onlar yadlardır.

O, elini mənim çıynımə qoydu. Onun dodaqları yanağıma toxundu:

– Biz isə yad deyilik və heç zaman yad olmayıq. Məni həmişə sevəcəksəm, Əli xan?

– Əlbettə, Nino.

Vaqon aşağı stansiyaya çatmışdı. Bərk qucaqlaşıb elə bu cür Qolovinski küçəsindən keçdi. Sol tərəfimizdə nazik barmaqlıqla əhatə edilmiş bağça var idi. Bağcanın qapısı bağlı idi. Elə bil daşa dönmüş iki əsgər, tərpənmədən keşkədə durmuşdular. Qapının üstündə

çarın qızıl suyunu basılmış qartalı asılmışdı. Bu park Qafqaz canisini, böyük knyaz Nikolay Nikolayeviçin sarayına aid idi.

Nino birdən dayandı. "Bax" deyə parkı gösterdi. Parkın içində uzunboylu, ariq və çal saçlı bir kişi gezişirdi. O, üzünü çevirəndə mən, soyuq bir xəyalla dolmuş gözlerindən böyük knyazı tanıdım. Onun üzü uzunsov idi, dodaqları bərk sıxlımsıdı. Ağacların kölgəsində iri, heybətli vəhşi bir heyvana bənzəyirdi.

– Əli xan, görəsən o nə düşünür?

– Hər halda, çar tacını, Nino.

– Tac onun ağarmış saçlarına yaxşı yaraşar. Bəs o nə edəcək?

– Deyirlər o, çarı devirəcək.

– Gəl, Əli xan, mən qorxuram.

Biz ətrafına gözəl barmaqlıq salınmış bağçadan uzaqlaşdıq. Nino dedi:

– Sən çara və böyük knyaza qarşı belə pis dənişməli deyilsən. Onlar bizi türklərdən qoruyurlar.

– Sənin vətənin çəkicilə zindan arasındadır.

– Mənim vətənim? Bəs səninki necə?

– Bizim vəziyyətimiz başqadır. Biz məngənədə deyilik. Biz zindanın üstündə uzanmışaq, böyük knyaz da əlində çekici tutub. Ona görə də ona nifrət edirik.

– Siz Ənver paşaya vurulmusunuz. Sən axmaqlığa bax! Sən Ənverin gelişini görməyəcəksən. Böyük knyaz qələbə çalacaq.

– Allah böyükdür və bunu ancaq Allah bilir, – deyə mən sakit cavab verdim.

ON ALTINCI FƏSİL

Böyük knyazın qoşunları Trabzonda idilər. Onlar Ərzurumu tutmuş, Kürdüstən dağlarını aşış Bağdad istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta müqəddəs Məşhədə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində Nikolay Nikolayeviçin zəhmli kabusu dolaşırı. Böyük knyaz gürcü zadəganları ilə bir görüşdə belə demişdi: "Çarın əmrinə tabe olaraq mən, qızıl Bizans xaçı öz şan-şöhrəti ilə Aya Sofyanın qübbəsi üstündə parlamayınca rahatlıq nədir bilməyəcəyəm".

Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə ancaq qoçu və hamballar osmanlıların qüdrotindən və Ənvərin müzəffər qılıncından danışındılar. İran artıq mövcud deyildi və bir az sonra Türkiyə də yox olacaqdı.

Atam yaman qaradınməz olmuşdu. Tez-tez evdən çıxıb gedirdi. O, bəzən müharibə xəbərlərini oxuyur, yaxud da əyilib xəritələrə baxır və əldən gedən şəhərlərin adlarını piçilti ilə çəkirdi. Sonra da saatlarla əlində təsbeh tərpənmədən bir yerdə otururdu.

Men isə zərgərxanalara, çiçək dükanlarına və kitab məğazalarına gedirdim və vaxtımı bununla keçirirdim. Nino ya qiyamətli daşlar, çiçək və kitablar göndərirdim. Onu görən vaxt müharibə, böyük knyaz və təhlükə altında olan Hilal bir neçə saatlıq yaddan çıxırdı.

Bir gün atam dedi: "Axşam evdə ol, Əli xan. Bizə bəzi adamlar gələcək və ciddi məsələlər barədə səhbət edəcəyik".

Onun səsi bir az pərt idi və o, gözlərini yana çevirdi.

Men dərhal başa düşdüm və istehza ilə dedim:

– Məgər mən sənə and içməmişəm ki, ata, mən heç vaxt siyasetlə məşğul olmayıacağam?

– Öz xalqının qeydində qalmaq siyasetçiliklə məşğul olmaq demək deyildir. Əli xan, ele vaxtlar olur ki, xalqın qeydində qalmaq, onun taleyini düşünmək bir vəzifəyə çevirilir.

O axşam Nino ilə operaya getməli idim. Şalyapin Bakıya gəlmışdı. Neçə gün idi ki, Nino bu tamaşa üçün sevinirdi. Telefonu yaxınlaşdım və İlyas bəyə zəng elədim: "İlyas bəy, bu gün mənim işim var. Nino ilə operaya gedə bilərsənmi? Biletleri artıq almışam".

Xəttin o başından dilxor bir səs goldı: "Nə danışırsan, Əli xan? Axi mən öz ağam deyiləm. Bu gecə mən Məhəmməd Heydərlə kazarmada növbətçiyməm.

Seyid Mustafaya zəng elədim.

– Düzünü deyirəm, gedə bilmərəm. Mənim böyük molla Hacı Maqsud ilə görüşüm var. O, yalnız bir neçə günlüyə İrandan gəlib.

Axır ki, birini tapdım. Mən Nino ya xəber verdim və həmin gün evdə qaldım.

Saat düz yeddidə gözlediyimiz qonaqlar gəlməyə başladılar.

Sekkizin yarısında qırımızı xalçalar və osmanlı yastıqları sərilmis zalımıza diiz bir milyard manat yığılmışdı, daha doğrusu, birlikdə bir milyard manat var-dövləti olan adamlar toplaşmışdı. Onların sayı çox deyildi və hamisini illərdən bəridir tanıydırmı.

İlyas bəyin atası Zeynal ağa birinci gəldi. Onun beli bükülmüşdü, sulu gözleri də dumanlanmışdı. Zeynal ağa əsasını yanına qoyub, yumşaq taxtda oturdu və bir tikə türk halvası götürüb yavaş-yavaş yeməyə başladı. Ondan sonra iki qardaş zala girdi: Əli Əsədulla və Mirzə Əsədulla. Onların mərhum ataları Şəmsi on-on iki milyon pul qoyub getmişdi. Oğlanlar atalarının ağılinı miras alaraq hələ üstəlik yazıb-oxumağı da öyrənmişdilər. Buna görə də atadan qalan milyonların sayını qat-qat artırılmışdır. Mirzə Əsədulla pulu, ağılı və sakitliyi sevən adam idi. Onun qardaşı isə Zərdüst alovu idi. O, tükenməz alovə bənzəyirdi. Daim hərəkətdə idi. Onun müharibədən, sərgüzəştən və təhlükədən xoşu gəlirdi. Ölkədə çoxlu qanlı hadisə baş vermişdi və deyilənlərə görə, bunların hamisini qəhrəmanı elə o idi. Onun yanında oturan qaraqabaq Bünyadzadə sərgüzəşti sevməzdı, amma buna müqabil eşqdən çox xoşu gəlirdi. Aramızda dörd arvadı olan yeganə adam o idi. Onun arvadları bir-birləri ilə amansızcasına dalaşırıldılar. Bünyadzadə xəcalət çəkirdi, amma öz təbiətinə qarşı heç nə edə bilmirdi. Ondan uşaqlarının sayını soruşanda, o, qəmli-qəmli deyərdi: "Bilmirəm ya on beşdir, ya da on səkkiz. Axi mən yazıq bunu hardan bilim?" Milyonların sayını soruşanda da o, eyni cavabı verərdi.

Zalın o biri küncündə oturan Yusif oğlu, Bünyadzadəyə paxılılıq və nifret hissi ilə baxırdı. Onun tek bir arvadı var idi, o da eybəcerin biri. Həmin o arvad ona hələ toy günü belə demişdi: "Əgor sən zinəkarlıq edib başqa qadınlarla gəzsen, mən o qadınların qulaqlarını, burunlarını və döşlərini kəsəcəm. Sənə nə edəcəyimi deməyo isə heç dilim də gəlmir". Qadın davakar bir tayfanın qızı idi. Ona görə də onun hədə-qorxusu boş söz deyildi. Faşir Yusif oğlu da qorxusundan rəsm toplamaqla məşğul idi.

Saat səkkizin yarısında salona giren adam balacaboy və ariq bir kişi idi. Onun incə əlləri, xinalı barmaqları var idi. O, qapıdan içori girəndə durub təzim etdik, cünki ona bədbəxtlik üz vermişdi. Bir neçə il bundan əvvəl onun yeganə oğlu İsmayıll vəfat etmişdi. Kişi öz oğlunun xatirosına Nikolay küçəsində cah-calallı bir imarət tikdirmişdi. Binanın üz tərəfinə iri qızılı herflərlə "İsmayıll" sözü yazılımışdı. Kişi bu binanı İslam xeyriyyə cəmiyyətinə bağışlamışdı. Onun adı Ağa Musa Nağı idi və yalnız iki yüz milyon manata sahib olduğu üçün bizim mühitə gire bilirdi. Cünki o, artıq müsəlman deyildi. O, Nəsrəddin şahın edam etdirdiyi mürtəd Babın kafir təriqətinə

mənsub idi. Babın nə istədiyini aramızda yalnız bir neçesi dəqiq bilirdi. Bunun əvəzində hamımız yaxşı bilirdik ki, Nəsreddin şah bəhaişerin dirnağının altına qızarmış biz soxdurur, onları tonqallarda yandırır və qamçı ilə ölənə kimi döydürür. Bu cür cezalara məruz qalan bir təriqət gerək insanlara pis bir şey öyrədəydi.

Saat səkkizdə qonaqların hamısı toplaşdı. Bu neft knyazları salonda oturub çay içir, şirniyyat yeyir, çiçəklənən işlərindən, evlərindən, atlarından, bağlarından və qumar masasında uduzduqları puldan danışındılar. Onlar adətə sadiq qalib saat doqquza kimi elə bu şeylərdən danışdırılar. Saat düz doqquzda nökerlər süfreni yiğdılardı və qapını bağlayandan sonra atam sözə başlıdı:

— Şəmsi Əsədullahın oğlu Mirzə Əsədullahın xalqımızın taleyi barədə bəzi fikirləri var. Gelin ona qulaq asaq.

Mirzə Əsədulla yaraşlı, fikrli simasını qaldırdı və danışmağa başlıdı:

“Böyük knyaz mühəribəni udsa, artıq bir dənə də olsun, İslam ölkəsi qalmayacaq. Çarın qoluna daha çox güc gələcək. Bize o, əlbəttə, toxunmayacaq, çünkü bizim pulumuz var. Amma o, məscidləri və məktəbləri bağlayacaq, ana dilimizi qadağan edəcək, yadlar ölkəmizdə sayca bizdən artıq olacaqlar və peyğəmberin xalqını artıq heç kim müdafiə etməyəcək. Şübhəsiz, Ənvərin heç olmasa balaca bir qələbesi bizim xeyrimizə olardı. Amma biz ona bu işdə kömək göstərə bilərikmi? Yox, mənim fikrimcə, yox, edə bilmərik. Bizim pulumuz var, amma çarın pulu daha çoxdur. Bizim adamlarımız var, amma çarın daha çox adamı var. Bəs nə etməliyik? Əgər biz pulumuzun və adamlarımızın bir hissəsini çara versək, bir alay yaradıb, onu silahlandıraq, belkə mühəribədən sonra onun zülmü yüngülləşər. Siz nə fikirdəsiniz? Belkə başqa çıxış yolu vardır?

O susdu. Onun qardaşı Əli söz aldı və dedi:

— Çarın qoluna güc galəcək, deyirsən. Amma kim bilir, belkə mühəribədən sonra, heç çarın qolu da qalmayacaq.

— Amma qardaş, çar getsə də hələ ölkədə çoxlu rus qalacaq.

— Qardaşım, onların sayı azala da bilər.

— Axı onların hamısını qırıb tökmək olmaz, Əli.

— Bəli, Mirzə, onların hamısını qırıb tökmək olar.

İki qardaş susdu. Sonra Zeynal ağa sözə başlıdı. O, taqətdən düşmüş qoca kimi yavaşca danışındı:

— Kitabda yazılımı heç kim bilmir. Hətta İstanbulu tutsa bələ, böyük knyazın qələbəsi qələbə sayıyla bilməz. Çünkü bizim xoşbəxtliyimizin açarı İstanbulda deyildir. Açıq Qərbədir. Və alman adlansalar da orada türklər qalib gelecekler. Ruslar Trabzonu tutublar, türklər de Varşavani. Ruslardan danışırısmı? Onlarda heç rusluq qalıbmı? Eşitməmiş ki, adı Rasputin olan bir kəndli çara hökmərliq edir, çarın qızını sigallayıır, çarın arvadına da “Mama” deyir. Çari yixmaq istəyen böyük knyaz da mövcuddur. Hətta eleləri də var ki, üşyan qaldırmaq üçün sülh vaxtını gözleyirlər. Bir sözlə, bu mühəribədən sonra hər şey bambaşqa olacaq.

— Bəli, — deyə uzun blişləri və parıldayan gözləri olan bir kök adam söz aldı, — bəli, bu böyük mühəribədən sonra hər şey fərqli olacaq.

Bu, peşəsi vəkil olan Xoylu Fətəli xan idi. Biz bilirdik ki, o, daima xalq işinin qayğısını və qeyrətini çəkən bir adamdır.

Fətəli xan ciddiləşib sözünə davam etdi:

— Bəli, vəziyyət bambaşqa olacaq. Amma buna görə biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu mühəribədə kim qalib gəlir-gəlsin, o, zəif olacaq, döyüşlərdə aldığı yaralar çox olacaq. Biz isə zəif düşməyəcəyik, yaralarımız olmayıcaq, buna görə də biz o zaman diləmek evezinə tələb etməliyik. Bizim ölkə İsləm ölkəsidir, şəhər ölkəsidir və biz Romanov və Osman saraylarından eyni şeyi tələb edirik: bizə aid olan hər şeydə, hər sahədə müstəqillik. Mühəribədən sonra bu güclü dövlətlər nə qədər zəif düşsələr, biz o qədər azadlığa yaxınlaşacaqıq. Məhz bu azadlıq bizim zay olmamış qüdrətimizi, pulumuzu və neftimizi gücləndirəcək. Buna görə unutmayın ki, bizim dünyaya yox, dünyadan bize ehtiyacı var. Otaqda bir milyard manat toplanıb. Gözləmek! Nə gözəl sözdür. Gözləmek və kimin qalib gələcəyini görmək: ruslarının, yoxsa türkərin mi? Bizim əlimizdə neft var. Mühəribədən qalib çıxan da bizə yalvarıb lütfkarlıq diləyəcək. Bəs o vaxta kimi nə etməli? Dinimiz uğrunda döyüşənlər üçün xəstəxanalar, yetimxanalar, korlar evi tikməliyik. Elə etməliyik ki, bizi əqidəsizlikde ittiham edən olmasın!

Men isə dinməz və hırslı kündə oturmuşdum. Əli Əsədulla salonun o başından gəlib yanımıda oturdu.

— Siz bu barədə nə fikirləşirsiniz, Əli xan? — Əli Əsədulla mənim cavabımı gözləmədən başını mənə san əydi və piçilti ilə danışmağa başladı:

– Vətənimizdəki bütün rusları məhv etmək yaxşı olmazdım? Təkcə rusları yox, bütün yadları, başqa cür danişan, başqa cür ibadət edən və başqa cür düşünənlerin hamisini. Əslində biz hamımız bunu isteyirik, amma tek mənəm bunu deməyə cürət tapan. Bəs bundan sonra nə olacaq? Mənə nə var, isteyirsə qoy Fətəli xan hakimiyətə gəlsin. Əlbəttə, isterdim ki, Ənver hakim olsun, amma nə olar, qoy Fətəli xan gəlsin hakimiyyətə. Başlıca məsələ isə odur ki, biz yadların kökünü kəsməliyik.

O, “kökünü kəsmek” sözünü elə zərif bir həsretlə dedi ki, elə bil məhəbbətdən danişirdi. Onun gözleri gülündü, siması da hiyləgərcəsinə gülümseyirdi. Mən susdum, danişmadım. İndi növbə Babi Ağa Musa Nağının idi. O danışmağa başlayanda balaca, içəri batmış gözləri parıldayırdı:

– Mən qoca bir adamam ve gördüklerim, eşitdiklərim məni kədərləndirir. Ruslar türklərin, türklər ermənilərin kökünü, ermənilər bizim kökümüzü kəsmək isteyirlər, biz də rusların. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağa, Mirzə, Əli və Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən başa düşürəm ki, onlar məktəblərin, ana dilimizin, xəstəxanaların və azadlığın qayğısına qalırlar. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədris edilirse, məktəb kimə və nəyə lazımdır? Cismi müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın ne faydası var? Bizim ruhumuz Allaha doğru getmək isteyir. Düzdür, hər xalq düşünür ki, onun aynı Allahı var. Amma mənim fikrimcə bütün peygəmbərlərin səsi ilə vəhy edən varlıq – Allah – birdir. Buna görə mən İsaya, Musaya, Konfutsiyə, Buddha və Məhəmmədə də inanıram. Biz hamımız bir Allahdan törmüşik və Babdan* keçib onun yanına qayidacağıq. Bunu xalqa bildirmək lazımdır. Ona elan etmək lazımdır ki, nə qara var, nə də ağ, çünki qarada ağ, ağda da qara vardır. Buna görə məsləhət görürrəm: gəlin elə iş görməyək ki, dünyada kiməsə zərər dəysin, çünki biz hər bir insandayıq, her bir insan da bizde var.

Biz pərt halda oturmuşduq. Deməli, Babın kafir ideyası bu imiş.

Yanında kiminsə bərkden hicqrıdığını eșitdim. Başımı çevirdim və təəccübədən quruyub qaldım: Əli Əsədullanın gözlərindən yaş sel kimi axırdı.

* Bab – qapı. Burada XIX əsrin 40-cı illərində şəhər esasında yaranmış dini təriqətin banisi Bab nozörde tutulur.

Əli Əsədulla hicqira-hicqira dedi:

– Ah, nə gözəl sözlərdir! Nə qədər haqlısınız! Size qulaq asmaq xoşbəxtlikdir. Ey Küll-İxtiyar! Bütün insanlar bu qədər dərin biliyə malik olsayırlar, nə olardı!

O, göz yaşlarını sildi, bir-iki dəfə do hicqırib soyuqqanlı şəkildə davam etdi.

– Ey dərin hörmət bəslədiyim dostum! Heç şübhə yoxdur ki, Allahın qolu bütün qollardan qüvvətli və qüdərətlidir. Lakin ey müdərriklik dəryası olan dostum, bu da həqiqətdir ki, insan Küll-İxtiyarın iltifat ruhuna hemişə və mütləq bel bağlaya bilməz və bel bağlama-malıdır. Biz yalnız bəni-adəmik və iltifat ruhu yoxdursa, biz gerok özümüz çətinlikləri aradan qaldırmaq yollarını axtarıb tapaq.

Əli Əsədullanın bu kəlməsi çox ağıllı kəlmə idi. Onun göz yaşı tökməsi də ağıllı bir oyun idi. Mən Əlinin qardaşı Mirzəyə baxdım. Mirzə mat-məəttəl, iftixar hissile qardaşına baxırdı.

Nəhayət, qonaqlar ayağa durdular. Nəcib şəkildə bir-birlərinə: “Salamat qalın. Üzünüz hemişə gülsün”, deyib ayrıldılar.

Müşavirə qurtardı. Hərə öz evinə getdi. On birin yarısı idi. Salon boş idi və insana ağır təsir bağışlayırdı. Məni tənhalıq hissi bürüdü. Nökərə: “Mən kazarmaya gedirəm. İlyas bəy bu gecə növbəcidir” deyib evdən çıxdı.

Ninogilin evinin yanından keçib dəniz kənarı ilə böyük kazarmaya tərəf yönəldim. Keşikçi otağının pəncərəsindən işıq gəlirdi. İlyas bəylə Məhəmməd Heydər nərd oynayırdılar. İçəri girdim. Onlar səs çıxartmadan başları ilə salam verdilər. Nəhayət, oyun qurtardı. İlyas bəy zəri künçə atdı və yaxasını düymələdi. Sonra soruşdu:

– Müşavirə necə keçdi? Əsədulla yenə and içdimi ki, bütün rusları məhv edəcək?

– Bəli, taxminan elə dedi. Bəs müharibədən nə xəber gelir?

İlyas bəy müharibədən tongo gəlmış bir adam kimi cavab verdi:

– Mühərribə deyirsən? Almanlar bütün Polşanı tutublar. Böyük knyaz ya qarlı yollarda batıb qalıb, ya da, deyilənə görə, Bağdadı zəbt edib. Bəlkə türklər Misiri tutacaqlar. Mən hardan bilim? Bu dünya yaman darıxdırıcı olub.

Məhəmməd Heydər başını qaldırıb dedi:

– Heç darıxdırıcı deyil. Bizim atalarımız və əsgərlərimiz var, silahdan da başımız çıxır. Kişiye bundan savayı nə lazımdır? Bəzən isteyirəm ki, dağları aşım, səngərlərdə oturum və qabağında bir

düşmən görüm. Düşmənin gərək qolu qüvvətli olsun və ondan təriy gəlsin.

— Onda nə üçün cəbhəyə getmirsən? — deyə soruştum.

Məhəmməd Heydər kədərlə mənə baxdı və dedi:

— Mən elə kişilərdən deyiləm ki, müsəlmanlara gülə atam. Hetta sünni olsalar da atmaram. Ölkəmizdə vəziyyət gərək başqa cür olaydı.

Men ona nəvazişlə baxdım. Bu enlikürək, güclü, sadəlövh sıfətlı gənc burada oturub, döyüş həsrətindən az qala partlayırdı.

— Ölkəmizə nə olub ki? — deyə ondan soruştum.

O susdu və alnimı qırışdırıldı. Nehayət, dilləndi:

— Ölkəmizə nə olub? Biz gərək məscidlər tikeydik, torpağa su verəydik. Torpağımız suya möhtacdır. Bu da yaxşı iş deyil ki, hər əcnəbi ölkəmizə gəlir və bizi axmaq deyir. Axmaq olsaq da bu bizim öz işimizdir. Sonra? Mənə elə gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. Gözəl bir mənzərə olardı və biz yenə kasib olardıq. O zaman biz heç kimə lazımlı olmazdıq və əcnəbiler yaxamızdan el çəkərdilər. Va mən neft buruğu yerinə gözəl, mavi kaşılı məscid tikdirirdim. Bir də istəyərdim ki, öküzləri gətirib neft sahələrində taxıl əkəydilər.

O, gələcək barədəki xülyasına qapılıb susdu.

İlyas bəy qəhqəhə çekib güldü:

— Sonra? Sonra oxumağı və yazmağı qadağan etməli, şam işığından istifadə etməli və ölkədəki ən səfəh adamları padşah seçməliyik.

Məhəmməd Heydər bu istehzaya məhəl qoymadı:

— Heç pis olmazdı. Keçmiş zamanlarda indikindən daha çox axmaq və avam var idi. Amma o avam və axmaqlar neft buruqları yerinə su kanalları sahərdilər və indikindən fərqli olaraq biz əcnəbileri soyurduq, onlar bizi yox. Keçmiş zamanlarda xoşbəxt insanlar da indikindən daha çox idi.

Onun sözleri ele xoşuma geldi ki, istədim bu sadədil cavani qucaqlayıb öpüm.

Birdən kimse pəncərəni həyəcantı döyməyə başladı. Mən ayağa sıçradım və bayırə baxdım. Qara, çopurlu bir sıfət gözlərini mənə zilləmişdi. Qapı tərəfə qaçıdım. Seyid Mustafa özünü otağa atdı. Onun əmmaməsi əyilmişdi, alnından tər töküldü. Yaşlı kəməri açılmışdı, bürünçeyi toz içinde idi. O, stula sərildi və ləhləyə-ləhləyə dedi:

— Naxararyan yarım saat bundan qabaq Ninonu götürüb qaçıdı. Onlar Mərdəkan yolundadırlar.

ON YEDDİNCİ FƏSİL

Məhəmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacaşmışdı. “Mən atı yəhərleyərem!” deyib bayırə qaçıdı. Sifətim yanındı. Qan gicgahıma vururdu, başımda bir gurultu var idi. Elə bil gözə görünməz bir qüvvə deyənəklə başıma zərbə vurmuşdu. İlyas bəyin səsi elə bil mənə yuxu kimi gəldi: “Özünü itirmə, Əli xan, özünü itirmə. Onları tutana kimi özünü əle al, sonra ne isteyirsən əle”.

O qabağında durmuşdu. Onun incə sıfəti solmuşdu. Dündüz Qafqaz xəncərli bir kəməri belimə bağladı. “Götür” deyib əlimə bir tapança da verdi:

— Sakit ol, Əli xan, qəzəbini Mərdəkan yolu üçün saxla.

Qeyri-iradi olaraq silahı cibime qoydum. Seyid Mustafanın çopur sıfəti mənə tərəf əyildi. Mən ancaq onu hiss etdim ki, dodaqları tərpənir. Onun qırıq cümlelərini eşitdim: “Evden çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Müdrik mollahın qaldığı ev teatrın yanındadır. Saat on birdə onun evindən çıxdım. Teatrın yanından keçirdim. O imansız konsert qurtarmışdı. Gördüm ki, Nino Naxararyanla maşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar bir-birile damışdırlar. Naxararyanın sıfəti xoşuma gəlmədi. Yaxına gəldim və eşitdim ki, Nino “yox, mən onu sevirəm”, deyir, Naxararyan da cavab verir ki, “mən sizi daha çox sevirəm. Bu ölkənin daşı-daş üstə qalmayacaq! Mən sizi Asiyanın əlindən uğurlayıb qaçacağam!” Nino da cavab verdi ki, “yox, məni evimizə aparın”. Naxararyan motoru işe saldı. Mən maşının arxasına hoppandım. Maşın Kipianigilin evinə yaxınlaşdı. Amma onlar düşmərdülər, elə hey damışıldilar. Nino ağlayırdı. Birdən Naxararyan onu qucaqladı və üzündən öpdü. Naxararyan: “Siz bu vəhşilərin elinə düşməməlisiniz”, deyə qışkırdı. Sonra piçilti ilə nə isə dedi və axırdı yalnız bir cümləni eşitdim: “Mənim evime, Mərdəkana sür! Biz Moskvada kəbin kəsdirərik, sonra İsvəçə gedərik”. Mən gördüm ki, Nino onu itelədi. Motor işe düşdü və onlar getdilər. Nə edə bilerdim axı, qaçıdım ki...”

O, sözünü axıra kimi deyə bilmədi, ya da bilmirəm, bəlkə mən ona axıra kimi qulaq asmadım. Məhəmməd Heydər qapını taybatay açdı və qışkırdı: “Atlar hazırdır!” Biz tələsik meydançaya qaçıq-

Ay ışığında yəhərli atları gördüm. Onlar yavaşça kişnəyir və nalları ilə yeri döyürdülər. Məhəmməd Heydər bir atın yüyenini mənə uzadıb dedi: "Tut bunu!" Mən ata baxanda heyrətdən quruyub qaldım. Bu, alay komandanı Melikovun Qarabağda ad çıxarmış kəhər atı idi. Məhəmməd Heydər üz-gözünü turşutdu:

– Komandan özündən çıxacaq. İndiyə kimi özgə adam bu atı minməyib. Bu at ildirim kimi çapır. Ona heyfin gəlməsin. Belə atla sən onlara çatacaqsan.

Mən cəld yəhərə tullandım. Qamçını bu möcüzəli atın yanına ilişdirdim. At bir sıçrayışla məni kazarma həyetindən bayırı çıxardı. Mən atı dəniz sahili ilə sürdüm. İçim nifrət və hirsə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı da tez-tez qamçılıyırdım. Evlər bir-bir arxamda qalırdı. Atın nallarından qıgilçım çıxırdı. Məni dərin bir qəzəb bürümüşdü. Hırsimdən atın yüyenini dartdım. At dik durdu və qabağa şığıdı. Nəhayət, axırıncı palçıq daxmalar dalda qaldı. Ay işığı düşmüş tarlları və Mərdəkana gedən dar yolu gördüm. Hava sərin idi...

Yolun sağında və solunda yemiş bostanları uzanırdı. Yemişlər qızıl külçələrə oxşayırdı. At dördayaq çapırdı. İnsanın heç ruhu da incimirdi. Özümü atın sarı yalına kimi əymişdim.

Deməli belə! Birdən hər şey gözlərimin qabağında canlandı... Mən onların danışığı hər sözü eşidirdim. Mən indi hər şeyi ləp yaxşı başa düşürdüm. İndi dərk edirdim ki, Naxararyanın planı sadə və real bir plandır: Ənvər kiçik Asiyada vuruşur. Çarın taxtı laxlayır. Böyük knyazın ordusunda erməni batalyonu var. Əger cəbhə dağılsa, osmanlı ordusu Ermenistana, Qarabağa və Bakıya axıb gələcəkdir. Naxararyan bunun nə neticə verəcəyini yaxşı başa düşür. Buna görə o öz qızıl külçələrini, saysız-hesabsız erməni qızılımı İsvəçə göndərirdi. Qaf-qaz xalqlarının qardaşlığından artıq heç nə qalmamışdı, onun sonu çatmışdı. Operadakı loja gözlərimin qabağında canlandı. Naxararyan və Nino səhbət edirdilər:

– Prinses, Şərq ilə Qərb arasında heç bir körpü, hətta məhebbət körpüsü də yoxdur.

Nino susur, qulaq asır.

– Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək birləşək, əl-ələ verək. Biz, Avropanın Asiyadakı elçi fileriyyik. Prinses, mən sizi

sevirəm. Biz bir-birimizə layiqik. Stokholmda yaşamağa nə var ki... Stockholm Avropadır, Qərbdır.

Bu sözler qulağında ele cingildəyirdi ki, elə bil mən də lojada onların yanında oturmuşdum:

– Bu ölkənin daşı daş üstündə qalmayacaq.

Və Naxararyan sözünü tamamlayırdı:

– Taleyinizi özünüz müəyyən edin, Nino. Müharibədən sonra Londona köçərik. Bizi sarayda qəbul edəcəklər. Axi avropalı özü öz taleyini müəyyən etməyi bacarmalıdır. Mən də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi qulu olan bir barbardır.

Bu sözler xəyalında səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırı çıxdı. Səhra qurdları Ayı görəndə belə ulayırlar. Mən də ulayırdım, qurdlar kimi sürəkli və kəderli bir tərzdə ulayırdım. Elə bil bütöv gecə bu ulamadan, bu bağırıdan ibarət idi. Özümü ləp atın boynuna təref eydim. Qışkırmadandan bogazım ağrıydı. Axi Ay işığı düşmüş Merdəkan yolunda niyə qışkıram? Qəzəbimi sonraya saxlamalıyım. Külək qamçı kimi üzüme dəyirdi. Gözlərimdən yaş gəlir. Yox, yox, göz yaşlarının səbəbi başqa şey deyil, küləkdir! Yox, mən ağlamıram. Hətta Şərqlə Qorb arasında körpünün, eləcə də məhəbbət körpüsünün olmadığını qəfletən dərk etsəm də ağlamıram. Ah, o hiyləgər, parıldayan gürcü gözləri! Beli, mən səhra övladıyam, türkərin boz qurdundan törenmişəm. Gör Naxararyan hər şeyi nə gözəl düşünmüştür. "Moskvada kəbin kəsdirib, Stokholma gedərik". Sən buna bax, Stokholmda bir hotel. Təmiz, isti və ağappaq yorğandöşək. Londonda da bir villa? Hırsimdən başımı atın boynuna əyirəm. Birdən qeyri-iradı, şüursuz olaraq atın boynunu dişlədim. Ağzım atın qanının duzlu dadı ilə doldu. Villa? Naxararyanın Mərdəkanda bir villası var. Yaşıl sahədəki meyne bağının ortasında. Bakının bütün varlılarının burada villaları var. Naxararyanın villası ağ məmərdən tikilib. Roma üslubunda sütunları olan və dənizin qırığında yerləşən bir villa idi. Görəsən avtomobil ilə Qarabağ atı hansı sürətlə gedəbilirler? Villanı görmüşdüm. Qırmızı ağacdən düzəldilmiş enli bir çarpayısı vardır. Stokholm hotelindəki kimi ağappaq döşəkağı sərilmisdi çarpayının üstüne.

Bilirəm, o bütün gecəni oturub boşboğazlıq etməyəcək. O, işini görəcək... əlbettə... O çarpayı və şəhvətlə dolu, qorxu pərdəsi altında

gizlənmiş gürcü gözləri gözümün qabağında canlandı. Dişlərim atınətini bərk-bərk sıxmağa başladı. At dördnala çapırdı. Tez, tez! Tələs! Özünü itirmə, onları yaxalayana kimi qəzəbini içində saxla, Əli xan.

Nə dar yoldur bu! Birdən qehqəhə çekib gilməyə başladım. Nə böyük xoşbəxtlikdir ki, biz Asiyadayıq, vəhşi, geridə qalmış, sivilizasiyadan uzaq Asiyada! Heç bir yolu olmayan, yalnız Qarabağ atları üçün yararlı cığırları olan Asiyada! Belə dar yolda avtomobil hansı sürətlə gedə bilir, Qarabağ atı hansı süretlə?

Yolun qıraqındakı yemişlər mənə baxırdılar, elə bil onların sıfətləri var idi. Onlar dil açıb: "Yollar pisdir, ingilis avtomobiləri üçün deyildir bu yollar. Bu yollar Qarabağ atlarını çapanlar üçündür" – deyirlər.

Göresən, at bu sürətə tab gətirə bilecekmi? Yox. Melikovun sıfəti geldi durdu gözlərimin qabağında. O zaman Şuşada o, qılıncını şaqqladıb demişdi: "Yalnız çar mühəribəyə çağırsa, mən bu atı minəcəm". Eh, ne olsun, heç vecime de deyil! İstəyirsə, qoy o qoca qarabağının ürəyi partlasın ağlamaqdan, mənə nə var. Ata daha iki qamçı vurdum. Qabağıma bir kolluq gəldi və nəhayət, uzaqdan motorun səsini eşitdim. Uzaqda zeif bir işıq gördüm. Bu odur! Avtomobildir! Maşın çalاخur yolda yavaş-yavaş, səndələyə-səndələyə qabağa gedirdi. Asiya yollarına yararsız olan Avropa avtomobili. Daha bir qamçı və artıq sükan arxasında oturan Naxararyanı görüürəm. Və... Ninonu! Nino büzüşüb kündə oturub. Axi nə üçün onlar at nallarının səsini eşitmirlər? Məger Naxararyan gecə sükutunda çöldən gələn səsə qulaq asmr? Yox, deyəsən qulaq asmr. Hər halda o, Mərdəkan yolunda, Avropa maşınınда özünü arxayın hiss edir. Bu lak çekilmiş qutu mütləq yerində dayanmalıdır. Elə indi, yerindəcə! Əlimi tapançaya atdım. Hə, ağrısın aldiğim Belçika malı, indi növbə səmındır, işini gör! Tetiyi sıxdım. Nazik bir işıq ani olaraq qaranlığı yarğı. Atı saxladım. Ah, sənə nə deyim, ay Belçika malı, yaxşı atdın, yaxşı da dəyidin. Maşının sol təkəri xorrum kimi boşalıb əyildi. Şükür sənə, Allah, lak çekilmiş qutu dayandı! Çapıb maşına yaxınlaşdım. Qan çəkic kimi beynimə vururdu. Tapançanı qıraqa tulladım. Artıq nə etdiyimi bilmirdim. Gözleri qorxudan təpəsinə çıxmış iki sıfət üzümə zillənmişdi. Naxararyan titrək əlini tapançaya uzadır. Aha, deməli o, Avropa avtomobilində o qədər də arxayın deyildi! Onun kök barmağını və iri almazlı üzüyünü gördüm. Tez, cəld ol, Əli xan! İndi özün-

dən çıxa bilərsən! İndi bütün qəzəbini bürüze vere bilərsən! Xəncəri çəkdim. Yox, bu titrek əl atəş açmayıcaq. Xəncər havada xoş bir ahənglə viyıldadı. Harada öyrənmişdim mən belə xəncər atmağı? İranda? Şuşada? Heç yanda! Xəncəri düz atmaq qabiliyyəti, sənəti mənim qanımdadır. Bu qabiliyyəti mən əcdadlarımdan miras almışam. Hindistana yürüş edib, Dehlini diz çökdürən ilk Şirvanşirdən gelir bu miras. Gözlənilmədən bir qışqırıq səsi çıxdı: kişiyyə yaraşmayan nazik səsli bir fəryad. Kök əl barmaqlarını araladı. Onun bileyindən qan fışqırırdı. Mərdəkan yolunda düşmənin qanını görmək nə xoşbəxtlikdir! Tapança yerə düşdü. Ve birdən iri bir cəmdək sürünməyə başladı. Cəmdək bir sıçramaqla yolun qıraqındakı kolluqda itdi. Xəncəri götürüb qanına qoydum. Nino avtomobilin yumşaq oturacağında quruyub qalmışdı.

Onun siması daşdan yonulmuş heykəl kimi sərt və hərəketsiz idi. Gecə döyüşünün təsirindən ancaq bədəni titrəyirdi. Uzaqdan nal səsleri gəldi. Tez kolluğa tullandım. Tikanlı budaqlar gözə görünməz bir düşmənin əli imiş kimi məni şillələyirdilər. Quru xəzəllər ayaqlarımın altında xışıldayırlar, quru budaqlar əllərimi kəsirdi. Orada, bir az uzaqda qovrulan bir vəhşi heyvanın – Naxararyanın səsi gəldi. Buna bax, Stokholmda hotel! Ay gördün ha, o hoteli! Ay qalın, kobud dodaqların dəydi Ninonun yanaqlarına, ha!

Budur, onu görüürəm. Naxararyan bündəyir, kök əlləri ilə qalın kolluğu yarındı. Kolluğu keçdi və indi yemiş bostanından dənizə tərəf qaçır. Hanı tapançam? Eh, yadına düşdü, onu maşının yanına tulladım. Kolların tikanlarından əllərim qanayırdı. Budur, çatdım bostana. Bostanda gördüyüüm ilk qovun yumru, kök və axmaq bir sıfəti xatırladırdı. Onun üstündən keçdim və yemiş əzilib tiko-tikə oldu. Yüyürüb bostanı keçdim. Meyit sıfətli Ayın işığı görünürdü. Onun soyuq və solğun şəsisi yemiş bostanına zeif işıq salırdı. Ey Naxararyan, bil ki, qızıl külçələri ısveçə apara bilməyəcəksən.

Onun ciyindən yapışdım. O, Üzünü çevirdi və kötük kimi qabağımda durdu. Gözlərində ifşa olmuş adamın nifrəti hiss olundurdu. Onun birinci yumruğu çənəmə dəydi. İkinci yumruq döşümə ilişdi. Vur, Naxararyan, yumruq döyüşünü sən Avropada yaxşı öyrənmişsen! Başım gicəlləndi. Bir saniyəlik nəfəsim tutuldu. Mən ancaq asıyalyam, Naxararyan! Mənə qurşaqdan aşağı yumruq vurmaq sənətini öyrətməmişlər.

Mən səhra qurdum kimi qəzəbdən ancaq azğınlışa biliyəm. Onun üstünə tullandım. Gövdəsinən yapışdım, elə bil ağac kötüyünü qollarının arasına almışdım. Ayaqlarımıla yekə qarnını sıxıb, əllərimlə onun qalın boğazından yapışmışdım. Vəhşi kimi məni yumruqlamağa başladı. Aşağı əyildim və biz yerə yıldızlıq. Birlikdə yerde yumbalanır, ağnayırdıq. Birdən aşağıda qaldım. Naxararyan məni boğmağa başladı. Onun nifrətdən əyilmiş sifəti qızarmışdı. Ağzı əyimişdi. Ayaqlarımıla onun qarnına ilişdirdim. Ayaqqabılımlı dabanı onun piyli qarnına batırdı. Əlimdən çıxanda bir anlığa onun boğazını gördüm. Yaxası cirilmişdi. Boğazı ağappaq idi. Məndən boğuq bir qışqırıq çıxdı. Dişlerim onun qalın ağı boğazından yapışır. Bəli, Naxararyan, bəli! Biz asiyalılar beləyik, belə vuruşuruq! Qurşaqdan aşağı vurmuruq! Boz qurd kimi yapışrıq düşmənin boğazından, Naxararyan!

Onun damarlarını və titrəyişini hiss edirəm.

Ombamda asta bir hərəkət hiss edirəm. Naxararyan əlini mənim xəncərimə uzadırdı. Döyüşün qızığın çağında xəncəri tamamilə yaddan çıxartmışdım. Xəncərin tiyəsi gözümüz qabağında parladı. Qabırğamda sancı kimi bir ağrı hiss etdim. Gör qanım nə qədər isti imiş! Zərbə qabığalarının üstündən sürüdü. Onun boğazını buraxdım və yaralı əlindən xəncəri qapdım. İndi o mənim altımdadır, üzü də Aya tərəf baxır. Xəncəri qaldırdım. O, başını dala atıb nazik səsile qışqırmağa başladı. Onun bütün sifəti tək bir ağızdan, ölüm qorxusundan açılmış qaranlıq bir qapiya benzəyen ağızdan ibarət idi. Stokholmda hotel istəyirdin, hə? Ay donuz! Mərdəkan yolundakı yemiş bostanı!

Axı niyə vurmuram, nəyi gözləyirəm? Arxamdan bir səs gəldi: "Vur, Əli xan, vur!"

— Bir az üreyinin başından, yuxarıdan aşağı endir xəncəri.

Səs kasıldı. Ölüm nöqtəsinin harada olduğunu özüm yaxşı biliyəm. Amma daha bir an gözlemək, düşmənimin fəryad səsini bir daha eşitmək istəyirəm.

Sonra xəncəri qaldırdım. Əzələlərim dərtləndi. Xəncəri düşmənimin gövdəsinə, düz üreyinin başına soxdum. O, üç dəfə çapalayıb can verdi. Yavaş-yavaş ayağa durdum. Paltarım qana bulaşmışdı. Kimin qanı idi bu? Mənim, yoxsa onun? Eh, indi heç bunun fərqi də yox idi.

Məhəmməd Heydər dişlərini qıçayıb dedi: "Əli xan, nə yaxşı etdin. Mən sizə ömrüm boyu hörmət edəcəm".

Qabırğam ağrıydı. Məhəmməd Heydər qoluma girdi. Kolluqdan çıxıb Mərdəkanə gedən dar yolda durmuş, lək çəkilmiş qutunun yanına gəldik. Orada dörd at, iki atlı dayanmışdı. İlyas bəy əli ilə mənə salam verdi. Seyid Mustafa yaşıl əmməməsini bir az yuxarı qaldırdı. O öz yəhərində Nino qolları arasına alıb bərk tutmuşdu. Nino susurdu.

— Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksen, yoxsa mən öldürüm?

Seyid Mustafa tələsmədən, yavaşça danışındı. Gözləri yarıbağlı idi, elə bil yuxuya gedirdi.

Məhəmməd Heydər mənə xəncər uzadıb: "Vur, Əli xan" dedi.

Mən İlyas bəyə baxdım. O başını terpetdi. Onun üzü tabaşır kimi ağarmışdı: "Biz meyiti dənizə tullayarıq" — dedi.

Ninoya yaxınlaşdım. Onun gözləri qorxudan böyümüşdü... Tənəffüs vaxtı o, əlində məktəb xəritəsi, gözlərindən də yaş sel kimi axa-axa həmişə yanımıza gələrdi. Bir dəfə də onun partasının altında gizlənib, ona piçaltı ilə deyirdim: "Böyük Karlın başına 800-cü ildə Aaxendə tac qoyulmuşdur".

Axı nəyə görə Nino susur? Nə üçün o zaman böyük tənəffüs də etdiyi kimi ağlamır? Böyük Karlın başına nə zaman tac qoyulduğunu bilmədiyi üçün onun təqsiri yox idi. Mən onun atının boynunu qucaqlayıb, Ninoon üzünə baxdım. Baxışlarım rastlaştı. Onun gözləri susurdu. Ay işığında gözlərini xəncərə zilləyib Seyid Mustafanın yəhərində oturan Nino gözəl idi. Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları na gözəldir! Amma onları Naxararyan öpmüşdür! Qızıl külçələrini İsveçə qaçırmış istəyən Naxararyan öpmüşdür!

— İlyas bəy, mən yaralıyam. Prinses Nino evinə apar. Gecə soyuqdur. Prinses Ninoon üstüne isti bir şey at. İlyas bəy, əger prinses Nino sağ-salamat evinə çatmasa, səni öldürəcəm. Eşidirsən, İlyas bəy, bu mənim qəti sözümdür. Məhəmməd Heydər, Seyid Mustafa, mən taqətdən düşmüşəm, çox zəifəm. Məni evə aparin. Məni tutun, yaram qanayır.

Qarabağ atının yalından yapışdım. Məhəmməd Heydərin köməyi ilə yəhərə qalxdım. İlyas bəy Ninoya yaxınlaşdı, qayğı ilə onu götürüb öz yumşaq kazak yəhərinə oturdu. Nino müqavimet göstərmirdi...

İlyas bəy penceyini çıxardıb nevazişlə Ninonun əyninə atdı. Onun rəngi hələ də solğun idi. O, başını mənə tərəf çevirib, sağollaşdı. Bilirəm, İlyas bəy Ninonu sağ-salamat aparıb evinə çatdıracaq.

İlyas bəylə Nino bizdən uzaqlaşdılar. Biz bir az gözledik. Məhəmməd Heydər və Seyid Mustafa yanında qalmışdılar. Mən çox zəif idim. Mən onlara söykənmişdim.

Məhəmməd Heydər yəhərə tullandı: "Əli xan, sən qəhremansan. Sən mərdcəsinə vuruşdun, vəzifəni də yerinə yetirdin".

Məhəmməd Heydər qolumdan tutdu. Seyid başını aşağı salıb dedi:

- Onun həyatı sənin əlindədir. Sən onu öldürə də bilərsən, bağışlaya da bilərsən. Hər ikisi caizdir. Şəriət belə hökm edir.

Seyid xəyalperəst halda güldü. Məhəmməd Heydər yüyəni elime verdi.

Biz dinməz-söyləməz gecə yolu ilə gedirdik. Bakının işqları yumşaq və zəif idi.

ON SƏKKİZİNCİ FƏSİL

Dərin uçurumun qıraqındakı daş eyvandan qəribə bir mənzərə açılır: quru, küləkdən kobudlaşmış, ağacsız sarı qayalar. İri, kələkötür daşlar səliqəsiz şəkildə bir-birinin üstünə qalanmışdı. Dördkünc, bezəksiz və az qala bir-birinə yapışmış daxmalar dərin uçurumun ətrafinı bürümüşdü. İnsana elə gəlirdi ki, onları bir şəylə bu keçilməz uçurumun qıraqlarından asıblar. Bir daxmanın hamar damı o biri daxma üçün həyat rolini oynayırdı. Uçurumun düz dibindən bir arxin səsi gəlir, bu açıq havada qayalar parıldayırdılar. Bu qayalığın içindən aşağı gedən daş ciğır uçurumun dibinə yaxınlaşdıqca gözden itirdi. Bu – auldur. Dağıstanın bir kəndidir. Daxmanın içi qarlılıqdır, yerə qalın həsir serilib. Bayirdan damın çıxıntısını iki taxta sütun saxlayırdı. Qanadlarını bütöv açmış bir qartal bu sonsuz səmada elə bil daşa dönmüşdü.

Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü var idi. Mən bu qəlyanın soyuq tüstüsünü ciyərlərimə çəkirdim. Gicgahım buz kimi soyuq idi. Zəif külək mavi tüstünü vurub aparırdı. Kiminse qayğıkeş əli tütünün içine anaşa qarışdırılmışdı. Uçurumun dibinə baxır və dumانlıqdə dolaşan sıfətləri

görürdüm. Tanış simalar qarşımıda peyda olurlar. Onlar, Bakıdakı otağının divarından asılan xalçadakı Rüstəm Zalın surətini xatırladırdı.

Bəli, neçə vaxt bundan qabaq mən, qalın ipək yorğana bürünüb o otaqda uzanmışdım. Qabırğam ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimse yavaşça danışırırdı. Qulaq asdım. Danışanın səsi yüksəldi. Bu, atamın səsi idi: "Üzr istəyirəm, cənab polis komissarı, heç mən özüm də bilmirəm oğlum harada qalır. Belə güman edirəm ki, o, İrana, əmisinin yanına qaçıb gedib. Çox təəssüf edirəm, cənab polis komissarı".

Polis komissarının səsi gurultulu gəlirdi:

- Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs edilməsinə dair artıq emr də hazırlıdır. Biz onu hətta İranda da tapıb həbs edəcəyik.

- Mən bunu ancaq alqışlayardım. Şübhəm yoxdur ki, her bir məhkəmə mənim oğluma bərəət verəcək. Çünkü hadisələrin inkişafı ilə əlaqədar başqasının hərəkətinə cavab olaraq canını vurub öldürmək cinayət deyildir. Bundan başqa..."

Mən təzə pulların xısaltısını eşitdim, amma kim bilir, bəlkə mənə elə gəlirdi. Bundan sonra sükut çökdü və yenə komissarın səsi geldi:

- Bəli, bəli. Ah, bu cavanlar. Bir şey olan kimi o saat xəncər çıxardırlar. Men vəzifə adamıym. Amma sizi başa düşürəm. Oğlunuz artıq şəhərde görünməməlidir. Həbs barədəki emri isə men İrana göndərmeliyəm.

Addımlar uzaqlaşdı. Yenə dərin bir sükut çökdü. Xalçanın üstündəki zərif hərflər labirintə bənzəyirdi. Hərflərin xəttini izleməyə başladım və xətt yaraşıqlı bir tərzdə burula-burula bir "nun" hərfində birləşdi...

Başım gicəllənirdi. Tamiya bilmədiyim simalar əyilib üzümə baxır və dodaqları yavaşca, anlaşılmaz sözler deyirdi. Sonra qalxıb çarpayıda dümdüz oturdum və gördüm ki, İlyas bəylə Məhəmməd Heydər qabağında durublar. İkiisi də gülümşəyir, ikisi də döyüş palṭarında.

- Gelmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərilər.

- Niyə?

İlyas bəy patronadını dardı:

- Mən Ninonu evinə apardım. Bütün yol boyu susurdu. Sonra kazarmaya qayıtdım. Bir neçə saatdan sonra hamı hər şeyi biliirdi.

Alay komandanı Melikov kabinetini bağlayıp, girişdi araq şüşəsinə. O, atını artıq görmək istəmirdi. Axşam isə əmr etdi ki, atı vursunlar. Sonra xahiş etdi ki, onu cəbhəyə göndərsinlər. Atam hərbi tribunalın öhdəsindən birtehər gələ bildi, amma bundan artıq heç nə edə bilmədi. Bizi cəbhəyə yazdıralar. Özü də cəbhənin ön xəttinə.

– Bağışlayın məni. Bu, mənim günahımdır.

Hər ikisi etiraz elodi:

– Yox, yox, sən qəhrəmansan. Sən özünü kişi kimi apardın. Biz səninlə fəxr edirik.

– Ninonu görmüsünüz mü?

İkisinin də sıfətində pərtlik ifadəsi var idi.

– Yox, biz Ninonu görməmişik.

Cavab çox soyuq səslənirdi. Biz qucaqlaşdıq.

– Bizdən heç narahat olma. Cəbhədə özümüzə bir yer taparıq. Gülüsdük, öpüsdük. Qapı bağlandı.

Başımı yastiğa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zilləmişdim. Yazıq dostlarım! Bu mənim günahımdır. Gözlərim açıq ola-ola yuxuya dalmışdım. Hər şey gözlərimin qabağından çekiilib yox oldu. Ninonun gah gülən, gah da ciddileşən sıfatı dumanda üzürdü. Yad əller məni tərpədirdi. Kimsə fars dilində dedi: “Ona anaşa vermək lazımdır. Vicdan əzabına qarşı çox kömək edir”.

Kimsə kohreba müştüyü ağızma saldı və bu gözüəcəq yuxulanın qırıq sayıqlığında qulağıma səs gəldi:

– Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir geldi başımıza. Mən istəyirəm ki, qızım sizin oğlunuzun yanına getsin. Onlar dərhal evlenməlidirlər.

– Möhtərəm knyaz, Əli xan evlənə bilməz. O, indi qanlıdır, Naxararyan ailəsi ilə aramızda qan davası var. Mən onu İranaya göndəmişəm. Onun həyatı hər dəqiqə təhlükə altındadır. O, sizin qızınıza indi ər ola bilməz.

– Səfər xan, yalvarıram sizə. Biz uşaqlarımızı müdafiə edərik. Onlar buradan çıxıb getməlidirlər Hindistana, yaxud İspaniyaya qaçıb getməlidirlər. Monim qızımın namusu ləkələnib. Onun namusunu ancaq nikah xilas edə bilər.

– Möhtərəm knyaz, bu, Əli xanın təqsiri deyil. Bundan əlavə, qızınız üçün bir rus, yaxud erməni tapılar.

– Xahiş edirəm. Elə bil zərərsiz bir gəzintiyə çıxırıq. Bu cür boğanaq havada belə gəzinti heç kimdə şübhə oyandırmaz. Oğlunuz tələsib bu işi görüb. Ona qarşı sürülən ittiham səhvdir. O, səhvi düzəltməlidir.

– Nə olur olsun, knyaz, Əli xan qanlıdır, o evlənə bilməz.

– Səfər xan, axı mən də bir atayam.

Səsler kesildi. Ağır bir sükut çökdü. Anaşanın dənləri yumrudur və qarışqaya bənzeyir.

Nəhayət, sarıq açıldı. Mən yara yerinə el vurdum. Bu, bədənimdə ilk şərəfli nişanə idi. Sonra ayağa durdum. Asta-asta otağın içində yeriməyə başladım. Nökerler ehtiram və qorxu ilə mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri girdi. Ürəyim bərk döyünməyə başladı. Nökerler otaqdan çıxdılar.

Atam bir müddət susdu. O, otaqda var-gel edirdi. Sonra yerində dayanıb dedi:

– Hər gün evimizə polis gəlir. Təkcə polis yox, bütün Naxararyanlar səni axtarır. Onların beşi artıq İranaya yola düşübələr. Mən evin ətrafına iyirmi adam qoymuşam ki, onu qorusunlar. Hə, yadimdən çıxmamış deyim ki, Melikovlar da atdan ötrü səni qan düşməni elan ediblər. Dostların da cəbhəyə getməli oldular.

Mən susub yerə baxırdım. Atam əlini ciyinmə qoydu. Onun səsi mehriban idi:

– Mən səninlə fəxr edirəm, Əli xan, fəxr edirəm. Mən də belə edərdim.

– Ata, sən razısan?

– Özü də hədsiz razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb gözlərimin içində baxa-baxa soruşdu:

– Birçə şeyi mənə başa sal görüm, nə üçün qadını öldürmədin?

– Bilmirəm, ata. Mən yorğun idim.

– Vursaydın yaxşı olardı, oğlum. İndi gedir. Amina mən səni bunun üçün təqsirləndirmirəm. Hamımız, bütün ailə səninlə fəxr edirik.

– Bəs bunun axırı nə olacaq, ata?

O, otağın o başına gedib dala qayıtdı və həyəcanla ah çəkib dedi:

– Bəli, sən burada qala bilməzsən. İranə da gedə bilməzsən. Polis və iki qüdrətli ailə səni axtarırlar. Ən yaxşısı budur ki, Dağıstanə

gedəsən. Oradakı aulların birində səni heç kim tapa bilməz. Nə bir erməni və nə də polis nəfəri cürət edib oraya gedər.

— Bəs nə vaxta kimi orada qalmalıyam, ata?

— Orada uzun zaman qalmalısan, Əli xan. O vaxta kimi ki, polis hadisəni unutsun və düşmən ailələr bizimlə barışın. Mən sənə baş çəkəcəm.

Gecə yola düşdüm. Əvvəlcə Mahaçqalaya, oradan da dağlara. Uzun yallı, balacaboy atların əlində dar dağ yolları ilə yuxarı dirmaşırdıq. Hədəfimiz dəhşətli uçurumun qırağındakı ucqar bir aul idi.

İndi mən burada, Dağıstan qonaqpervərliyinin etibarlı himayəsində idim. Camaat mənə “qanlı” kimi baxırdı. Zərif əllər tütünə anaşa qarışdırırdı. Mən çox çəkirdim. Xəyallar içində üzərək susurdum. Qanadının altında himaya tapdığım adam — Qazı Molla idı və o mənə qayğı göstərirdi. Çox danışındı və onun sözləri gözlərimin qabağında canlanan qızdırımlı xəyallarımı dağıdırdı.

— Xəyalal getmə, Əli xan! Mənə qulaq as. Sən Andalal əhvalatını heç eşitmisən?

— Andalal, — deyə könülsüz dilləndim.

— Bilirsən Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idı. Orada mərhəmətli, ağıllı və cəsur bir xan hökmərləq edirdi. Xalq isə bu qədər səxavətə dözə bilmirdi. Buna görə də camaat hökmərin yanına gəlib dedi: “Sənin elindən tengə gelmişik, çıx get buradan”. Hökmər ağladı, atını mindi, yaxınları ilə vidalaşıb uzağa — İrana getdi. Orada o, böyük bir adam oldu. Şahın özü ona qulaq asırdı. O, ölkələri və şəhərləri fəth edirdi. Lakin içində Andalala qarşı bir kin geddirirdi. Buna görə də bir gün o dedi: “Andalal vadisində çoxlu daş-qası var. Biz oranı fəth etməliyik”.

Şah nəhəng bir ordu ilə Dağıstana yola düşdü. Andalal xalqı ordunu görüb dedi: “Siz sayca coxsunuz, amma dərədesiniz. Bizim sayımız azdır, ancaq biz dağın başındayıq. Lakin bizim ikimizdən də qüdrətli olan tek Allahdır”. Beləliklə, xalq döyüşə girdi. Döyüşdə hamı iştirak edirdi: kişilər, qadınlar və uşaqlar. On ön cəbhədə isə həmin hökmərin ölkədə qalan oğulları vuruşurdular. İranlılar məglub oldular. Birinci olaraq şah qaçırdı, axırda da şahı Andalala getirən hökmər. Bu hadisənin üstündən on il keçir. Hökmər qocalır və vətən üçün həsrət çəkməyə başlayır. O, Tehrandakı sarayını tərk edir və vətənə yola düşür. Düşmən ordusunu Andalala getirən xaini

camaat o saat tanır. Onlar onun üzünə tüpürür və qapılarını bağlayırlar. Hökmər bütün günü kəndin içinde dolaşır, amma özünü dəst tapa bilmir. Sonra o, qazının yanına gelir və deyir: “Mən günahımın cəzasını çəkmək üçün vətənə gelmişəm. Adətimizə əsasən mən hökm et”. Qazı da əmr etdi ki, onun əl-ayağını bağlaşınlar və sonra bəyan edib dedi: “Əcdadlarımızın qanununa görə bu adam diri-dirə basdırılmalıdır, ay camaat, siz nə deyirsiniz?” Xalq da “Qoy elə olsun!” — deyə qışqırıldı. Lakin qazı ədaletli adam idı və ondan soruşdu: “Öz müdafiən üçün nə deyə bilərsən?” Hökmər da cavab verib dedi: “Heç bir şey, mən təqsirkaram. Əcdadların qanununa burada belə hörmətlə emel edilməsi yaxşı şeydir. Amma başqa bir qanun da vardır. Bu qanun da deyir ki, atasına qarşı vuruşan oğul öldürülsün. Mən öz haqqımı tələb edirəm. Öğullarım mənə qarşı vuruşdular, buna görə də onların başı mənim qebrimin üstündə vurulmalıdır”. Qazı “qoy belə olsun” — deyib camaat ilə birlikdə ağladı. Çünkü hökmərin oğlanları böyük hörmətə malik idilər.

Amma qanun qanundur, o yerinə yetirilmeli idı. Beləliklə, xain diri-dirə basdırıldı və ölkənin ən cəngavər döyüşçüləri olan oğullarının başı da atalarının qəbri üstündə vuruldu”.

— Darıxdırıcı, şit bir hekayədir, — deyə donquydandım və soruşdum: “Bundan yaxşı hekayən yoxdur danışasan? Danışdığın hekayədəki qəhrəman altı yüz il bundan qabaq ölüb, özü də xain olub”.

Qazı Mollaya sözüm dəydi. O, ağır nəfəs alıb soruşdu: “İmam Şamilən xəberin varmı? Mən İmam Şamil haqqında hər şeyi bili-rəm. Əlli il bundan qabaq Şamil buranın hökmərdarı idı. Şamilin hökmərliq günlərində xalq xoşbəxt idı, nə şərab var idı, nə də tütün. Öğrү-nun sağ əlini kəsərdilər, amma demek olar, heç oğru da yox idı. Bu xoşbəxt günlər ruslar gələnə kimi davam etdi. Ruslar gələndə isə peyğəmbər İmam Şamilə vəhy oldu və qazavat, müqəddəs müharibə aparmağı əmr etdi. Bütün xalqlar əhd-peyman ilə Şamilin müttəfiqi idilər. Çeçen xalqı da onların arasında idı. Lakin ruslar güclü idilər. Onlar çeçenləri təhdid edir, onların kəndlərini yandırır və tarlalarını məhv edirdilər. O vaxt xalqın müdrikələri Darqoya, Şamilin imarətinə gəliblər. Lakin Şamilin yanına getməzdən qabaq onun anası Xanımla görüşdülər. Xanım ürəyi yumşaq qadın idı və çeçenlərin əzab-əziyyətindən xəber tutanda ağlamağa başladı: “Mən İmama deyərəm. O, sizi əhddən azad etməlidir”. Xanım böyük nüfuza malik

idi. İmam da yaxşı oğul idi. Bir dəfə İmam demişdi ki, "anاسِنَةَ دَرْدَ
جَاتِرَنَةَ لَنَّتَ أَلْسُونَ". Xanım İmamla danışanda, o cavab verdi:
"Quran xəyanəti qadağan edir. Ancaq Quran həmçinin ananın sözünü
yerə salmağı və onun sözündən çıxmağı da qadağan edir. Mənim
müdrikliyim, idrakım bu müşkülətdən çıxmak üçün kifayət deyildir.
Mən dua edib, oruc tutacağam ki, Allah mənə düz yol göstərsin."
İmam üç gün, üç gecə oruc tutdu. Sonra xalqın qarşısına çıxıb dedi:
"Allah mənə bu əmri verdi: xəyanət barədə mənimlə danışan ilk
adam şallağa məhkum olunmalıdır. Mənim xəyanət haqqında ilk
danışan, mənim anam Xanım olub. Mən onu yüz şallaq cəzasına məhkum
edirəm".

Xanımı apardılar. Döyüşçülər onun çadrasını başından dardılar,
məscidin pilləkənlərinə atıb şallaqları qaldırdılar. İmamın anasına
elə birinci şallağ vurulanda, Şamil diz üstə yixıldı, hönkür-hönkür
ağladı və imdad edib dedi: "Küll-İxtiyarın qanunu pozulmazdır. Heç
kim onu ləğv edə bilməz. Mən də edə bilmərəm. Lakin Quran bir
şeyə icazə verir. Övladlar öz valideynlərinin cəzasını öz üzərlərinə
götürə bilərlər. Buna görə mən cəzanın qalan hissəsini öz üstümə
götürürem". İmam soyundu və bütün xalqın gözü qabağında məscidin
pilləkənlərinə uzanıb qışqırdı: "Vurun məni, əger hiss etsəm
ki şallağı var gücünüzle vurtunursunuz, başınızı vurdurmasam, mən
İmam deyiləm". İmama doxsan doqquz şallaq vuruldu. Bədənidən
qan axa-axa o, yerdə serilmişdi. Dərisi tike-tikə olmuşdu. Xalq dəh-
şətə bu mənzerəyə baxırdı. Artıq heç kim xəyanətdən danışmağa
cəsarət etmirdi. Bax, dağlarımızda əlli il bundan qabaq üsul-idarə bu
cür idi. Və xalq çox xoşbəxt idi".

Mən susdum. Səmadakı qartal gözden itmişdi. Qaranlıq çökürdü.
Balaca məscidin minaresində molla göründü. Qazi Molla namaz xal-
çalarını yerə sərdi və biz üzümüzü Məkkəyə tutub namaz qıldıq. Ərəb
duaları köhnə döyük mahnlarını xatırladırdı.

— Get, Qazi Molla. Sən həqiqətən dostumsan. Mən yatmaq istə-
yirəm.

O, inamsız şəkiidə mənə baxdı. Sonra ah-uf edə-edə anaşa dənə-
lərini eşdi, otaqdan çıxdı və mən onun qonşuya dediyi sözləri eşit-
dim: "Qanlı çox xəstodır!".

Qonşu da: "Dağıstanda heç kim uzun zaman xəstə qalmır", deyo
cavab verdi.

ON DOQQUZUNCU FƏSİL

Arvadlar və uşaqlar qaz yerişti ilə kəndin içindən keçirdilər.
Onların sıfətindən yorğunluq və gərginlik yağırdı. Bu arvad və uşaq-
lar uzaqlardan gəldilər. Əllərində torpaq və peyinlə dolu torbalar
vardı. Onlar torpağı qiymətli bir xəzinə kimi qucaqlayıb berk tut-
muşdular. Çünkü bu torpağı onlar uzaq vadilərde toplamışdılар, eve-
zində qoyun, gümüş pul və parça vermişdilər. Onlar istəyirdilər ki,
bu qiymətli torpağı yerə sepsinlər və əhalini qidalandırmaq üçün bu
yoxsul sahələr taxıl versin.

Əkin sahələri uçurumun təpəsindəki qıraqaclarda yerləşirdi. Bu
sahələri becərmək üçün adamlar bellerinə kəndir bağlayıb işləyir-
dilər. Onlar bu qayalıqlarda səliqə ilə toxum səpirdilər. Gələcək tar-
laların yuxarı tərefində ciy kərpicdən hasar hörfülmüşü ki, nazik tor-
paq layını küləkdən və qar uçqunundan qorusun. Dağıstanın kobud,
dişli qayalıqlarının ortasındaki tarlalar bu cür yaranırdı. Bu zəmilərin
eni üç, uzunluğu dörd addım idi. Kişi ləp alaqqarılıqdan zəmilərə
gedirdilər. Bərəkətli torpaqda işləməyə başlamazdan qabaq kəndli
çox dua edərdi. Berk külək əsəndə isə qadınlar yorğanları gətirib qiymətli
torpağın üstünü sərərdilər. Onlar zəmini nazik, qabarmış əlləri
ilə əvvəlcə sığallayıv və sonra seyrek bitən sünbülləri kəsirdilər.
Sonra isə taxılı üyündüb hamar, uzun çörək bisirirdilər. Xalq, bu daş-
kəsəkli torpağın göstərdiyi möcüzəyə minnətdarlıq əlaməti olaraq
ilk çörəyin içine bir sikkə də qoyardı.

Mən balaca bir tarlanın hasarı boyunca yeriyirdim. Yuxarıda,
qayalıqların üstündə qoyunlar büdrəyə-büdrəyə yeriyirdilər. Başında
ağ və enli keçə papağı olan bir kəndli ikiçarxlı arabası ilə qatsuma
çıxdı.

Arabanın çarxları körpənin çıqtıtı kimi səs çıxdırdı. Bu səsi
lap uzaqlarda da çititmək olardı.

— Qardaşım, — dedim. — Bakıya məktub yazacağam ki, sənə mazut
göndərsinlər. Sən gerək arabanın təkerlərini yağılayasan.

Kəndli gülümsədi.

— Eh, qardaş, men sade adamam və bunu gizlətmirəm do. Araba-
nın gəlişini hamı eşidə bilər. Buna görə də təkerləri yağılamıram.
Bunu ancaq abrekler edər.

-- Abrekler?

- Bəli, abrekin andından qovulanlar.

- Hələ çox abrek var?

- Kifayət qədərdir. Onlar soyğunçu və qatıldırlar. Bəziləri bunu xalqın rifahı üçün edirlər, bəziləri də öz mənfeətləri üçün. Lakin hər bir abrek dəhşətli və ağır bir and içmelidir.

- Nə and?

Kəndli arabanı dayandırıdı və yere düşdü. O, tarlasının hasarına söykəndi, xurcumundan duzlu qoyun pendiri çıxardıb uzun barmaqları ilə kənddi. Mənə də bir tikə verdi. Qurumuş pendirin içində qara qoyun tükü var idi. Mən də yedim.

- Deməli, abrekin andından xəberin yoxdur. Abrek gecənin yarısında gizlice məscidə soxulub belə and içir: "Hörmət etdiyim bu müqəddəs yere and içirəm ki, bu gündən etibarən mən icmadan təcrid olunmuş bir şəxsem. Men insan qanı tökmək istəyirəm və heç kimə rəhmim gelməyəcək. Mən insanları təqib edəcəyəm. And içirəm ki, insanların üreyi, vicdanı, namusu üçün qiymətli nə varsa, onu oğurlayacağam. Mən südəmər körpələri anasının döşündəcə xəncərlə vurub öldürəcəyəm, dilənçilərin axırıncı daxmasına belə od vurub yandıracağam və hər şeydən əvvəl, indiyədək şadlıq olan hər bir evə, hər bir yere dərd getirəcəyəm. Əgər mən andıma sadiq olmasam, sevgi və yaxud mərhəmət qəlbimdə yer tapsa, qoy mən heç zaman əcdadlarının qəbrini görməyim, su susuzluğumu, çörək achiğımı yatırmasın, cəsədim yoluñ üstündə sərilib qalsın və murdar bir it cəsədime nəcisini töksün".

Kəndlının səsi ciddi və təntənəli gəlirdi. Onun üzü günəşə təref idi. Dərin, göy gözləri vardi.

- Bəli, - deyə o dilləndi, - abrekin andı budur.

- Bəs bu cür andı hansı adamlar verir?

- Hansı adamlar deyirsən? Lap çox ədalətsizliyə məruz qalan adamlar.

O susdu. Men evə qayıtdım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəş qızmar şüaları ilə yere od püşkürürdü. Görəsən mən kiməm? Mən də icmadan, cəmiyyətdən təcrid edilmiş, dağlara qovulmuş bir abrekəmmi? Bəlkə mən də Dağıstan dağlarının qudlurları kimi gedib o andı içməliyəm? Kəndin işinə girdim. Abrek andının

sərt sözleri qulağında səslənirdi. Daxmamın qabağında üç yəhərlı yad at gördüm. Onların birinin gümüş yüyüni var idi. Evin eyvanında isə kemərində qızıl xəncəri olan on altı yaşlı gonbul bir oğlan oturmuşdu. O mənə təref baxıb güldü. Bu, vaxtı ilə bizimlə məktəbdə oxuyan Arslan ağa idi. Onun atasının çoxlu nefti olsa da, Arslan ağanın səhheti pis idi. Bu səbəbdən də o, tez-tez Kislovodskdakı mineral sularda müalicə olunmağa gedərdi. O məndən çox balaca olduğu üçün onu yaxşı tanımırımdı. Lakin burada, qərib dağın başındakı kənddə onu bir qardaş kimi qucaqladı. O, qırurdan qızardı və dedi: "Nökərlərimlə kəndin yanından keçirdim və qərara geldim ki, sənə baş çəkim".

Əlimi dostcasına onun ciyinə qoydum.

- Qonağım olun, Arslan ağa. Bu gün vətənin şərəfinə yeyib-içəcəyik.

Sonra üzümü daxmaya təref tutub qışqırdım:

- Qazi Molla, ziyafət üçün hazırlıq gör. Bakıdan qonağım gəlib.

Yarım saatdan sonra Arslan ağa qabağında oturub qoyun ətin-dən kabab və şirin kökə yeyib şadlanırdı.

- Sizi görməyimə çox sevinirəm, Əli xan. Siz qəhrəman kimi uzaq bir kənddə yaşayır və qan düşməninizdən özünüüzü qoruyursunuz. Arxayın ola bilərsiniz. Mən gizləndiyiniz yeri heç kimə satmaram.

Mən arxayın ola bilərdim. Çünkü görünür, Bakıda hamı mənim harada olduğunu bildirdi.

- Sizin yerinizi mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, qaldığınız kənd elə mənim yolumun üstündədir. Buna görə Seyid xahiş etdi ki, size salam deyim.

- Bəs hara gedirsiniz, Arslan ağa?

- Kislovodska, mineral sulara. İki nöker də məni müşayiət edir.

- Belə de!

Mən güldüm. O da ziyansız bir adam kimi üzümə baxırdı.

- Onda deyin görüm, Arslan ağa, niyə siz qatara oturub düz yolla getmədiniz?

- Valla, istədim bir az dağ havasında gəzəm. Mahaçqalada qatardan düşdüm və düz Kislovodsk yolu ilə getməyə başladım.

O, ağızını şirin kökə ilə doldurub lezzətle yeyirdi.

- Amma Kislovodska düz yol, deyəsan, buradan üç günlük yol məsafəsi uzaqlığındadır.

Arslan ağa incimiş adam kimi cavab verdi:

– Doğrudan? Eh, deməli mənə yanlış məlumat veriblər. Amma ycnə sevinirəm ki, heç olmasa, sizə baş çəkə bildim.

Bu gic, hər halda, yolunu bu qədər uzaq salıb ki, məni gördüyünü gedib evdə danışa bilsin. Əger belədirəsə, deməli, mən gərək Bakıda çox məşhur olaydım.

Onun qədəhinə çaxır tökdüm və o, iri qurtumlarla içdi. İçəndən sonra da sadəlövhchlükə soruşdu:

– Əli xan, deyin görüm, bu müddət orzində başqa bir adamı öldürməmisiniz ki? Xahiş edirəm, yalvarıram, mənə deyin. Vallah, heç kimə danışmaram.

– Necə yeni öldürməmişəm. Öldürmüşəm, özü də iyirmi-otuz nəfəri.

– Yox, sən Allah, düzünü deyirsən!

O, heyret içinde idi və şorabını içirdi. Mən də onun qədəhinini doldururdum.

– Bəs Nino ilə evlənəcəksinizmi? Şəhərdə camaat bu barədə mərc qoşur. Camaat deyir ki, siz onu hələ də sevirsiniz.

O, ürekden qohqəhə çəkib güldü və ycnə şərab içməyə başladı.

– Bilirsınız, biz hamımız elə təəccübləndik ki. Elə günümüz bundan danışmaqla keçir.

– Bıy, doğrudan? Bəs Bakıda nə yenilik var, Arslan ağa?

– Bakıda deyirsən? Heç ne. Tozə bir qəzet buraxmağa başlayıblar. Fəhlələr tətil eləyir. Məktəbdə müəllimlər deyirlər ki, siz həmişə bələ hırslı idiniz. Axı deyin görüm, bu işin üstünü necə açdırınız?

– Özizim Arslan, gözəl dostum, bəsdir sual verdiniz. İndi növbə menimdir. Ninonu görmüsünüz mü? Bəs Naxararyanlardan birini necə? Kipianilər neyləyirlər?

Kökə yazıq Arslan ağanın boğazında qaldı.

– Vallah, bilmirəm, heç nə bilmirəm. Mən heç kimi görməmişəm. Çünkü nadir hallarda kütçəye çıxırdım.

– Niyə, dostum? Xəstə idiniz?

– Hə, he. Xəsto idim. Özü də bərk. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə beş dəfə imalo olunmalı idim.

– Difteriyaya qarşı?

– Bəli.

– İçin, Arslan ağa. Sağlamlıq üçün yaxşıdır.

İçdi. Sonra ona tərəf əyilib soruşdum:

– Əziz dostum, deyin görüm, axırıncı dəfə nə vaxt düz söz danışmısınız?

O, günahsız gözləri ilə mənə baxdı və səmimi şəkildə dedi:

– Məktəbdə, hələ üç dəfə üçün cavabını bildiyim zaman.

Bu sadəlövh cavan tamam sərəxoş idi. Buna görə də onu dindirməyə başladım. Şərab çox şirin idi, Arslan ağa da hələ çox cavan. O, etiraf etdi ki, marağını öldürmək üçün bura galib, heç vaxt difteriyaya tutulmayıb və Bakıda gedən bütün söz-söhbətləri bitte-bitte biliir. O, çərənləmeye başladı:

– Naxararyanlar sənən öldürmək istəyirlər, amma əlverişli bir füset gözləyirlər. Onlar tələsmirlər. Kipianigilə bezən baş çəkirdim. Nino uzun zaman xəstə oldu. Sonra onu Tiflisə apardılar. İndi o, şəhərə qayıdır. Onu bələdiyyənin balında görmüşəm. Bilirsən, o, çaxırı su kimi içir və daim gülürdü. O, ancaq ruslara rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər, amma o istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas bəy bir orden alıb, Məhəmməd Heydər də yaralanıb. Naxararyanın villası yamb. Eşitmişəm ki, villanı sənin dostların yandırıblar. Hə, bir də Nino bir it alıb və bütün günü onu rəhmsizcesinə döyür. İtə nə ad qoyduğunu heç kim bilmir: bəziləri deyir Əli xan, bəziləri də deyirlər ki, Naxararyan. Ancaq mənə elə gelir ki, iti "Seyid Mustafa" – deyə çağırır. Sənin atanı da görmüşəm. O dedi ki, əgər yenə qeybatla məşğul olsam, məni döyecək. Kipianilər Tiflisdə ev alıblar. Bolke birdəfolik köçüb orada yerləşdilər.

Mən mərhəmətlə ona baxırdım.

– Arslan ağa, bəs səndən axı nə olacaq?

O sərəxoş gözleri ilə mənə baxdı və dedi: "Padşah".

– Nə?

– Mən gözəl bir ölkədə padşah olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.

– Sonra?

– Öləmək istəyirəm,

– Nə üçün?

– Öz padşahlığımı fəth edərkən ölümək istəyirəm!

Mən güldüm. Deyəsən o, bundan incidi.

– Yaramazlar məni üç günlüyü karsərə saldılar.

– Harada, məktəbdə?

— Hə, özü də bilirsən niyə? Çünkü yenə qəzet üçün məqalə yazmışdım. Məqaləm də orta məktəblərdə uşaqlarla qəddar rəftar barədə. Vallah, elə qiyamət qopmuşdu ki!

— Axı, ay Arslan ağa, tərbiyeli adam qəzet üçün məqalə yazınaz.

— Yazar, Görərsən, şəhərə qayıdanda sənin haqqında da yazacağam. Ancaq adını yazmayacağam, çünkü həm ad çəkməkdən xoşum gelmir, həm də ki, sənin dostunam. Məqalənin sərlövhəsini belə qoyacağam: "Qan düşməninin əlindən qaçış, yaxud xalqımızın bir təəssüf edilecek adeti".

O, şüşəni dibinə kimi içdi, sonra döşəməyə serilib dərhal yuxuya getdi. Onun nökeri içəri girdi və narazılıqla mənə baxdı. Elə bil baxışı ilə deyirdi: "Ayib olsun size, Əli xan, bu cür tərbiyeli uşağı niyə sər-xoş eləyibsınız?"

Bayira çıxdım. Sən bu balaca pozğun cavana, Arslan ayağa bax! Hər halda, dediklerinin yarısı yalandır. Yoxsa, Ninoya nə gelib ki, iti döysün? Allah bilir o, itine nə ad qoyub!

Kənd yolu ilə aşağı getdim ve hardasa bir qırqaqdə oturdum. Qaya-lar Ay işığı kimi yuxarıdan mənə acıqlı-acıqlı baxırdılar. Görərsən onlar nəyi xatırladırlılar: keçmiş, yoxsa insanların xəyalından keçənləri? Qaranlıq səmadakı ulduzları Bakının işqişlərini xatırladırdı. Sonsuzluqdan gələn minlərlə şüa mənim göz bəbəyimdə eksini tapırdı. Beləcə bir, ya da iki saat gözlərimi səmaya zilləyib orada oturdum.

"Deməli, o, ruslarla rəqs edir", deyə düşündüm və birdən içimdə bir arzu oyandı ki, şəhərə qayıdım və o gecənin dəhşətli vaqiesini axıra çatdırıram. Birdən bir kərtənkələ xışltı ilə yanımdan keçdi. Onu tutdum. Onun qəflət qorxusuna bürünmüş ürəyi əlimdə çırpinirdi. Mən onun soyuq dərisini sığalladım. Balaca gözləri qorxudan, ya da ağıldan kəlləsinə qalxmışdı. Onu yuxarı qaldırıb diqqətlə baxdım. Dərisi solmuş bu məxluq qədimdən qalmış, kobudlaşmış, birdən-bira dirilən bir daşı xatırladırdı:

Kərtənkələyə "Nino" deyə müraciət etdim və iti yadına saldım.

— Nino, səni döyüm? Amma... adam kərtənkələni necə döyer?

Birdən məxluq ağızını açdı. Ağızından haça dili çıxdı və dərhal dala çəkildi. Mən güldüm. Onun dili çevik və zərif idi. Əlimi açdım və kərtənkələ qaranlıqda, daşların arasında itdi.

Ayağa durdum və evə qayıtdım. Arslan ağa hələ də sərilib yatırdı. Onun başı toşviş keçirən nökərin dizlərinin üstündə idi.

Dama çıxdım və namaz vaxtına kimi anaşa çekdim.

İYİRMİNÇİ FƏSİL

Heç özüm de bilmirəm bu necə oldu. Bir gün oyanıb qarşısında Ninonu gördüm.

— Yaman tənbəl olmuşan, Əli xan, — deyə o, dilləndi və döşəyimin qırığında oturdu. — Üstəlik, yatanda xoruldayırsan, bu da sənə yaraşmışır.

Qalxdım. Heç təəccübəlmədim. Açıqla cavab verdim:

— Xoruldamaq anaşadan gelir.

Nino başını yırğaladı:

— Onda anaşa çəkməyi dayandır.

— Ay mənfur, o iti niyə döyürsən?

— İti? Aha! Sol əlimlə quyuğundan yapışram, sağ əlimlə də belindən o qədər çırçıram ki...

— Bəs döyəndə ona nə ad deyirsən?

Nino mülayimcəsinə:

— Onu Kılımancaro adlandıram.

Gözlərimi ovxaladım və birdən hər şeyi aydın şəkildə gördüm: Naxararyanı, Qarabağ atını, Ay işığı düşmüş Mərdəkan yolunu və Seyidin yəhərində oturan Ninonu.

"Nino" deyə qışqırdım və yerimdən hoppandım: "Sən bura necə gəlmisən?"

— Arslan ağa şəhərdə danışib ki, sən məni öldürmək isteyirsən. Elə o saat buraya geldim.

Onun gözləri yaşla dolu idi.

— Sənin üçün elo dəri xımsam ki, Əli xan, heç inanmazsan.

Əlim Ninonun saçlarına batdı. Onu öpdüm, dodaqları açıldı. Dodaqlarının hərarəti məni məst elemişdi.

Onu döşəyə uzandırdım və cəld bir hərəkətlə əynindəki paltarı çıxarddım. Dərisi yumşaq və etirli idi. Mən onu incəliklə tumarlayırdım. O, tez-tez nofəs almağa başladı. Nino gözlərimin içində baxırdı. Onun balaca döşləri əlimin içində titrəyirdi. Onu qucağıma aldım və elə bərk sıxdım ki, zarıdı. Nino o qodər ariq idi ki, qabırğaları görüñürdü — incə, nazik... Mən üzümü onun döşlərinə qoydum.

"Nino" — dedim. Və bu sözdə elə bil sirli və əlcətməz bir qüvvət var idi və onu deyəndə real nə vardısa, qeybə çıxdı. Bu reallıqdan yalnız iki iri, yaşarmış gürçü gözləri qalmışdı və hər şey — qorxu, sevinc, maraq və ani, koskin bir ağrı onda eks etdirilirdi.

O ağlamadı. Birdən-birə yorğanı qapıb, onun altında gizləndi. Sifətini sinəmdə gizləndi, zərif bədəninin hər bir hərəkəti yaşışa susamış torpağın imdadını xatırladırıdı. Qayğıkeşliklə yorğanı yuxarı qaldırdım. Zaman dayandı...

Taqətdən düşmüsdük, amma xoşbəxt idik. Susurduq. Nino birdən dilləndi:

— Belə, indi evo qayıdacam, çünki görürəm ki, sen məni heç öldürmek istemirsən.

— Tək gəlmisən, Nino?

— Yox, Seyid Mustafa məni bura getirib. O dedi ki, səni Əli xanın yanına aparacağam, amma onu incitən, səni öldürərəm. Odur, eşikdə oturub, əlində də tapança. Əgər seni meyus etmişəm, get onu çağır. Mən onu çağırmadum. Nının öpdüm.

— Elə buna görə buraya gəlmisən?

— Yox, — deyə o, açıq cavab verdi.

— Danış, Nino.

— Nədən?

— O gecə, Seyidin yəhərində niyə susurdun?

— Qürurdan.

— Bəs indi nə üçün buradasan?

— O da qürurdan...

Onun əlini əlime aldım və zərif barmaqlarını oynatdım.

— Bəs Naxararyan?

Nino yavaşca dedi:

— Naxararyan? Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən bilirdim nə edirdim və elə düşünürdüm ki, doğru hərəket edirəm. Amma yox, səhv iş gördüm. Günah məndə idi və mən ölməli idim. Elə bu üzdən susurdum və elə bu sebəbdən də buraya golmişəm. Bax, indi hər şeyi bilirsən.

Onun isti ovcunu öpdüm. Həqiqət onun üçün təhlükə töretsə də — o, düz danışındı. Ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:

— İndi mən evə qayıdırıam. Sən mənimlə evlənməli deyilsən. Mən Moskvaya gedirəm.

Mən qapıya yaxınlaşdım və bir tayıni açdım. Çopur bardaş qurub eşikdə oturmuşdu, əlində də tapança. Onun yaşıl keməri belində idi.

— Seyid, — dedim. — Bir molla çağır və bir şahid. Bir saatdan sonra evlənirəm.

Seyid cavab verdi:

— Molla çağrılmayacağam, yalnız iki şahid getirəcəyəm. Kəbini mən özüm kəsərəm. Mənim buna selahiyyətim çatır.

Qapını bağladı. Nino çarpayıda oturmuşdu. Onun qara saçları çiyinlərinə tökülmüşdü. O güldü:

— Bir fikirləş nə edirsən, Əli xan. Sən pozğun bir qızla evlenirsen.

Mən onun yanına uzandım və bədənlərimiz bir-birinə bərk yapıdı.

— Sən doğrudan da mənimlə evlənmək isteyirsən? — deyə Nino soruşdu.

— Hə, əgər məni istəsən... Çünki qanlıyam, düşmənlərim məni axtarırlar.

— Bilirəm. Amma bura gəlib çıxmazlar. Gel elə burada qalaq.

— Nino, no dədin? Sən burda qalmaq isteyirsən? Bu dağ yuvəsində, evsiz, nökərsiz?

— Bəli, — deyə o cavab verdi. Mən burada qalmaq isteyirəm. Sən də burada qalmalısan, mən evo baxacam, çörək bişirəcəm və sənə yaxşı arvad olacaqam.

— Bəs darıxmayacaqsan?

Nino cavab verdi:

— Yox, çünki axı biz bir yorğan altında yatacağıq.

Kimsə qapını döyüdü. Paltarımı geydim. Nino pijamamı əyninə geydi. Başında təzə əmməname olan Seyid Mustafa içəri girdi. Dalınca da iki şahid. Seyid yerdə oturdu, kemərindən bürünc qələmdən çıxartdı.

Qələmdən qabının üstündə “Yalnız Allah yolunda” sözleri yazılımışdı. O, bir tıkə kağız götürüb sol ovcuna qoydu. Sonra qamış qələmi mürekkebə batırdı. Gözəl xətlə yazmağa başladı: “Bismil-Lahir-Rehman-ir-Rəhim”.

Sonra üzünü mənə tutub dedi:

— Ağa, adınız nədir?

— Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.

— Dininiz?

— Müsəlman. Şia təriqətinin İmam Cəfər məzhəbinə mənsubam.

— İsteyiniz nədir?

— İsteyim bu qadınla evlənməkdir.

- Xanım, sizin adınız nədir?
- Prinses Nino Kipiani.
- Dininiz.
- Yunan-ortodoks təriqəti.
- Siz nə istəyirsiniz?
- Bu kişinin arvadı olmaq istəyirəm.
- Etiqadınızı saxlamaq fikrindəsiniz, yoxsa ərinizin diniə keçmək istəyirsiniz?

Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətə dedi:

- Mən öz etiqadımı saxlamaq niyyətindəyəm.

Seyid yazdı. Kağız onun ovcunda sürüsür və yaraşıqlı ərəb hərf-ləri onu bəzəyirdi. Kəbin kağızı hazır idi.

Seyid dilləndi:

- Qol çəkin.

Mən adımı kağıza yazdım.

Nino da soruşdu:

- İndi mən hansı adımı yazmaliyam?

– Təze adınızı.

O, qələmi möhkəm sıxıb yazdı: "Nino xanım Şirvanşir".

Sonra şahidlər qol çəkdilər. Seyid Mustafa möhürüünü çıxardıb kağıza basdı və gözəl kufi xətti ilə orada bu sözlər həkk olundu: "Küll-İxtiyarın qulu Hafız Seyid Mustafa Məşədi". O, kəbin kağızını mənə uzatdı. Sonra meni qucaqlayıb farsca dedi: "Əli xan, mən yaxşı adam deyiləm. Lakin Arslan ağa dedi ki, Ninosız sən dağlarda əldən gedərsən və əyyaş olarsan. Bu günahdır. Nino yalvardı ki, onu buraya gətirim. Əgər onun dedikləri həqiqətdirsə, onu sev. Əgər həqiqət deyilsə, elə sabah onu öldürək".

– Seyid Mustafa, onun dedikləri həqiqət deyil, amma qoy yaşasın, onu öldürməyək.

Seyid çəşqin halda ətrafa baxdı və sonra otağı nəzərdən keçirib güldü.

Bir saat sonra da sulu qəlyan tətənə ilə ucurumdan aşağı tulla-landı. Bütün toy elə bundan ibarət idi.

Heyat gözlənilmədən yenə gözəlləşməyə başladı. Özü də ləp gözəlləşdi. Mən küçədən keçəndə kənd camaati gülür, mən də cava-bımda tab getirməyib gülürdüm, çünki xoşbəxt idim. Özümü çox

yaxşı hiss edirdim. Özü də misilsiz dərəcədə yaxşı. İstəyirdim ki, bütün ömrümü bizim damda keçirdim, Nino ilə təklikdə. Balaca ayaqları olan Nino qıpqrırmızı rəngli Dağıstan şalvari geyib gəzirdi. Heç nədən başa düşmek olmazdı ki, Nino əuldəki bütün diger qadınlardan fərqli olaraq, başqa cür yaşamağa, başqa cür düşünməyə və hərəkət etməyə vərdiş edən bir qadındır. Kənddə heç kimin qulluqçusu yox idi. Buna görə də Nino qulluqçu tutmaqdən qətiyyətə imtina edirdi. O, xörək bisirir, qonşuluqdakı qadınlarla laqqırtı vurur və kənddə dolaşan qeybətlərdən mənə danışardı. Mən də at çapır, ova gedir, Ninoya ovladığım heyvanları götürür, yalnız ona bəlli olan yeməkləri yeyirdim.

Bizim gündəlik həyatımız belə keçirdi: səhər tezden mən Nino-nun ayaqyalın və əlinde səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. O, yalnız ayaqlarını kələ-kötür daşların üstünə astaca, ehti-yatla basa-basa dala qayıdırdı. Səhəngi sağ çıynında daşıyırdı. Nazik əli ilə səhəngin dəstəyində bərk yapışındı. İndiyədək o, yalnız birçə dəfə bündreyib səhəngi elindən yere yıxmışdı. Nino bu rüsvayılıq-dan ötrü acı göz yaşı tökürdü. Qonşuluqdakı qadınlar da ona təsəlli verirdilər. Nino her gün kəndin o biri qadınları ilə birlikdə su gətirməyə gedirdi. Onlar qaz yerişi ilə dağa qalxırdılar və mən uzaqdan Ninonun yalnız ayaqlarını gördürüm. Nino ciddiyətlə ancaq qabağa baxırdı. O, mənə baxmazdı, mən də yana baxardım, onun üzünə yox. O, dağlıların qanununu yaxşı qavramışdı. Qanun isə bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz məhəbbətini bürüzə verməmelidir. Nino qaranlıq daxmaya girir, qapını bağlayır, səhəngi yerə qoyur, mənə su verərdi. Sonra künçdən çörek, pendir və bal götürürərdi və biz kənd camaati kimi əl ilə yemək yeyerdik. Biz yerdə oturardıq – Nino bardaş qurub oturmağı dərhal öyrənmişdi. Yemək-dən sonra Nino barmaqlarını yalayar və ağappaq dişlərini göstərərdi. Sonra dillənib deyərdi:

– Buradakı adətə görə, indi mən sənin ayaqlarını yumalıyam. Amma biz tək olduğumuza və mən çaya getdiyimə görə, gəl sən menim ayaqlarımı yu.

Mən onun ayaq adlandırdığı balaca, güləmli oyuncuqları suya qoyurdum və o, ayaqlarını uşaq kimi oynadır, su da üzümə sıçrayardı. Sonra biz dama çıxardıq. Mən döşəkdə oturardım, Nino da ayaqlarının yanında əyleşərdi. O, bəzən pəsənən mahni oxuyardı, bəzən də

madonnaya bənzər sıfətini mənə çevirib susardı. Gecələr də o, balaca bir heyvan kimi bərk büzüşüb yatardı. Bir dəfə sorusdu:

– Əli xan, xoşbəxtənmiş?

– Çox. Bəs sən? Bakıya qayıtmış istəmirsenmiş?

O, ciddi cavab verdi:

– Yox. Mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının bacardığını mən də bacarıram: öz ərimə qulluq edə bilirəm.

Neft lampası sönəndə Nino yanımıza uzanar, gözlerini qaranlığa zilləyər və öz-özünə danışmağa başlayardı: görəsən qoyun qızartmasına bu qədər sarımsaq qatmaq lazımlı idi, ya yox? Görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir məhəbbət əlaqəsi vardi, yoxsa yox? Birdən diş ağrısı tutsa, kənddə nə edəcəyəm və nəyə görə dünən qonşudakı arvad öz ərini süpürgə ilə amansızcasına döyürdü? Nino: “Həyat nə qədər sırlı imiş”, deyib yatardı. Gecələr oyanar, dir-səyimə toxunar, sonra qürur və lovgalıqla: “Mən Ninoyam”, deyib yene yatardı və mən onun ince ciyinlərini yorğanla örtordim.

Fikirləşirdim ki, Nino, düzünə qalsa sən bundan da yaxşı yerde yaşamağa layiq adamsan.

Bir dəfə yaxınlıqdakı balaca Qunzax şəhərinə getmişdim. Dala qayıdanda da neft lampası, lyutnya, qrammofon və bir dənə də ipek şal gətirdim... Nino qrammofonu görəndə gözləri kəlləsinə çıxdı.

Amma təəssüf ki, bütün Qunzaxda yalnız iki qrammofon valı var idi. Onların biri dağlı rəqsi, ikincisi də “Aida” operasından aria. Biz bu valları dalbadal, artıq onların ahəngləri arasında fərqi bilmeyin-cəyə qədər qoyub qulaq asdıq.

Bakıdan nadir hallarda xəbər gəlirdi. Ninoonun valideynləri bize yalvarırdılar ki, bir mədəni ölkəyə gedib yaşayaq, yoxsa bize lənət oxuyacaqlar. Ninoonun atası bircə dəfə yanımıza gəldi. Qızının daxmasını görəndə özündən çıxdı.

– Ay Allah, bu nədir? Tez buradan çıxbın. Nino bu vəhşixanada xəstələnəcək.

Nino da cavab verib dedi:

– Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan çıxbın gedə bilmərik. Çünkü mən dul qalmaq istəmirəm.

– Axı bitərof ölkələr var ki, Naxararyanlar oraya gedə bilməzlər. Məsələn, İspaniya...

– Bəs İspaniyaya necə getmək olar, ata?

– İsveç yolu ilə.

Nino qəzeblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmek istəmirem.

Knyaz da geri qayıtdı. O hər ay alt paltarı, kökələr və kitablar gönderərdi. Nino da kitabları saxlayır, qalan şeyləri də kənd camaa-tına hədiyyə verərdi.

Mənim atam da bir gün yanımıza gəldi. Nino onu utancaq bir təbəssümli qarşılıdı. O, məktəbdə oxuyanda yadların yanında belə gülümşəyərdi.

– Sən xörək bişirirsən?

– Bəli.

– Su daşıyırsan?

– Bəli.

– Yoldan yorğun gəlmisəm, ayaqlarımı yuya bilərsənmi?

Nino dərhal leyəni getirdi və atamın ayaqlarını yudu. Atam “sağ ol”, deyib cibindən çəhrayı mirvardı də düzülmüş boyunbağı çıxardı, Ninoonun boynuna taxdı. Sonra çörək yedi və belə qərara geldi:

– Əli xan, yaxşı arvadın var, amma pis aşpazın. Sənə Bakıdan bir aşpaz göndərərəm.

Nino qışqırıb dedi ki, xahiş edirəm göndərməyin, mən öz ərimə qulluq etmək istəyirəm.

Atam güldü və şəhəre qaydan kimi Ninoya iki almaz qaşlı surğa göndərdi.

Kəndimiz sakit kənd idi. Yalnız bir dəfə Qazi Molla böyük bir xəbərlə yanımıza gəldi ki, kəndin cıvarında kimse bir naməlum şəxsi yaxalayıb. Deyirlər ki, bu şəxs erməni imiş, əlində də silah. Bütün kənd camaatı bir yerə toplaşdı. Mən aulun qonağı idim. Mənim ölü-müm buradakı hər bir kəndlinin adının üstündə ömürlük ləkə olardı. Bayırda çıxdım ki, o adamı görüm. Bəli, bu adam erməni idi. Amma heç kim onun Naxararyan nəslindən olub-olmadığını bilmirdi. Kəndin ağsaqqalları gəlib məsləhətləşdilər və belə qərara gəldilər ki, o adamı döyüb, kənddən qovsunlar. Əgər o, Naxararyan nəslindən-dirsə, o zaman gedib o birilərinə xəbər verəcək. Yox, əger deyilsə, onda Allah kəndlilərin xoş niyyətini görüb, onların günahını bağışlayacaq.

Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəborimiz yox idi. Dağlar Şamil dövrü barədə nağıllarla dolu idi.

Müharibə xəbərləri bizi heç gelib çatmadı. Bəzən dostlarımız bizi qəzet göndərərdilər, lakin onu heç oxumazdım. Nino bir dəfə soruşdu:

– Hələ yadından çıxmayıb ki, müharibə gedir?

Mən də güle-güle cavab verdim:

– Doğrudan, Nino, az qalmışdı yadimdən çıxsın.

Yox, bundan yaxşı həyat ola bilməzdi. Bu, Allahnın Əli xana hədiyyəsi idi.

Elə bu vaxt məktub geldi. Onu, atından köpük tökülen bir nəfər evə gətirdi. Məktub nə atamdan idi, nə də Seyiddən. Məktubun üstündə: "Arslan ağadan Əli xana" sözləri yazılmışdı.

Nino təəccübə soruşdu:

– O nə istəyir?

Atlı dillənib dedi ki, size çoxlu məktub gəlir, yoldadır. Arslan ağa mənə çoxlu pul verdi ki, bu xəbəri siz birinci olaraq ondan eşidəsiniz.

"Aul heyatımız sona çatdı", deyə düşünüb məktubu açdım. Məktubda yazılmışdı:

"Allahnın adı ilə. Salam, Əli xan. Necəsən, atların, çaxınn, qoyunların və birlikdə yaşıdığın adamların necədirler? Mən yaxşıyam, atlarım, çaxırm, yaşıdığım adamlar da yaxşıdır. Xəbərin olsun ki, şəhərimizdə böyük hadiso baş verib. Məhbuslar həbsxanadan çıxıb indi şəhərimizin küçələrini gəzirlər. Bilirəm, indi soruştursan ki, bəs polis haradadır? Amma bil ki, polislər indi məhbusların oturduqları yerdədirler. Dənizin qıraqındakı zindanda. Bəs əsgərlər? Əsgər-zad yoxdur. Bilirəm, dostum, indi başını yelləyib deyirsən ki, bizim qubernator necə bu işlərə yol verir. Agah ol ki, bizim müdrik qubernator dünən şəhərdən qaçıb. Bu cür pis adamları idarə etməkdən yorulub qaçıb. Ondan ancaq bir dəst şalvar və bir köhne kokarda qalıb. Deyəsən, indi gülürsən, Əli xan, fikirləşirsen ki, yalan danışıram. Heyrət et, dostum, mən yalan danışıram. Bilirəm, indi özün-özünə sual verirsən ki, bəs axı niyə çar yeni polis nəfərlərini və yeni qubernatoru şəhərə göndərmir? Xəbərin olsun ki, artıq çar mövcud deyil. Ümumiyyətlə, indi heç bir şey mövcud deyil. Holo bilmirəm bütün bu şeylərə nə ad verirlər, lakin dünən biz məktob direktorunu döyüb əziştdirdik və heç kim bizi manc olmadı. Mən sənin dostunam, Əli xan, bu sebəbdən do istəyirəm ki, şəhərdən bir çox adam sənə məktub yazsa da, bunu birinci məndən eşidəsen: bütün Naxararyanlar

evlərinə qaçıblar, daha polis də mövcud deyil. Sağ-salamat qal, Əli xan. Sənin dostun və qulun Arslan ağa".

Başımı qaldırdım. Ninonun üzü solmuşdu.

O, titrək səslə dilləndi.

– Əli xan, yol açıqdır. Biz evə qayıldırıq, evə qayıldırıq, evə!

Güclü sevincdən vəcdə gələn Nino elə bu sözləri təkrar edirdi. Boynuma sarılıb hönkür-hönkür ağlayırdı. O yalnız ayaqları ilə həyətin tozu üstündə hoppanıb-düşürdü.

– Hə, Nino, əlbəttə, biz evə qayıldırıq.

Mən həm sevinirdim, həm də kədərlənirdim. Sarımtıl qayalı dağlar bütün gözəlliyi və cazibəsilə uzaqda parıldayırdı. Daxmalar arı yuvalarına oxşayırdı, balaca minarə də dinməz bir xəberdarlıq kimi kəndin ortasında ucahırdı.

Aul heyatının sonu gəldi...

İYİRMİ BİRİNCİ FƏSİL

İnsanların üzündə sevincdə qorxu hissini qarışığını oxumaq mümkün idi. Küçələrin bu başından o başına kimi uzanan qırmızı plakatlarda mənasız sözər yazılmışdı. Bazarda alver edən qadınlar tılıldır durub Amerika hindularına və Afrika zəncilərinə azadlıq tələb edirdilər. Cəbhə dağılmışdı. Böyük knyaz qeybə çıxmışdı və cir-cindir içinde olan əsgərlər küçələrdə sərgərdan dolaşırıdlar. Gecələr atışma səsləri eşidilir, gündüzlər də izdiham dükanları qarət edirdi.

Nino əyilib atlasa baxırdı. "Mən sakit bir ölkə axtarıram", deyən Nino barmağını rəngarəng sərhədlərin üstündə gəzdirirdi.

Mən də istehza ilə dedim:

– Belkə Moskva, yaxud Peterburqa gedək?

Nino ciyinlərini çəkdi. Onun barmaqları Norveçi tapdı.

– Əlbəttə, sakit bir ölkədir, amma oraya necə gedib çata bilərik? Nino ah çəkdi:

– Yox, oraya gedə bilmərik. Bəs Amerika?

– Okean sualtı qayıqlarla doludur.

– Hindistan, İspaniya, Çin, Yaponiya?

– Oralarda da ya müharibədir, ya da gedib çıxa bilmərik.

– Əli xan, biz tələye düşmüşük.

– Düz başa düşmüsən, Nino. Qaçmaq mənasızdır. İndi biz oturub, heç olmasa, türkler gelənə kimi şəhər əhlinin təmkinli olmasını təmin etmək yollarını axtarmalıyıq.

Nino narazı halda dilləndi:

– Axı niyə mən qəhrəmana əre getmişəm! Məndə plakatlara, şüərlərə və nitqlərə nifrat var. Əgor belə davam etsə, qaçıb İrana, sənin əminin yanına gedəcəm.

– Belə davam edə bilməz, – deyib evi tərk etdim.

İslam Xeyriyyə Cəmiyyəti binasının salonunda iclas var idi. Bir vaxt atamın evində xalqın aqibətinə böyük qayğı göstərən alicənab adamlar da burada idilər. Qolquvvətli cavanlar salona dolmuşdular. Qapıda İlyas bəyə rast gəldim. O və Məhəmməd Heydər cəbhədən qayıtmışdılar. Çarın taxtdan imtina etməsini eşidib şəhərə gəlmişdilər. Müharibə onlara fayda vermişdi: o biri dünyanı görmüşdülər və o dünyanın menzərəsini birdəfəlik qəlbərində həkk etdirmiş adamlara oxşayırırdılar.

– Əli xan, – deyə İlyas bəy mənə müraciət etdi. – Biz hərəkət etməliyik. Düşmən şəhərin qapısında dayanıb.

– Bəli, biz özümüzü müdafiə etməliyik.

– Yox, biz hücum etməliyik.

Və İlyas bəy bunu deyib xitabət kürsüsünə qalxdı, amiranə şəkildə danışmağa başladı: "Müsəlmanlar! Mən bir daha şəhərimizin veziyətini sizə başa salmaq istəyirəm. İngilab başlananından bəri cəbhə dağılır. Rus ferariləri eli silahlı və soyğunçuluğa hazır veziyətdə Bakının ağızında dayanıblar. Şəhərdə yalnız bir müsəlman hərbi hissəsi var. Bu hissə "Vəhi diviziya"nın könüllüləri olan bızlərik. Biz həm sayca, həm də hərbi sursat baxımından zəifik. Şəhərimizdəki ikinci hərbi hissə "Daşnaksütun" adlı erməni milletçi partiyasının hərbi dəstələridir. Bu partianın başçıları olan Lalay və Andronik bizimlə temas yaratmışlar. Onlar şəhərin erməni sakinlərindən ordu düzəldirlər ki, Qarabağa və Ermənistana, bu yerləri müdafiə etmək üçün göndərsinlər. Biz bu ordunun yaradılması, eləcə də onun Ermənistən tərəfə yürüş etməsi barədəki planı təsvib etmişik. Bunun evəzində də ermənilər bizimlə birləşib ruslara ultimatum verməyə razıdırlar. Biz tələb edirik ki, rus əsgərləri və qaçqınları bir də bizim şəhərimizdən keçməsinlər. Ruslar bizim tələbimizi rədd etsələr, biz,

ermənilərlə ittifaqda öz tələblərimizi hərbi yolla yerine yetirmək iqtidarındayıq. Müsəlmanlar, "Vəhi diviziya"ya yazılın və silaha sarılın. Düşmən qapının ağızındadır".

Mən qulaq asırdım. Döyüş və qan iyi gəlirdi. Artıq neçə gün idiki, kazarmanın həyatində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni biliyi lazımlı işdə tətbiq etmək olardı. Məhəmməd Heydər yanında dayanıb patrondaşı ilə oynayırdı. Əyilib onun qulağına dedim: "İclasdan sonra İlyas bəyə bize gəlin. Seyid Mustafa da bizdə olacaq. Biz vəziyyəti müzakirə etməliyik". O, başını tərpetdi.

Nino evdar qadın kimi tələsik çay hazırlamağa başladı. Dostları tez gəldilər. Olar silahlı idilər. Hətta Seyid yaşıl komərinin altına bir xəncər taxmışdı. İçimizdə anlaşılmaz bir sakitlik var idi. Döyüş axşamı şəhər sıxıntılı və yad görünürdü. Dündür, hələ insanlar küçələrdə alver edir, yaxud gezişirdilər. Amma onların horəkətlərində artıq nə isə qeyri-real, dəhşətli cəhatləri sezmək olurdu. Elə bil onlar bu gündəlik vərdişlərinin tezliklə mənasızlığı çevriləcəyini inididən başa düşürdülər.

"Kifayət qədər silahınız varmı?" – deyə İlyas bəy soruşdu.

– Beş tüfəng, səkkiz tapança, bir pulemyot və sursatımız var. Bundan başqa qadın və uşaqlar üçün evdə zırzəmi var.

Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:

– Mən zırzəmiyə getməyəcəyəm. Mən də evimi müdafiə edəcəyəm.

O, sərt və acıqlı danışındı.

Məhəmməd Heydər sakit tərzdə cavab verdi:

– Nino, biz güllə atarıq, siz də yaralarımızı sariyarsınız.

Nino gözlərini yərə dikdi. Onun səsi tutulmuş görünürdü:

– Aman Allah, şəhərimizin küçələri döyüş meydanına, teatr binası baş qərargaha çevriləcək. Bir az sonra, Nikolay küçəsindən keçmək vaxtı ilə Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara liseyinə çatmaq üçün insan gerək ya dünyagörüşünü dəyişsin, yaxud bir ordunu məğlub etsin. Mən artıq sizin silahlanmış halda Qubernator bağınnın içindən qarnı üstə sürüncəyinizi və vaxtı ilə Əli xanla görüşdüyüm hovuzun üstündə pulemyot qurulacağıni xəyalımda canlandıram. Biz qəribə bir şəhərdə yaşayıraq.

İlyas bəy sözə başladı:

– Döyüş olmayıacaq. Ruslar bizim ultimatumu qəbul edəcəklər.

Məhəmməd Heydər hırslı-hırslı güldü:

– Sizə deməyi yaddan çıxardım: buraya gələndə Əsədullanı gördüm. O dedi ki, ruslar ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahımızı təslim edək. Mən silahımı onlara verməyəcəyəm.

İlyas bəy:

– Bu bizim ve erməni müttəfiqlərimiz üçün döyüş deməkdir.

Nino susurdu. Onun sıfəti pəncərəyə teraf çevrilmişdi. Seyid Mustafa əmmaməsini düzəltdi və dedi:

– Allah, Allah! Mən cəbhədə olmamışam. Mən Əli xan kimi ağıllı da deyiləm. Amma şəriəti yaxşı bilirəm. Döyüş zamanı müsəlmanın kafirlərin sədaqətinə bel bağlaması yaxşı iş deyil. Ümumiyyətlə, kiməsə bel bağlamağın özü də pis işdir. Şəriət belə buyurur, həyat da belədir. Erməni dəstələrinə kimlər rəhbərlik edir? Styopa Lalay! Onu tanıyırsınız. 1905-ci ildə müsəlmanlar onun ata-anasını öldürdülər. İnanmiram ki, o bunu yaddan çıxartsın. Mən ümumiyyətlə, inanmiram ki, ermənilər bizim tərəfimizdə ruslara qarşı vuruşsunlar. Axı bu ruslar kimlardır? Cindür içində olan heşəratlar, anarxistlər, quḍurlar. Onların başçısının adı Stepan Şaumyanıdır və o özü də ermənidir. Və bir erməni anarxisti ilə erməni millətçisi, müsəlman millətçisi ilə erməni millətçisindən daha tez birləşər. Hər şey Quran kimi aydınlaşdır.

– Seyid, – deyə Nino sözə başladı, – ruslar qalib gəlsələr, nə Lalayın bəxti gətirəcək, nə de Andronikin.

Məhəmməd Heydər birdən qazılılı çəkdi və dedi:

– Dostlar, məni bağışlayın, amma mən ancaq bunu fikirleşirəm ki, bəs biz qalib gəlsək ermənilərin vəziyyəti neçə olacaq? Əgər türkler Ermənistana girsələr, biz onların ölkəsini müdafiə etməyəcəyik?

İlyas bəy çox hırslandı:

– Belə sözələr danışmayın, heç ağliniza da gətirməyin. Erməni məsələsi çox asan və sadə yolla həll olunacaq: Lalayın rəhbərlik etdiyi batalyonlar Ermənistana gedəcək. Əsgərlərlə birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin içində Bakıda erməni qalmayacaq. O vaxt onların öz ölkəsi, bizim də öz ölkəmiz olacaq. Biz sadəcə iki qonşu xalq olacaqıq.

Mən söz alıb dedim:

– İlyas bəy, Seyid heç də haqsız deyil. Sən qan sırtını unudursan. Valideynləri müsəlmanlar tərəfindən öldürülən Styopa Lalay yaramaz olmalıdır ki, intiqam hissini unutsun.

– Yaxud da bir siyasetçi olmalıdır, Əli xan. Elə bir adam olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam hissini boğsun. Əgər o ağıllıdırsa, bizim tərəfimizdə olacaq. Bu həm onun, həm de onun xalqının mənafeyindədir.

Biz qaranlıq düşənə kimi mübahisə etdik. Sonra Nino sözə başladı:

– Nə olursunuz olun, ister siyasetçi, istərsə də sada insan, bir şey istəyirəm: bir həftədən sonra sağ-salamat buraya qayıdasınız. Çünkü əger şəherdə döyüşlər başlasa...

O, sözünü axıra çatdırmadı. Gecə yanında uzandı, amma yatmadı. Ağzı azacıq açıq, dodaqları da nəm idi. O, gözlərini pəncərəyə dikib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə əvvirdi və yavaşça dedi: “Sən də döyüşəcəksən, Əli xan?”

– Əlbette, Nino.

O da: “Bəli, əlbette, vuruşacaqsan” – deyə tökrar etdi.

Birdən o, sıfətimi əllerinin arasına aldı və köksüne sıxdı. Söz demədən məni öpdü. Gözləri irileşmişdi. Onu dərin bir chtiras bürüdü. Bədənini bədənimə bərk yapışdırıldı. Bütün vücudu dərin bir şövq və qorxu içində idi. Simasında elə bil yolu ancaq onun özüne bəlli olan başqa bir dönyanın ifadəsi var idi.

Qeflətən başını dala əydi, başını əllerinin arasında bərk-bərk sıxıb ləp yavaşcadan piçildədi: “Mən uşağın adını Əli qoyacağam”.

Sonra yenə susub, narahat və fikirli baxışlarını pəncərəyə zillədi.

Köhnə minarə solğun Ay işığında ince və qəşəng bir çinari xatırladırdı. Qala divarlarının kölgəsi tutqun və qorxulu idi. Uzaqdan dəmir cingiltisinin səsi gəlirdi. Kimse xəncərini itileyirdi və elə bil gələcəkdən xəber verirdi. Bu vaxt telefon zəng çaldı. Yerimdən durdu və qaranlıqda asta-asta yeriyib dəstəyi götürdü. Dəstəkden İlyas bəyin səsi geldi:

– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların tərkisiləh edilməsini tələb edirlər. Sabah saat üçə kimi möhlət veriblər. Əlbette, biz bunu rədd edirik. Sən pulemyotu götürüb, qala divarında, Sisianashvili darvazasının solunda mövqə tutarsan. Sənə daha otuz nəfər göndərəcəyəm. Darvazanı müdafiə etmek üçün hazırlıq gör.

Dəstəyi yerə qoydum. Nino çarpayıda oturub, gözlərini mənə zilləmişdi. Mən xəncəri götürdüm və tiyesini yoxladım.

– Ne olub, Əli xan?

– Düşmən qalanın ağızında durub, Nino.

Paltarımı geyib nökerləri çağırdım. Onlar gəldilər. Hamısı enli-kürokli, güclü və hündürboy idi. Hərəsine bir tūfəng verdim və atanın otağına getdim. O, güzgünün qabağında dayanmışdı, nöker də onun çerkəz pencəyini temizləyirdi.

— Yerin haradadır, Əli xan?

— Sisianaşvili darvazasında.

— Lap yaxşı. Mən İsləm Xeyriyyə Cəmiyyətinin salonunda, qərar-gahda olacağam.

Onun qılıncı cingildədi və bığlarını sığallayıb sözünə davam etdi:

— Cəsur ol, Əli xan. Düşmənələr qaladan içəri girməməlidir. Onlar darvaza qabağındaki meydani tutsalar, pulemyotla onlara atəş aç və qabaqlarını al. Əsədulla kəndliləri getirəcək və Nikolay küçəsindən, düşmənin arxasından hücuma keçəcək.

O, tapançasını cibinə qoydu və yorğun halda mənə baxıb dedi:

— Saat səkkizdə İrana axırıncı gəmi gedir. Nino mütləq çıxıb getməlidir. Çünkü ruslar qalib gəlsələr, bütün qadınların namusunu ləkə-ləyəcəklər.

Mən otağıma getdim. Nino telefonla danışındı.

— Yox, mama, mən burada qalıram. Yox, yox, heç bir təhlükə yoxdur. Sağ ol, ata, narahat olma, bizim kifayət qədər ərzagımız var. Bəli, çox sağ ol. Amma xahiş edirəm daha əl çəkin, qoyun sakit oturum. Yox, gəlməyəcəyəm, yenə də tekrar edirəm, gəlmək istəmirəm, gəlməyəcəyəm.

Mən bu söhbətə qulaq asırdım. Nino son sözləri qısqıra-qısqıra dedi. O, dəstəyi qoydu.

— Nino, — dedim. Sən haqlısan. Çünkü atangıldə də təhlükəsiz ola bilməzsən. Saat səkkizdə İrana gəmi gedir. Əşyalarını yığ.

Onun sıfəti qıpçırmızı oldu.

— Sən məni qovursan, Əli xan?

Mən Ninonu indiyədək belə qəzəblə görməmişdim.

— Nino, Tehranda sən təhlükəsizsən. Düşmənələr qalib gəlsələr, bütün qadınların namusunu ləkələyəcəklər.

O, başını qaldırdı və qətiyyətlə dedi:

— Mənim namusuma heç kəs toxuna bilməz! Arxayın ol, Əli.

— İrana get, Nino. Hələ vaxt var.

Nino ciddi tərzdə:

— Bəsdir, Əli! Mən çox qorxuram. Düşməndən, döyüşdən, bizi gözləyən bütün dəhşətli şeylərdən qorxuram. Buna baxmayaraq, mən

burada qalıram. Sənə köməyim deyməyəcək, amma mən səninəm. Mən burada qalmalıyam, vəssalam.

Belə də oldu. Onun gözlərində öpdüm. Fəxr edirdim ki, belə arvadım var. Mənə söz qaytarsa da, o, yaxşı qadın idi. Mən evdən çıxdım.

Səhər açılırdı. Toz göye qalxmışdı. Qalanın üstünə çıxdım. Nökerlerim tūfəngləri ilə daş çıxıntılarının arasında uzanmışdılar. İlyas bəyin göndərdiyi otuz nəfer adam boş qalmış Duma meydanına göz qoyurdu. Bığlı, günəşdən qaralmış bu adamlar səssiz, ciddi qəzəblə yerde uzanmışdılar. Pulemyot rusların enli findiq burunlarına oxşayırırdı. Ətraf sükut içinde idи. Qərargahla əlaqə saxlayan adamlar qala divarının üstündə ora-bura gedirdilər. Onlar qısa xəberlər getirirdilər. Haradasa, uzaqlarda ruhanıllar və ağsaqqallar son anda barış möcüzəsinə nail olmağa çalışırdılar.

Gün çıxdı. Çevrilib evimə baxdım. Nino damda oturmuşdu. Onun üzü günəşə çevrilmişdi. Günortağı o, yanımıza gəldi. Yemək-içmək gətirmişdi, gözlerini pulemyota zilləmişdi. Onu evə göndərənə kimi səssiz-səmirsiz kölgədə durub ətrafa baxırdı.

Saat bir idi. Minarədən Seyid Mustafanın kedərlə və tentənəli azan səsi geldi. Sonra yanımıza gəldi. O, tūfəngi arxasında sürüyürdü.

Onun kəmərində Quran var idi. Mən qalanın o tayindəki Duma meydanına baxdım. Yalnız toz, bir də qorxudan talesən bir neçə nəfəri gördüm. Bir çadralı qadın deyinə-deyinə meydanda oynayan uşaqlarının dalınca qaçırdı.

Bir, iki, üç. Bələdiyyə binasındaki saatın səsi sükütu pozdu. Bu səs elə bil başqa bir dünyamın qapısını açdı. Bu başqa dünya şəhərin kənarından gələn dünya idi. İlk gülələr...

İYİRMİ İKİNCİ FƏSİL

Gecə aysız idi. Yelkenli qayıq Xəzər dənizinin dalgaları üstündə yellənə-yellənə üzürdü. Aci və duzlu su damcıları ləpədən qopub qayığın içinə töküldürdü. Qayığın qara yelkəni gecə vaxtı böyük bir quşun qanadına oxşayırırdı.

Mən kürkə bürünüb qayığın tamam yaşı döşəməsində uzanmışdım. Enli, saqqalsız sıfəti olan sükançı laqeydliklə ulduzlara baxırdı. Başımı qaldırdım və əlim bir kürkə toxundu.

"Seyid Mustafa..." - deye soruşdum.

Çopur başını mənə tərəf əydi. O, qırmızı daşdan düzəldilən təsbehini çevirirdi... Elə bil təmiz bir əl qan damaları ilə oynayırırdı.

Mən dilləndi:

- Rahat uzan, Əli xan, mən buradayam.

Onun gözlərində yaşı görüb, dikəlib oturdum.

- Məhəmməd Heydər həlak oldu, - dedim. - Meyitini Nikolay küçəsində gördüm. Onun qulaqlarını və burnunu kəsmişdilər.

Seyid üzünü mənə yaxınlaşdırıldı:

- Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühəsirəyə aldılar. Sən Duma meydanına soxulanları qırıb tökdün.

Mən xatırladım:

- Beli, sonra Əsədulla gəldi və hücum əmri verdi. Biz süngü və xəncərlə hücumu keçdik. Sən Yasin duasını oxuyurdun.

- Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsən Haşimtinində kimlər dayanmışdı? Bütün Naxararyan nəslı. Onların hamısı qırıldı.

- Hamısı qırıldı, - deye təkrar etdim. - Mən Haşim evinin damında səkkiz pulemyot qoydurmuşdum. Biz bütün ətrafa hakim idik...

Seyid Mustafa alnını ovxaladı. Onun üzünə elə bil kül sürtmüdüdülər:

- Bütün gün orada pulemyot şaqqıldayırdı. Kimsə dedi ki, sən ölmüşən. Nino da eşitdi, amma susdu. O, zirzəmiyə getmək istəmədi. Otağında oturub susurdu. O susurdu, pulemyotlar da şaqqıldayırdı. Qefletən o, əlleri ilə üzünü tutdu və qışqırdı ki, bəsdir, mən artıq istəmirəm, istəmirəm. Amma pulemyotlar şaqqıldamaqda davam edirdilər. Ta axşam səkkizə kimi bele davam etdi. Sonra sursat qurtardı. Amma düşmən bunu bilmirdi. O, elə bilirdi ki, bu bir tələdir. Musa Nağı da öldü. Lalay onu boğub öldürdü...

Mən susurdum. Sükançı hələ də ulduzlara baxırdı. Yüngül külək onun ipək bürünçeyini yellədirdi.

Seyid sözünə davam etdi:

- Eşitdim ki, sən Sisianaşvili darvazası yanında əlbeyaxa vuruşa olmuşsan. Mən şəxsən bunu görməmişəm, çünki qala divarının o biri başında idim.

- Düzdür, mən əlbeyaxa döyüşdə oldum. Orada meşin bir cəmdek var idi. Mən onu xəncərlə deşdim və o, qana boyandı. Mənim xalam qızı Ayişəni də öldürdülər.

Dəniz sakit idi. Qayıqdan qır iyi gəlirdi. Qayıq, Qızılıqum səhrasının sahilləri kimi adsız idi. Seyid yavaşca damışdı:

- Məscidlərə gələn meyitləri üst-üstə qaladıq. Sonra xəncəri sıyırib düşmənin üstünə cumduq. Demek olar, hamı həlak oldu. Lakin məni Allah qoymadı ölüm. İlyas bəy də sağdır. O, kənddə gizlənir. Heç bilirsən evinizi necə soyub-taladılar! Heç bir şey qalmadı: nə mebel, nə qab-qacaq, hər şeyi soyub apardılar. Yalnız lüt divarlar qaldı.

Gözlərimi yumdum. Bütün vücudum elə bil tək bir ağrından ibarət idi. Bibiheybətin neft hopmuş sahilində meyitlər qalanmış arabalar və elində bağlama tutmuş Nino gözümüzün qabağına gəldi. Sonra səhradan gələn bu sükançının qayığını gördüm. Nargin adasındaki qüllədən işıq gəlirdi. Şəhər gecənin zülmət qaranlığında gözdən itdi. Qara neft buruqları təhdidkar keşikçiləri xatırladırırdı.

İndi burada kürkə bürünüb uzanmışam və dözlülməz bir ağrı sinəmi deşirdi. Başımı qaldırdım. Qayığın balaca küncündə Nino uzanmışdı. Onun sıfəti nazik və solğun idi. Onun soyuq əlini əlimə aldım və barmaqlarının zəif titrəyi hiss etdim.

Bir az aşağıda, sükançının yanında atam oturmuşdu. Mən qırıq cümlələr eşidirdim: "Deməli, siz doğrudan deyirsiniz ki, Çarcou vahesində insanlar öz istəkləri ilə gözlorının rəngini dəyişdirə bilirlər?" Sükançı da buna cavab verib deyirdi ki, bəli, xan, dünyanın yalnız bir yerində insanlar bunu edə bilirlər və bu yer - Çarcou vahesidir. Bir müqəddəs kişi peyğəmberlik eleyib...

Mən Ninoya müraciətlə dedim:

- Nino, sən işə bax, atam Çarcou vahesinin möcüzəsi barədə söhbət edir. Her halda dünyanın dərdlerinə tab getirmək üçün insan gərək belə olsun.

Nino cavab verdi:

- Yox, Əli xan, mən belə edə bilmirəm. Bacarmıram mən belə etməyi. Əli xan, bilirsin, küçədəki toz da qandan qıpçıqtımızı olmuşdu.

O, üzünü əllərinin içinə aldı və səssiz ağlamağa başladı. Onun çıyınları titrəyirdi.

Mən onun yanında oturdum və böyük qalanın qabağındakı meydani, Məhəmməd Heydərin Nikolay küçəsində sərilmış meyitini və birdən qırmızı rəngə boyanan qara meşin pencəyi xatırladım.

Sağ qalmaq insana iztirab verirdi.

Uzaqdan atamın səsi geldi: "Deyirsən Çeleken adasında ilanlar var?"

- Bəli, xan, həddindən artıq uzun və zəherli ilanlar. Amma indiyə kimi ilanları heç kim gözü ilə görməyib. Yalnız Mərv vahesində yaşayan bir müqəddəs nəql edir ki...

Mən artıq tab getirə bilmirdim. Sükana yaxınlaşdım və dedim:

- Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük. Biz Allahın qəzəbinə gəlmışik, sən isə burada oturub Çeleken adasındaki ilanlardan danişırsan.

Atamın sıfətindəki sakit ifade deyişmədi. O, qayıqdakı balaca sütuna söyknib uzun zaman üzümə baxdı:

- Asiya məhv olmayıb. Onun yalnız serhedləri deyişilib, özü də birdəfəlik deyişilib. Bakı indi Avropadır və bu, təsadüfi deyil. Çünkü Bakıda artıq Asiyalı qalmamışdır.

- Ata, mən üç gün ərzində Asiyani pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm axı.

- Sən qəhrəmansan, Əli xan! Amma cəsarət nə deməkdir? Avropalı da cəsurdur. Sən və səninlə birlikdə vuruşanların hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifret etmirəm. Avropa mənim heç vecime də deyil. Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbinə getmişən, latından başın çıxır, sənin arvadın da avropalıdır. Sən hələ özünə asiyalı deyirsən? Axı sən qalib gəlsəydin, heç istəmədən Avropa heyat tərzini Bakıya gətirəcəkdi. Nə forqı var, bizim ölkəmizdə avtomobil yollarını və fabrikləri kim tikəcek - biz, yaxud ruslar. Başqa cür ola da bilməzdi. Qana susayıb saysız-hesabsız düşmənini məhv etmək yaxşı asiyalı olmaq demək deyil.

- Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar?

- Sən yarıavropalısan, Əli xan. Buna görə də bu suali verirsən. Sənə izah etmək mənasızdır, çünki sənə yalnız gözlə gördüğün şəyler təsir göstərir. Sənin üzün yerə dikilib. Bax, buna görə məglubiyət səni ağrıdır və buna görə də sən ağrığınızı bürüze verirsən.

Atam susdu. Onun gözləri elə bil qapanmışdı. Bakı və İranda yaşayan bir çox qocalar kimi o da, həqiqi dünyadan başqa, özüne sığınacaq tapa biləcəyi və özünü əlçatmaz edəcəyi ikinci bir dünya yarada bilirdi. Mən bu son dərəcə sakit aləmdən xəbərdar idim. O aləmdə insan öz dostlarını basdırıb, eyni zamanda da sükançı ilə Çarcou

vahesinin möcüzəsi barədə söhbət etmək imkanına malik idi. Mən də bu aləmin qapısını döymüşdüm, amma oraya yolu tapa bilməmişdim. Çünkü mən kədərlə həqiqətin möhkəm esirinə çevrilmişdim.

Mən özüm də artıq asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsen hamı bunu bilirdi. Mən bir yada çevrilmişdim və bunun həsrətilə yaşayırdım ki, Asiyanın möcüzəli, xəyalı aləmində yenidən meskən sala bilim.

Mən qayıqda dayanıb dənizin qara güzgü kimi parıldayan suyuna baxırdım. Məhəmməd Heydər öldü, Ayişə həlak oldu, evimiz talan edildi. Və indi mən balaca yelkənlə qayıqla şahın ölkəsinə, böyük sakitliyin hökm sürdüyü İrana gedirdim.

Birdən Nino gəlib yanında durdu və "İran" deyib gözlərini yere dikdi:

- Biz orada nə edəcəyik?

- İstirahət edəcəyik, Nino.

- Düzdür, istirahət edəcəyik. Mən yatmaq istəyirəm. Əli xan, bir ay, yaxud bir il yatmaq istəyirəm. Yaşlı ağacları olan bir bağçada yatmaq istəyirəm. Amma orada atəş səsləri eşidiilməməlidir.

- Sən elə ölkəyə gedirsən. İran min ildir yatır və orada yalnız nadir hallarda atəş açılır.

Biz balaca göyərtəyə qayıtdıq. Nino o saat yatdı. Mən isə oyaq idim, Seyidi, onun barmaqlarındakı qan damalarını seyr edirdim. O, dua edirdi. Seyid o gizli dünyaya, həqiqi həyatın sonunda başlayan aləmə yaxşı bələd idi.

Günəşin doğduğu üfüqün arxasında İran yerləşirdi. Qayığın döşəməsində oturub quru balıq yeyərək, su içən zaman İranın artıq nefesini hiss edə bilirdik. Təkinən qəbiləsindən olan sükançı atamlı söhbət edir və mənə elə etinəsizliqlə baxırdı ki...

Dördüncü günün axşamı üfüqdə sarımtıl bir zolaq göründü. Zolaq buluda bənzəyirdi, amma yox, bu, bulud deyildi, İran idi. Zolaq genişlənirdi. Mən komaları və çox kasib bir limanı gördüm. Bu, şahın limanı Ənzəli idi. Biz köhnə və taxtası çürümüş limana lövbər atdıq. Uzunpencek və Buxara papaqlı bir kişi bize yaxınlaşdı. Onun papağında pəncəsini qaldırmış şir və batan güneş rəmzi var idi.

Onun arxasında da cir-cindir içinde olan iki liman polis nəfəri ayaqyalın səndələyirdi. Birincisi iri, dəyirmi gözləri ilə bize baxdı

ve dedi: "Uşaq doğulduğu gün güneşin ilk şualarını salamlayan kimi, mən də, ey nəcib qonaqlar, sizi salamlayıram. Kağızınız varmı?"

Atam cavab verdi ki, biz Şirvanşirik.

— Şahın Almaz qapısının üzünə açıq olduğu, padşahlığın Şiri, Əsəd-əs Səltənə Şirvanşır sizin damarlarınızda olan qana şorik olmaq xoşbəxtliyinə malikdirmi?

— Bəli, o mənim qardaşımdır.

Biz qayıqdan düşdük. Kişi bizi müşayiət edirdi. Anbarın yanına çatanda dedi: "Əsəd-əs Səltənə bilirdi ki, siz gələceksiniz. Onun gönderdiyi maşın şirdən güclü, maraldan iti, qartaldan gözəl, qaya-dan möhkəmdir".

Biz tini döndük və onun teriflədiyi maşını gördük: köhnə, təkərləri bir neçə yerdən yamanmış, laxlayan bir "Ford". Maşın elə bil ləhləyirdi. Ona mindik. Maşın titrəyirdi. Sürücü, okeandakı nəhəng sərnişin gəmisinin kapitanı kimi uzaqlara baxırdı. Vur-tut yarım saatdan sonra maşın yola düşdü. Biz Rəşt yolu ilə Tehrana gedirdik.

İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Ənzəlidən, Rəştən, yollardan və yol üstündəki kəndlərdən səhra nəfəsi gəldi. Hərdənbir üfüqde Abi-Yezid, Şeytan suyu görünürdü. Bu, suya susamış səhranın kabusu idi. Bu, İran səhrasının kabusu idi. Rəşte gedən yol çayın sahilindən keçirdi. Çayın özündə isə su yox idi, onun dibi çatlaq-çatlaq olmuşdu. İran çaylarında, adətən, su olmur, ancaq bəzən baxımsız qalmış nohur və gölməçələrə təsadüf etmək mümkün olurdu. Qupquru sahildən ucalan qayaların kölgəsi heybətli idi. Onlar ibtidai dövrün iri gövdəli, lovğa və tənbəl azmanlarına oxşayırırdılar. Uzaqdan karvanın zinqirov səsi gəldi. Maşın sürəti azaltdı. Dik bir yoxusda dəvələr ehmal-ehmal, ağır yerişle terpənirdilər. Əlində əsa tutmuş sarvan karvanın qabağında gedirdi. Onun dalınca da qara paltar geymiş adamlar yeriyirdilər. Yoxusu çıxməq dəvələr üçün çətin idi və onlar bütün güclərini yiğib yoxuşa dirməşirdilər. Onların boğazından asılan zinqirovların səsi yavaş gəldi. Dəvələrin boz omuzlarından torbalar asılmışdı. Bəs bu torbalarda nə var idi? İsfahan parçalarımı? Gilan yunumu? Maşın dayandı. Dəvə-

lərin omuzlarındakı yük cəsədlər idi. Onların sayı yüz, iki yüz idı və meyitlər qara parçaya bükülmüşdü. Dəvələr ağır yerişlə yanımızdan keçirdilər. Bu karvan öz yükünü səhralardan və dağlardan, duzlu steplərin hamar səthindən, dənizlərin qıraqundakı yamyasıl vadilər-dən keçib daşıyırıldı. Lap uzaqda, qerbdə türk sərhədində dəvələr diz çökəcəklər və qırmızı fəsli məmurlar meyitlərə əl vurub yoxlaşıq-dan sonra, karvan yenə yola düzəlib ta müqəddəs Kərbəla şəhərinin günbəzlerinə qeder məsafəni qət edəcəkdi.

Karvan İmam Hüseynin məzarına çatıb dayanmalı idi. Orada qayğıkəş əller meyitləri qəbrə qoyacaqlar ki, baş məlaikənin şeypur sesi onları əbədiyyət yuxusundan oyadana kimi, Kərbəla qumunda rahatlıq tapsınlar.

Əllərimizlə gözlərimizi bağlayıb, onların qabağında səcdə qıldıq. Bərkdən qışqırıb dedik ki, "İmamin məzarında bizim üçün də dua edin". Sarvan da cavab verib dedi: "Biz özümüz bir duaya möhtaciq".

Karvan yoluna davam etdi. O, böyük səhranın kabusu olan Abi-Yezid kimi sakitcəsinə uzaqlara hərəkət edirdi...

Biz Rəştin küçələrindən keçirdik. Taxta və palçıqdan tikilmiş komalar üfüqün qabağını kesmişdi. Burada biz keçən minilliklərin nəfəsini duyurdum. Bircə baxışla palçıq evləri və dar küçələri nəzərdən keçirmek olurdu. Burada hər şey eyni rəngdə idi. Yalnız kül, yaxud kömür rənginə təsadüf etmək olurdu. Şəhərdə hər şey balaca idi və bu, görünür, qismətə tabeliyin nəticəsi idi. Ancaq hərdənbir orda-burda məscid görünürdü.

İnsanların qırılmış başlarında girde və balqabağa oxşar papaqlar var idi. Onların sıfəti müqəvvani xatırladırı.

Toz və çirk hər yeri bürümüşdü. Yox, ona görə yox ki, iranlılar tozu, yaxud çırkı sevirler. Səbəb bu deyil. Səbəb o idi ki, insanlar hər şeyi necə varsa, elə də saxlamaq isteyirdilər, çünki hər bir iranlı bilirdi ki, nəhayətdə hər şey toza çevriləcək. Biz balaca bir çayxanada oturub dincəldik. Otaqdan anaşa iyi gəlirdi. Hami Ninoya əyri-əyri baxırdı.

Paltarı cindira dönmüş, saçları dağınıq və ağızı açıq, dodaqları tüpürçəklə dolu və əlində naxışlı mis piyalə tutan bir dərvish tində dayanmışdı. O, hamiya baxırdısa da, heç kimi görmürdü. Elə bil var gücünü, bütün vücud və şüurunu gözə görünməyən varlığının səsine

yönəltmişdi və o varlıdan işaret gözləyirdi. Birdən o, hələ də ağızı açıq halda yerində hoppandı və qışqırdı:

– Baxın, baxın, günəş qərbən doğur!

Valının elçisi çayxananın qapısında göründü:

– Əlahəzrət emr edib ki, bu çılpaq qadından ötrü burada keşikçi qoyulsun.

O, çadrasız Ninonu deyirdi. Ninonun tövrü döyişmədi: çünkü o farsca başa düşmürdü.

Gecəni valinin evində keçirdik. Səhər erkəndən keşikçilər atları yəhərlədilər. Onlar üzünü örtməyən Ninonun çılpaklığından, eləcə də ölkəni bürümüş quldurlardan ötrü bizi Tehrana kimi müşayiət etməli idilər.

Maşın yavaş-yavaş səhrada irəliləyirdi. Seksən, yetmiş, altmış kilometr qalib menzil başına. Yol ilan kimi qırılırdı. Uzaq Demavəndin qarlı təpəsindən Tehran qapısının dörd qüllosi görünürdü. Qapının kaşları rəngarəng, rənglər də müləyim və yumşaq idi. Qapının ərəb üslublu tağında ince hərflərlə həkk olunmuş müdrik kəlamlar elə bil İblisin qara gözleri kimi menə zillənmışdı. Bədənini dəhşətli yaralar bürümüş diləncilər, dərvişlər, müxtəlif rəngli cir-cindir geymiş seyyahlar böyük darvazanın qabağında, tozun içində oturmışdalar. Onlar ince barmaqlı ariq əllərini bize uzadırdılar. Şah səhəri olan Tehranın gözəlliyyi və əzəməti haqqında mədhiyyələr oxuyurdular, amma səsləri qəmən və kədərli idi. Onlar da günbəzlərlə dolu bu şəhəre böyük ümidiylə gəlmışdilər. Amma ümidləri puça çıxmışdı.

Balaca araba əyri-üyru dar küçələrdən, Top meydanından və şah sarayının Almaz darvazası yanından keçib, şəhərin o biri tərefinə, Tehranın cəvarındaki Şəmiran qəsəbəsinə gedən geniş yola çıxdı.

Şəmiran sarayının darvazası taybatay açılmışdı. Bağçadakı qızıl-güllerin iyi burnumuza vurdur. Dıvarların mavi kaşanları sərin idi. Biz bağçadan, fəvvarenin yanından teləsik keçib saraya girdik. Pəncərələrinin pərdələri örtülmüş qaranlıq otaq soyuq bulaq kimi sərin idi. Nino və mən başımızı yumşaq balışlara qoyub, sonsuz bir yuxuya qərq oldum.

Biz yatır, oyanır, mürgüləyir, yuxu görür və yenə yatırıq. Pəncərələri örtülmüş bu sərin otaq nə rahat idi! Saysız-hesabsız balışlar, yastiq və döşəklər alçaq divanın və döşəmənin üstünü bürümüşdü.

Yuxulu-yuxulu bülbülin cəhcəhini eşidirdik. Qeyri-adi bir hiss bütünyürdü insanı. Biz bütün tehlükələrdən, Bakının viran edilmiş qalasından uzaqlarda iri, sakit bir evde mürgüleyirdik. Saatlar keçirdi. Nino hərənbir ah çəkir, yuxudan məst olmuş halda başını qaldırıb mənim sinəmə qoyurdu. Mən də üzümü İran həremxanasının şirin, cazibədar ətri gələn yumşaq yastiğına batırıb yatırdım. Məni sonsuz bir tənbəllik haqlamışdı. Saatlarla uzanıb tənbəllikdən əlimi qaldırıb geyişən burnumu qəşmədiğim üçün əziyyət çəkirdim.

Nəhayət, burnumun qəşintisi öz-özünə dayandı və mən yenə yuxuya getdim.

Birdən Nino oyandı və başını qaldırıb dedi:

– Əli xan, qurd kimi acmışam.

Biz bağçaya çıxdıq. Fəvvarelərin ətrafinı qızılğullar bürümüşdü. Sərv ağacları göyə ucalırdı. Rəngarəng qanadlarını yelpinc kimi açmış tovuz quşu batmaqdə olan güneşi hərəkətsiz seyr edirdi. Uzaqda Demavənd dağının təpəsi ucalırdı. Mən el çaldım. Üzü şişmiş hərəm xidmətçisi tez yanımıza qaçıdı. Onun dalınca da əlində xalça və yastıqlar tutan qoca bir arvad gəlirdi. Biz bir sərv ağacının kölgəsində süfrə saldıq. Hərəm xidmətçisi su və ləyən gətirdi. Sonra yerə səriliş xalçanın üstünü İranın ləziz yeməkləri ilə doldurdu.

“Pulemyotun şaqquqtisını eşitməkdənə, əllə yemək yaxşıdır”, deyən Nino, sol əlini buğlanan plova uzatdı. Xidmətçi ağız-burnunu düzüb başını yana çevirdi. Mən Ninoya, İranda düyünün nece yemək lazımdığını öyrətdim: adam gərək sağ əlinin üç barmağı ilə plovu yeyə. Bakını tərk etdiyimiz gündən bəri ilk dəfə olaraq Nino güldü və meni böyük bir rahatlıq və arxayıncılıq bürüdü. Şah ölkəsində, Şəmiran sarayında, mömin şairlərin və müdriklərin diyarında heyat çox gözəl idi.

Nino birdən soruşdu:

– Hanı bəs sənin əmin Əsəd-əs-Səltənə, onun bütün həremxanası?

– Hər halda, şəhərdəki saraydadır. Üç arvadı da onun yanındadır. Həremxana deyirsən? Axı Nino, bu bağça və bağçaya çıxan bu otaq elə həremxanadır da!

Nino güldü.

– Deməli, məni həremxanaya getirmisən. Mən bunu gərək elə əvvəlcədən bileydim.

İkinci bir hərəm xidmətçisi geldi. Qurumuş qoca idi bu xidmətçi. O bize yaxınlaşış soruşdu ki, bize mahni oxusun, ya yox. Biz istəmədik. Üç nəfər qız gəlib xalçanı bükdü. Əvvəlki qoca arvad da süfrədən artıq qalan yemekleri yiğisdirib apardı. Bir balaca oğlan tovuzquşuna yem verirdi.

– Əli xan, bu adamlar nəcidiirlər?

– Qulluqçu, nöker...

– Ay Allah, görəsən burada nə qədər qulluqçu var?

Mən bunu bilmirdim, buna görə də hərəm xidmətçisini çağırdım.

O, dodaqlarını səssiz tərpədə-tərpədə çox fikirleşdi. Məlum oldu ki, hərəmxanaya iyirmi səkkiz qulluqçu xidmət edir.

– Bəs burada neçə arvad yaşayır?

– Nə qədər istəsən, xan. Hal-hazırda yalnız biri, o da sənin yanında oturan qadındır. Amma burada kifayət qədər yer vardır. Əsəd-əs-Səltənə arvadları ilə birlikdə şəhərdədir. Bu, sənin hərəmxanandır.

Və çöməlib oturduqdan sonra sözünə davam etdi:

– Mənim adım Yəhya Quludur. Mən sənin namusunun keşikçisiyim, xan. Mən yazmağı, oxumağı və hesablamağı bilirəm. Evi idarə etmək və qadınlarla əlaqədar bütün məsələlərdən başım çıxır. Mənə bel bağlaya bilərsən. Görürəm ki, bu qadın vəhşidir. Amma zərəri yoxdur, mən ona yaxşı əxlaq və rəftar qaydalarını öyrədərəm. Tekcə deyin görüm, onun özünü yaxşı hiss etmədiyi vaxt nə zamandır ki, yaddaş dəftərimə yazım. Onun şıltaqlığının dərəcəsi barədə fikir yürütütmək üçün bunu mütləq bilməliyəm. Mən onu şəxşən cimizdirib, qırxacam. Görürəm ki, onun qoltuqlarının altı da tüklüdür. Bəzi ölkələrdə qadınların tərbiyəsinə fikir verilməməsinə məəttəl qalıram. Sabah onun dirnaqlarına qırmızı boyā vuracam və yatağa getməzdən əvvəl onun ağızına baxacam.

– Ay Allah... daha bunlar nəyə lazımdır?

– Dişləri xarab olan qadınların ağızından pis iy gəlir. Mən onun dişlərini görməli və nəfəsini iyələməliyəm.

– Bu məxluq nə boşboğazlıq edir orada? – deyə Nino soruşdu.

– O, diş həkimi kimi öz xidmətini təklif edir. Qəribə adama oxşayır.

Çətin vəziyyətə düşmüştüm. Hərəm xidmətçisinə müraciət edib dedim:

– Yəhya Qulu, görürəm sən mədəniyyətə aid bütün məsələlərdən xəberi olan səriştəli bir adamsan... Amma mənim arvadım hamilədir və ondan muğayat olmaq lazımdır. Buna görə, gəlin uşaq dünəyaya gələnədək tərbiyəni təxirə salaq.

Bunu deyə-deyə yanaqlarının necə qızardığını hiss edirdim. Nino doğrudan da hamilə idi, amma buna baxmayaraq, mən yenə yalan danışdım.

Hərəm xidmətçisi cavab verdi:

– Siz ağıllı adamsınız, xan. Hamilə qadınlar anlaşılmaz olurlar. He, yadimdən çıxmamış deyim ki, uşağın oğlan olması üçün əlac var.

Bunu deyib, Ninonun ariq vücudunu nəzərdən keçirtdi və əlavə etdi:

– Məne elə gelir ki, hələ bir-iki ay vaxt var.

Evvandan çoxlu ayaq səsi geldi. Xidmətçilər və qadınlar bir-birlerinə qəribə işaretlər edirdilər. Yəhya Qulu eşiye çıxdı və dərhəl ciddi bir sıfətlə dala qayıdı.

– Xan, çox hörmətli, elmlı Hafiz Seyid Mustafa Məşhədi soni salamlamaq istəyir. Hərəmxanada sizə mane olmağa cürət eləməzdəm. Amma Seyid peyğəmbər nəslinə mənsub elmlı adamdır. O, sizi kişilər otağında gözləyir.

“Seyid” sözü gələn kimi Nino başını qaldırdı. “Seyid Mustafa”, deyə o təkrar etdi: “Qoy gəlsin, biz birlikdə çay içərik”.

Şirvanşir evinin nüfuz və hörmətini xilas edən hərəm xidmətçisinin rusca bilməməsi oldu. Heç kim tosovvür edə bilməzdi ki, xanın arvadı yad bir kişini hərəmxanada qəbul edər. Mən pərt və bir az da utancaq halda dedim:

– Seyid buraya gələ bilməz, Nino. Bura hərəmxanadır.

– Doğrudan? Nə gülünc adətlərdir. Onda onu bayırda qəbul edək.

– Qorxuram ki, Nino... Sənə necə başa salıñ... Bilirsən, İranda hər şey başqa cürdür. Yəni, axı Seyid kişidir.

Təccübədən Ninonun gözləri təpəsinə qalxdı:

– Yəni demək istəyirsin ki, mən özümü Seyidə göstərməli deyiləm? Məni Dağıstanaya aparan Seyidə?

– Qorxuram... hə, Nino, heç olmasa, bircə dəfə...

Nino birdən soyuq tərzdə: “Yaxşı, – dedi – indi isə çıx get”.

Əzab çəkə-çəkə bayırı çıxdı. Böyük kitabxanada oturub Seyidlə çay içirdim. Seyid deyirdi ki, Bakı kafirlərinə əlindən azad olunana

kimi isteyir Məşhədə, məşhur əmisinin yanına getsin. Dedim ki, yaxşı fikirdir. Seyid çox nəzakətli adam idi. O, Ninonu heç soruşmurdu və bir dəfə də olsun, onun adını çəkmədi. Qəflətən qapı açıldı.

— Axşamınız xeyir olsun, Seyid.

Ninonun səsi sakit, lakin boğuş idi.

Mustafa yerində hoppandı. Onun çopur sıfetində dəhşət ifadəsi var idi.

Nino döşəyə eyləşdi: "Bir stəkan da çay içorsinizmi, Seyid?"

Saysız-hesabsız başmaq eşikdə təlaşa ora-bura get-gəl edirdi. Şirvanşir evinin nüfuzu birdəfəlik yere vurulmuşdu. Seyid yalnız bir neçə dəqiqədən sonra özünə goldı.

Nino qaşqabağını sallayıb güldü:

— Mən pulemyotdan qorxmamışam, sənin hərəm xidmətindən də qorxmaq niyyətində də deyiləm.

Bələliklə biz, axşama kimi bir yerdə qaldıq. Seyid nəzakətli bir insan idi...

Yatmağa getməzdən qabaq hərəm xidmətçisi alçalmış bir adam kimi mənə yaxınlaşdı və dedi:

— Ağa, mənim cəzamı ver. Mən onu gözüməndə qoymalı deyildim. Amma kim fikirləşə bilərdi ki, o, bu qədər vəhşidir. Bu mənim günahım, təqsirimdir, ağa.

Onun kök sıfəti kədərləri idi...

İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Qəribədir! Bəbiheybətin nəst hopmuş sahilində son gülə səsini eşidən zaman ele bilirdim ki, bir də özümü xoşbəxt hiss etməyəcəyəm. Lakin Şəmiran sarayının gül ətri gələn bağçasında vur-tut dörd həftə içərisində bütün vücudum rahathıqla dolmuşdu. Mən, vətəni yenidən tapan bir adama bənzəyirdim.

Şəhərə nadir hallarda gedərdim. Mən qohum və dostlara baş çəkir və qulluqçuların müşayiətində Tehran bazarının qatmaqarışq dalanlarında gozirdim.

Nehəng çatırə bənzər damın altında çıçırlar, çadırə oxşayan dükanlar uzanırırdı. Bazarda vaxtımlı qızılıgülləri, xalça, şal, ipək əşyalar və ziynət şəyələrini eşələməklə keçirirdim. Onların arasında qızılılla

işlənmiş səhənglər, qədim, zərif əşyalar, tumac balışlar və nadir ətir-lər tapıb alırdı. Ağır gümüş türmənlərim İran tacirlərinin cibinə axırdı. Qulluqçularım Şərqiñ cah-calallarını daşıyıb aparırdılar. Bunnarın hamısı Nino üçün idi.

Qulluqçuların beli yükün altında bükülürdü. Mən isə hələ bazarda gəzirdim. Bir tində tumac cildli Quran və miniatürler satılırdı: birində sərv ağacının altında bir qız, yanında da badam gözlü bir şahzadə dayanıb; ikincisində ova çıxmış padşah və qaçmaqdə olan bir ceyran təsvir olunurdu. Yenə gümüş türmənlərin səsi çıxır. Bir az aralıda iki tacir alçaq oturacaqda oyləşib. Onların biri enli cibindən bir gümüş türmən çıxardıb o birisina verir. Bu adam da türməni ehtiyatla gözdən keçirdir, dişləyir, balaca bir tərəziyə qoyub çəkir və iri bir torbaya doldururdu. Tacir borcunu tam ödəyənədək əlini yüz, min, bəlkə də on min dəfə torbaya salıb-çıxardır. Hərəkətlərindən və üzünün ifadəsində leyəqətli adama oxşayır. Bu ticarətdir! Alverdir! Axı peygəmbərin özü də tacir olmuşdur!

Bazar labirinti xatırladırırdı. Həmin iki tacirin dükəni yanında müdrik bir qoca oturub kitabı vərəqləyirdi. Qocanın sıfəti yosun bağlamış qədim qaya yazılarını yada salırdı. Uzun və nəcib barmaqları onun iltifatlı və rəhmdil olduğuna dəlalət edirdi. Kitabın saralmış və kifatmış vorəqlərindən Şiraz lalezarının ətri, İran bülbülünün cəh-cəhi, şəhənəgmələr ucalır, badam gözlərin, uzun kirpiklərin xəyalı təsviri duyulurdu. Qocanın incə barmaqları bu qədim kitabı cəhətli vərəqleyirdi.

Bazar piçilti, səs-küy və qışqırtı ilə dolmuşdu. Çox qədim və zərif rəngləri olan bir Kirman xalçasını görüb, sahibi ilə qiymət danışmağa başladım. Üstündə bağça naxışları olan xalçalardan Ninonun xoş golirdi. Bazarda kimsə qızılıgül suyu və qızılıgül yağı satırdı.

Qulluqçular əldən düşmüş halda yanında dayanmışdır.

— Bunları tez Şimrnana aparin. Mən sonra göləcəm.

Qulluqçular izdihamın içino girib, gözdən itdilər. Bir neçə addım da qabağa atıb İran çayxanasının alçaq qapısından başımı əyərək içəri keçirəm. Çayxana ağızına kimi adamlı doludur. Çayxananın ortasında qırmızı saqqallı bir kişi oturub. Gözlorunu yarıqapamış bu kişi Hafızın bir qəzelini oxuyurdu. Dinləyicilər dərindən ah çəkir, ləzzət aldıqlarını gizlətmirdilər.

Sonra həmin kişi qəzet oxumağa başladı: "Amerikada elə bir cihaz icad edilib ki, söylənən sözü bütün dünyaya eşitdir. Parlıtı gənəş şəfəqindən güclü, əli Marsa çatan, taxi dünyadan uca olan hökmədarımız şahənsəh Sultan Əhməd Şah Bageşah sarayında hazırda İngiltərədə hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir. İspaniyada üçbaşlı və dördayaqlı bir uşaq dünyaya gəlib. Əhalisi bunu bəd əlamət hesab edir".

Dinləyicilər heyrətlə başlarını yırğalayırdılar. Qırmızı saqqalı olan kişi qəzeti bükdü və yene mahni oxumağa başladı. Mahni bu dəfə cəngavər Rüstəmdən və onun oğlu Zöhrabdan bəhs edirdi. Mən heç qulaq asmirdim. Mənim baxışlarım isti məxməri çaya zillənmişdi. Fikirleşirdim ki, işler lazımlı olan tərzdə getmir.

Mən İrandayam, sarayda yaşayıram və həyatımdan razıyam. Nino da eyni sarayda yaşayır, ancaq tamamilə narazıdır. Dağıstanda o könüllü olaraq dağlı həyatının bütün əzab-əziyyətinə qatlaşındı. Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq qaydalarına uymaq istəmirdi. O, mənimlə birlikdə küçələrdə gəzmək isteyirdi, – bunun polis tərafından qadağan olunduğunu bili-bili. Polisin əmrinə esassən, ərlə arvad nə birlikdə qonaq qəbul edə bilərdi, nə də bir yerdə gəzməyə çıxa bilərdi. Nino yalvarır ki, şəhəri ona göstərim. Onu fikrindən döndərməyə çalışanda isə qəzeblənir. Ona deyirəm ki, "Nino, mən məmənnuniyyətlə şəhəri sənə göstərərdim, amma sən şəhərə apara bilmərəm, başa düş məni".

Onun iri qara gözlərində məzəmmət və tənə hissi oxumaq olurdu. Axı ona necə başa salıb ki, bir xanın arvadı həqiqətən də çadrasız küçələrdə gəzə bilməz? Ona en bahalı çadra almışam: "Nino, bax gör nə qəşəngdir. Gör qadının üzünü günəşdən və tozdan necə qoruyur. Vallah, mən də məmənnuniyyətlə çadra örtərdim..."

O, kədərlə gülür və çadranı qırğıq qoyub deyirdi: "Üzünü örtmək qadın üçün ləyaqətsizlikdir, Əli xan. Əger çadra örtsem, mən özüm-özümə nifrat edərəm".

Ona polisin əmrini göstərdim. Nino onu cırıb atdı, mən də onun üçün hər yeri bağlı, şüşələrinə də pərdə çəkilmiş karet sıfariş verdim.

Beləcə, onunla şəhərdə gəzdim. Top meydanında o, atamı gördü və istədi ona salam versin. Bu bir dəhşət idi və onun könlünü almaq üçün indi bazarın yarısını almışam...

Tək oturub çay stekanına baxıram.

Nino darıxmaqdan məhv olub gedirdi, mən isə heç bir şey edə bilmirdim. O, buradakı avropalıların arvadları ilə görüşmək istəyir. Amma buna yol vermək olmaz. Çünkü bir xanın arvadı kafırların arvadları ilə görüşməli deyildir. Onlar, Nino'nun hərəmxana həyatına necə tab götirməsinə o qədər acıယacaqlar ki, nəhayət o, doğrudan da bu məşəqqətə dözə bilməyəcək...

Bu yaxınlarda o, xala və bibileimin yanına getmişdi və oradan dəhşət içində qayıtmışdı. Otağa girən kimi qışqırıb dedi:

– Əli xan, onlar bilmək isteyirdilər ki, sən gündə neçə dəfə öz məhəbbətinlə məni xoşbəxt edirsən. Onlar deyirlər ki, sən həmişə mənim yanımıdasan, – ərlərindən eşidiblər. Təsəvvür edə bilmirlər ki, biz başqa işlə məşğul ola bilərik. Onlar mənə cinlərdən qorunmaq üçün dərman verdilər və məsləhət gördülər ki, gözmuncuğu taxım. Bunlar məni mütləq düşməndən qoruyacaq. Sonra sənin bibin Sultan xanım soruşdu ki, belə cavan erin tek bir arvadı olması onu darıxdırır yəqin... Bundan başqa, hamı çox maraqlanırı: mən necə edirəm ki, sən heç vaxt rəqqas oğlan uşaqlarının yanına getmirsən. Sənin xalan qızı Suata döñə-döñə soruşurdu, bilmək isteyirdi ki, sən indiyədək zöhrəvi xəstəliyə tutulmusan, ya yox. Onlar iddia edirdilər ki, mənə qibtə etmək lazımdır. Eşidirsəm?

Bacardığım qədər ona təselli verdim. O, qaniqara uşaq kimi künçə qışılıb, dəhşət dolu gözleri ilə baxıb və uzun vaxt özünə gele bilmirdi.

Çay lap soyumuşdu. Çayxanada oturmuşam ki, camaat mənim bütün ömrümü hərəmxanada keçirmədiyimin şahidi olsun. Kişinin daim arvadının yanında olmasına burada yaxşı baxmırlar. Qohumlarım artıq məni ələ salmağa başlamışlar. Günün yalnız müəyyən vaxtlarını qadına sərf etməlisən. Qalan vaxtın sahibi isə kişidir. Amma Nino'nun yegane təsəlli mənəm, onun qəzeti də, teatrı da, qəhvəxanası da, dost-tanışı da, buntardan başqa, onun əri də mənəm. Bax, buna görə onu tek qoya bilmirəm, bütün bazarı ona hədiyyə alıram. Bazarı ona görə alıram ki, bu axşam əmim atamın şərəfinə böyük bir ziyaflət verməli idi, şahzadələrdən biri də bu məclisə gəlməli idi. Nino isə evdə, onu tərbiyeləndirmək istəyən hərəm xidmətçilərinin yanında qalmalı idi.

Bazarı tərk edib, Şimrana yollandım. Nino xalça döşənmiş salonda yerde oturub düşüncəli halda sırga, qolbağ, ipək şallar və etriyyat yığınına baxırdı. O, sakit və incə tərzdə məni öpdü. Birdən məni

ümidsizlik bürüdü. Hərəm xidmətçisi şərbət gətirdi və narazı halda hədiyyələrə baxdı: kişi arvadının nazını bu qədər çekmez!..

İranının həyatı gecə başlayır. Gecələr insanlar canlanır, fikirlər yüngülləşir, səhbət asanlaşır. Gündüzün həyatını isti, toz və çirk ağırlaşdırır. Gecələr isə qəribə İran alicənablığı – təcəhüd oyanır ki, bu alicənablıq Bakı, Dağıstan, yaxud Gürcüstandakı aləmdən tamamilə fərqlidir və mən ona heyran olmuşam.

Əmimin karetləri saat səkkizdə evimizin qabağında dayandı. Onların biri atam üçün idi, biri mənim üçün. Dəb və üsul belə tələb edirdi. Her kartin qabağında olində uzun fənerlər tutmuş üç nəfər pişidmet, həm qasid, həm də iti yüyürlən xidmətçi gedirdi. Fənerlərin güclü işığı onların üzünü düşürdü. Cavanlıq vaxtında onların dalağını kasib çıxardırlar və belələri ömrü boyu birçə iş görməlidir: kartin qabağına qaçıb vəcdlə: "Xəbərdar!" – deyə qışqırmalıdır...

Yolda adam görünmürdü, buna baxmayaraq, xidmətçilər eyni ahəngdə "Xəbərdar!" – deyə qışqırdılar. Biz dar küçələrdən, boz rəngli palçıq divarların yanından keçirdik. Divarların arxasında isə kazarma, yaxud komalar, saraylar, yaxud idarələr gizlənirdi. Küçə tərəfə baxan bu boz palçıq divarlar İran həyatını səriştəsiz adamların nəzərindən qoruyur.

Bazardakı dükanların günbozları Ay işığında gözə görünməz bir əl tərəfindən bir yərə toplanmış saysız-hesabsız hava balonlarını xatırladırdı. Biz, enli hasarında səliqə ilə düzəldilmiş bir bürunc darvaza qarşısında dayandıq. Darvaza açıldı və biz sarayın həyatına keçdik.

Mən bu eve tək gələndə darvazanın qabağında ciriq paltar geymiş qoca bir xidmətçi dayanardı. Bu gün isə sarayın qabağında çiçək hörükleri və iri fənerlər asılmışdı, səkkiz nəfər adam da karetlər kandara çatanda bize baş əydi.

Nəhəng həyət daha balaca hasarla iki yere bölünmüdü. İçəri tərəfdə həromxana yerəşirdi. Orada fəvvərələr sıçrayır, bülbüllər oxuyurdu. Kişi ləro aid həyətdə isə içinde qızıl baliqlar üzən sadə, dördkünc bir hovuz var idi.

Biz karedən düşdük. Əmim kandara yaxınlaşdı. Onun balaca əli üzünü örtməsdü. O, təzim etdi və bizi eve apardı. Sütunları qızıl suyu ilə işlənmiş və divar taxtları naxışlarla bəzədilmiş böyük salon adamlı dolu idi. Adamların başında müxtəlif geyimlər var idi: buxara papaqlar, əmmamələr. Lıbaslar da tünd qəhvəyi parçadan idi. Ortada iri eyri burnu, ağarmış başı və enli qaşları olan bir adam otur-

muşdu. Bu, əlahəzret şahzadə idi. Biz içəri girendə hamı ayağa qalxdı. Əvvəlce şahzadəyə, sonra da o birilərə salam verdik. Sonra da yumşaq döşəkçələrin üstündə əyleşdik. Qonaqlar da bizə baxıb oturdular. Bir-iki dəqiqə belə oturduq. Sonra hamımız yerimizdən sıçradıq və yenidən biri-birimizə baş əydik. Nəhayət, birdefəlik oturduq və nezakətli bir sükuta qərq olduq. Nökerlər mavi fincanlarda etirli çay gətirdilər. Meyvə ile dolu səbetlər eldən-əle gezirdi. Birinci olaraq sakitliyi pozan əlahəzret oldu və o dedi:

– Çox uzaq diyarlara səyahət etmişəm və bir çox ölkə görmüşəm. Amma heç yerdə İrandakı qədər ləzzətli xiyar, yaxud şəftalı görmədim.

O, bir xiyar götürüb soydu, duz sepdi və yavaş-yavaş yedi. Onun gözləri kədərlə idi. Bu dəfə əmim sözə başladı:

– Əlahəzret haqlıdır. Mən də Avropada olmuşam və kafirlərin meyvelərinin çox balaca olduğuna tövəccüb etmişəm.

İran padşahlığını Avropa ölkələrinin birində təmsil edən bir nəfər dilləni bəlli dədi:

– Həmişə İrana qayıdanda mən rahat nefəs alıram. Dünyada elə sey yoxdur ki, biz iranlılar ona qibət ədək. Əslində dünyada yalnız iranlılar və barbarlar mövcuddur.

Şahzadə də əlavə etdi:

– Bilirsiniz, bəlkə bir neçə hindlini də buraya əlavə etmək olar. Neçə illər bundan qabaq mən Hindistanda olanda, orada da alicənab və az qala bizim mədəniyyət səviyyəməze yüksəlmış adamlar gördüm. Tanıdığım bir alicənab hindli axırdan-axıra yenə barbar olduğunu göstərdi. Onunla bir süfrəde oturmuşdum və təsəvvür edin ki, o kahının qabığını yeyirdi.

Qonaqları dəhşət bürüdü. İri əmmaməli, yanaqları batıq bir molla asta, yorğun səsle dedi:

– İranlılarla qeyri-iranlılar arasında fərq budur ki, dünyada gözəlliyin qədrini bilən yalnız bizik.

Əmim bununla razılaşdı:

– Düz deyirsiniz. Məsələn, mənə gözəl bir qəzel səs-küylü fabrikdən yaxşıdır. Rübailəri ilk dəfə bizim şeir ədəbiyyatımıza getirdiyi üçün mən Əbu Seyidin kafirliyini bağışlayıram.

Əmim boğazını arıtladı və yarımalını ahəngile şeri oxudu...

– Dəhşətdir, dəhşət. Amma sən bu ahənge bir bax! – deyən molla şerin son misrasını təkrar etdi: "Yek bəndə haqqıqata müsəlman neşud".

Molla ayağa durdu ve zərif lüləsi olan gümüş astafanı götürüb, yavaş-yavaş otaqdan çıxdı. Bir azdan sonra o, dala qayıtdı və astafanı yere qoydu.

Bu arada atam sözə başladı:

— Əlahəzrət, bu düzdürmü ki, bizim baş nazir Vosuq-əd-Dövlə İngiltərə ilə yeni müqavilə bağlamaq istəyir?

Şahzadə güldü:

— Bunu siz Əsəd-əs-Səltənədən soruşmalısınız. Əslində bu artıq heç sərr deyil.

Əmim onun sözünü təsdiq etdi:

— Beli, bu, yaxşı bir müqavilədir. Çünkü innən belə barbarlar bizim köləmiz olacaqlar.

— Nə üçün?

— Bilirsiniz, ingilislərin işləməkdən xoşları golir, bizim isə gözəllikdən. Onlar döyüşü sevirlər, biz isə rahatlığı. Buna görə də biz sazişə geldik. Artıq biz öz sərhədlərimizin təhlükəsizliyinin qeydində qalmamalıyıq. İngiltərə İranın müdafiəsini boynuna götürür, yollar tikir, binalar inşa edir və bizə hələ üstəlik pul da verir. Çünkü İngiltərə, dünya mədəniyyətinin bizə nə qədər borclu olduğunu yaxşı bilir.

Əmimin yanında dayanan cavan oğlan — əmioğlu Bəhram xan Şirvanşir idi. O, başını qaldırdı və dedi:

— Heç inanırsınız ki, İngiltərə bizi mədəniyyətimizdən ötrü müdafia edir? Bəlkə neftimizdən ötrüdür bu işlər?

Əmim laqeyd şəkildə cavab verdi:

— Hər ikisi, həm mədəniyyət, həm də neft dünyaya nur saçdığı üçün qorunmağa layiqdir. Lakin biz özümüz əsgər ola bilmərik!

Bu dəfə sual vermək növbəsi mənə çatdı:

— Niyə yox? Məsələn, mən öz xalqım uğrunda vuruşmuşam və əminəm ki, gələcəkdə də onun uğrunda vuruşacağam.

Əsəd-əs-Səltənə narazı halda mənə baxdı, şahzadə çay fincanını yere qoydu və lovgə-lovgə dedi:

— Heç bilmirdim ki, Şirvanşırılar arasında əsgərlər də varmış.

— Yox, əlahəzrət, başa düşmədiniz! Əli xan əsgər yox, zabit olub.

Şahzadə:

— Onların arasında fərq yoxdur, Əsəd-əs-Səltənə — deyib, istehza ilə təkrar etdi: "Sən buna bax, zabit!"

Mən susdum. Tamamilə yaddan çıxartmışdım ki, alicənab bir iranının nəzərində əsgər olmaq leyaqətli iş deyil.

Tekcə əmim oğlu Bəhram xan, deyəsən, başqa fikirdə idi. O həle cavan idi. Şahzadənin yanında oturan alicənab və yüksək rütbe sahibi olan Muşir-əd-Dövlə əmim oğluna nəsihət verirdi ki, Allahın qoruduğu İranın dünyada parlamaq üçün artıq qılınca ehtiyacı yoxdur. Onun oğlanları keçmişdə öz cəsaretlərini sübut etmişlər. Və o, nəsihətine yekun vurub dedi:

— Şahənşahın xəzinəsində saf qızıldan Yer kürəsinin modeli var. Orada bütün ölkələr müxtəlif daşlarla göstərilib. Lakin yalnız İran ərazisi təmiz almadla örtülüb. Bu, simvoldan daha çox, şeyi ifadə edir. Bu, heqiqətdir.

Mən ölkəni işğal altında saxlayan əcnəbi əsgərləri və Ənzəlidəki cir-cindir geymiş polisləri yadına saldım. Bu, Asiya idi, avropalı olmaq qorxusundan silahlarını Avropaya təslim eden Asiya! Şahzadə əsgərlik peşəsinə nifret edirdi. Halbuki o özü, vaxtı ilə əcdadlarının iştirakı ilə Tiflisə müzəffər yürüşə giren şahın varislarından biri idi. O zamanlar İran başını uca tutub silahdan istifadə etməyi bacarırdı. Zəmanə dəyişib. Şahzadə şəri pulemyotdan üstün tutur. Bəlkə ona görə ki, onun şeirdən daha yaxşı başı çıxırı. Şahzadə də, əmim də qocalmışdır. İran can verirdi, amma zərif şəkildə can verirdi.

Ömər Xəyyamın bu şəri yadına düşdü:

Şahmat taxtasıdır gecəyələ gündüz,
Orda oyun oynar insanla fələk.
Onu qaldıraraq şah və mat deyer,
Sonra öz yerinə qoyer salamat.

Həç fikir vermedim ki, mən şəri ürəyimdə oxumaq istəyirdim, amma bərkdən oxumuşam. Şahzadənin qaşqabağı açıldı:

— Deməli, siz təsadüfen əsgər olmuşunuz. Bəs mən niyə demirsiniz bunu? Görürəm savadlı adamsınız. Taleyinizi özünüz seçəsi olsaydınız, doğrudan da əsgərlik peşəsinə seçərdiniz?

Mən təzim edib dedim:

— Deyirsiniz seçməli olsaydım, nə edərdim, əlahəzrət? Tekcə dörd şeyi seçərdim: yaqt dodaqları, musiqini, müdrik kəlamları, bir də qırmızı şərabı.

Dəqiqinin məşhur şeri mənə bütün qonaqların ehtiramını qazandırdı. Hetta yanaqları batıq molla belə, iltifatla gülümsədi.

Yemək otağına qapılar açılında gecəyarısı idi. Biz içəri girdik. Xalçaların üstüne ucsuz-bucaqsız bir süfrə sərilmüşdi. Nökerlər əl-lərində fənər hərəkətsiz halda künclərdə durmuşdular. Süfrənin üstündə iri ağ lavaşlar qoyulmuşdu. Ortada isə böyük mis məcməyidə plov qoymuşdular. Saysız-hesabsız balaca və böyük boşqablar süfrəni bürümüşdü. Biz də eyleşdik və müxtəlif yeməkləri növbə ilə öz boşqabımızda yeməyə başladıq. Adətin tələb etdiyi kimi, biz tez-tez yeyirdik, çünki yemək yeganə şeydir ki, iranlı onu yeyəndə tələsər. Molla qısa bir dua oxudu.

Əmim oğlu Bəhram xan yanında eylemişdi. O, az yeyirdi və təəccübə mənə tərəf baxırdı:

- İran xoşuna gelir?
- Bəli, çox.
- Burada nə qədər qalacaqsan?
- Türkler Bakını tutana kimi.
- Mən sənə qıbtə edirəm, Əli xan.

Onun səsi heyranlıqla dolu idi. O, bir tıkə lavaş götürüb içini isti düyü ilə doldurdu.

– Sən pulemyotun arxasında oturmusan və düşməninin gözündə yaş görmüsən. İranın qılınıcı işe paslanıb. Biz, min il bundan qabaq Firdovsinin yazdığı şeirlərdən vəcdə gəlirik, Dəqiqinin şerini Rudəkinin şerindən dərhal seçə bilirik. Lakin heç kim avtomobil yolunu necə tikməyi, yaxud alaya komandanlıq etməyi bilmir.

“Avtomobil yolları” sözünü eşidənə Mərdəkana gedən Ay işığı düşmüş yolu yadına saldım. Nə yaxşı ki, Asiyada avtomobil yollarını salmağı heç kim bacarmır. Yoxsa Qarabağ atı Avropa avtomobilini heç vaxt öte bilməzdi.

- Avtomobil yolları nəyinə lazımdır, Bəhram xan?

– Əsgərləri yük maşınları ilə daşımış üçün, baxmayaraq ki, nazir, bizim əsgərə ehtiyacımızın olmadığını iddia edir. Lakin bizim əsgərə ehtiyacımız var! Bize pulemyot, məktəblər, xəstəxanalar, nizama salınmış vergi sistemi, yeni qanunlar və sənin kimi adamlar lazımdır. Bize ən az lazım olan şey İranın nələlərini eks etdirən köhnə şeirlərdir. Lakin başqa mahni və şeirlər də mövcuddur. Gilanlı şair Əşrəfin şeirində xəbərin varmı?

Bəhram xan əyilib şeri mənə oxudu: “Kədər və ələm vətənin başı üstünü almışdır. Dur ayağa və İranın tabutunun dalınca get. İran gəncliyi dəfn mərasimlərində həlak olmuşdur. Ay, tarlalar, təpələr və dərələr onların qanına boyanmışdır”.

– Şahzadə bu şeri eşitseydi, onu “iyrənc misralar” adlandırdı və deyərdi ki, onun şeir zövqü təhqir edilmişdir.

Bəhram xan inadkarlıqla davam edirdi:

– Bir dənə də gözel şeir var. Onun müəllifi Mirzə Ağa xandır. Qulaq as: “Qoy Allah İranı kafir düşmənlerin hökmənliliyi altına düşmək taleyindən uzaq saxlasın. İranın gəlini rus adaxlısının otağına girməsin. İran gəlinlerinin fövqəltəbii gözəlliyyi ingilis lordlarının möclislərinə qismət olmasın”.

“Pis dcyil”, dedim və güldüm. Çünkü İran gəncliyi köhnə nəsil-dən pis şeirləri ilə ferqlənirdi.

– Amma Bəhram xan, bir de görüm, sən nəyə nail olmaq isteyirsən, məqsədin nədir?

Bəhram xan açıq-qırmızı xalçanın üstündə gərgin oturub sözə başladı:

– Sipəh meydanında heç olmusan? Orada yüz dənə köhnə, paslanmış top qoyulub və onların lülələri hər yana yönəlib: qərbə, şərqə, şimala və cənuba. Heç bilirsənmi ki, batan bir nəslin mirası olan bu mənasız, toz basmış toplardan başqa İranda bir dənə də olsun, top yoxdur? Heç bilirsənmi ki, ölkədə bir dənə də olsun istehkam, hərb gəmisi və rus kazakları, ingilis mühafizə qoşunları və sarayın keşiyini çəkən dörd yüz nəfər bahadurdan başqa bir nəfər də İran əsgəri yoxdur? Öz əmino, şahzadəyə və dəbdəbəli rütbələrə malik digərlərinə bir bax. Bulanıq baxışlar, gücsüz əllər! Onlar da Sipəh meydanındaki toplar kimi köhnəlib paslanmışdır! Onlar çox yaşamaya-caqlar. Buna görə də vaxtdır: onlar geri çəkilməlidirlər. Aqibətimiz uzun zaman şahzadələrin və şairlərin yorğun, taqətdən düşmüş əllərində qalıb. Bəsdir! İran qoca bir dilənçinin açılmış ovcuna benzəyir. Mən isteyirəm ki, bu qoca ovuc möhkəm bir genc yumruğuna çevrilsin. Burada qal, Əli xan. Sənin haqqında bəzi şeylər eşitmışəm: sənin pulemyot dağında oturub Bakının köhnə qalasını qoruduğunu, gecə vaxtı Ay işığında öz düşməninin hulqumunu dişlərinlə üzdüyüünü eşitmışəm. Burada, İranda köhnə qaladan daha çox şeyi müdafiə etmək lazımdır və sənin sərəncamında pulemyotdan daha güclü

silah olacaqdır. Bu, hərəmxanada oturmaqdandan, yaxud bazarın gözəlliklərinə tamaşa etməkdən daha yaxşıdır.

Mən susdum. Fikrə getmişdim. Tehran! Dünyanın ən qədim şəhəri. Babil sakinləri ona Roqa-Rey adı vermişdilər. Roqa-Rey – padşah şəhəri. Köhnə əfsanələrin tozu, rəngi solmuş, qızılırları tökülmüş saraylar. Almas sarayının büükük sütunları, qədim xalçaların solğun naxışları və müdrik rübailerin sakit, dinc ahəngi – bunların hamısı – İranın keçmiş, indisi və gelecəyi mənim gözlərimin qabağında durdu!

– Bəhram xan, – dedim, – əger öz məqsədinə çatsan, asfalt yollar salsan, istehkamlar tikdirsen və ən pis şairləri müasir məktoblara göndərsən, bəs onda Asiyanın ruhu harada olacaq?

Bəhram güldü:

– Asiyanın ruhu deyirsən? Top meydanının axırında biz, iri bir tikili inşa etdirecəyik. Asiyanın ruhu olan məscid bayraqlarını, şairlərin əlyazmalarını, miniatürləri və şəhvət yolunda əxlaqi pozulmuş oğlan uşaqlarını o binaya yığacağıq, çünkü bunların hamısı Asiyanın ruhuna aiddir. Binanın ön tərəfində də gözəl Kufi xətti ilə “Muzey” sözü yazacağıq. Əmin Əsəd-əs-Səltəne muzeyin qarovalçusu və əlahəzər şahzade də muzey müdürü ola bilərlər. Bu binanı inşa etməkdə bizə kömək etmək istəyirsinmi?

– Mən fikirləşərəm, Bəhram xan.

Yemek qurtardı. Qonaqlar dəstə-dəstə salonda oturub söhbət edirdilər. Ayağa durub açıq eyvana çıxdım. Hava təmiz idi. Bağça-dan İran qızılğulinün etri gəlirdi. Yere əyləşdim və gözlərimi qarangiğa zilledim. Orada, bazarın palçıq günbəzinin o tayında Şimran sarayı yerləşirdi. Orada, yastıq və xalçaların içində mənim Ninom qalıb. Belkə də azacıq açıq dodaqları, yaşıdan nəm olmuş gözləri ilə yatır. Məni dərin bir kədər, qəm bürdü. Onun gözlərini bir daha güler görmək üçün bazarın bütün ləl-cavahiratı çatmadı.

İran! Mən burada, hərəm xidmətçiləri və şahzadələr, dərviş və telxeklər içərisində qalmayıyam? Qalıb asfalt yollar salmalı, ordu qurmmalı, Avropanı bir azacıq da Asiyanın içərisinə dərbə getirməliyəmmi?

Və birdən hiss etdim ki, heç bir şey, dünyada heç bir şey mənə Ninonun güler gözləri qədər qiymətli və əziz deyildir. Bu gözlər axıncı dəfə nə vaxt gülüb? Nə vaxtsa Bakıda, qalanın yanında. Məni dərin və dəhşətli Vətən həsrəti bürdü. Toz basmış qala və Nargin

adasının arxasında batan güneş gəlib gözlərimin qabağında durdu. Boz qurd darvazasında üzünü Aya tutub ulayan çapqalın səsi gəldi qulağıma. Bakı yaxınlığındakı düzənliklərdən gələn qum örtmüdü. Sahil boyunca neft hopmuş torpaq uzanırdı. Qız qalasının yanında alverçilər sövdələşir, Nikolay küçəsindən də yol müqəddəs Tamara liseyinə aparır. Lisey həyətinin ağacları altında Nino dayanmışdır, əlinde dəftər, dolu, iri gözləri heyratlı mənə baxırdı. İran qızılğulinün etri qəflətən yoxa çıxdı. Mən uşaq anasını çağırırt kimi, Vətənimi səsleyirdim. Ve birdən başa düşdüm ki, o Vətən artıq mövcud deyil. Mən Bakının təmiz səhra havasını, dənizin, qumun və neftin zəif iyini hiss edirdim. Mən bu şəhəri heç zaman tərk etməli deyildim. Allahın məni dünyaya götirdiyi bu şəhəri! Mən bu köhnə təbiatə it öz komasına bağlı olan kimi bağlı idim. Səmaya baxdım. İran ulduzları şahın tacındaki qiymətli daşlar kimi iri və uzaq idi. Mən qəriblik hissini indiki kimi heç zaman duymamışdım. Mən Bakıya mənsubam. Köhnə qalaya, kölgəsində Ninonun gülər gözləri parlayan köhnə qalaya mənsubam.

Bəhram xan əlini ciynimə qoydu:

– Əli xan, deyəsən xəyalə dalmışan? Mənim sözlərimi götür-qoy etdiñmi? Nə qərara gəldin, yeni İranın binasını tikmək istəyirsinmi?

– Əmioğlu Bəhram xan, mən sənə qibə edirəm. Çünkü yalnız didərgin adam Vətənin nə olduğunu dərk edir və bilir. Mən İran ölkəsini yenidən qura bilmərəm. Mənim xəncərim Bakı qalasının daşında itilənmişdir.

O mənə kədərlə baxdı və dedi: “Məcnun”. Ərəbcə olan bu söz həm aşiq, həm də sərsəm deməkdir.

Onun qanı mənim qanımdan olduğu üçün sırrımı başa düşmüdü. Ayağa durdum. Böyük salonda yüksək rütbə sahibləri yola düşən şahzadəyə baş əyirdilər. Onun artıq əlini, uzun barmaqlarını və qırımızı rəngə boyanmış dırnaqlarını gördüm. Yox, yox! Mən buraya gəlməmişəm ki, Firdovsi şeirlərini, Hafızın eşqnamələrini və Sədinin müdrik kelamlarını möhtəşəm bir muzey binasında qoruyum.

Salona girdim və şahzadənin qabağında təzim etdim. Onun gözləri kədərlə və fikri dağınıq idi, çünkü qarşıda duran təhlükədən xəbərdar idi. Oradan çıxbı Şimrana yollandım. Yolda isə paslanmış toplar meydani, şahzadənin yorğun baxışını, Ninonun itaetkarlığını fikirləşirdim.

İYİRMİ BEŞİNCİ FƏSİL

Xəritəni divanın üstünə sərīb oturmuşdum. Əlimdə balaca rəng-bərəng bayraqlar tutmuşdum. Xəritədəki rənglər parlaq və qarışq idi. Yerlərin, dağların və çayların adlarını oxumaq mümkün deyildi, çünki elə bil bir-birinin üstünə yapışdırılmışdı. Qəzeti yanına qoymuşdum. Orada yerlərin, dağların və çayların adları xəritədəki kimi səhv yazılmışdı. İkisini də diqqətlə izləyib, qəzətdəki səhvleri xəritədəki qarışq adlarla uyğunlaşdırmağa çalışırdım. Bir balaca yaşı bayrağı kiçik deşiyə saldım. Onun yanında: "Yelizavetpol (Gəncə)" sözü yazılmışdı. Son beş hərfin üstünü Zanquldaq dağları örtürdü. Qəzətin yazdığını görə, Xoydan olan vəkil Fətəli xan Gəncədə azad Azərbaycan Respublikasını elan etmişdir. Xəritədə Gəncənin şərqində sancıdım balaca yaşı bayraqlar Ənverin ölkəmizi azad etmek üçün göndərdiyi ordunun mövqelerini göstəirdi. Sağıdan isə Nuru Paşanın alayları Ağdaş şəhərinə yaxınlaşmışdılar. Soldan Mürsəl Paşa İlisu vadilərini tutmuşdu. Ortada isə Azərbaycan könüllülərindən ibarət taborlar vuruşurdular. Türklerin həlqəsi yavaş-yavaş rusların işğalı altında olan Bakının ətrafında sıxlışdı. Yaşı bayraqları bir azacıq da tərpətsək, düşməni göstərən qırmızı bayraq Bakını ifadə edən qarmaqarışlıq nöqtədən sıxışdırılıb çıxarıldır.

Hərəm xidmətçisi Yəhya Qulu arxamda durub, mənim oynadığım qəribə oyunu gərginliklə izleyirdi. Deyəsən, balaca bayraqların rəngarəng kağızın üstündə hərəkət etməsi ona qüdrətli bir sehrbazın ağlasığraz ovsunları kimi gəlirdi. Hər halda o, belə fikirdə idi ki, mən sehrbazlıq edib, yaşı bayraqları Bakını göstərən qırmızı ləkəyə sancıqla fövqəltəbi qüvvənin köməyi ilə şəhəri kafırların elindən xilas edəcəyəm.

Yəhya Qulu bu sırlı oyunuma mane olmaq istəmirdi və bu səbəbdən o, vəzifəsini yerinə yetirək yeknəsəq və ciddi səslə mənə məlumat verməyə başladı:

— Ay xan, gör başıma nə oyun gəlib. Nino xanımın dırnaqlarına xına qoymaq istəyirdim. Ən bahalı xına almışdım ki, dırnağa sürtən kimi tutsun. Buna baxmayaraq, Nino boşqabı götürüb tulladı və məni cirmaqladı. Səhər tezdən onu pəncərənin yanına apardı, başınılap yavaşca əlimlə tutdum və istədim ki, ağızını açısn. Axı ay xan, onun

dişlərini yoxlamaq mənim borcumdur. Amma o, dala sıçradı, sağ əlini qaldırıb mənim sağ yanağıma bir şapalaq ilişirdi. O qədər də ağırmadı, amma... Bağışla nökərini, ey xan, amma mən onun bədənin tüklərini qırıxmağa cəsarət etmirəm. O, qəribə bir xanımdır. O, gözmuncuğu taxmir və uşağımı qorumaq üçün dərman içmir. Əger qız uşağı olsa, məni yox, ey xan, Nino xanımı məzəmmətleyərsən. Hər halda, onun içində murdar bir ruh var ki, ona toxunan kimi başlayır titrəmeye. Əbdül-Əzim məscidində bir qoca qarı tanıyıram. Mənə elə gəlir ki, o qarını buraya çağırısaq, yaxşı olar. Bir fikirles, xan, o, üzünü buz kimi soyuq su ilə yuyur. Bu, onun dərisini xarab edə biler. O, dişlərini kobud bir firça ilə elə yuyur ki, dişlərindən qan gəlir. Başqa adamlar kimi sağ əlinin şəhadət barlığı ilə yumur. Onu belə davranışına ancaq murdar bir ruh mecbur edə biler.

Mən onun sözlərinə heç qulaq asmırıdım. Demək olar, hər gün o, otağıma gelir və təxminən bir-birinə oxşayan məlumatını mənə çatdırır. Onun gözleri şərəflə bir qayğı hissi ilə dolu idi. Çünkü o, məsuliyyətli adam idi və gələcək uşağım üçün məsuliyyət daşıdığını hiss edirdi.

Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları onun üstünə tullayıb, evin ətrafindakı divarın üstünə çıxıb orada çadrasız gezir, gözmuncuqlarını pəncərədən eşiye atır və otağın divarlarına gürcü qohumlarının şəkillərini yapışdırırı. Yəhya Qulu bütün bunları mənə qəmgin halda və təlaşla xəbər verirdi, Nino isə axşamlar divanda oturub o biri gün üçün döyüş planını hazırlayırdı. O, düşüncəli halda çənəsini qaşıya-qaşıya planlarını mənə nəql edirdi:

— Nə deyirsən, Əli xan, sabah nə edim? Onun üzünə azacıq su fiş-qırıdım, ya da üstünə pişik atı. Yox, mən başqa şey bilirom. Mən hər gün fəvvarenin yanında gimnastika ilə məşğul olacağam, o da mənimlə birlikdə hərəket etməlidir. Çünkü çox kökelib.

Nino yuxuya gedənə kimi intiqam planları hazırlayırdı və ertesi gün hərəm xidmətçisi dəhşət içinde gəlib mənə dedi: "Əli xan, Nino xanım hovuzda durub, qolları və ayaqları ilə qəribə hərəketlər edir. Qorxuram, ağa. O, bədənini qabağa əyir, sonra dala, elə bil ki, bədəni sümüksüzdür. Bəlkə o, bu üsulla naməlum bir bütə səcdə qılır. O istəyir ki, mən də onun hərəketlərini təkrar edim. Amma xan, mən mömin müsəlmanam və yalnız Allah qarşısında özümü toza ataram".

Hərəm xidmətçisini vəzifəsindən azad etməyin xeyri yox idi. Çünkü onun yerinə başqası geləcəkdi, hərəm xidmətçisi olmayan ev, ev sayılmırıdı. Ondan başqa heç kim evdə qulluq edən qadınlara nəzarət edə bilməz, təsərrüfatı apara bilməz, pulun qeydini çəkə bilməzdi. Arzusu olmayan və rüşvət almayan adam varsa, o da hərəm xidmətçisidir.

Buna görə də mən susurdum və bütün diqqətimi Bakını mühabirəyə alan yaşıl bayraqlara vermişdim...

Hərəm xidmətçisi yavaşça öskürüb dedi:

- Əbdül-Əziz məscidindəki arvadı evə çağırtdırıım, ya yox?
- Niye, Yəhya Qulu?
- Murdar ruhu Nino xanının bədənindən çıxartmaq üçün.

Mən ah çəkdim. Çünkü Əbdül-Əziz məscidindəki müdrik qadın Avropa ruhlarının seviyyəsinə hələ çatmamışdı.

Buna görə xidmətçiye dedim:

- Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mənim özümün ruhları ovsunlamaqdan başım çıxır. Yeri gələndə mən her şeyi qaydaya salacağam. Amma indi, mənim sehrbaz qüvvətim bu balaca bayraqlardan asılıdır.

Xidmətçinin gözlerində qorxu və maraq hissi oyandı:

- Yaşıl bayraqlar qırmızını sıxışdırıb çıxartsalar, sənin vətənin azad olacaq? Elemdirmi, Əli xan?

- Bəli, elədir, Yəhya Qulu.
- Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancırsan?
- Bunu edə bilmərəm, Yəhya Qulu, buna mənim gücüm çatmir. O, dərin bir qayğışlılıq mənə baxdı:

- Allaha dua etməlisən ki, sənə bunun üçün qüvvət versin. Gələn heftə məhərrəmlik başlayır. Məhərrəm ayında Allaha yalvarsan, o mütləq sənə qüvvət verər.

Mən xəritələri bükдüm. Yorğun, çəşqin və eyni zamanda qəmğin idim. Xidmətçinin boşboğazlığına uzun zaman dözmək qeyrimümkünlə idi.

Nino evdə deyildi. Onun valideynleri Tehrana gəlmisdilər və Nino saatlarla knyaz ailəsinin otaq kirayə götürdüyü evdə qalırdı. Orada o, gizlince başqa avropalılar ilə görüşürdü. Mənim bundan xəbərim var idi, amma susurdum, çünkü ona ürəyim ağrıydı. Xid-

mətçi farağat durub mənim əmrimi gözleyirdi. Seyid Mustafa yadına düşdü. Dostum qısa müddət üçün Məshəddən Tehrana gəlmişdi. Onu az-az görürdüm, çünkü o, bütün gününü məscidlərdə, müqəddəslerin məzarları üstündə və cır-cındır içində olan dərvişlərlə müdrik söhbətlər etməklə keçirirdi.

Nəhayət, dilləndim:

- Yəhya Qulu, Seyid Mustafanın yanına get. O, Sipəhlezar məscidində qalır. Ondan xahiş et ki, mənə iltifat edib buraya təşrif gətirsin.

Xidmətçi getdi. Mən tək qaldım. Həqiqətən de yaşıl bayraqları Bakıya sancımaq üçün mənim gücüm çatmırıdı. Haradasa, vətənimin çöllərində türk batalyonları, onlarla birlikdə de Azərbaycanın yeni bayrağını tutan könüllülərdən ibarət hərbi hissələr düşmənlə vuruşurdular. Mənim bu bayraqdan, qoşunların sayından və harada vuruşduqlarından da xəberim var idi. İlyas bəy də azərbaycanlı könüllülərin cərgəsində vuruşurdu. Mən də bu döyüşdə iştirak edib, səher şəhinin ətrini hiss etməyin həsrətini çəkirdim. Lakin cəbhəyə gedən yol bağlı idi. İngilis və rus hərbi hissələri sərhəddə keşik çəkirdilər. Araz çayı üstündə olan və İranı müharibə meydani ilə bağlayan geniş körpüdə tikanlı məstil qoyulmuşdu. Körpü pulemyot və əsgərlərin mühasirəsində idi.

İran isə qabığına girmiş ilbiz kimi öz rifahına gizlənib yaşayırıdı. Döyüşlər gedən, gülə atılan və az şeir oxunan, zəhərlənmiş adlanan əraziyə nə adam gire bilerdi, nə sıçan, nə də ki, quş. Bunun əksine olaraq, Bakıdan çoxlu qaćqın gəldi İrana. Çərençi və uşaq kimi təlaşlı Arslan ağa da onların arasında idi. O, çayxanaları gəzib məqalələr yazır və türkərin qələbəsini İskəndərin müzəffər yürüşləri ilə müqayisə edirdi. Onun yazdığı məqalələrin birini qadağan etmişdi. Çünkü senzor İskəndərin mədəh edilməsini bir zamanlar həmin fateh tərəfindən məglub edilən İrana qarşı gizli, ədəbsiz hereket kimi başa düşmüştü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir şəxs kimi qəlembə verirdi. O, mənə də baş çəkir və Bakını müdafiə edərkən göstərdiyim qəhrəmanlıqları çox dəqiq təsvir edirdi. Onun xülyasında guya düşmən legionları yalnız mənim güllemədən ölmək üçün arxasında oturduğum pulemyotun qabağından yürüşlə keçibləmiş. Onun özü isə döyüşlər zamanı bir mətbəənin zirzəmisində gizlənib, heç yerde elan edilməmiş vətənpərvər

müraciətnamələr hazırlayırmış. O, bunları mənə oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissələri ona danışım. Onun ağızını şirniyyatla doldurub bayırə qovdum. O, mətbəə boyasının iyi gələn, qatı açılmamış bir dəftəri otağında qoyub getdi ki, əlbəyaxa döyüsdə qəhrəmanın keçirdiyi hissələri oraya yazım. Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli və fikirli baxışlarını yada salıb, qarmaqarışq həyatım barədə düşüncəyə daldım və qələmi götürdüm. Yox, əlbəyaxa döyüsdə qəhrəmanın hissələrini yazmaq niyyətində deyildim. Əksinə, bizi – Nino ilə məni Şəmiran sarayının ətir saçan bağçasına getirib çıxardan və onun gözlərində sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım.

Oturub İranın qamış qələmi ilə yazımı yazıldım. Hələ məktəb illərində yazmağa başladığım dağınıq qeydləri səliqəye salırdım. Bütün keçmişim gözlerimin qabağında canlandı. Seyid Mustafa otağıma girib çopur sıfətini mənim ciyinimə toxundurana kimi keçmişin xəyalına dalmışdım.

– Seyid, – dedim, – mənim həyatım nizamını itirib, qarmaqarışq olub. Cəbhəyə yol bağlıdır. Nino artıq gülmür və mən qan yerinə mürəkkəb axıdıram. Axı ne etməliyəm, Seyid Mustafa?

Dostum mene sakit və diqqətlə baxdı. Onun eynində qara libas var idi, sıfəti anıqlamışdı. Onun artıq vücudu ele bil bir sırrın yükü altında bükülmüşdü. O, əyləşdi və dedi:

– Əllerinlə heç bir şeyə nail ola bilməzsən, Əli xan. Lakin insan yalnız ellərə sahib deyil. Mənim libasına bax və nə dediyimi başa düşərsən. İnsanlar üzərində qüvvə Gözəgörünməzin aləmindədir. O sırrə toxun və sən o qüvvəyə şərik olarsan.

– Səni başa düşmürem, Seyid. Ruhum əzab çəkir və mən bu qaranlıq zülmətdən çıxış yolu axtarıram.

– Çünkü sən üzünü bəndələrə tutmuşsan, Əli xan! Sən bəndələri idarə edən Gözəgörünməzi yaddan çıxardırsan. Hicrətin 680-ci ilində din düşmənləri tərefindən təqib edilən peyğəmbərin nevəsi Hüseyin Kərbəlada şəhid edildi. Xilaskar və sərənətçi o idi. Küll-İxtiyar onun qanı ile batan və doğan günde boyadı. Şəx icmasına, biz şələrə on iki İmam hökmərənliq etmişdir: birincisi Hüseyin idi, axırıncısı da hələ bu gün də gizlindən şəx cəmiyyətini idarə edən Sahib-əz-Zaman, Gözəgörünməz İmamdır. Bu gizli İmam bütün əməllerində zahir

olur, amma buna baxmayaraq o, yenə də Gözəgörünməz olaraq qalır. Mən onu, doğan günde, toxumlarda, dənizin tufanında görürəm. Onun səsini pulemyotun şaqqıltısında, qadınların nalesində və əsən küleklərdə eşidirəm. Və Gözəgörünməz buyurub deyir: şələrin aqibəti kədərdir! Kərbəla səhrasının qumuna tökülen Hüseyin qanı üçün tutulan yas da bu aqibətin bir hissəsidir. İldə bir ay bu kədərə, yasa həsr edilmişdir. Bu ay Məhərrəm ayıdır. Derdi olan bu kədər ayında ağlasın. Məhərrəmin onuncu gündə şərinin aqibəti həqiqətə çevrilir. Çünkü bu onuncu gün, şəhidlərin ölüm günüdür... Körpə Hüseynin öz üstünə götürdüyü dərd, mehz bu dərd, möminlərin boynuna, belinə qoyulmalıdır. Kim bu dərdin bir hissəsini üstünə götürürsə, o, mərhəmetin də bir hissəsinə şərık olur. Bax, buna görə möminlər Məhərrəm ayında sinə döyürlər, çünkü çıxılmaza düşən, yolunu çasan şəxsə mərhəmət yolu və azadlıq ləzzəti onun öz-özünü şallaqlayarkən çekdiyi ağrılar vasitəsilə açılır.

Mən yorğun və acıqlı halda dedim:

– Seyid, mən səndən soruştum ki, evimə səadəti necə qaytarırm, çünkü dərin bir qorxu içindeyəm. Sən isə mənə din dərslərinində müdrik kəlamları təkrar edirsən. Nə deyirsən, düşüm məscidlərin qapılarına və zəncirlə sine döyüm? Mən möminəm və dinin buyruqlarını yerinə yetirirəm. Mən də Gözəgörünməzin sırrına inanıram, amma mən inanıram ki, mənim səadətimə yol müqəddəs Hüseynin şəbihindən keçir.

– Mən buna inanıram, Əli xan. Sən məndən yol soruştun, mən də sənə onu göstərdim. Aynı yol tanımadım. İlyas bəy Gence cəbhəsində qan tökür. Sən Genceyə gedə bilməzsən. Buna görə də öz qanını, Məhərrəmin onuncu gündə səndən bunu tələb edən Gözəgörünməz üçün tök. Yox, sus, demə ki, bu müqəddəs qurban mənasızdır. Bu kədər dünyasında heç nə mənasız deyil. Məhərrəm ayında sən də Gence yanında vuruşan İlyas bəy kimi vətən uğrunda döyüşə giriş.

Mən susdum. Pəncərələri pərdələnmiş kəret həyətə girdi. Tutqun şüşədən Ninonun sıfətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı açıldı və Seyid Mustafa qəflətən durub dedi ki, tələsir.

– Sabah Sepahlezar məscidinə yanına gəl. Söhbətimizi orada davam etdirərik.

İYİRMİ ALTINCI FƏSİL

Divanın üstündə uzanıb nərdtaxta oynayırdıq. Nərdtaxta sədəflə işlənmişdi, daşları da fil sümüyündən qayrılmışdı. Nərdtaxta oynamağı Ninoya mən öyrətmışdım və o zamandan bəri biz tümən, sırga, öpüş və gələcək uşaqlarımızın adları üçün oynayırdıq. Nino uduzur, borcunu verir və yenə zər atırdı. Onun gözləri gərginlikdən parlayır, barmaqları da fil sümüyündən olan daşları elə götürürdü ki, elə bil onlar qiymətli inci idi.

Nino ah çəkərek ele indicə uduzduğu səkkiz gümüş tüməni mənə verdi və dedi:

– Əli xan, sən məni məhv edəcəksen.

Bunu deyib nərdtaxtanı qatlادı və başını mənim dizimə qoyub, düşüncəli halda gözlerini tavana zillədi və xeyala daldı. Cox xoşbəxt gün idı bu gün, çünki Nino intiqamını alıb sakitləşmişdi. Əhvalat isə belə oldu.

Lap səhər erkən evimiz ah-nalə və hönkürtü səsləri ilə dolmağa başladı. Ninonun düşməni Yəhya Qulu yanağı şışmiş və üz-gözü büzüşmüş halda içəri girdi. O, intihar etmək istəyən bir adam kimi: “Dişim ağryır”, dedi. Qələbə və lezzət hissindən Ninonun gözləri parıldadı. O, xidmətçini pəncərənin yanına apardı, ağızına baxdı və qaşqabağını tökdü. Sonra təşvişlə başını yırğaladı. Möhkəm bir sap götürüb bir ucunu Yəhya Qulunun içibos dişinə, o biri ucunu isə açıq qapının dəstəyinə bağladı. Və “belə”, deyib qapıya tərəf qaçıdı, var gücü ilə onu itələdi. Dəhşətli bir qışqırıq çıxdı və xidmətçi yerə seri-lib, qapının incə dəstəyindən asılıb qalan dişinə baxdı.

– Əli xan, ona de ki, adam dişlərini sağ əlinin şəhadət barmağı ilə yuyanda, nəticəsi belə olur.

Mən onun dediyini sözbəsöz tərcümə etdim və Yəhya Qulu eyilib dişi yerdən götürdü.

Ninonun intiqam hissi hələ də soyumamışdır:

– Əli xan, ona de ki, o hələ saqlamayıb. Qoy gedib yorğan-döşəyə girsin və altı saat ərzində yanağına isti dəsmal qoysun. Bundan başqa, düz bir həftə şirin şey yeməsin.

Yəhya Qulu başını salladı və otaqdan çıxdı. O, ağrıdan xilas olduğu üçün sevinirdi.

– Nino, – dedim, – utan. Yazığın axırıncı sevincini də elindən aldın.

Nino daşurekliliklə: “O öz payını aldı” deyib nərdtaxtanı getirdi. Oyunu uduzduğu üçün ədalet müəyyən dərəcədə bərpə edilmişdi.

İndi Nino tavana baxır ve çənəni barmağı ilə sığallayıb soruşurdu:

– Əli, Bakı ne vaxt azad edilecək?

– Hər halda, iki həftə içində.

O, ah çəkdi: “On dörd gün”...

– On dörd gün qalıb. Bakı üçün darixmişam və türklerin şəhəre yürüşünün həsrətini çəkirəm. Bilirsən, her şey dəyişilib. Sən burada özünü rahat hiss etdiyin halda, məni hər gün biabır edirlər.

– Niyə biabır edirlər ki?

– Çünkü bütün aləm mənimlə qiymətli və kövrək bir əşya kimi rəftər edir. Nə qədər qiymətli olduğumu dəqiq bilmirəm, amma mən nə tez sinanam, nə də əşya. Dağıstan yadindadır! Orada həyat tamamilə başqa idı. Yox, bura mənim xoşuma gəlmir. Əger Bakı tezliklə azad edilməsə, biz gərək başqa yerə köçüb gedək. Bu ölkənin fəxri etdiyi şairlərindən xəberim yoxdur, amma bilirəm ki, Aşura gündündə insanlar burada sinələrini cirmaqlayırlar, başlarını xencərlə yarır və zəncir vururlar. Bu tamaşanı görməmək üçün avropalılar bu gün şəhəri tərk edirlər. Mən bütün bunlara nifrət edirəm. Mən özümü hər an mənə basqın edə biləcək bir özbaşnalığın qurbanı kimi hiss edirəm.

Onun incə sifəti mənə yönəlmışdı. Onun gözləri heç vaxt olmayan qəder dərin və anlaşılmaz idi. Göz bəbekləri böyümüşdü. Hamiləliyini yalnız gözlərindən bilmək olardı.

– Qorxursan, Nino?

– Nədən? – Onun səsi həqiqətən təəccüblü səslenirdi.

– Elə qadınlar var ki, bundan qorxurlar.

Nino ciddileşdi.

– Yox, mən qorxmuram. Mən siçanlardan, timsahlardan, imtahanдан və hərəm xidmətçilərindən qorxuram. Amma bundan yox. Elə olsayıdı, onda mən qışda zökəmden qorxməli olardım.

Onun soyuq gözlərindən öpdüm. O, ayağa durdu və saçlarını dala darayıb dedi:

– Mən valideynlərimin yanına gedirəm, Əli xan.

Kipianigilin yaşadığı balaca villa da hərəmxana qanunlarının tamamilə pozulduğunu bildiyim halda, yəne razılıq verdim. Knyaz bu gün gürcü dostlarını və avropalı diplomatları qəbul edirdi. Nino çay içib, ingilis şirniyyatı yeyəcək və Hollandiya konsulu ilə Rubens

ve Şərəq qadınlarının problemlerindən danışacaq. Nino getdi. Şüşələri cılalanmış karetin həyətdən çıxdığını gördüm.

Mən tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqlar və məni votonimdən ayıran bir neçə sərhəd məntəqələri barədə düşündüm. Otaq toran idi.

Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətri gəldi. Yere uzandım və təsbehimi oynatmağa başladım. Divardan İranın gümüş şiri parıldayırdı. Mən aşağıdan yuxarıya ona baxırdım. Şirin pəncəsində gümüş qılınc işiq saçırı. Məni gücsüzlük və zəiflik hissi bürdü. Xalq Gəncə çöllerində qan axıtdığı bir zamanda İran şirinin kölgəsində oturduğum üçün xəcalet çəkirdim. Mən özüm də qiyometli, qayğı ilə qorunan zərif bir əşya idim. Bir Şirvanşırın aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ince hissələrini klassik dilde ifadə etmək idi. Lakin bu anda mənim xalqımın Gəncə düzənlilikdə qanı axırdı. Məni dərin ümidişizlik haqladı. İran şiri divardan mənə dişlərini ağardırdı. Araz üstündəki sərhəd körpüsü bağlı idi və İran torpağından Ninonun ruhuna yollar da mövcud deyildi.

Mən eşəbi halda təsbehə çevirirdim. Sap qırıldı və sarı muncuqlar yere səpeləndi.

Uzaqdan şeypurun sönük səsi gəldi. Bu səs Gözəgörünməzin xəbərdarlığı qədər qorxunc və cəzbedici idi. Pəncərəyə yaxınlaşdım. Küçə tozlu idi, istidən yanıb oriyirdi. Güneş düz Şemiran sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-yavaş yaxınlaşırı. Onun səsini minlərlə insanın tokrar etdiyi "Şaxsey... Vaxsey – Şah Hüseyn... Vay Hüseyn" nidaları müşayiət edirdi.

İzdiham tində göründü. Qızılla işlənmiş üç nəhəng bayraqı qüvvətli əllər izdihamın başı üstünde ucaldırdı. Onların birinin üstündə böyük qızıl hərflərle Əlinin, Allahın yer üzündəki dostunun adı yazılmışdı. İkinci bayrağın qara moxmər parçası üstündə sol əlin qalxıb düşən şəkli çəkilmişdi. Bu, peyğəmberin qızı Fatimənin əli idi. Və üçüncü bayraqda nəhəng hərflərle yalnız bir söz yazılmışdı: "Hüseyn", peyğəmberin nevəsi, Şəhid və Xilaskar.

İzdiham ağır addımlarla küçədən keçirdi. Izdihamın qabağında qara matəm libası geymiş, bəlləri çilpaq və əllərində ağır zəncirlər tutmuş, günahlarını tövbə edən möminlər gedirdilər. Təbilin ahənginə uyğun olaraq onlar əllərini qaldırıv və zəncirlər onların qanayan çiyinlərini zolaq-zolaq edirdi. Onların dalınca geniş bir yarımdaireda daim iki addım qabağa, bir addım dala atan enli kürəkli kişilər gedir-

diler. Onların sönük səsli: "Şaxsey... Vaxsey..." nidaları küçəni bürüdü və hər bu nida gələndə onlar nəhəng yumruqları ilə bərkdən çilpaq, tüklü sinələrənə vururdular. Onların ardınca bellərinə yaşıl kəmər bağlamış və Peyğəmber nəslindən olan seyidlər gəlirdilər. Dallarınca kəfənə bürünmiş məhərrəm şəhidləri, başı qırılxılmış və əllerində uzun xəncərlər tutmuş adamlar gəlirdi. Onların siması qəzəbli, qapalı idi və elə bil başqa bir dünyaya qərq olmuşdular. "Şaxsey... Vaxsey..." Xəncərlər göydə parlayıv və aşağı, qırılxılmış kəllələrə enirdi. Şəhidlərin libasını qan bürümüşdü. Birinin başı gicəlləndi və yanında gedən dostları onu izdihamın içində çıxartıdilar. Onun dodaqlarında xoşbəxt bir təbəssüm var idi.

Mən pəncərənin qabağında durmuşdum. İndiyədək mənə məlum olmayan bir hiss almışdı caynağına məni. Bu nida mənim ruhumda xəbərdarlıq kimi səslənirdi və fədakarlıq arzusu içimi doldurdu. Mən küçədəki tozun üstüne tökülen qan damalarını gördüm. Şeypurun səsi isə cazibədar və qurtuluşa çağırış kimi səslənirdi. Gözəgörünməzin səri, xilasa aparan kədərin darvazası bu idi. Mən dodaqlarımı sıxdım. Əlim pəncərə dəstəyini daha da bərk sıxdı. Hüseynin bayrağı qabağından keçdi. Mən Fatimənin əlini gördüm və bütün aşkar olan şeylər gözərimin qabağından yox oldu.

Təbilin sönük səsini bir də eşitdim və bu səsin cingiltisi içimdə vəhşi bir qışqırıqça çevrildi. Qəflətən, bir an içərisində mən də bu izdihamın bir hissəsinə çevrildim. Mən enlikürekli lərin dairəsində irəliləyir və mənim iri yumruqlarım çilpaq sinəmə çəkic kimi zərbə endirirdi. Bir az sonra bir məscidin qaranlıq sərinliyini hiss etdim və İmamın nalə çəkən nidasını eşitdim. Kimse mənə ağır bir zəncir verdi və mən, küroyimdə iniltili bir ağrı hiss etdim. Saatlar keçdi. Qabağında geniş bir meydan gördüm və boğazından elə əvvəlki vəhşi və şad bir nida çıxdı: "Şaxsey... Vaxsey". Üzü əldən düşmüş bir dərviş peyda oldu qarşısında. Bürusük dərisinin altından qabırğaları görüñürdü. Izdihamdakıların gözlərində inadçılıq ifadəsi var idi. Onlar oxuyurdular və meydanda çulu qana bulaşmış bir at hərəkət edirdi. Körpə Hüseynin atı. Əldən düşmüş dərviş var gücü ilə qışqırırdı. O, mis fincanını qırğıa tulladı və özünü atın ayaqları altına atdı. Başım gicəlləndi. İri yumruqlar çilpaq sinəmə zərbə endirirdi. "Şaxsey... Vaxsey". Izdiham xoşbəxt idi. Ağ libası qana batmış bir cavani yanından sürüyüb apardılar. Uzaqdan saysız-hesabsız məşəllər gəlib məni də özü ilə apardı. Mən bir məscidin hovotində oturmuşdum və

yanımdakı adamların hündür, yumru papaqları var idi. Onların gözünden yaş gelirdi. Kimse körpə Hüseyin barede mərsiye oxumağa başladı. Kəskin ağrı onu boğurdu. Ayağa durdum. İzdiham sel kimi dala axmağa başladı. Gecə sərin idi. Biz hökumət binasının yanına gəldik. Binanın dirklərindən qara bayraqlar asılmışdı. Sonsuz məşəl izdihamı ilduzların eks olunduğu çayı xatırladırı. Üzü çadralı insanlar tinlərdən baxırdılar. Konsulluğun qapısında süngünü sıyrılmış keşikçilər dayanmışdılar.

Evlerin damları insanlarla dolu idi. Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. Fəryad səsləri ucaldı. Qadınlar yerə serildilər və onların ayaqları solğun Ay işığında açıq görüñürdü. Dəvələrin belində qurulmuş taxt-rəvanda müqəddəs Körpənin ailəsi oturmuşdu. Onun ardınca qara atın belində, müqəddəsin qatili zəlîm xəlifə Yezid gedirdi. Meydandan atılan daşlar xəlifənin niqabına dəyirdi. O, tələsik qaçıb Nəsrəddin şahın sərgi salonunun həyətində gizləndi. Ertəsi gün orada Körpə barede şəbeh olmalı idi. Şah sarayının Almaz darvazasından da qara bayraqlar asılmışdı. Keşikdə duran bahadırlar da matəm libası geyib, başlarını eymişdilər. Şah sarayda yox idi. O, Bageşahdakı yay sarayında idi. İzdiham Əla-ed-Dövlə küçəsinə axıstdı və birdən-birə mən qaranlıqa qərq olmuş, adamsız qalan Top meydanında tek qaldım. Paslanmış topların lülətləri laqeyd-laqeyd mənə baxırdı. Bədənim ağrından inildəyirdi. Elə bil mənə min şallaq vurmuşdular. Əlimi belimə vurdum və qalın qan layı hiss etdim. Başım gicəllənirdi. Meydani keçib bir boş faytona yaxınlıqda. Faytonçu anlayış və qayğıkeşliklə mənə baxdı və səriştəli adam kimi dedi:

— Bir az göyərçin nəcisi tap, onu bitki yağı ilə qarışdır və yaralarına sürt. Cox kömək edir.

Yorğun halda faytonun döşeyinə serildim.

— Şəmirana, Şirvanşirin evinə sür! — deye qışqırdım.

Faytonçu qamçını qaldırdı. O, faytonu xarab yollarla sürdü və başını çevirib mənə baxdı. Sonra heyrat dolu səsle dedi:

— Siz, deyəsən çox mömin adamsınız. Gələn dəfə mənim üçün də dua edin. Çünkü mənim vaxtim yoxdur, işləməliyəm. Adım Zöhrab Yusifdir.

Ninonun gözlərinden yaş sel kimi axırdı. O, divanda oturub, köməksiz əllerini qoynuna qoyaraq, sıfətini gizləmedən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağızı açıq idi. Yanaqları ilə burnu ara-

sında dərin qırışqlar görünürdü. O hiçqırır və balaca bədəni titrəyirdi. Bir söz belə demirdi. Kirpiklərindən gelən temiz yaş damlaları yanağına töküür və köməksiz sıfətinə yayılırdı. Mən onun kedərində şərik olmuş halda Ninonun qabağında dayanmışdım. O, terpənmirdi, göz yaşını silmirdi, dodaqları isə payız yarpağı küləkdə əsən kimi əsirdi. Onun əllerini əlime aldım. Əlli soyuq, cansız və yad idi. Onun yaşı gözlərində öpdüm və o, şaşqın, fikirli şəkildə mənə baxdı.

— Nino, — deye qışqırdım, — Nino, sənə nə olub?

O, əlini ağızına apardı və sanki ağızını bağlamaq istəyirdi. Lakin əlini aşağı salındı, əlinin üstündə diş yerləri aşkar görünürdü.

— Əli xan, mən sənə nifrat edirəm.

Onun səsində dərin bir dəhşət hiss olunurdu.

— Nino, sən xəstəsen!

— Yox, mən sənə nifrat edirəm.

O, alt dodağını dişlərinin arasına aldı və gözləri incimə bir uşaqın gözlərinə benzəyirdi. Nino, tıkə-tıkə olmuş paltarına, zolaq-zolaq olmuş ciyinlərimə vahimə ilə baxırdı.

— Nino, nə olub axı?

— Mən sənə nifrat edirəm.

O, divanın küncüne qııldı, çənəsini dizlərinin üstünə yapışdırdı. Onun göz yaşları bir anlığa dayandı. Kədərli, sakit və yad gözləri ilə mənə baxırdı.

— Ne etmişəm, Nino?

O, ahəngsiz, yavaş, xəyalə dalmış tərzdə danışmağa başladı:

— Sən mənə öz ruhunu açıb göstərdin, Əli xan. Mən valideynlərinin evində idim. Biz çay içirdik və Hollandiya konsulu bizi evinə dəvət etdi. Onun evi Top meydanındadır. O, Şərqiñ barbar bayramını bize göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanmışdıq və təessübkeşlərin dalğası yanımızdan keçirdi. Mən şeypur səsini eşitdim, vəhşiləşmiş sıfətləri gördüm. Ürəyim bulandı. Konsul: "İşgənce cil-ğinli", deyib pəncərəni bağladı, çünkü bayırdan tər və cirk iyi gəlirdi. Birdən biz vəhşi qışkırlar eşitdik. Eşiyə baxdıq və cir-cindir içinde olan bir dərvishin özünü atın ayaqları altına atdığını gördük. Və sonra, sonra konsul əlini uzatdı və təəccübələ dedi: "Bu, o?.." O, cümlesini qurtarmadı. Mən onun barmağının istiqamətinə baxdım və ağlım itirmiş izdihamın içinde sinə döyen və bir zəncirle kürəklərini zolaq-zolaq edən bir yerlini gördüm. O yerli sən idin, Əli xan! Mən, sənin arvadın, fanatik bir vəhşinin arvadı olduğum üçün utamıb yerə girdim.

Mən senin hər bir hərəketini izləyirdim və konsulun ürəyiyanan baxışlarını hiss edirdim. Mənə elə gelir ki, ondan sonra çay içdik, yoxsa yemək yedik – dəqiq bilmirəm. Mən güc-bəla ilə özümü orada saxladım, çünki bizı ayıran uçurum qəfletən gəlib gözlerimin qabağında durdu. Əli xan, körpə Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni o təessübkeş vəhşilerin arasında görürem və heç zaman sənə başqa gözlə baxa bilməyəcəyəm.

O, susdu və kədərləli tövrdə oturdu. O, əzab çekirdi, çünki mən öz vətənim və dincliyimi Gözə görünməzdə tapmaq istəyirdim.

– İndi nə olacaq, Nino?

– Bilmirəm. Biz artıq xoşbəxt ola bilmərik. Mən buradan çıxıb getmək istəyirəm. Haraya olsa, elə yerə ki, Top meydanındaki o dəlini görməyim, sənin gözlərinə bir də baxa bilim. Əli xan, burax məni çıxm gedim.

– Hara, Nino?

– Eh, bilmirəm, – dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu. – Axı nə üçün belə etədin?

– Sənə görə, Nino, amma sən bunu başa düşməzsən.

– Yox! – deyə o, təselli tapmayan şəkildə cavab verdi. – Mən buradan çıxıb getmək istəyirəm. Mən yorulmuşam, Əli xan. Asiya çirkindir.

– Məni scivirsən?

O, tərəddüdlə: "Hə" cavabı verdi və əllerini dizlerinin üstünə qoydu. Mən onu qucağıma götürüb yataq otağına apardım. Onu soyundurdum və yerinə qoydum. O, dərin bir qorxu içində sərsəm sözlər söyləyirdi.

– Nino, – dedim, – bir-iki həftə də döz, sonra biz Bakıya gedərik.

O, yorğun halda başını tərpətdi və gözlerini yumdu. Yuxulu-yuxulu əlimi götürüb öz sinəsinin üstünə qoydu. Uzun zaman oturub ovcumun içində onun qəlbinin döyüntüsünü hiss etdim. Sonra özüm soyundum və onun yanında uzandı. Onun bədəni isti idi və o, uşaq kimi sol tərəfimdə, dizlərini yuxarı qaldırıb, başını yorğanın altına salıb yatmışdı.

O, seher erkən durdu. Üstümdən hoppanıb, o biri otağa qaçıdı. Cox yuyundu. Suyu şıppıldada-şıppıldada yuyunurdu və məni içəri buraxmırıldı... Sonra oradan çıxdı, amma gözümə baxmaqdən çəkinirdi. Onun əlində məlhəmlə dolu bir qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi belime sürdü. Sonra nəzakətlə dedi:

– Sən məni döymeli idin, Əli xan.

– Bacara bilməzdim, çünki bütün günü özüm-özümü döymüşdüm və gücüm qalmamışdı.

O, məlhəmi yana qoydu və xidmətçi çay getirdi. O, tələsik içirdi və pərt halda bağçaya baxırdı. Və birdən diqqətlə gözlərimin içine baxıb dedi:

– Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrat edirəm və ʃranda qaldığımız müddətdə nifret edəcəyəm. Mən bunu dəyişə bilmərem.

Biz ayağa durduq. Bağçaya keçib fəvvərənin yanında əyləşdik. Tovuz quşu yanımızdan keçdi. Atamın kareti gurultu ilə kişilərə aid evin həyetindən keçdi. Birdən Nino başını yana əydi və utancaq şəkildə dedi:

– Mən, nifrat etdiyim bir adamla nord oynaya bilərem?

Mən nerdtaxtanı getirdim və biz pərt və çəşqin halda oynamaya başladıq... Sonra elə yerdəcə uzandıq, hovuza əyilib, suda əksimizə tamaşa etdik. Nino əlini təmiz suya saldı və əksimiz balaca dalğalarda pozulub getdi.

– Qəm yemə, Əli xan. Mən sənə nifrat etmirəm. Mən bu yad ölkəyo və yad adamlara nifret edirəm. Elə ki evimizə çatdıq, her şey keçib gedəcək. Elə ki...

O, sıfətini suyun üzünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su damlaları onun yanağından və çənəsindən töküldü.

– Mütləq oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb.

Nino bunu qəti dedi və onun üzündə qürur ifadəsi var idi. Mən onun üzünü sildüm və soyuq yanaqlarını öpdüm. O da gülürdü.

İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənlilikdən keçib, neft qüllələrinin əhatəsində və düşənmonin işğalı altında olan köhne Bakıya tərəf irəliləyən alaylardan asılı idi.

Uzaqdan yene müqəddəs Hüseynin şeypur səsi goldı. Mən Nino-nun əlini tutub, onu tez evin içino apardım və pəncərəni bağladım. Sonra grammonfonu və ən güclü iynəni getirdim. Bir val qoydum və Quronun "Faust" operasından güclü bir bas səsi qulağı batırıban bir aria oxumağa başladı. Bu, ən uca səslə val idi və Nino qorxu içində məni qucaqlayan vaxt, Mefistofelin qüdrətli bası şeypurun sönük səsini və qədim "Şaxsey... Vaxsey" nidalarını batırırdı.

İYİRMİ YEDDİNÇİ FƏSİL

İran payızının ilk günlərində Ənverin ordusu Bakını tutdu. Bu xəbər bazara, çayxanalara və nazirliklərə yayıldı. Şəhərin axırınca rus müdafiəçiləri ac-yalavac İran və Türküstən limanlarına qəçib gəldilər. Onlar şəhərin qədim qalasının üstündə dalgalanan ağ hilallı müzəffər qırmızı bayraqdan damışıldilar. Arslan ağa türklərin Bakıya girməsini əfsanəvi şəkildə Tehran qəzetlərində təsvir etdi. Əmim Əsəd-əs-Səltənə isə türklərə nifret etdiyi və eyni zamanda, bununla ingilislərin qılığına girmək istədiyi üçün qəzetləri qadağan etdi. Atam baş nazirin yanına getdi və o, bir az tərəddüdən sonra Bakı ilə İran arasında gəmi rabitəsinin bərpə edilməsinə icazə verdi. Biz Ərzəliyə getdik və orada "Nəsrəddin" gəmisi azad edilmiş vətənlərinə qayıtmak isteyən bir dəstə qaćını göyərtəsinə götürdü.

Bakı limanında uzun xəz papaqlar geymiş gümrəh əsgərlər dayanmışdılar. İlyas bəy qılınçı siyirib gəmini salamladı, türk mayoru da tenteneli bir nitq söylədi. Və o çalışırkı ki, yumşaq İstanbul türkəsini bizim vətənimizdəki sərt şivə ilə uyğunlaşdırınsın. Biz, viran edilmiş və talana məruz qalmış evimizə getdik və Nino günlərlə, həftələrlə evdar qadın rolunu ifa edirdi. O, dülgerlerle mübahisə edir, mebel mağazalarını gəzir, üzünü ciddiləşdirib otağımızın uzunluğu və enini ölçürdü. O, memar ilə məxfi damışqlar aparandan sonra günlərin bir günü evdə fəhlələrin səs-küyünü, boyra, taxta və suvaq iyi hiss etdim.

Bütün bu gündəlik qarşılaşılığın mərkəzində isə Nino dururdu və o, məsuliyyətini hiss edən bir adam kimi sevinirdi.

Çünkü o, mebel, onların qoyuluş üslubu və divar kağızlarını seçməkdə tam azad idi.

Axşamlar isə o, utancaq və eyni zamanda sevinc hissi ilə mənə məlumat verirdi:

— Əli xan, Ninoya acığın tutmasın. Mən divan yerinə çarpayı, əsil çarpayı sıfariş vermişəm. Divar kağızlarının rəngi açıq olacaq, döşəməni də xalçalar bürüyəcək. Uşaq otağına ağ boyra vurulacaq. Hər yer İrəndəki hərəmxanadan fərqli olacaq.

O, boynuma sarıldı və üzünü yanağıma sürdü. Çünkü o, vicdan əzabı çəkirdi. Sonra o, başını yana çeviridi, nazik dilini çıxardı, burnunun ucuna çatdırmağa çalışdı. Heyatın ən ağır çağında, imtahan zamanı, həkimə gedəndə, yaxud dəfn mərasimində iştirak edəndə o,

həmişə belə edərdi. Mən körpə Hüseynin şəbehini yada saldım və xalçaları ayaq altına salmaq, eləcə də avropasayağı mız arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu işdə tam azadlıq verdim. Mənim sərəncamımda isə yalnız damımız və səhraya açılan mənzərə qalmışdı. Çünkü Nino damı yenidən qurmağı planlaşdırıbmamışdı.

Əhəng, toz və səs-küy evi doldurdu. Mən isə atamla damda oturub, Nino kimi başımı yana çevirərək, günahkar adam kimi dilimi çıxartmışdım. Atamın baxışlarında istehza oxumaq olardı:

— Heç nə etmək olmaz, Əli xan. Ev işi — qadın işidir. Nino özünü İranda yaxşı apardı, hərçənd bu, asan deyildi. İndi növbə sənindir. Sənə dediyim sözləri unutma: Bakı avropalaşıb. Özü də birdəfəlik! Qapalı otaqların sərin qaranlığı və divarlardan asılan rongarəng xalçalar İrana aiddir.

— Bəs sən nə edəcəksən, ata?

— Mən də İrana aidəm və sənin uşağını görən kimi ora gedəcəyəm. Mən Şəmirandakı evimizdə yaşayıb, orada da ağ divar kağızlarının və çarpayıların evləre gəlişini gözləyəcəyəm.

— Mən isə burada qalmalıyam, ata.

O, ciddi tərzdə başını tərpətdi:

— Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı. Amma bu yeni bayraq, yeni şəhərin səs-küyü və şəhəri bürümüş allahsızlıq havası mənim xoşuma gəlmir.

O, sakitcə başını aşağı saldı və bu anda öz qardaşı Əsəd-əs-Səltənəyə bənzədi.

— Mən qoca adamam, Əli xan. Yeniliklə işim yoxdur. Sən burada qalmalısan. Sən cavan və cəsursan, Azərbaycan ölkəsinin sənə ehtiyacı var.

Alaqqarlılıqda şəhərimin küçələrində gəzirdim. Türk patrulları tinlərdə keşik çəkirdilər. Onlar sərt və qıvrıq idilər, baxışları da fiksiz idi. Mən zabitlərlə səhbət etdim və onlar İstanbul məscidlərindən, Tatlı-sudakı yay gecələrindən damışıldilar. Köhne qubernator binasının üstündə yeni dövlətin bayrağı dalgalanırdı, məktəb binasında da parlament yerləşirdi. Köhne şəhər elə bil yeniyə həyata qədəm basmışdı. Vəkil Fətəli xan baş nazir idi və o, qanunlar çıxarıdır, göstərişlər və əmrlər verirdi. Şəhərdə bütün rusları məhv etmək istəyən Əsədullahın qardaşı Mirzə Əsədulla xarici işlər naziri idi və o, qonşu ölkələrlə müqavilələr bağlayırdı. İndiyədək adət etmədiyim

dövlət müstəqilliyi hissi moni bürümüşdü və mən yeni dövlət gerbini, uniformanı, vəzifə və qanunları birdən sevməyə başladım. Birinci dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanından keçir və keçmiş müəllimlərim də mənə ehtiramla salam verirdilər.

Axşam yerli klubda xalq mahnları oxunur, milli musiqi çalınır və hər kəs papağını çıxartmadan orada otura bilordi. İlyas bəy təmən cəbhədən qaydan və oraya gedən türk zabitlərini qonaq edirdik. Onlar Bağdadın mühəsirəsindən və Sina səhrasındakı hərbi yürüşlərdən danışırıldılar. Bu adamlar Liviya səhralarına, Qalisiyanın palçıqlı yollarına, Ermənistan dağlarının qar tufanlarına bələd idilər. Onlar – Peyğəmberin buyruğuna məhəl qoymayan türk zabitləri şampan şərabı içir, Ənvərdən və damarlarında türk qanı axan bütün insanları birləşdirəcək Turan imperiyasından danışırıldılar. Mən onların səhbətlərinə böyük heyrot və hevəsle qulaq asırdım, çünki bütün bu mənzərə, gözel və unudulmaz bir yuxu qədər cazibədar idi. Büyük rəsmi keçid günü şəhərin küçələrində hərbi musiqi sədaları eşidildi. At belində oturan və sinəsi ulduzlarla dolu olan paşa hərbi hissənin qarşısından çapdı və yeni bayraqı salamladı. Qürur və razılıq hissi bürümüşdü bizi. Biz sünnilərlə şıələr arasında bütün fərqləri unudub paşanın əlini öpməyə və osmanlı xəlifəsi üçün ölməyə hazır idik. Təkcə Seyid Mustafa qırqaqda dayanmışdı və onun simasında nifret və qəzəb hissi oxunurdu. O, paşanın sinəsini bəzəyən ulduzlar və ayparalar arasında bir bolqar hərbi xəçini görmüşdü. Müsəlmanın sinəsində yad dinin əlaməti Seyidi qəzəbləndirmişdi.

Hərbi keçiddən sonra İlyas, Seyid və mən bulvarda oturmuşduq. Payız xəzəli ağaclarдан töküldü və dostlarım yeni dövlətin əsas qanunları barədə mübahisə edirdilər. Gənca yaxınlığında hərbi yürüşlərdən və döyüslərdən, gənc türk zabitləri ilə səhbətlərdən və müharibə təcrübəsindən İlyas bəy belə bir qəti əqidəyə golmişdi ki, yalnız ölkədə təcili olaraq avropasayağı İslahatlar keçirilməsi vətənimizi rusların yeni işgalindən qoruya bilər.

İlyas həyəcanla deyirdi:

– Biz istehkamlar tiksək, İslahatlar həyata keçirtsək və yollar salsaq da, yenə yaxşı müsəlman olaraq qala bilərik.

Seyid qışqabağımı salladı, onun gözlərindən yorğunluq töküldü. O, soyuqqanlıqla dedi:

– Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz eti yesə də, yenə yaxşı müsəlman olaraq qala bilər. Çünkü avropahlılar çoxdan kəşf ediblər ki, şərab sağlamlıq üçün xeyirliidir, donuz eti də qidalıdır. Əlbəttə, insan yaxşı müsəlman olaraq qala bilər, amma cənnetin kandarında duran baş məlaikə buna inanmaq istəməyəcək.

İlyas güldü:

– Telim ilə donuz eti yemək arasında böyük fərq var.
– Lakin donuz eti yemekle şərab içmək arasında fərq yoxdur. Dostlarımı qulaq asırdım. Birdən soruşdum:
– Seyid, bəs çarpayıda yatıb, çəngəl-bıçaqla yemək yeyilsə, yenə yaxşı müsəlman olaraq qalmaq olarmı?

Seyid nəvazişlə güldü:

– Sən həmişə yaxşı müsəlman olaraq qalacaqsan. Mən səni Məhərrəm gündündə görmüşəm.

Mən susdum. İlyas bəy hərbi papağını düzəltdi:

– Düzdür ki sənin evin müasir mebel və açıq rəngli divar kağızı olan avropalı evi olacaq?
– Bəli, İlyas bəy, düzdür.

O, qətiyyətlə dedi:

– Lap yaxşı işdir. Bakı indi paytaxtdır. Əcnəbi elçilər golocək ölkəyə. Bizim onları qəbul etmək üçün belə evlərə, diplomatların arvadları ilə səhbet edə bilən xanımlara ehtiyacımız vardır. Əli xan, sənin belə bir arvadın var və tezliklə münasib evin də olacaq. Sən gərek xarici işlər nazirliyində işləyəsən.

Mən güldüm.

– İlyas bəy, sən mənim arvadım, evim və mənim özümlə elə rəftar edirsən ki, elə bil biz beynəlxalq anlaşma meydanında yarışa hazırlanmış atlariq. Yoxsa, elə fikirləşirsin ki, mən öz evimi bizim beynəlxalq menafelərimiz naminə yenidən tikdirmişəm?

– Belə olmalıdır, – deyə İlyas bəy qəti sekildə fikrini ifadə etdi. Və mən birdən-birə hiss etdim ki, o düz deyir. O düz deyir ki, nəyimiz varsa, Azərbaycanın yoxsul və qızmar günəşdən yanmış torpağandan yoğurub qurmaq istədiyimiz yeni dövlətə xidmət etməlidir.

Mən evə geldim və Nino eşidəndə ki mən parket döşəməye, avropasayağı rosmələrin divardan asılmasına qarşı deyiləm, ürəkdən güldü və onun gözleri bir vaxt Pexaçpür bulağı yanındakı meşədəki kimi parıldadı.

* * *

Bu vaxtlar mən atla səhraya tez-tez gedirdim. Orada yumşaq qumun içində oturub al-qırımızı günəşin qərbde batmasını izleyirdim. Türk qoşunları yanından keçirdi. Zabitlərin sıfətini gözlənləmədən qəm və həyəcan bürümüşdü. Dövlətimizin səs-küyü dünya mühabibəsinin uzaqlarda atılan top səslerini baturmışdı. Lakin haradasa, çox-çox uzaqlarda türklərə müttəfiq olan bolqarların qoşunları düşmənin həmlələri qarşısında geri çəkilməyə başlamışdilar.

Türklər: "Cəbhə yarılmışdır. Onu bərpa etmək artıq qeyri-mümkündür", deyir, amma daha şəmpən şərabı içmirdilər.

Cəbhədən az xəbər gelirdi. Geləndə də ildırım kimi təsir göstərirdi. Mudros limanında beli bükülmüş bir adam Britaniyanın "Aqam-emnon" adlı zirehli gəmisinə çıxmışdı. Beli bükülmüş adam Hüseyin Rauf bəy idi. Böyük Osmanlı imperiyasının donanma naziri olan Rauf bəy atəşin dayandırılmasına dair müqavilə bağlamaq barede xəlifədən vəkalət almışdı. O, masanın üstünə əyildi və bir tikə kağızin üstüne adını yazdı. Bu an da bizim şəhərdə hökmərləq edən paşaların gözləri yaşıla doldu.

Turan imperiyası baredəki mahni daha bir dəfə Bakının küçələrində eşidildi, amma bu dəfə o mahni mərsiyyə, matəm mahnisi kimi səslənirdi. Yumşaq əlcək geymiş paşa yəhərdə qıvrıq oturaraq, hərbi hissələrin qabağından keçdi. Türklerin üzü hərəkətsiz idi. Müqəddəs Osman evinin bayrağı büküldü, tobil çalındı və paşa yumşaq əlcəkli əlini alına qaldırdı. Hərbi hissələr şəhərdən çıxırdılar və onlar İstanbul məscidlərinin, Bosfordakı nəcib sarayların, xəlifə olan arıq kişisinin və onun belindəki peyğəmbər obasının xəyalı mənzəresini yaddaşımızda qoyub gedirdilər.

Üç gün sonra ingilis işgal qoşunlarını gətirən ilk gəmilər Nargin adasının arxasında görünəndə, mən sahilə dayanmışdım. Generalın mavi gözləri, nazik bığları və enli, güclü əlleri var idi. Yeni Zelandiyali, kanadalı və avstriyalılar şohoro axışırdılar. Britaniya bayrağı bizim ölkənin bayrağı yanında dalgalanırdı və Fətəli xan məni çağırıb xahiş etdi ki, onun nazirliyinə gəlim.

Mən onun yanına getdim. O, yumşaq bir kresloda oturub, odlu baxışlarını mənə zilləmişdi:

– Əli xan, nə üçün siz dövlət vəzifəsində deyilsiniz?

Mən özüm də bunu bilmirdim. Onun masasının üstündəki xəritələrə baxıb, vicedan əzabı çəkə-çəkə dedim:

– Fətəli xan, mən bütün varlığımı vətənimə bağlıyam, əmriniz nədir?

– Eşitmışəm ki, sizdə xarici dilleri öyrənmək istedadı qüvvəlidir. İngilis dilini neçə vaxta öyrənə bilərsiniz?

Mən çəşqinqılıqla güldüm.

– Fətəli xan, mən ingilis dilini öyrənməli deyiləm. Onu çoxdan bilişəm.

O, iri başını kreslonun arxasına söykeyib, susdu. Və birdən soruşdu:

– Nino necədir?

Mən baş nazirin bütün adət qaydalarını pozub mənim arvadımın necə olmasına soruşmasına təəccübəldim.

– Sağ olun, əlahəzrət, arvadım yaxşıdır.

– O da ingilis dilini bilir?

– Bəli.

O yənə susdu və enli bığlarını eşməyə başladı. Mən sakit tərzdə dedim:

– Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir heftəyə hazır olacaq. Nintonun şifonerdə çoxlu axşam libaslari var. Biz ingiliscə danışırıq və şəmpən şərablarının hesabını özüm ödəyərem.

Baş nazir bığlarının altından güldü. Onun gözləri yaşırdı:

– Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim sizin kimi adamlara ehtiyacımız var. Bizim ölkə avropalı arvadı olan, qədim nəsildən çıxan, ingiliscə danışan və evə sahib olan adamlar baxımından kasıbdır. Məsələn, mənim ingilis dilini öyrənməyə heç vaxt pulum olmayıb, hələ qalmışdı ki, evim, yaxud avropalı arvadım olsun.

O, yorğun idi. Qələmi götürüb dedi:

– Bu gündən etibarən siz, Qərbi Avropa şöbəsinin attəsesi təyin olunursunuz. Xarici işlər naziri Əsədullahın yanına gedin. O, vəzifənizi sizo izah edəcək. Və... və... amma inciməyin... eviniz beş günə hazır ola bilərmə? Bu cür xahişlə sizə mifraciət etməyimə özüm utanıram.

– Baş üstə, əlahəzrət! – deyə qəti cavab verdim və elə bil köhnə, sadiq və sevimli dostumu pis niyyətlə aldadıb, oradan çıxdım.

Eve getdim. Ninonun barmaqları suvaq və boyaya batmışdı. O, nərdivanda durub, divara mix vururdu. Bu mixdan şəkil asılmalı idi. Əger Nino ya desəydim ki, bu mixi vurmaqla vətənə xidmət göstərir, o çox təəccübənləndi. Mən bunu ona demədim, onun çırqli barmaqlarını öpdüm və ecnəbi çaxırları saxlamaq üçün soyuducu almaq təklifini bəyəndim.

İYİRMİ SƏKKİZİNCİ FƏSİL

“Sizin xalanız varmı?” – “Yox, xalam yoxdur, amma qulluqum sağ ayağımı sindirib”.

“Səyahətdən xoşunuz gəlirmi?” – “Bəli, səyahətdən xoşum gəlir, amma mən axşamlar yalnız meyvə yeməyi üstün tuturam”.

İngilis dili dərsliyinin tapşırıqları axmaq səslənirdi. Nino kitabı bağladı.

– Mənə elə gelir ki, “döyüşdən” qalib çıxməq üçün ingilis dilini kifayət qədər bilirik. Amma de görüm, heç ömründə viski içmişənm?

Dəhşətə qışqırdım:

– Nino, sən bu dərsliyin müəllifi kimi danışırsan.

– Bağışla, Əli xan, vətənə xidməti yanlış başa düşdüyüm üçün belə axmaq söz danışdım. De görüm, axı bu axşam bize kim gələcək?

Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu.

Mən bu gün evimizə təşrif buyuracaq ingilis memur və zabitlərinin adlarını sadaladım. Nino qürurla gözlerini qabağa zilləmişdi. O, yaxşı biliirdi ki, Azərbaycanın bir dənə də olsun naziri və generalı, onun ərinin sahib olduğuna malik deyildir – ziyanı, Qərb adətlərinə bələd, ingilis dilini bilən və knyaz valideynləri olan arvada.

O, qaşqabağını sallayıb dedi:

– Mən viskinin dadına baxmışam, acı və iyrənc dadı var. Hər halda, buna görə onu sodalı su ilə qarışdırırlar.

Mən əlimi onun çıyninə qoydum və onun gözleri razılıq hissi ilə doldudum:

– Qeribə həyat keçiririk, Əli xan. Bir dəfə aparıb məni hərəm-xanaya saldım, indi isə yene ölkəmizin mədəni inkişafına xidmət edən bir əşya rolunu oynayıram.

Biz aşağı, qəbul otağına düşdük. Yaxşı təlim keçmiş qulluqçular divarlara söykənib durmuşdular. Divarlarda isə mənzorə və heyvan şəkilləri asılmışdı. Yumşaq kreslolar künclərdə qoyulmuş, masanın üstünü də çiçəklər bəzəyirdi.

– Yadindadır, Əli xan – deyə Nino soruşdu. Bir dəfə mən sənə dərəden aula su daşımaqla qulluq etmişəm.

– Hansı xidmət daha çox xoşuna gəlir?

Ninonun gözləri xəyalla doldu və o, cavab vermedi. Qapının zəngi çalındı və Ninonun dodaqları həyacandan titrəməyə başladı. Lakin gələnlər knyaz valideynləri idilər. Onlarla birlikdə, rəsmi keçid forması geymiş İlyas bəy geldi. O, ağır-ağır salonu gəzdidi və heyrətdən başını yırğaladı.

– Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı yoxdur ki?

* * *

Biz qapının ağızında dayanmışdıq. Nino ilə mən möhkəm ingilis əllərini sıxırdıq. Zabitlər hündürboy və qırmızısifet idilər. Qadınların elində olcek var idi. Bu göygöz xanımlar mərhəmətlə gülür və etrafə maraqla baxırdılar. Hər halda, onlar gözləyirdilər ki, hərəm xidmətçiləri onlara qulluq etsin və yarımlüt qızlar onların qabağında rəqs etsinlər. Bunun əvəzində isə yaxşı təlim keçmiş qulluqçular peydə oldular, yeməklər masanın üstünü sol tərəfdən qoyuldu.

Divanlarda çəmənliklər və yarış atlarının rəsmələri asılmışdı.

Gənc bir leytenant qədəhi ağzına kimi viski ilə doldurub, içinə qazlı su da tökmədən bir dəfəyə başına çekəndə Ninonun nəfəsi tutuldu. Salonu səs-küy bürümüşdü və sual-cavabların əksəriyyəti dörslikdəki tapşırıqlar kimi axmaq səslənirdi: “Çoxdan evlisiniz, xanım Şirvanşir?” – “Az qala iki ildir”. – “Bəli, toy səyahətinə İrana getmişdik”. – “Ərimin at sürməkdən xoşu gelir”. “Yox, o, polo oynamır”. – “Şəhərimiz xoşunuza gelir?” – “Bəli, buranı görməyimə sevinirəm”. – “Allah eləməsin! Axı biz vəhşi deyilik! Azərbaycanda artıq çoxdandır çoxarvadılıq yoxdur. Hərəməgalardan isə mən romanlarda oxumuşam”.

Nino üzümə baxdı və gülmeyini güclə saxladığı üçün onun balaca burnu tərəpənirdi. Bir mayor arvadı hətta ondan soruşdu ki, görəsən Nino heç operada olubmu? Nino müləyim tərzdə cavab verdi ki, "bəli, oxumağı və yazmağı da bilirəm".

Mayor arvadı məglub oldu və Nino ona sendviç uzatdı.

Gənc ingilistər, məmür və zabitlər Ninoya baş əyir, onların əlləri onun incə barmaqlarına toxunur, baxışları Ninonun çılpaq kürəyinə sataşırı.

Mən üzümü yana çevirdim. Əsədulla kündə dayanıb arxayıñ tərzdə sıqar çəkirdi. O özü arvadını heç zaman, heç vəchlə bu qədər yad adamın baxışlarına təslim etməzdi. Amma Nino gürçü idi, xristian idi və Əsədullanın fikrincə o, öz əllərini, gözlərini, ciyinlərini yad nəzerlərinə təslim etmək üçün yaranmışdı.

Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız və tehqiredici səslənirdi. Mən gözlərimi yerə dikdim. Nino salonun o biri başında yadların ortasında durmuşdu.

"Sağ olun", deyə o, birdən boğuq səslə cavab verdi: "Sağ olun, siz çox mehbəbsiniz".

Başımı qaldırdım və onun qıpçırmızı olmuş, vahimə bürümüş sifətini gördüm. Salonun o başından gəlib qabağında dayandı, əlini qolumna saldı, elə bil arxa, sığınacaq axtarındı. Sonra yavaşça dedi:

– Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və xalaqızılarınınla görüşəndə mənim düşdүüm vəziyyəte oxşayır. Bu qədər kişi ilə mən nə edim? Mən istəmirəm onlar mənə belə bax-sınlar.

Bunu deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. Mən onun mayor arvadına dediyi sözləri eşitdim: "Siz mütləq bir dəfə bizim yerli teatra gəlməlisiniz. Hazırda Şekspiri Azərbaycan dilinə tərcümə edirlər. Gələn həftə "Hamlet" in ilk tamaşası olacaq".

Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada saldım. Köhne bir zərb-məsəldə deyilirdi ki, "Eger qonaq sənin oğlunun başını kəsib, onunla evinə girsə də, onu qəbul etməli, yedirməli və qonaq kimi ona chtiram göstərməlisən". Ağlılı adətdir. Amma ona emel etmək bəzən çox ağır olur.

Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər sıqar çəkirdilər. Ancaq heç kim, gözlədiyimə zidd olaraq, ayağınıñ üzüntüyə qoymadı.

Bir gənc zabit mənim əzabımı daha da artırıb dedi:

– Gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan.

Siyasi səbəblərə görə bu sözlerin üstündən şapalaq yemədiyini bilsəydi, bu zabit, her halda, çox heyrətlənərdi. Sən bir işə bax: bir kafir it açıq-əşkar mənim arvadımın gözəlliyini mədəh etməyə cəsər edir! Konyakı paylayarkən əllərim əsirdi və bir neçə damcı yero də töküldü.

Ağ bigi olan və ağ smokinq köynək geymiş qoca bir məmür kündə oturmuşdu. Ona şəkerçörəyi uzatdım. Onun həvə dişləri sapsarı, barmaqları da gödekk idı.

O, təmiz fars dilində mənə müraciət etdi:

- Eviniz əsil Avropa evidir, Əli xan.
- Mən ölkəmizdəki adət üzrə yaşayıram.

O, diqqətə mənə baxdı:

- İranla Azərbaycan arasında böyük mədəni fərq var.

– Şübhəsiz. Biz İrandan yüz il qabaqdayıq. Nəzərə almalısınız ki, bizim neheng sənayemiz və dəməryolu şəbəkəmiz vardır. Amma təessüf ki, ruslar bizim mədəni inkişafımızı sixişdirmişlər. Biziçə çox az həkim və müəllim vardır. Eşitdiyimə görə, hökumətimiz bir sırə istedadlı cavani Avropaya göndərmək istəyir ki, Rusyanın boyunduruğu altında fəvtə verdiklərini əldə etsinlər.

Bir müddət belə söhbət etdim və sonra ona viski vermək istədim. Lakin o içmədi və söze başladı:

– Mən iyirmi il İranda konsul olmuşam. Şərqi mədəniyyətinin saf qaydalarının itib getmesini, müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz aecdadlarının adətlerinə hörmət etməmələrini görmək insana əzab verir. Ancaq belkə də siz haqlısınız. Çünkü yaşayış tərzı hər kəsin şəxsi işidir. Amma nə olursa olsun, etiraf etməliyəm ki, sizin ölkə, məsələn, Mərkəzi Amerika respublikaları qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim hökumət Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır.

Salonun o biri başında Ninonun valideynlərinin və İlyas bəyin əhatəsində xarici işlər naziri Əsədulla dayanmışdı. Mən salonun o başına getdim. Əsədulla teləsik soruşdu:

– Qoca nə deyirdi?

– O dedi ki, mən ağılsızam, amma İngiltərə bizim müstəqilliyi-mizi tezliklə tanıyacaq.

Mirzə Əsədulla rahat nefəs aldı.

— Siz heç ağılsız deyilsiniz, Əli xan.

— Çox sağ olun, cənab nazir, amma mənə elə gəlir ki, doğrudan da ağılsızam.

O, elimi sıxıdı və qonaqlarla vidalaşib getdi. Qapıda o, Ninonun elini öpənde eşitdim ki, Nino sırı bir təbəssümle ona nə isə piçiləyir. Əsədulla anlayışla başını tərpətdi.

Qonaqlar gecə yarısı dağlışdır. Salondan tütün və alkoqol iyi gelirdi. Taqətdən düşmüş və eyni zamanda yüngülləşmiş halda piləkənlərlə yuxarı, öz yataq otağımıza qalxdıq və birdən qəribə bir decallik hissi bürüdü bizi. Nino bal ayaqqabalarını künce viyildatdı, çarpayının üstünə hoppardı və yellənməyə başladı. O, alt dodağını salladı və burnunu ovxaladı. Bu anda o, balaca meymuna bənzeyirdi. Ovurdunu hava ilə doldurdu, sonra hər iki şəhadət barmağı ile dərisinə toxundu. Hava onun dodaqları arasından çıxanda gülə kimi səsləndi.

— De görüm, vətən xilaskarı xoşuna gəldimi? — deyə Nino qışqıraqışqıra çarpayının üstündə hoppanıb düşdü. Sonra güzgünen qabağına qaçıdı və özünü heyranlıqla nəzərdən keçirdib dedi: “Nino xanım Şirvanşır – Azərbaycanın Janna d’Arkı. Ay mayor arvadı, gör sənə nə kəlek gəldim, — ömrümüzdə heç hərəm xidmətçisi görməmişəm!”

O gülür və əl çalırdı. Ninonun əynində açıqrəngli və beli açıq axşam paltarı var idi. Onun incə qulaqlarından uzun sırgalar asılmışdı. Boynundakı mirvari boyunbağı lampanın işığında azacıq işıldayırdı. Onun qolları qız qollarıtək gözəl və incə idi. Qara saçları boynundan aşağı tökülmüşdü. Güzgү qabağında dayanmış Ninonun mənim üçün yeni olan bu gözəlliyi valehedici idi.

Mən ona yaxınlaşdım və qabağında xoşbextlikdən parlayan gözləri olan bir avropalı prinses zühur etdi. Onu qucaqladım və mənə elə gəldi ki, onu ömrümüzdə ilk dəfədir bağırmı basıram. Ninonun nazik və etirli derisi var idi, dodaqları arasından görünən dişləri ağ mirvari kimi parlayırdı. Biz birinci dəfə çarpayının qırığındə oturduq. Mənim qucağımdakı avropalı bir qadın idi. Onun uzun və zərif kirpikləri yanağıma dəyirdi. Gözlərində nəvaziş dolu hiss var idi. Bu hissi mən indiyədək keçirtməmişdim. Cənəsindən tutub başını qaldırdım. Yumşaq yumru sıfetinə, nəm və susamış dodaqlarına, yarı bağlı kirpikləri altından görünən coşqun gözlerine baxdım. Ninonun boynunun ardını sığalladım və onun balaca bədəni gücsüz halda

əllərimə yixildi. Sifeti coşqunluq və şövqlə dolu idi. Hər şey yadım-dan çıxdı – onun axşam paltarını da, avropavari çarpayını da, sərin ləki da unutdum. Mən onun Dağıstan aulunda yarıçıraq gil döşemənin üstündəki döşəkdə uzanan surətini gözlerimin qabağına gətirdim. Mən onun ciyinlərini qucaqlamışdım və birdən ayılıb gördüm ki, iki-miz də paltarda, məğrur Avropa çarpayısının ayaqları altında, açıqrəngli Kirman xalçasının üstündə uzanmışıq. Ləzzətli ağrından qasılarını çatan Ninonun nəfəsini duyur, ombasını sığallayırdım, qoca ingilisi, cavan zabitləri və respublikamızın aqibətini yaddan çıxartmışdım.

Bir az sonra biz yanbayan uzanıb, başımızın üstündəki böyük güzgüyə baxırdıq.

“Paltarım korlandı” – deyə Nino birdən dilləndi, onun səsindən xoşbextlik yağırdı. Sonra xalçanın üstündə oturduq. Nino başını dizimə qoyub fikirləşirdi:

— Mayor arvadı buna nə deyərdi? Deyərdi ki, Əli xan bilmir çarpayı nə üçündür?

Nehayət o, ayağa durdu və balaca ayağını cənəmə vurdı:

— Cənab attaşə lütf edib, diplomatiya dünyasının ümumi qayda-qanunlarına riyət edərək, soyunub nikah yatağında yerini tutə bilərmi?

Yuxulu idim və deyinə-deyinə ayağa durub soyundum, paltarımı qırğına atıb Ninonun yanında uzandım. Beləcə biz yuxuya getdik.

* * *

Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içir və evimizi tərifləyirdilər. Ninonun gürçü qonaqpərvərliyinin ucu-bucağı görünmürdü. O, cavan leytenantlarla rəqs edir, qocalarla podaqua xəstəliyindən danışındı. Nino ingilis qadınlarına kraliça Tamaranın zamanasına aid hekayələr söyləyir və onlarda elə təəssürat oyandırırdı ki, bu böyük kraliça Azərbaycan üzərində də hökmranlıq etmişdir.

Mən nazirlikdə, iri bir kabinetdə tek oturur, diplomatik notaların layihələrini çizir, xaricdəki təmsilçilərimizin məlumatlarını oxuyur və pəncərədən dənizə baxırdım.

Nino gəlib məni işdən götürürdü. O, daim sevinc və şadlıq içində idi, elə bil heç bir qayğısı da yox idi. Gözlənilmədən o, xarici işlər naziri Əsədulla ilə dostlaşdı. Əsədulla bize gələndə Nino ona qayğı

göstərir, cəmiyyət adətləri barədə ağıllı məsləhətlər verirdi. Bəzən onları evimizin uzaq künclərində gizlində piçıldayan gördüm.

— Mirzedən nə isteyirsin? — deyə soruşanda, o gülümşəyərək izah etdi ki, xarici işlər nazirliyində protokol şöbəsinin ilk qadın müdürü olmaq arzusuna qapılıb.

Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövletin quruluşu işi tam sürəti ilə gedirdi və baş tərəfində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq insana zövq verirdi.

Kuryer mənə qəzetləri gətirəndə günortaya az qalmışdı. Hökumət qəzetini açdım və üçüncü səhifədə yağılı hərflərə öz adının çap edildiyini gördüm. Adının altında bunlar yazılmışdı: "Xarici işlər nazirliyinin ataası Əli xan Şirvanşir eyni vəzifəsində Paris konsulluğuna təyin olunur".

Bu qısa yazışdan sonra isə mənim gözəl cəhətlərimi tərifləyen məqalə gəldi və onun Arslan ağanın qələmindən çıxdığını başa düşmək çətin deyildi.

Yerimdən sıçradım və otaqdan çıxıb nazirin kabinetinə tərəf gəldim. Qapını var gücümüzə dərtib açarkən, bərkdən dedim:

— Mirzə Əsədulla, bu nədir?

O güldü:

— Ah, dostum, sizin üçün gözlenilmeyən bir bəxş! Xanımıza bu barədə vəd vermişdim. Nino və siz Parisdə əsil yerinizi tapacaqsınız.

Qəzeti künçə tulladım, qəzəbdən partlayırdım. Qişqırıb dedim:

— Mirzə, məni vətənimiz uzun iller üçün tərk etməyə məcbur edə bilən qanun mövcud deyil!

O, heyrətə mənə baxırdı:

— Əli xan, nə isteyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli vəzifədir. Siz bu vəzifəyə çox yaraşısınız.

— Amma mən Parisə getmək istəmirəm və meni buna məcbur etmək isteyirlerse, mən vəzifəmdən çıxıram. Mən yad alemə nifret edirəm, yad küçələrə, yad insanlara və yad adətlərə nifret edirəm. Ancaq siz bunu heç vaxt başa düşməzsiniz, Mirzə!

O, nəzakətə başını buladı, "amma təkid edirsinizsə, burada da qala bilərsiniz" — dedi.

Tələsik eve getdim. Pilləkənləri tengnəfəs çıxıb ona dedim:

— Nino mən buna qol qoya bilmərəm, bilmərəm, başa düş məni. Ninonun rəngi qaçı, əlli ri titrəməyə başladı:

— Niyə, Əli xan?

— Nino, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, sehrəni, dənizi sevirem. Mən bu şəhəri, köhnə qalanı, dar dalanlar-dakı məscidləri sevirem və bəhəq susuz boğulduğu kimi, mən də Şərq xaricində bogularam.

Nino bir anlığa gözlərini yumdu. Sonra süst halda köks ötürdü: "Heyif"...

Yerə oturub Ninonun əlini əlimə aldım.

— Sən İranda olduğun kimi, mən də Parisdə özümü bədbəxt hiss edəcəyəm. Mən özümü orada yad bir qasırğaya, burulgana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandaki hərəmxanamı yadına sal. Sən Asiyaya döze bilmədiyin kimi, mən də Avropaya döze bilmə-yəcəyəm. Gəl burada, Asiya və Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışlığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm. Orada nə məscid var, nə köhnə qala, nə də Seyid Mustafa. Mən vaxtdan-vaxta Asyanın ruhu ilə qidalanmalıyam ki, bizim ölkəmizə gələn çoxlu əcnəbiyi dözə bilim. Sən mənə meherəmlikdə nifret etdiyin kimi, mən də sənə Parisdə nifret edəcəyəm. O saat yox, amma zaman keçdikcə bir karnavalдан, yaxud baldan sonra məni məcburən dərtib götürdiyin yad dünyadan ötrü sənə nifret etmeye başlayacağam. Bax, bu səbəbdən, nə olursa olsun, mən burada qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm.

Mən danişdığım müddətde Nino susurdu. Sözümü qurtaranda o mənə tərəf əyildi, əlli ri ilə saçlarını sığalladı:

— Öz Ninonu bağışla, Əli xan. Mən axmaq olmuşam. Bilmirem nəyə görə fikirleşirdim ki, sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, daha Paris barədə səhbət eləməyək.

O məni mehribanlıqla öpdü.

— Nino, mənim kimisini arvad olmaq da asan deyil.

— Yox, Əli xan, yox...

O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom möhkəm qadın idi. Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yox etmişəm. Onu dizlərimin üstüne oturtdum:

— Nino, uşaq olan kimi biz Parisə, Londona, Berlinə, yaxud Romaya gedərik. Axi biz həle toy səyahətinə çıxmamışq. Sənin haradan xoşun gəlsə, orada bütün yayı qalarıq. Və biz hər yay Avropa gedərik, çünki mən müstəbid deyiləm. Amma daimi evim, —

mənsub olduğum doğmaca torpaqda olmalıdır. Çünkü mən öz səhra-mızın, şəhərimizin və günəşimizin övladıyam.

Nino təsdiq etdi:

— Bəli, özü də yaxşı bir övladısan, biz Avropanı unuduruq. Amma sendən olan bu uşaq nə sahranın övladı olmalıdır, nə də qumun. Qoy bu uşaq sadəcə, Əli ilə Nino'nun övladı olsun. Razısanıñ?

— Razıyam, — dedim və biliirdim ki, bununla mən bir avropalının atası olmağa razılıq verirəm...

İYİRMİ DOQQUZUNCU FƏSİL


— Sənin doğuluşun çox ağır keçdi, Əli xan. Amma o zamanlar biz, öz arvadlarımızın yanına avropalı həkimlər çağırırmazdı.

Atamla evimizin damında oturmuşduq, o, qəmgin səslə yavaşça danışındı:

— Ananın sancıları güclənəndə biz ona firuze və almaz tozu verdik. Amma bu ona çox kömək etmedi. Sən mömin və cəsur olasən deyə, biz sənin göbek bağını otağın Şərq divarından, qılıncla Quranın arasından asdıq. Sonra sən onu tilsim kimi boynunda gəzdirdin və xəstəlik nədir bilmədin. Üç yaşında olanda boynundakı göbek bağını çıxardıb atdır və o gündən etibaren xəstələnməyə başladın. Əvvəlcə xəstəliyi səndən azdırmaq üçün otağında şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib otağına buraxdıq, amma xəstəlik yena səndən et çəkmədi. Sonra bir müdrik adam gəldi dağlardan və özü ilə bir inek getirdi. Biz inəyi kəsdik və müdrik adam onun qarnını yarib, bağırsaqlarını çıxartdı. Səni götürüb inəyin qarnına saldıq. Üç saatdan sonra səni oradan çıxardanda, bədənin qıpqırımızı idı. Və o andan etibarən sən sağaldın.

Evin içindən boğuq və sürəkli nələ sesləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum və bütün vücudum o səsə tabe olmuşdu. Nələ təkrar oldu, ancaq bu dəfə daha uzun və daha acı idi. Atam sakit tərzdə dedi:

— Bax, indi o, sənə lənət oxuyur. Hər bir qadın doğuş vaxtı öz ərinə lənət oxuyur. Qədim zamanlarda qadın doğuşdan sonra bir qoyunu kəsib, doğan zaman söylədiyi lənətlərin təsirini evdən çıxartmaq üçün onun qarnını ərinin və uşağının yatağına çiləyərdi.



— Bu nə qədər sürə bilər, ata?

— Beş, altı, bəlkə də on saat. Nino'nun omba nahiyəsi çox dardır.

O susdu. Bəlkə o öz arvadını, doğuş vaxtı vəfat edən anamı yada saldı. Birdən ayağa durdu. Mene "gəl" dedi. Biz damın ortasında sərilmiş qırmızı namaz xalçalarına yaxınlaşdıq. Xalçaların baş tərefi Məkkəyə, müqəddəs Kabəyə baxırdı. Ayaqqabılarını çıxardıb, xalçanın üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq və atam dedi:

— Bizim əlimizdən gələn iş ancaq budur, amma bu, həkimlərin bildiyindən daha üstün şeydir.

Atam əyildi və duanın ərbəcə sözlerini söyleməyə başladı:

— Bismillahir-rəhmanir-rəhim (Mərhəmətli, Rəhmli Allahın adı ilə).

Mən sözleri təkrar etdim. Namaz xalçasının üstündə diz çöküb, alnımı yerə vurdum:

— Əl-həmdü-lillahi-Rəbbil-aləmin, Ər-rəhmanir-rəhim-Maliki yəvəmid-din (Dünyanın, Qiymətin Rəbbi, Ən Mərhəmətli, Ən Rəhmli Alla ha həmd olsun).

Xalçanın üstündə oturmuşdum və əllərim üzümü qapamışdım. Artıq Nino'nun qulaqlarımı deşən nalesinin təsirindən uzaq idim. Dodaqlarım öz-özlüyündə Quranın ayələrini təkrar edirdi:

— İyyakə-nəbudu və iyyakə-nəstəin (Sənə ehtiram edirik və Səndən mərhəmət dileyirik...).


Əllərim indi dizlərimin üstündə idi. Tam bir sakitlik çökmüşdə və mən atamın piçiltisini eşidirdim:

— İhdinas-sirat-əl-mustəqim, Siratəl-ləzînə-ənəmətə əleyhim (Bizi düz yolla, Sənin mərhəmət göstərdiklərinin yolu ilə apar).

Namaz xalçasının üstündəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı. Üzüm xalçanın üstünə yapmışdı:

— Geyril məğzubi əleyhim vələzzalin (Qozobino golmeyənlər və sehv yolla aparmadıqların...)

Beleçə tozun içində, Rəbbin hüzurunda üzüqoylu uzanmışdıq. Biz, bir zamanlar Allahın peygəmbərə Məkkədə, ərab bədəvilərinin yad dilində söylədiyi duanın sözlerini döne-dönə təkrar etdik. Nino'nun qışqırıqları kəsildi. Xalçanın üstündə bardaş qurub oturmuşdum. Əlimdə təsbehi چevirə-چevirə Rəbbin otuz üç adını piçildiyirdim.



Kimsə çiynimə toxundu. Başını qaldırıb, kiminsə gülər üzünü gördüm ve anlaşılmaz sözlər eşitdim.

Ayağa durdum. Atamın mənə yönələn baxışlarını hiss edib, yavaş-yavaş pilləkənlərlə aşağı düşdüm.

Ninonun otağındaki pəncərələr pərdələnmişdi. Çarpayıya yanaşdım. Ninonun gözləri yaşıla dolu idi. Yanaqları solmuşdu. O, səssiz gülümseyirdi və heç bilmədiyi tatar (Azərbaycan) dilində, xalqımızın sadə dilində dedi: "Qızdır, Əli xan, çox gözəl bir qız. O qəder baxtıyaram!"

Onun soyuq əllərindən yapışdım, o, gözlərini yumdu. Və kimse arxamdan dedi:

— Qoyma onu yatsın, Əli xan, o hələ bir müddət ayıq qalmalıdır.

Mən onun qurumuş dodaqlarını sığalladım, o, taqətdən düşmüş, sakit halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya yaxınlaşdı. O, mənə bir bağlama uzatdı və mən, balaca, bürüşmüş bir oyuncaq gördüm. Onun balaca oyuncaq barmaqları və iri, ifadəsiz gözləri var idi. "Oyuncaq" ağzını açıb ağlayırdı.

"Gör ne gözəldir", — deyə Nino oyuncağın barmaqlarını oynatdı. Əlimi qaldırdım və qorxa-qorxa bağlamaya toxundum, amma oyuncaq artıq yatmışdı və onun bürüşmüş sıfəti çox ciddi idi.

Nino piçilti ile: "Onun adını Tamara qoyarıq, liseyin şərəfinə", — dedi. Mən razılıqla başımı terpətdim, çünkü Tamara adına həm xristianlarda, həm də müsəlmanlıarda təsadüf edildi.

Kimse məni otaqdan çıxardı. Baxışlar mənə zillənmişdi. Atam əlimden tutdu, biz həyətə çıxdıq. "Biz səhraya gedək, — dedi, — Nino bir azdan yata biler".

Atları minib, sarı qum təpələrdən dördnala çapdıq. Atam ne isə deyirdi, amma mən güc-bəla ilə başa düşdüm ki, mənə təsəlli verməyə çalışır. Bilmədim niyə, çünkü özüm yuxulu, xəyalperəst, ifadəsiz gözləri olan bir qızım olduğu üçün çox məğturdum.

* * *

Günler təsbehdəki muncuqlar kimi keçib gedirdi. Nino "oyuncağ"ı döşündə tuturdu. Gecələr ona yavaşcadan gürcü mahniları oxuyur və öz balaca, bürüş bənzəyişinə baxanda fikirli-fikirli başını

sırkeleyirdi. Mənimlə pis, rəhmsiz rəftar edirdi, çünki mən uşağı bələməyə qadir olmayan kişi idim. Mən nazirlilikdə oturub qovluqların içinde eşənirdim. Bir də görürdün ki, Nino mərhəmətə gəlib mənə zəng edir və böyük hadisələrdən, fəvqələdə hərəkətlərdən xəbərdar edirdi: "Əli xan, "oyuncaq" güldü və əlini günəş tərəfə uzatdı". — "Yaman ağıllı "oyuncaq"dır, Əli xan, ona yumru şüşəni göstərdim, baxdı". — "Qulaq as, Əli xan, "oyuncaq" barmağı ilə qarınında xətt çekir. Görünür, çox istedadlı "oyuncaq"dır.

Balaca "oyuncaq" qarınında xətt çəkdiyi və gərgin baxışlarını yumru şüşəyə zillədiyi bir zamanda, uzaq Avropada yaşlı adamlar səhədlər, ordular və dövlətlərlə oynayırdılar. Masamın üstündəki məlumatı oxudum və xəritəyə, hazırkı dünyadan şübhəli səhədləri çizilmiş xəritəyə baxdım. Adları çətin tələffüz edilən əsrarəngiz adamlar Versalda oturub, Şərqiñ aqibətini həll edirdilər. Yalnız bir nəfər, Ankaradan gəlmış sarışın general qaliblərə ümidsiz müqavimət göstərməyə cürət edirdi. Vətənimiz Azərbaycan Avropa dövlətləri tərəfindən müsteqil dövlət kimi tanındı. İngilis alaylarının suveren respublikamızın ərazisindən çıxıb getməsinə dair xəbərdən cuşa gələn İlyas bəyin hərəkətini soyutmaq üçün çox səy etməli oldum, Vəcdə gəlmiş İlyas deyirdi:

— İndi biz birdəfəlik azadıq, ölkəmizin ərazisində bir dənə də olsun, əcnəbi qalmadı.

Mən onu xəritəyə yaxınlaşdırıldım və dedim:

— Bura bax, İlyas bəy, bizim təbii müdafiəçilərimiz Türkiyə və İran idilər, amma hər ikisi indi gücsüzdür. Biz boşluqda qalmışq və neftimizə susamış yüz altmış milyon rus bizi sixışdırır. İngilislər burada qaldıqca, ister qırımızı, isterse də ağ, heç bir rus səhədlərimizi keçməyə cürət edə bilməz. İngilislər çıxıb getsələr, Azərbaycanı müdafiə etmək üçün bir sən qalırsan, bir də mən və ölkəmizin yarada biləcəyi bir-iki alay.

İlyas bəy qayğısızlıqla başını yırğaladı:

— Əşşı, sen nə danışırsan! Ruslarla sülh müqaviləleri bağlamaq üçün bizim diplomatlarımız var. Ordunun vəzifələri başqdır.

Və o, xəritədə ölkəmizin qərb səhədini göstərib davam etdi:

— Bax, ordu buraya, Ermənistanla səhədə getməlidir. O tərəfdə üşyan qalxıb. Hərbiyyə naziri general Mehmandarov artıq əmr verib.

Bütün diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli-başlı himayə olunduğu zaman mənə kəsb etdiyinə İlyas bəyi inandırmaga çalışmaq əbəs idi.

İngilis alayları şəhəri tərk edirdilər. Küçələr bayram sənəti bayraqlarla bəzədilmişdi, qoşunlarımız Ermenistan sərhədində tərəf hərəkət edirdilər. Yalamada – rus-Azərbaycan sərhədində yalnız sərhəd keşikçiləri və bir neçə məmər qalmışdı. Nazirlilikdə isə biz həm ağ, həm də qırmızı memurlarla müqavilələr hazırlamağa başladıq. Atam isə İrana qayıdır. Nino və mən onu limanaya apardıq. O, kədərlə bize baxdı, ancaq onun dalinca getmək isteyib-istəmədiyimizi soruştadı.

– İranda nə edəcəksən, ata?

– Ola bilsin evlənəcəyəm...

O, fikri dağınıq halda bizi öpdü:

– Mən hərədən gəlib siza baş çəkəcəyəm, bu dövlət dağılsa, qəm yeməyin, mənim Mazandaranda bir neçə malikanəm var.

O, gəmiyə çıxdı və göyərtədə dayanıb uzun müddət bizə, köhnə, nəhəng Qız qalasına, şəhərə və səhraya baxdı.

Şəhər isti idi, nazirliyin pəncərələrindəki pərdələr yarı bağlanmışdı. Rus təmsilçiləri gəldilər. Onların darixdiricisi, hiyləger sıfətləri vardı. Saysız-hesabsız müqavilələri, maddələri, bəndləri, qeydləri laqeydliklə və tələsik imzaladılar.

Şəhərin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu. Qayınatamlı qayınanam yayda dincəlməyə Gürcüstanaya getmişdiler, Yalamada isə evvelki kimi bir neçə sərhəd keşikçisi və üç-dörd nəfər məmər qalmışdı.

Mən nazir üzümü tutub dedim:

– Əsədulla, Yalamanın o biri tayında otuz min rus dayanıb.

O, hırslı üzümə baxdı:

– Bizim vəzifəmiz müqavilələr bağlamaqdır. Qalan hər şey Allahın elindədir.

Küçəyə çıxdım. Süngüleri par-par yanmış iki əsgər parlament binasının qapısında keşik çəkirdi. Parlamentin özündə müxtəlif partiyalar mübahisə edir, şəhərin cəvarında yaşayan rus fəhlələri də hədələyirdilər ki, hökumət Rusiyaya neft tədarükünə icazə verməsə, onlar tətilə başlayacaqlar.

Kişilər çayxanalara dolmuşmuşdular. Onlar qəzet oxuyur və nərd oynayırdılar. Uşaqlar qızmar tozun içində savaşıldılar. Şəhərə cəl bil göyden od yağırdı. Minarədən azan səsi gəldi:

– İbadətə qalxın! İbadətə qalxın! İbadət yatmaqdən yaxşıdır! Mən yatmadım, gözərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan Yalamada təhdid edən otuz min rus əsgəri gözlerimin qabağından getmirdi.

– Nino, – dedim. – Cox istidir, “oyuncaq”ımız da bu cür istiyə vərdi etməyib. Sən də ki, ağacları, kölgəni və suyu sevirsən. Yay vaxtı Gürcüstanaya, valideynlərinin yanına getsən yaxşı olmazmı?

– Yox, – deyə Nino ciddi cavab verdi, – mən getmək istəmirməm. Mən susdum və Nino fikirli-fikirli qışqabağı tökdü.

– Biz birlikdə çıxbıt getməliyik, Əli xan, şəhər çox istidir. Axı sənin Gəncə yaxınlığında bağların və üzümlüyün ortasında bir malikanən var. Gel gedək oraya. Ora sənin yurdundur, “oyuncaq”ımızın da kölgəsi olar.

Mən buna etiraz edə bilməzdəm. Biz yola düşdük. Vəqonumuz Azərbaycanın yeni gerbi ilə bezenmişdi.

Demiryolu stansiyasından Gəncəyə geniş, tozlu bir yol uzanırdı. Şəhərin müsəlman və erməni məhəllələrini bir-birindən quru bir çay ayırmışdı. Mən Ninoya yüz il bundan qabaq əcdadım İbrahimin rus güləsi ilə vurulub öldürülüyüñ daşı göstərdim. Malikanəmizdə tənbəl və hərəkətsiz camışlar suyun içinde uzanmışdilar. Süd iyi gəlirdi, üzüm gilələri isə inek gözleri boydaydı. Kəndlilərin başı ortadan ülgüclə qırılmışdı və onların kekilləri sağdan və soldan daranmışdı. Ağacların arasında isə taxta eyvanlı balaca ev dayanırdı. “Oyuncaq”ımız atları, itləri və toyuqları görəndə gülümsədi.

Biz evi səliqəyə salıb, burada yerləşdik və mən bir neçə həftəlikə nazirliyi, müqavilələri və sərhəd stansiyası olan Yalamanı yaddan çıxartdım.

Biz çəmənlikdə uzanmışdım, Nino acı saplaqları çeyneyirdi. Günəşdən qaralmış sıfəti Gəncə səması kimi aydın və sakit idi. Onun iyirmi yaşı var idi və şərqli gözü ilə baxılsayıb, çox ariq idi.

– Əli xan, bu “oyuncaq” məniindir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən.

Sonra o, “oyuncaq”的 gələcək planlarını təfərrüatı ilə nəql etməyə başladı və bu planda tennis, Oksford, fransız və ingilis dilleri... tam Avropa nümunəsi.

Mən susdum, çünki “oyuncaq” hələ lap balaca idi və Yalamada qabağında otuz min rus dayanmışdı. Biz çəmənlikdə oynayır və ağa-

OTUZUNCU FƏSİL

ların kölgəsində xalça serib yemek yeyirdik. Nino camışlarının uzanlığı yerdən bir az aralıda çayda çımirdi. Balaca, yumru papaqları olan kəndlilər yanımızdan keçir, öz xanlarına baş eyr, bize şafṭalı, alma və üzüm dolu səbətlər getirirdilər. Biz heç qəzet oxumurduq, məktub da almırıq; dünyə bizim üçün malikanəmizin sərhədində qurtaçırdı və bura az qala Dağıstandakı aul qədər gözəl idi.

İsti yay günlərinin birində biz otaqda oturmuşduq, uzaqdan at nallarının boğuş sesi geldi. Eyyvana çıxdım. Qara çärkəz libası geymiş arıq bir adam atdan yerə hoppandi. "İlyas bəy", deyə qışqırdım və əlimi ona uzatdım. Salamımı almadı. O, neft lampasının işığında dayanmışdı, sıfəti ağarmış, yanaqları çuxura düşmüştü. O tələsik: "Ruslar Bakıya giriblər", dedi.

Mən başımı tərpətdim, elə bil, bu mənə çoxdan bəlli idi. Nino arxamda dayanmışdı və yavaşca soruşdu:

— İlyas bəy, de görək, bu necə oldu?

— Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar geldilər. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlament də ləğv edildi. Rus fəhlələri öz həmvətənlərinin tərəfine keçdilər. Bakıda bir dənə də olsun, əsgərimiz yox idi. Ordumuz isə Ermənistən ilə sərhəddə itirdikləri mövqelərdə dayanmışdı. Mən könüllü partizan dəstəsi yaratmaq istəyirəm.

Mən geri döndüm. Nino otaqda idi, qulluqcular da atları arabaya qoşurdular. Nino əşyaları yıga-yığa "oyuncaq"la özecdadlarının dilində nə isə danışındı. Sonra tarlalardan keçdik. İlyas yanımızca atla gedirdi. Uzaqda Gəncənin işqları görünürdü və bir anlığa indi ilə keçmiş beynimdə bir-birinə qarışdı. Mərdəkanın yemiş bağlarında kəmərində xəncər, üzü ağarmış və ciddi İlyas bəy, sakit, qürurla dayanmış Nino gəldi gözümüz qabağına.

Gəncəyə geləndə gecə idi. Küçələr narahat, həyəcanlı adamlarla dolu idi. Erməniləri müsəlmanlardan ayıran körpüdə atəş açmağa hazır əsgərlər dayanmışdır. Məşəllər də hökumət binasının balkonunda asılmış Azərbaycan bayrağına işiq saçırı.

Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Qabağında bir boşqab şorba var idi. Əsgərlər yorğun halda həyətdə uzanmışdır. Çay tərəfdən pulemyot səsi gəlirdi. Onun iyrinc ciyiltisi məscidin həyətinə gəlirdi və Azərbaycan cümhuriyyətinin bir neçə gün ömrü qalmışdı.

Həyətin bir küncünə keçdim. Dəfteri qabağıma qoyub, tələsik onu doldururdum, vərəqələrinə keçmiş bir daha əbədiləşdirməli olan cümlələri həkk edirdim.

Qoy yadına salım, səkkiz gün bundan qabaq Gəncə mehmanxanasının balaca otağında nə baş vermişdi?

...İlyas bəy mənə müraciət edib: "Sən dəlisən, ağlini itirmisən", — dedi.

Gecə saat üç idi və Nino yan otaqda yatırdı.

"Sən dəlisən", — deyə o təkrar etdi və otaqda var-gəl etməyə başladı.

Mən mizin arxasında oturmuşdum və İlyas bəyin fikrinin mənim üçün heç bir ehemiyəti yox idi. Təkrarən dedim:

— Mən burada qalıram. Könüllü partizan dəstələri gəlirlər. Biz döyüşəcəyik. Mən öz vətənimdən heç yana qaçmayacağam.

Mən yavaşca, elə bil yuxuda olan kimi danışırdım. İlyas bəy dayandı, kədərlə, ters-ters üzümə baxdı:

— Əli xan, biz bir yerde məktəbe getmişik və böyük tənəffüs də birlikdə ruslarla savaşmışıq. Sən Naxararyanın maşını təqib edəndə mən sənin ardınca çapırdı. Ninonu yəhərimdə mən evinə aparmışdım və biz bir yerdə Sisianaşvili darvazası yanında vuruşmuşuq. Indi isə sən çıxıb getməlisən. Ninodan ötrü, özündən ötrü və belkə bir daha sənə ehtiyacı olan vətənin naminə çıxıb getməlisən.

— İlyas bəy, sən burada qalırsansa, mən də qalıram.

— Mən burada ona görə qalıram ki, dünyada tekəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki meydan müharibəsində təcrübəm var. İrana get, Əli xan.

— İrana gedə bilmərəm, Avropaya da gedə bilmərəm.

Mən pəncəreyə yaxınlaşdım. Bayırda məşəllər yanır və dəmir səsləri gəlirdi.

— Əli xan, cümhuriyyətimizin heç səkkiz gün də ömrü qalmayıb!

Mən laqeydliklə başımı tərpətdim. Pəncərənin yanından insanlar keçirdi və onların əllərində silahları gördüm.

Yan otaqda addım səsi eşitdim və üzümü o tərəfə çevirdim. Nino yuxulu gözlərlə qapıda dayanmışdı.

— Nino, — dedim, — Tiflisə axırıncı qatar iki saatdan sonra gedir.

— Dündür, Əli xan, biz gedirik.

— Yox, sən uşaqla gedirsən. Mən sonra gələcəyəm. Mən hələ burada qalmalıyam. Sen isə getməlisən. Bu, o vaxt Bakıda olduğu kimi deyil. Tamamile başqa vəziyyətdir, sən burada qala bilməzsən Nino, indi sənin uşağıın var.

Mən danışirdim. Bayırda məşəllər yanır və İlyas bəy başını aşağı salıb otağın bir küncündə dayanmışdı. Nino'nun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə tərəf getdi, eşiye baxdı, İlyas bəyə tərəf baxdı. İlyas nəzərini yana çəkdi. Nino otağın ortasına gəldi və başını yana əydi.

— Bəs “oyuncaq”? — dedi, körpəmiz var, sən bizimlə getmək istəmirsin?

— Gedə bilmərəm, Nino.

— Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından bilirom.

Nino qəflətən, ölüm astanasında olan yaralı heyvan kimi nələ çəkib yerə serildi. Onun gözləri qupquru idi, bədəni titrəyirdi. O fər-yad edərkən İlyas otaqdan eşiye atıldı.

— Nino, mən dəlinizca gələcəyəm. Mütləq, bir neçə günə yani-niza gələcəyəm.

O, ah-nalə içinde idи və bayırda insanlar can verən cümhuriyyətin coşqun mahnisini oxuyurdular.

Nino birdən susdu və baxışını mənə zillədi. Sonra ayağa durdu. Mən çamadanı götürdüm. “Oyuncağ”ın qundağı qucağımda idи və biz mehmanxananın pilləkenlərindən səssiz-səmirsiz aşağı düşdük. İlyas bəy maşında gözləyirdi. Biz, ağızına kimi adamla dolu küçələ-dən keçib demiryolu stansiyasına getdik.

— Üç-dörd gün döz, Nino, — deyo İlyas bəy onu sakitləşdirirdi, — yalnız üç-dörd gün və Əli xan yanınızda olacaq...

Nino sakitcə başını tərpətdi:

— Bilirəm. Biz əvvəl Tiflisdə qalarıq və sonra Parisə gedərik. Bizim bağçalı evimiz olacaq və o biri uşağıımız oğlan olacaq.

— Bəli, Nino, bax, elə bu cür olacaq...

Mənim səsim aydın və inamlı dolu idı. Nino əlimi sıxdı və uzağa baxdı.

Dəmiryolu relsləri uzun ilanlıara bənzeyirdi, qatar da qaranlıqdan bədheybet bir ejdaha kimi çıxdı.

Nino məni telesik öpdü.

— Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik.

— Əlbəttə, Nino, sonra da Parisə gedərik.

O gülümsündü, gözləri yumşaq məxmər kimi idı. Mən stansiyada qaldım. Elə bil bərk asfalta çıxlanmış kimi yerimdən tərpəne bilmirdim. İlyas bəy onu vaqona apardı. O, pəncərədən baxdı. Nino ürkmüş, azmiş balaca bir quş kimi sakit idı. Qatar yola düşəndə o, el elədi. İlyas bəy də qatardan yerə hoppandı.

Biz şəhərə qayıtdıq və mən bir neçə gün ömrü qalan respublika haqqında fikirləşirdim.

Şəhər açılırdı. Şəhər silah anbarına bənzeyirdi. Kendə sakinləri gəldilər, gizli saxladıqları pulemyotları və sursatı da özləri ilə getirdilər. Çayın o biri tərəfində, şəherin erməni məhelləsində arabir gülə səsi eşidilirdi. Çayın o tayı artıq Rusiya idı.

Qırmızı süvari dəstələri ölkəni bürümüşdülər. Şəhərdə isə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peydə oldu. Bu, şahzadə Mənsur Mirzə Qaçar idı. Onun kim olduğu və hardan gəldiyini heç kim bilmirdi. O, Qaçarlar sülaləsindən idı və papagında gümüş İran şiri parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi hesab edən bu adam rəhbərliyi əlinə aldı. Rus batalyonları Gəncəyə qarşı hərəkətə keçdilər. Şəhər Bakıdan xilas olan qaçqınlarla dolmuşdu. Onlar nazirlərin gülələnməsindən, daş bağlanıb Xəzər dənizinin girdabına atılan meytılərdən damışındılar.

“Təzəpir məscidini klubə çeviriblər, ruslar qala divarında ibadət etmək istəyən Seyid Mustafanı döydüler. Qollarını bağladılar və ağızına donuz eti soxdular. Sonra o, İrana, Məshəddəkə omisinin yanına qaça bildi. Onun atasını ruslar öldürdülər”.

Bu məlumatı gətirən Arslan ağa qabağında dayanıb, payladığım silahlara baxırdı.

— Əli xan, mən do sizinlə birlikdə vuruşmaq istəyirəm.

– Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq istəyirsən?

– Mən donuz çoşqası deyiləm, Əli xan. Mən də hamı kimi öz vətənim sevirəm. Atam Tiflisə qaçıdı. Mənə silah ver.

Onun sıfəti ciddi idi, gözlerini döyə-döyə üzümə baxırdı.

Ona silah verdim və o mənim komandanlığım altında körpünün başında vuruşan dəstəyə qoşuldu. Rus əsgərləri körpünün o tayındakı küçələri tutdular. Günorta günəşinin qızmar ıstisində biz əlbəyaxa döyüşə girdik; enli sir-sifətləri, üçkünc süngüləri gördüm, məni vəhşi bir qəzəb bürüdü.

Kimsə “İrel!” – deyə qışqırdı və biz süngüleri aşağı saldıq. Qanla tər bir-birinə qarışmışdı. Mən qundağı qaldıranda bir güllə ciynimi siyirdi. Qundağın zərbəsindən bir rusun kəlləsi partladı. Onun beyninin iliyi-qanı küçənin tozuna töküldü. Xəncərimi siyirib bir düşmənin üstüne cumanda və onun yixildığını görəndə, Arslan ağanın bir rus əsgərinin gözünə xəncər soxduğu gözümə sataşdı.

Uzaqdan şeypurun demir səsi gəldi. Biz bir küçənin tinində uzanıb, erməni evlərini kor-koranə atəşə tuturduq. Gecələr sürüne-sürüne körpünün üstündən şəhərə qayıdırıq. Patrondaşa sarılmış İlyas bəy körpüdə oturub pulemyotu sazlayırdı.

Biz məscidin həyetinə getdik. Ulduzların işığında İlyas bəy danişındı ki, balaca olanda dənizə çimməyə getmişdi, burulğana düşmüşdü və az qala batmışdı... Sonra şorba içdik, şafṭlı yedik. Arslan ağa da yanımızda oturmuşdu və onun ağızından, tökülmüş dişlərinin yerindən qan gəlirdi.

– Qorxuram, Əli xan, mən çox qorxağam.

– Onda qoy silahı yerə, tarlalardan keçib Pula çayından Gürcüstan'a qaç.

– Bunu edə bilmərəm, mən vuruşmaq istəyirom, çünki qorxaq da olsam, vətənim o birilər kimi sevirəm.

Mən susdum. Yenə seher açılmağa başladı. Uzaqdan top səsləri gəlirdi. İlyas bəy də məscidin minarəsində, durbin əlində Qacarlar nəslindən olan şahzadənin yanında dayanmışdı. Şeypurun naləli və eyni zamanda cəzbedici səsi geldi. Minarədən bayraq dalgalanırdı və kimse Turan dövləti barede mahnını oxumağa başladı. Sifəti meyit sıfəti kimi ağarmış, gözləri xəyallı dolu biri dedi: “Mən bəzi şeylər

əşitmışəm. İranda Rza adlı bir nəfər peydə olub. O, əsgərlərə komandanlıq edir və düşməni qovur. Kamal Ankarada oturub. Onun etrafında bir ordu yiğilib. Biz əbəs yere vuruşmuruq. İyirmi beş min əsgər bizim köməyimizə teləsir”. “Yox, – dedim, – iyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya müsəlmanları bizim harayıma gəlirlər. Amma onların vaxtında gəlib buraya çatıb-çatmayacaqlarını tek Allah bilir”.

Mən körpü tərəfə getdim. Pulemyotun arxasında uzandım və patrondaş barmaqlarının arasından təsbeh kimi sürüşməyə başladı. Arslan ağa yanında oturub mənə patrondaşı uzadırdı. Onun rəngi qəcmişdi, gülürdü. Rus tərefdə hərəkət hiss olundu və mənim pulemyotum fasıləsiz şaqquşıldı. O tayda hücum şeypuru çalındı. Hara-dasa o yanda, erməni evlərinin arxasında Budyonnı marşının səsi gəldi. Başımı qa əldinib nəhəng quru çayı gördüm. Ruslar meydan-çanı keçir, aşağı əyilir, nişan alır və atəş açırdılar. Onların güllələri körpüyü dəyirdi. Mən də qızğın bir atəşlə cavab verdim. Ruslar oyunaq kimi yere sərildilər, amma çaya tərəf axışib, kəlləsi üstə çayın içine tökülen əsgərlərin yerini yeniləri doldururdu. Onların sayı minlərlə idi və tənha qalmış bir pulemyotun vəngiltisi Gəncə körpüsündə gücsüz səslənirdi.

Arslan ağa balaca uşaq kimi bərkdən nalə çəkib qışqırdı. Gözucu ona tərəf baxdım. O, körpünün üstündə sərilib qalmışdı, açıq qalmış ağızından qan gəlirdi. Mən pulemyotun tətiyini basdım. Güllələr rusların başına yağış kimi yağırdı. Şeypur yenə onları hücuma qaldırdı.

Papağım çaya düşdü: bəlkə güllə dəyidi, bəlkə də üzümə çırpın külək onu oraya atdı.

Mən köynəyimin yaxasını bütöv açdım. Düşmənlə mənim aramda yalnız Arslan ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq da olsa, yenə öz vətoni uğrunda qəhrəman kimi ölä bilməmiş.

O tayda şeypur əsgərləri geri çağırdı. Pulemyot susdu və mən ter içinde, ac, körpüdə oturub əvəz edilməyimi gözleyirdim. Onlar gəldilər. Yondəmsiz və ağır adamlar Arslan ağanın meyitini sıpər kimi pulemyotun qabağına qoydular. Mən şəhərə getdim.

* * *

İndi mən burada, məscid divarının kölgəsində oturub, şorbanı qasıqlayıram. O biri tərəfdə, məscidin girişində şahzadə Mənsur dayanıb, İlyas bəy də əyilib xəritəyə baxır. Güclü bir yorgunluq basıb meni. Bir neçə saatdan sonra mən yenə körpünün üstündə dayanaçağam, bilirom ki, Azərbaycan cümhuriyyətinin yalnız bir neçə günlük ömrü qalıb...

Bəsdir. Mən yatmaq istəyirəm. Ulu babam İbrahim xan Şirvanşırın xalqın azadlığı uğrunda canını verdiyi sahilə şeypur məni yenidən çağıranađək yatmaq istəyirəm.

“Əli xan Şirvanşır altiya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasındaki mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü. Bədənini səkkiz güllə deşmişdi. Cibindən bu dəftəri tapdim. Allah imkan versə, dəftəri onun arvadına çatdıracağam. Biz səhər erkən, ruslar sonuncu hücumu keçməzdən bir az qabaq onu məscidin həyətində dəfn elədik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşırın ömrü kimi sona çatdı.

Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy”.

QURBAN SƏİD

ƏLİ VƏ NİNO

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Ələkbər Karimov*
Korrektorlar: *Elnaz Xəlilqızı
Elsevər Muradov*

Yığılmağa verilmişdir 25.09.2006. Çapa imzalanmışdır 08.11.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 13. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 219.

Kitab "Şorq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.